

**Ə.H.Əliyev, A.Y.Baxşalıyev,
Ş.A.Məhərrəmov, F.Ə.Əliyeva**

Qidalanma və həzm fiziologiyası

**Dövlət və özəl universitetlərinin
tələbələri üçün
dərs vəsaiti**

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
24 iyun 2008-ci il tarixli 952 sayılı əmri ilə dərs
vəsaiti kimi təsdiq edilmişdir.

Bakı - 2009

UDK 612.3+3327

Rəyçilər:

prof., t.e.d. S.C.Əliyev
dos. V.M.Mədətova
b.e.n. Q.S.Həsənova
b.e.n. F.C.Zamanova

+ 612

Q 57

Elmi redaktoru:

prof., b.e.d. Ə.H.Əliyev,
Gəncə Dövlət Universitetinin
dekanı, dos. A.M.Rüstəmov

269419

Ə.H.Əliyev, A.Y.Baxşalıyev, Ş.A.Məhərrəmov, F.Ə.Əliyeva. Qi-
dalınma və həzmin fiziologiyası. Bakı: «Bakı Universiteti» nəşriyyatı.
2009, 236 s.

Bu kitab 2 fəsildən ibarətdir. Kitabda Pavlov məktəbi, ona qədər və
müasir dövrdə həzim sistemi üzvlərinin fiziologiyası sahəsində mövcud olan ədə-
biyyat məlumatlarını yüksəm halda xarakterizə etməyə səy göstərmışdır. Birinci
fəsilde qidalanma fiziologiyası, ikinci fəsilde həzm borusunun müxtəlif şöbələ-
rində gedən həzm prosesinin sekretor, hərəki-motor və sorma funksiyalarının
xarakteristikası və sinir-humoral tənziminiñ mexanizmi verilmişdir. İlk dəfə
membran və ya distant həzmin fiziologiyası, həzmin yaş xüsusiyyətləri, həzmin
əsas fizioloji göstəriciləri haqqında ayrıca məlumat verilmişdir. Vəsaitdə istiqanlı
və soyuq-qanlı heyvanların həzm borusunun müxtəlif şöbələrində aparılan xroni-
ki və keşkin tacrübələr dərsləri ilə əlaqədar 12 iş verilmişdir. Həzmin tacrübələrdə
tələbələr mədə-bağırsaq boşluğunun cərrahi yolla açmaq, qanaxmanı dayandır-
maq, kəsilmiş yaraya tikiş qoymaq haqqında bilik əldə edəcəklər.

Kitab aspirantlar, universitetlərin bakalavr və magistr pillələrinin tələba-
ləri üçün nəzərdə tutulmuşdur.

**Ə 1907000000
M - 658(07) - 2009**

© «Bakı Universiteti» nəşriyyatı, 2009

MÜQƏDDİMƏ

«İnsan və heyvan fiziologiyası» kursu fundamental bioloji fənlərin sırasına daxildir. Bu kursun təqdim olunmuş programında «İnsan və heyvan fiziologiyası»nın ümumi, müqayisəli və xüsusi fiziologiyası istiqamətləri üzrə 20 şöbəsindən biri də «Həzmin fiziologiyası» bölməsidir.

Pavlov məktəbinin işi ilə həzmin orqanlarının fəaliyyəti haqqında müasir təsəvvürlərin əsası qoyulduğdan sonra, fiziologiyanın bu sahəsinin dünyada inkişafına təkan verildi. Həzmin sistemini öyrənmək üçün klassik üsullarla yanaşı, elektrofizioloji, immunoloji, morfoloji, və biokimyəvi üsulların son nəiliyyətlərindən geniş istifadə olunmağa başlandı.

Bütün bunlar mədə-bağırsaq traktının sekretor və əzələ hüceyrələri, həzmin şirəsinin tərkibi və xassəsi, qida maddələrlə qarşılıqlı əlaqəsi, həzmin hormonları haqqında və nəhayət, bu sistemin işinin humoral və sinir tənzimi haqqında biliyin əhəmiyyətli dərəcədə inkişafına səbəb oldu. Pavlov dövründən bu günə qədər «Həzmin fiziologiyası» kursunun bütün dövlət və özəl universitetlərində ixtisas kursu kimi tədris olunduğunu nəzərə alıb, dövlət universitetləri üçün nəzərdə tutulan «İnsan və heyvan fiziologiyası» üzrə biologiya magistr programı əsasında bu dərs vəsaitini tərtib etməyi lazımlı bildik.

*Həmin vəsait bir-birini tamamlayan və
əlaqəli olan aşağıdakı fəsil və yarımfəsilləri əhatə edir:*

Giriş.

I Fəsil. Qidalanma.

II Fəsil. Həzmin sistemi üzvlərinin ümumi xarakteristikası.

Həzmin sistemi üzvlərinin ümumi fiziologiyası.

Həzmin sistemi üzvlərinin xüsusi fiziologiyası.

Ağız boşluğununda həzmin.

Mədədə həzmin.

Onikibarmaq bağırsaqda həzm.
Mədəaltı vəzin həzmdə rolü.
Qaraciyərin həzmdə rolü.
Nazik bağırsaqlarda həzm.
Yoğun bağırsaqlarda həzm.
Membran həzminin fiziologiyası.
Həzmin üzvlərinin sorma funksiyası.
Həzmin yaş xüsusiyyətlərinin əsas göstəriciləri.
Həzmin sisteminin əsas fizioloji göstəriciləri.
Həzmin fiziologiyasına aid laboratoriya işləri.
Ədəbiyyat.

Əvvəlki vəsaitlərdən fərqli olaraq «Membran həzm»i haqqında ilk dəfə ayrıca məlumat verilmişdir.

Müəlliflər rəy və təkliflərini verənlərə əvvəlcədən öz minnətdarlığını bildirirlər.

GİRİŞ

Orqanizm ilə mühit arasındaki qarşılıqlı əlaqə vəhdət təşkil edir. Orqanizmin yaşaması üçün zəruri şərtlərdən biri də onun qidalanmasıdır. Yəni orqanizmin qidalara, vitamindrə, mineral duzlara və suya ehtiyacı vardır. Qida fizioligiyasının əsas məqsədi müxtəlif yeyinti məhsullarının tərkibində üzvi və mineral maddələrin miqdarının fərqli olduğunu nəzərə alıb qidalanma normasına uyğun qidalanma balansı hazırlamaqdır.

İnsan və onurğalı heyvanların əksəriyyəti ağ ciyərləri və həzm borusu vasitəsilə xarici mühit ilə mübadilə edir. Xarici mühitdən orqanizmə daxil olan qida maddələri bir sıra mürəkkəb fiziki-kimyəvi dəyişiklərə məruz qalaraq hüceyrə və toxumaların istifadə edə biləcək şəklə düşür. Həmin maddələrin dəyişilməsi həm fərdin böyümə və inkişafına, həm də onun həyatının sonrakı dövləri üçün istifadə olunan enerjinin yerini dolduran çox mühüm fizioloji proseslərə səbəb olur.

Xarici mühitdən orqanizmə daxil olan qida maddələrinin qana və limfaya daxil olmasını nazik bağırsaqların divarında yerləşən xovlar təmin edir.

Mürəkkəb qida maddələri həzm üzvlərinə düsdükdə fiziki, kimyəvi dəyişiklərin təsiri altında onlar suda əriyə bilən sadə hissələrə parçalandıqdan sonra hüceyrələrin mənimşəyə biləcəyi yararlı hala keçib bağırsaqlardan qana və limfaya sorulur ki, bu mürəkkəb fizioloji prosesə həzm deyilir. Hüceyrələrin dissimilyasiyası prosesi zamanı itirdiyi enerji assimilyasiya prosesi nəticəsində bərpa olunur, eləcə də sorulan qida maddələrinin hesabına olmuş, dağılmış hüceyrələr yeniləri ilə əvəz olunur. Ona görə də həzm prosesi maddələr və enerjilər mübadiləsinin başlangıcı olub, son dərəcə böyük fizioloji əhəmiyyətə malikdir.

Həzmin orqanizmin yaşaması üçün son dərəcə əvəz olunmuz əhəmiyyəti olduğunu, sorulma prosesinin pozul-

ması nəticəsində pataloji dəyişikliklərin yaranması və ya nazik bağırsağın kəsilib götürülməsi zamanı, eləcə də qida maddələrinə həzm üzvlərinə deyil, bilavasitə qana yeritdikdə, o qidalar qida kimi yox, yad cisimciklər kimi orqanizmin zəhərlənməsinə səbəb olmasına görəmək olar.

Heyvanat aləminin təkamülündə həzm üzvləri mürəkkəbmiş və inkişaf etmişdir (Şək.1 və 1a). İnkişafın müxtəlif dövrlərində həzm prosesi üç formada təzahür etmişdir: 1) hüceyrə daxili həzm; 2) hüceyrə xarici həzm; 3) membran həzmi (Şəkil 13).

Nazik bağırsaqlar müxtəlif funksiyalar yerinə yetirir: sekretor, mator, evakuator, hidrolitik, sorma, endokrin və immun.

Bütün bunlar son mərhələ qida maddələrinin bağırsaqlarından qana və limfaya sorulmasına və fərdin sağlam yaşamasına xidmət edir.

Hüceyrə daxili həzm. Həzm prosesinin ən sadə forması olub, tək hüceyrəlilərdə və ibtidai çox hüceyrəli heyvanlarda təsadüf edilir. Həmin heyvanlar qida maddələrini bilavasitə dərin səthləri vasitəsilə qəbul edir və maddələr hüceyrə daxilində həzm prosesinə uğrayır.

Tək hüceyrəlilərdə həzm, qida maddələrini protoplazması vasitəsilə fəal qəbul edib, həzm etməsindən ibarətdir. Qidanı qəbul etməsi üçün hüceyrə amöbvari hərəkət zamanı yalançı ayaqcıqlar çıxarıb qidanı əhatə edib öz içərisinə alır. Hüceyrə protoplazması daxilində xüsusi həzm vakuulları vardır ki, burada müxtəlif qidalara qarşı müvafiq həzm fermentləri hazırlanır.

Hüceyrə daxili həzm nəinki yuxarıda qeyd olunan heyvanlarda, hətta ali sinif heyvanlarda, o cümlədən insanda bəzi hüceyrələrdə mühafizə olunmuşdur. Məsələn, belə hüceyrələrə həzm üzvlərində qidaların orqanizm tərəfindən mənimşənilməsində iştirak edən hüceyrələri, hüceyrə daxili həzmə malik olan qan və limfada sərbəst hərəkət edən ağ qan hüceyrələri-leykositləri misal götirmək olar.

Hüceyrə daxili həzmi ilk dəfə görkəmli rus alimi İ.M.Meçnikov (1845-1916) kəşf etmiş və bu prosesə foqositoz adı vermişdir (faqo-latınca uduram, faqositlər-uducu hüceyrələr deməkdir).

Faqositoz hadisəsi böyük bioloji əhəmiyyətə malikdir. Ona görə ki, leykositlər orqanizmə düşən yad cisimciklərə, orqanizmdə dağlımış hüceyrələrə, xəstəlik törədən mikroorqanizmlərə qarşı mübarizə aparır, onları udur və zərərsizləşdirilər.

Hüceyrə xarici həzm. Hidralar, -bağırsaqboşluqlar və bir sıra başqa ibtidai çox hüceyrəli heyvanlardan başqa, bütün heyvanlarda o cümlədən insanda həzm prosesi hüceyrə xaricində gedir. Belə həzma hüceyrə xarici həzm deyilir.

Hüceyrə xarici həzm zamanı qida maddələri həzm borusuna daxil olub, həzm borusu divarlarında yerləşən həzm vəziləri tərəfindən ifraz olunan fermentlərin təsiri altında mürəkkəb qidalardan suda əriyə bilən sadə hissələrə qədər parçalanaraq həzm borusunun divarlarından qana və limfaya sorularaq hüceyrə və toxumaların istifadəsinə verilir.

Hüceyrə daxili həzmində olduğu kimi hüceyrə xarici həzmində də müxtəlif qidaları kimyəvi dəyişikliyə uğradan daha təsirli həzm fermentlərinə təsadüf edilir.

Membran həzmi haqqında səh. 157-169-də ətraflı məlumat verilmişdir.

Həmin fermentlərdən zülalları parçalayan fermentə-proteaza, yağları parçalayan fermentə-lipaza, sulukarboları parçalayana-karbohidraza deyilir.

Proteaza fermentinin təsirilə zülallar suda həll ola bilən amin turşularına qədər, lipazanın təsirindən yaqlar qliserin və yağ turşulurana qədər, karbohidrazanın təsiri ilə isə mürəkkəb şəkərlər qlükoza və fruktozaya qədər parçalanırlar.

Su, duzlar və bir sıra üzvi maddələr fermentativ təsirə uğramadan sorulurlar.

Qida maddələri həzm kanalında kimyəvi dəyişikliklərə məruz qalmaqla yanaşı mexaniki dəyişikliklərə uğrayır. Bu

dəyişiklik zamanı qidalar kəsilir, parçalanır, didilir, üyüdü-lür, həzm şirələri ilə qarışır, həzm kanalı boyu hərəkət edir, bunların həzm oluna bilməyən hissəsi xaricə tullanır.

Həzm üzvlərinin aşağıdakı əsas vəzifələri vardır: 1) sekretor, 2) hərəki və ya mator, 3) sorulma vəzifəsi.

Sekretor vəzifəsi həzm tərəfindən ifraz olunan həzm şirələri və onların tərkibindəki fermentlərin təsiri ilə əlaqədardır. Məsələn, tüpürcək, mədə şirəsi, panqreas şirəsi, öd, bağırsaq şirəsi və s.

Hərəkət və ya mator vəzifəsi həzm üzvlərinin divarlarında yerləşən əzələ liflərinin yığılması sayəsində yerinə yetirilir. Məsələn, çeynəmə, udma, qidanını həzm kanalında hərəkəti, difraksiya və s. misal göstərmək olar.

Sorulma vəzifəsi həzm kanalını divarlarında yerləşən selikli qışanının soruculuq qabiliyyəti ilə əlaqədardır.

Həzm üzvlərinin sekretor vəzifəsindən başqa ekskretor vəzifəsi də vardır. Bunun sayəsində mübadilə zamanı orqanizmə lazım olmayan bir sıra duzlar, öd pigmentləri orqanizmdən xaric edilir.

Həzm üzvləri orqanizmin digər üzvləri ilə qarşılıqlı əlaqədə olub, vəhdət təşkil edir. Həzm üzvlərinin fəaliyyəti mürəkkəb reflektorlu-humoral təsiri ilə tənzim olunur.

I Fəsil

QİDALANMA VƏ HƏZM. QİDALANMA

Qida fiziologiyasının əsas məqsədi müxətliq qida növlərinin tərkibində zülalların, yağların, karbohidratların, mineralların və vitaminlərin miqdalarının fərqli olduğunu nəzərə alıb, orqanizmin müxtəlif metabolizm sistemlərinin sağlamlığını və iş qabiliyyətini təmin etmək üçün qidanın kəmiyyət və keyfiyyətcə tərkibini müəyyən edən qidalanma balansı tərtib etməkdən ibarətdir.

İnsan tərəfindən qəbul olunan qida onun orqanizminin qurulması və funksiyaları üçün lazımdır; bundan əlavə, qidalanma tibbi profilaktika nöqtəyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Keçmiş zamanlarda həkimlər əsasən qeyri-tam qidalanma nəticəsində yaranan nəticələrin aradan qaldırılmasına qarşı tədbirlər görürdülər; hal-hazırda isə onların əsas diqqətini böyük ölçüdə həddən artıq yeməyin təzahürləri cəlb edir. İfrat qidalanma piylənməyə gətirib çıxarır ki, bunun da əlamətləri tez-tez «sivilizasiya xəstəliyi» sayılır və orta yaş dövrünü azaltmış olur. Bununla əlaqədar yüksək inkişaf etmiş ölkələrdə piylənməni risqin epidemioloji faktorlarından biri kimi nəzərdən keçirirlər.

Qidalanma rejiminə çox nadir hallarda səmərəli nöqteyi nəzərindən yanaşırlar. İnsan qədimdən qidanın alınması və qəbul edilməsini adət və ənənələrlə əhatə etməyə öyrəşmişdir. Bunlara misal olaraq, müqəddəs təmizliyi və oruc tutmasını göstərmək olar ki, bu da hansı qidaların bu və ya digər şəraitlərə uyğun olmasını müəyyənləşdirir. Tez-tez kökləməni sağlamlıq və rifah işaretsi kimi qeyd edirlər. Təəccübülu deyil ki, fizioloqların əməyi sayəsində yaradılan rasional qidalanma rejiminin əsaslandırılmasının qarşısını fənafiklərin və şarlatanların «doktrina»sı kəsir.

Yeyinti məhsullarının tərkibi və əhəmiyyəti

Yeyinti məhsulları bolluca bitki və heyvan mənşəli qida maddələri enerjisindən, həmçinin vitaminlər, duzlar, mikroelementlər və sudan ibarətdir. Qidanın qəbulu əsasən acliğin və susuzluğun hiss olunması vasitəsilə tənzim olunur.

Qidalı maddələr

Qidada enerji qidalı maddələr – zülallar, yağlar və karbohidratların tərkibində olur. Əgər bu maddələr lazımı qədər qəbul edilmirsə qeyri-tam qidalanmanın, həddən artıq qida qəbul edildikdə isə ifrat çox qidalanmanın formalşması ortaya çıxır. Qidalı maddələr əgər onlar parçalananda onların birləşmələrinin enerjisi az olursa, onda onlar orqanizm üçün enerji mənbəyi xidmətini göstərirler. Əgər onlar parçalanıb birləşmələr yaradırlarsa, o zaman bu birləşmələrin enerjisi az olur. Bu zaman 1q maddədən ayrılan enerji miqdarı fizioloji yanma istiliyi və ya energetik qiymətlilik adlanır. Yağların parçalanmasından yaranan fizioloji istilikdən zülal və karbohidratların göstəriciləri 2 dəfədən çox olur ($1kC \approx 0,24kkal$).

Cədvəl 1
**Mərkəzi Avropa sakinləri üçün xarakterik olan qarşıq dietadakı
qida maddələrinin kalorik zənginliyi (kC) ($1kC \approx 0,24kkal$)**

	Yağlar	Zülallar	Karbohidratlar	Qlükoza	Etil spirti
kC/q	38,9	17,2	17,2	15,7	29,7

İzodinamiya qaydaları. Enerji mənbəyi kimi qida maddələri onların kalorik zənginliyinə müvafiq olaraq qarşılıqlı olaraq əvəzlənə bilərlər (izodinamiya qaydası). Lakin onlar orqanizmdə energetik funksiyadan əlavə plastik funksiyaları da yerinə yetirirlər, belə ki, bunlar strukturların sekret və

komponentlərinin sintezində istifadə olunurlar. Bununla əlaqədar qida rasionuna bəzi minimal miqdarda zülal, yağlar və karbohidratların da daxil edilməsi vacibdir.

Qidanın spesifik dinamiki təsiri. Qidanın qəbul edilməsindən sonra metabolizmin intensivliyi yüksəlir. Bu effekti bu və ya digər qidalandırıcı maddələrin xüsusi təsiri ilə əlaqələndirirlər və bunu spesifik dinamiki təsir adlandırırlar.

Qarışiq qida qəbul edilən hallarda mübadilə sürəti təxminən 6%-ə qədər yüksəlir. Zülalların qəbulundan sonra mübadilənin intensivliyi yağlara və ya karbohidratlara nisbətən həddən artıq böyük dərəcədə artır. Bunu onunla şərtləndirmək olar ki, metabolizm prosesi zamanı 1 mol ATP-in resintezi üçün zülallar, yağ və karbohidratlara nisbətən daha çox tələb olunur.

Qida məhsullarının tərkibi. Müxtəlif qida məhsullarının enerji zənginliyi və qida maddələrinin tərkibini əks etdirən geniş cədvəller mövcuddur. Bitki əkininin metodlarında və kənd təsərrüfatı heyvanlarının yemləndirilməsində dəyişmələr edildikdə məhsulların tərkibinə əhəmiyyətli təsir göstərə bilər. Bununla əlaqədar müasir cədvəllərdən istifadə etmək lazımdır.

Zülallar – aminturşulardan təşkil olunmuş maddələrdir. Birləşmələrin tərkibində və onun normal həyat fəaliyyətinin təmin olunmasında tələb olunur. Qidanın tərkibinə mütləq ölçüdə əvəz olunmayan amin turşular adlandırılan zülallar daxil olunmalıdır. Bu amin turşular orqanizmin özündə sintez olunmur və ya lazımı qədər sintez olunmur.

İnsanlarda qəbul edilən zülalların böyük hissəsi plastik mübadiləyə, yəni bioloji strukturlar və birləşmələrin (əzələlər, fermentlər, qan plazması zülallarının və s.) qurulması və bərpasına sərf olunur. Bununla əlaqədar olaraq, zülallar yağlar və karbohidratlarla əvəz oluna bilməzlər.

Bəzi qida məhsullarının kalorik zənginliyi və tərkibi (1980-ci ilin göstəricilərinə əsasən). Bəzi hallarda məhsulun tərkibindən (məsələn, gizli yağıñ tərkibindən) və onların ha-

zırlanması üsulundan asılı olaraq göstərilən rəqəmlərdən əhəmiyyətli kənaraçixmalar ola bilər ($1kC \approx 0,24kkal$).

Cədvəl 2

Qida məhsulları	Kaloriliyi kC/100q	Zülallar %	Yağlar %	Karborhidratlar %	Su %	Kobud lifli maddələr %
Meyvələr	190	0,7	0,3	10,5	86	2,3
Tərəvəzlər	85	1,6	0,2	3,0	93	2,0
Kartof	330	2,1	0,1	16,8	79	2,0
Qoz ləpəsi	2680	16,9	57	8,2	7	10,1
Ət	860	19	13	0	68	0
Çörək	1020	7,3	1,4	47	40	4,3
Yağ	3220	0,6	82,6	0,6	16	0
Pendir	1340	23,7	22,3	2,8	51	0
Kolbasa	1500	12,9	30,4	1,1	55	0
Süd	256	3,3	3,1	4,7	89	0
Meyvə şirəsi	186	0,3	0,1	10,9	89	0
Piva	200	0,5	0	4,8	95	0

Zülallar həm heyvani, həm də bitki qidalarda vardır. Lakin bədənə lazım olan zülalları sintez etmək üçün əvəz edilməyən amin turşuların əsas mənbəyi heyvan mənşəli qidalardır hesab edilir. Heyvani zülalların əsas mənbəyi ət, balıq, süd, süd məhsulları və yumurta hesab olunur. Bitki zülalları əhəmiyyətli ölçüdə çörəkdə və kartofda rast gəlinir. Bir sıra birkı mənşəli qidaların (paxla, noxud, lobya, soya və s.) tərkibində zülallar olsada, onların miqdarı orqanizmi lazım olan amin turşuları ilə təmin edəcək səviyyəyə çatır. Ona görə də dieatani heyvan mənşəli qidalar nəzərə alınmadan ancaq bitki mənşəli qidalar nəzərə alınmışla tutmaq çətinidir.

Yağlar. Adətən qliserol efsirləri və yağ turşularından ibarət triqliseridlərin müxtəlif qarışqlarından ibarət olur. Doymuş və doymamış yağ turşuları ayırd edirlər. Orqanizmdə bəzi parçalanmayan yağ turşuları həyat fəaliyyəti üçün vacibdir (sintez olunmayan, əvəz olunmayan yağ turşuları).

Yağlar sorulduqdan sonra, onlar oksidləşməyə (enerji mənbəyi rolü yerinə yetirdiyinə görə), ya da toxumalarda yiğilaraq enerji ehtiyatı kimi qalır. Yağlardan fərqli olaraq

zülallar və karbohidratlar yalnız az miqdarda depolaşdırıla bilirlər. Ona görə də bu maddələr əgər energetik və ya plastik mübadilədə istifadə olunmurlarsa, onlar ya xaric olunur, ya da yağlara çevrilərək bu şəkildə də ehtiyat halında saxlanırlar. Əvəz olunmayan yağ turşuları arasında insana ən lazımlısi linol turşuları hesab olunur.

Yağlar demək olar bütün heyvan mənşəli qida məhsullarının tərkibinə daxildir. Onlar əsas zülal mənşəli - ətdə, balıqda, süddə, süd məhsullarında və yumurtada, həmçinin bitki toxumlarında (qoz-fındıq) rast gəlinir. Bitki yağları əksər heyvan mənşəli yağlardan yüksək tərkibli doymamış yağ turşularının olması ilə fərqlənir.

Xołesterol yalnız heyvan orqanizmlərin tərkibində olur. Orta hesabla insan gün ərzində qida ilə birlikdə 750 mq xolesterol qəbul edir. Bu maddə yumurtada, südün yağında, yağlı ətdə və s. rast gəlinir. Doymuş yağ turşular qanda xołestorolun qatılığının artmasına, doymamış yağ turşuları əksinə, azalmasına səbəb olur. Hiperxołister olemiya və hiperlipoproteemiya ateroskloroz, ürək infaktı və insult xəstəliklərinin əmələ gəlməsində əsas rol oynayır.

Karbohidratlar. Əsas karbohidrat molekulları monosaxiridlər (sadə, şəkərlər) hesab olunur. 2 və daha çox monosaxiridlərdən ibarət birləşmələr di-, oliqo və ya polisaxaridlər adlanır. İnsan rasionunun karbohidratlarının böyük hissəsini bitki nişastası (polisaxaridlər) təşkil edir. Orqanizmdə (əzələlərdə və qaraciyərdə) karbohidratlar qlikogen (heyvani nişasta) şəklində ehtiyatda yiğilirlər.

Monosaxarid qlükoza (üzüm şəkəri) - adı qida şəkəri (saxaroza - 1 molekul qlükoza və 1 molekul fruktoza molekulundan təşkil olunur) tərkibinə daxil olan və nişasta əmələ gətirən monomerdir. Südün tipik disaxaridi olan lakteza 1 molekul qlükoza və 1 molekul galaktozadan yaranır.

Karbohidratlar hüceyrələr üçün əsas enerji mənbəyi hesab olunurlar. Baş beynin energetik tələbatı demək olar tamamilə qlükozanın hesabına təmin olunur. Qlükoza nəin-

ki energetik funksiyani yerinə yetirir, həmçinin tikinti materialı kimi bir çox mühüm maddələrin sintezində də istifadə olunur.

İnsan demək olar ki, ancaq bitki karbohidratları qəbul edir.

Cədvəl 3

100 qram qidada olan zülalların, yağı və karbohidratların %-lə miqdarı və kaloriliyi

məhsullar	zülallar	yağlar	karbohidratlar	kaloriliyi
Apersil	0,9	0,2	11,2	50
Çörək	9,0	30,6	49,8	268
Kartof	2,0	0,1	19,1	85
Yağ	0,6	81,0	0,4	733
Süd	30,5	30,9	4,9	69
Yerkökü	1,2	0,3	9,3	45
Ət	17,5	2,2	1,0	268
Toyuq	21,6	2,7	1,0	111
Şokolad	5,5	52,9	18,0	570
Alma	0,3	0,4	14,9	64

Kalorik və ya istilik əmsalı 1q maddənin yanması zamanı ayrılan istiliyə deyilir. 1q zülal, yağı və karbohidrat yanması zamanı ayrılan istlik əmsalı aşağıdakı kimidir:

1q zülal – 17,17 KC (4,1 kkal)

1q yağı – 38,94 KC (9,3 kkal)

1q karbohidrat – 17,17 KC (4,1 kkal)

Qida maddələrinin kalorilik əmsalını təyin etmək üçün Bertlonun kalorimetrik bombasının suya salınmış kip bağlı boruda oksigenin böyük təzyiqi altında tədqiq olunan maddə yandırılır və bu zaman ayrılan istiliyin bombanı əhatə edən məlum olan həcm suyu qızdırmasına görə kalorilik əmsali təyin edilir. Orqanizmdə zülalların, yağıların və karbohidratların oksidləşməsi zamanı əmələ gələn istilik, bu maddələrin kalorimetrik boruda əmələ gələn istiliyə tamamilə uyğun gəlir.

Vitaminlər. Vitaminlər adlandırılan qida komponentləri üzvi maddələr olub, orqanizmin normal həyat fəaliyyəti üçün az miqdarda lazımdır, lakin orqanizmdə sintez olunmur. Vitaminlərin kalorik zənginliyi o qədər də böyük deyil. Bəzi vitaminlərin antaqonistləri mövcuddur ki, bunlara da antivitaminlər deyilir.

Kimyəvi quruluşuna görə vitaminlər həddən artıq zengindirlər. Bu maddələri 2 qrupa ayıırlar – yağıda həll olan və süddə həll olan vitaminlər. Vitaminlər hüceyrələrin metabolizmində yüksək spesifik funksiyaları yerinə yetirirlər. Onlar tez-tez fermentlərin tərkibinə daxil olur bu və ya digər sistemlərə mürəkkəb təsir göstərir (məsələn, vitamin C birləşdirici toxumaya).

Vitaminlər həm bitki, həm də heyvani qidalarda rast gəlinir. Qida məhsullarında vitaminlərin miqdarı müxtəlif ola bilər, bu məhsulun alınma şəraitindən, saxlanmasından və hazırlanmasından asılı ola bilər. Bəzi vitaminlər (məsələn, A və C) işığa, istiliyə və PH-in dəyişilmərinə həssas olurlar. Bəzi vitaminlər isə qidada hazır şəkildə olmurlar. Belə ki, vitamin K normal bağırsaq florasında sintez olunur.

Yağda həll olunan vitaminlər (cədvəl 4). Yağda həll olan vitaminlərə A, D, E və K vitaminləri aiddir.

Suda həll olunan vitaminlər (cədvəl 5). Bu qrupa B (B_1 ; B_2 ; B_6 ; B_{12}) vitaminləri, biotin, folin turşu qrupuna aid vitaminlər, nikotin turşusu, nikotinamid, pentoten turşusu və C vitaminləri daxildir.

Antivitaminlər. Antivitaminlər dedikdə vitaminlərin bioloji effektini dayandıran kimyəvi maddələr başa düşülür. Antivitaminlərin çoxu vitaminlərə oxşayan kimyəvi struktura malik olur (məsələn, piridoksin və onun konkret antaqonistidezoksipiridoksin). Antivitaminlərə həmçinin vitaminlərin struktur antaqonistləri olmayan bir sıra birləşmələr (məsələn, vitaminləri parçalayan fermentlər) daxildir. Bir sıra qida məhsullarında antivitaminlər aşkar olunmuşdur. Məsələn, yumurta ağında avidin vardır (biotini birləşdirən

maddə), ciy baliqların bir çox növlərində isə vitaminaza (tiamini parçalayan ferment) vardır. Bəzən müalicə məqsədi-lə antivitaminlardan istifadə olunur ki, bunlar da müəyyən bioloji proseslərə təsir göstərir.

Yağda həll olan vitaminlər. Əsas mənbələri, funksiyaları və təsnifikasi

Cədvəl 4

Adları, sinonimləri	Əsas mənbələri	Əsas funksiyaları
Vitamin A Retinol Antikseroftalmik vitamin Provitaminlər β -karotin, karatino-idlər	Qaraciyər, baliq yağı, süd yağı β -karotin kökdə və bir çox bitki məhsullarında	Bütün epitelial hüceyrələrin həyat fəaliyyəti və sümüklərin boy artımı üçün vacibdir. Aldehid A vitamini (retinen) radopsinin tərkibinə daxildir (görmənin purpur piqmenti).
D qrupu vitaminləri (raxit əlehinə vitaminləri) Vitamin D ₂ Kalsiferol Vitamin D ₃ Xolekalsferol Vitamin D ₄ Dihidrokalsferol	Qaraciyər, baliq yağı, süd yağı, yumurta sarısı	Ca^{2+} soruławşır və mübadiləsin-də iştirak edir; parathormonlar qarşılıqlı təsir göstərir, sümüklərin kalsiumla zənginləşməsinə cavab verir.
Vitamin E Tokoferol	Demək olar ki, bütün bitki məhsullarında, xüsusən bitki yaqlarında	Antioksidant (məsələn, doyma-mış yağ turşularının mübadiləsin-də)
Vitamin K (antihemorragik vitaminlər) Vitamin K ₁ Filloixonon Vitamin K ₂ Menaxinon β -filloixonon	Tərəvəzlər, qaraciyər, bağırsaq mikroflorasında ifraz olunur (və ya hazırlanır)	Qanın laxtalanma faktorlarının, əsasən də protrombinin sintezində iştirak edir.

Sular, duzlar və mikroelementlər

Su. Əksər qida məhsullarında suyun miqdarı 50%-dən yuxarıdır. Bir sıra məhsullar, həmçinin çörək, yağı və pen-dirdə suyun miqdarı azdır. Orqanizmdə mayenin dəqiq ba-

lansını təşkil etmək üçün su ilə gələn qidalan əlavə mübadilə prosesində onun yaranmasını da nəzərə almaq lazımdır. Səkit şəraitdə orqanizmdə gün ərzində 350 ml-ə yaxın su əmələ gelir.

Cədvəl 5

Suda həll olan vitaminlər.

Əsas mənbələri, funksiyaları və tənsifatı

Adları, sinonimləri	Əsas mənbələri	Əsas funksiyaları
Vitamin B ₁ Tiamin Anevrin Vitamin B ₂ Riboflavin Laktoflavin B ₆ qrupu vitaminləri Piridoksin qrupu (piridoksol, piridoksal, piridoksamin) B ₁₂ vitamin (sianokobalamin)	Donuz əti, buğda Süd, ət, yumurta, balıq, buğda. Ət, balıq, süd, tərəvəz, buğda. Qaraciyər, digər heyvan mənşəli məhsullar	Piruvatkokarboksilazanın kofermenti Flavin fermentlərinin tərkibinə daxildir. Müxtəlis ferment sistemlerinin kofermenti (məs. Amin turşularının dekarboksilazi transaminaza, dehidrataza, desulfohiraza) Nuklein turşularının metilləşmə və metabolizm fermentlərinin komponentləri
Digər B qrupu vitaminləri Biotin (vitamin H) Fol turşusu qrupları fol turşusu (pferoilqutamin turşusu, tetrahidrafasfat turşusu) Niastin Nikotin turşusu Nikotinamid Pantoten turşusu	Qaraciyər, böyrəklər, yumurta sarısı, soya; bağırsaq mikroflorası tərəfindən hasil edilir. Tərəvəz, buğda, ət, süd, soya. Ət, balıq, süd.	Karboksilaz, karboksitransferaz, dezaminaza komponentləri Birkarbonlu fragmentlərin metabolizmi, purinlərin və metioninin sintezi. Əksər dehidrogenazaların kofermentləri (məs. HADH)
Vitamin C Aksorbin turşusu	Demək olar ki, bütün qida məhsullarında	A kofermentinin komponenti
Vitaminoidlər Xolin inozitol	Təzə meyvə və bitkilər (əsasən kartof, sitrus meyvaları, pomidor, istiot)	Hüceyrəarası strukturların yaranmasında mühüm rol oynayır, hidrooksidləşmədə iştirak edir, ferritinin komponenti.
	Demək olar, bütün qida məhsullarında, bütün bitki və heyvan mənşəli məhsullarda	Yağ turşularının nəqli, inozitol-fostatidlərin sintezi üçün substrat mikrokondriyalarda mübadilə proseslərində və kationların nəqlində iştirak edir.

Duzlar. Duzlar da su kimi orqanizmin daxili mühitinin tərkib hissəsində xidmət edir. İon tərkibinin və orqanizmin mayesinin PH sabitliyi – onun hüceyrəlrinin normal həyat fəaliyyəti üçün, 1-ci növbəli şərtdir. İonlar arasında ən böyük əhəmiyyətə malik Na^+ , K^+ , Ca^{2+} və Mg^{2+} kationları, həmçinin Cl^- və PO_4^{3-} anionlarıdır.

Mikroelementlər. Buraya orqanizmdə və qida az miqdardar təşkil edilən elementlər aiddir. Mikroelementləri 3 qrupa bölüşdürürlər:

1. Məlum və ehtimal olunan funksiyaların elementləri. Buraya dəmir (hemin tərkibinə daxildir), ftor, yod (qalxanabənzər vəzinin hormonlarının tərkibinə daxildir), həmçinin marqans, molibden, sink və s. (ferment sistemi komponentləri) aiddirlər.

2. Toksiki təsirə malik elementlər. Buraya sürmə, Mişyak, sink kadmiy, civə və taliy aiddir. Əksər bu kimi elementlərin effektivliyi sənaye toksikologiyası üçün böyük maraq kəsb edir.

3. Orqanizmə lazımlı olmayan və heç bir fizioloji funksiya yerinə yetirməyən elementlərdir. Buraya daxildir: alüminium, bor, gümüş və tellur.

Ekstrativ və kobudlılıfli maddələr. Ekstraktiv maddələr qrupuna qidanın tamını və iyini təyin edən müxtəlif birləşmələr daxildir. Bu birləşmələr orqanizmin həyat fəaliyyəti üçün vacib deyillər, lakin yaxşı əhvalın yaranması və qida həzməni şirələrinin sekresiyasında rol oynayır. Həzm olunmayan kobud lifli maddələr – bunlar əsasən sellüloza tipli polisaxaridlərdir ki, bunlar da bitki hüceyrələri divarlarının möhkəmliyini təmin edirlər. Onlar insanın həzm aktında kimyəvi parçalanmaya məruz qalmırlar.

Dərman vasitələri. Hal-hazırda iri buynuzlu mal-qaranın yetişdirilməsində heyvanlara tez-tez dərman vasitələri yeridirlər. Bunu da gigiyenik məqsədlə, ya da ki, ətlik malın kütləsinə çatdırılması üçün edirlər.

Metallar. Metal qarışıqlarına toksiki mikroelementlər-

dən savayı radioaktiv maddələr kimi tanınan seziy -137 və stronsiy-90-da addır.

Əlavələr. Bu kateqoriyaya aid qarşıqlara əsasən maddələr, rəngləyicilər və konservantlar daxildir ki, bunlar da qida məhsulları hazırlanma prosesində əlavə olunurlar. Bu maddələr nə qədər lazımlı olsalar belə onları dəqiq sınaqdan çıxarmamış istifadəyə vermək düzgün deyildir.

Hal-hazırda minlərlə qida rəngləyiciləri və ətirverici əlavələr mövcuddur. Əksər belə maddələrin çoxu farmokoloji təsirə malik deyillər, lakin bəzi insanalarda bu əlavələr allergik təsir yarada bilər.

Pestisidlər. Pestisidlər-kənd təsərrüfatı məhsullarını və ehtiyat məhsullarını zəzərvericilərdən müdafiə etmək məqsədilə istifadə olunan maddələrdir. Restisidlərin 4 cür müxtəlif növləri mövcuddur: insektisidlər (ziyanverici həşəratları məhv etmək üçün), herbisidlər (alaqları məhv etmək üçün), akarisidlər (gənələri məhv etmək üçün) və funqisidlər (göbələkləri məhv etmək üçün).

Bu maddələrin çoxu insan üçün zəhərli olduğuna görə, onların qidada miqdarı maksimal ölçüdə saxlanılır.

Qida norması: Qida məhsullarından normadan az və həddindən çox mənimsəmənin əlamətləri. İnsanların müxtəlif qida komponentlərinə tələbatı bir çox amillərdən – yaş, cins, konstitusii, fiziki yük, stress və hamiləlik və s. asılıdır. Bu və ya digər qida komponentlərinə tələbatın azlığı və çoxluğunundan asılı olaraq onlara qarşı çatışmazlıq törəyir. Açıq və sorulmanın pozulması zamanı birdən-birə bir neçə qida maddələrinə qarşı (zülal, yağ və karbohidrat), həmçinin vitamindrə, duzlara və mikroelementlərə qarşı çatışmazlıq əmələ gelir. Əgər əvvəller həkimlər qidanın çatışmazlığı nəticəsində əmələ gələn xəstəlikləri müalicə etməli olurdularsa, indi onlar qidanın çox mənimsənilməsi nəticəsində əmələ gələn piylənmə, hipervitaminoz, su intoksikasiyası və elektrolitlərin çoxluğu və s. xəstəlikləri də müalicə etməlidirlər. Əlbəttə nəzərə almaq lazımdır ki, orqanizmin zülala, yağı

və karbohidratlara olan tələbatı onun enerjiyə olan tələbatından asılıdır. Məlumdur ki, ən qorxulu çatışmazlıqlar züllələrin kifayət qədər mənimşənilməməsi zamanı üzə çıxır (Cədvəl 6).

Cədvəl 6

Qida maddələrinin (böyükilər üçün) sutkalıq qəbulu və onların az və ya çox qəbulunun təzahürü üzrə təlimatlar

	Sutkalıq tələbat (6)	Əlavə tələbatlar	Depo (ehtiyat)	Çatışmamazlığın təzahürü	Artıq qəbul etmənin təzahürü
Züləllər	Əvəz olunmayan amin turşuların lazımı miqdər olması şartı ilə 0,8 q/kg kütleyə (məs. heyvani zülal şəkində on azı ümumi zülal miqdarnın yansınım qəbulu zamanı)	Qocalar və uşaqlar-1,2-1,5 q/kg; ağır əzələ işləri zamanı, əzələlərin böyümesinə, hamilelik və ağır xəstəliklərdə - 2q/kg çəkiyə qədr	Mobilşədirilmiş ehtiyat-45q (40q-əzələlərdə, 5q qanda və qaraci-yerdə)	Aclıqda, infeksiyalara uğramaqda meyilli, apatiya, əzələlərin atrofiyasında, uşaqların inkişafının pozulmalarında	Bağır-saqlarda cürümə prosesi-nin üstünlük təşkil etməsində
Karbohidratlar	On azı 100 q (beynin qidalanması üçün) və ya 200 q zülal (qlükoneogenez)	Fiziki yüklemə-lər zamanı	300-400 q qlükogen	Ariqlama, əmək fəaliyyətinin aşağı düşməsi, mübadilə pozull-maları, qipoqlikemiya, ketoz	Piyələnmə
Yağlar: a) doymus və doymus yağ turşuları b) zər yağı turşuları	«a»+ «b»-25% ümumi kalori miqdardından	Fiziki yüklemə-lər zamanı	Həddən çox geniş ehtiya-ta malikdir	Ariqlama, əmək fəaliyyətinin aşağı düşməsi, yağda həll olan vitaminların çatışmamazlığı zamanı onların sorulmasının pozulması	Qipertrigliseridemiya və qipercoleste-rofemiya atero-sklerozun inkişafı ilə, piyələnmə
Ümumi yağ miqdarnın 1/3-ə yaxın	Fiziki yüklemə-lər zamanı	Həddən çox geniş ehtiya-ta malikdir	Qematuriya, dəri xəstəlikləri, mito-xondriyaların zədələnməsi, mad-dələr mübadiləsinin pozulması	E Vitamininə qarşı tə-labatın artırması (tokofe-role)	

Cədvəl 7

Uşaq və yeniyetmələrin zülal, yağ və karbohidratlara gündəlik tələbatı (qramlarla)

Yaş	Zülallar		Yağlar		Karbohidratlar
	cəmi	Heyvan mənşəli	cəmi	Bitki mənşəli	
6 ay-1 yaş	25	20-25	25	-	113
1,5-2 yaş	48	36	48	-	160
3-4 yaş	53	40	53	5	192
5-6 yaş	63	44	63	8	233
7-10 yaş	72	47	72	11	252
11-14 yaş	80	48	80	15	234
14-17 yaş (oğlan)	96	58	96	18	382
14-17 yaş (qız)	106	64	106	20	422
	93	56	93	20	367

Cədvəl 7-dən göründüyü kimi, uşaq orqanizminin qida maddələrinə olan tələbatı yaşılırlara və qocalara nisbətən çoxdur.

Qida maddələrinə minimum tələbat.

Zülal balansı. Zülalsız dieta zamanı enerjiyə görə insan tələbatını tam ödəyən zülal itkisi sutkada 13-17 q təşkil edir. Əgər rasiona bu miqdarda zülal əlavə eləsək zülal balansı əmələ gəlmir. Bu da 2 cür səbəblə izah oluna bilər. Birincisi, məlum olmayan səbəblərə görə zülalın qəbulu yüksək surətlə azotun ifrazi ilə müşayət olunur (zülal itikisinin göstəricisi). İkincisi, orqanizmin zülallarının bərpa olunmasında istifadə olan qidada olan zülalların aminturşularının tərkibindən asılı olur.

Zülal balansının saxlanması üçün qarışq dieta zamanı zülalin tərkibi 30-40q (sutka ərzində) təşkil etməlidir. Buna zülal minimumu deyilir. Zülal optimumu üçün qida ilə qəbul olunan zülal bədən kütləsinin 1kq-na 0,8qr təşkil etməlidir.

Yağlara və karbohidratlara olan minimal tələbat. Yağlara olan minimal tələbat onlarda olan yağıda həll olan vitamini və həmçinin əvəz olunmayan yağ turşularının miqdardından asılı olaraq müəyyən olunur. Karbohidratlara

olan minimal tələbatı baş beynin hüceyrələrin qlükozadan asılı olan tələbatı ilə (sutkada 100 q-a yaxın) əsasən təyin etmək müəyyən olur.

İnsan və heyvan orqanizmini təşkil edən toxuma və hüceyrələrində maddələr və enerji mübadiləsinin normal gedisi üçün zülal, yağ, karbohidratlardan əlavə minimal miqdarda vitaminlərə də ehtiyac vardır. Rus alimi N.I.Lunin 1880-ci ildə heyvanlar üzərində apardığı təcrübə ilə isbat etdi. Bunun üçün o 2 qrup siçovulların bir qrupuna təbii, digər qrupunu süni qida ilə qidalandırıldıqda, gördü ki, süni qida ilə qidalanan heyvanların eksəriyyəti olur. Buna səbəb qidada vitaminlərin olmamasıdır. 1912-ci ildə Polşa alimi Funk vitaminlərin əsas hissəsini qidanın tərkibində olan amin qrupu olduğunu nəzərə alaraq vitamin (vita-həyat, vitaminlər-həyat amilləri) adını təklif etdi. İndi elmə məlum olmuşdur ki, bəzi vitaminlərin tərkibində nəinki amin qrupları, həm də azot yoxdur. Olmasa da onlarda da vitamin adı saxlanılmışdır.

Vitaminlər enerji mənbəyi, plastik materialı, hüceyrələr və toxumaların qurulması məqsədilə istifadə olunmasalar da, onlar maddələr mübadiləsinin tənzimlənməsində əsas rol oynayırlar.

Buna görə də qidada vitaminlərin yoxluğu və yaxud kifayət qədər olmaması maddələr mübadiləsinin və heyvan orqanizminin bir sıra digər fizioloji funksiyalarının tənzimini pozulması nəticəsində meydana çıxan xəstəliklərə səbəb olur (cədvəl 8, 9, 10). Orqanizmdə vitamin çatışmazlığına avitaminoz, çoxluğuna hipervitaminoz, azlığına isə hipovitaminoz deyilir.

Vitaminlər. İnsaların vitaminlərə olan tələbatları fiziki iş zamanı və bir çox xəstəliklərdə artmış olur. İş zamanı enerjiyə olan tələbat vitaminlərə olan tələbatdan daha çox dərəcə artmış olur. Həddən artıq kalorili olan rasionda hipovitaminoz o zaman inkişaf edər ki, bu rasion eyni olsun (məs., vegetarianlarda). Qidada vitaminlərin lazımı qədər

olmaması onun düzgün hazırlanmasından da baş verə bilər.

Cədvəl 8

Yağda həll olan vitaminlər. Çatışmamazlığın əlamətləri, ehtiyat mənbəyi və böyükler üçün məsləhət olunan gündəlik norması.

Vitaminlər	Çatışmamazlığın əlamətləri	Ehtiyat mənbəyi	Gündəlik norması
A	«Toyuq korluğu» epitelinin pozulması, boy artımının pozulması	Böyük miqdarda qaraciyərdə	0,8-1,1 mq A vitamini \approx 1,6-2,2 mq β -karotini, maks. doza: 15mq vitamin
D	Raxit, sümüklərin böyüməsinin və möhkəmlənməsinin pozulması	Az miqdard qaraciyərdə böyrək-ələrdə, bağırsaqlarda, sümüklərdə, böyrəküstü vəzilərdə.	5,0mq uşaqlar və hamilələrdə 10mkq; maks. doza; 25 mkq.
E	Əzələlərdə metabolizmin və damarların keçiriciliyinin pozulması	Bir neçə qr qaraciyərdə yağ toxumalarında, uşaq-hıdə, hipofizdə, böyrəküstü vəzilərdə	12 mq takoferol
K	Qanın laxtalama sürətinin aşağı olması, qanaxmanın olması	Çox az miqdarda qaraciyər və böyrəklərdə	Normal bağırsaq mikroflorasında tələb olunmur: əks halda \approx 1mq.

Vitaminlərin orqanizmdə olan ehtiyatı. Orqanizmdə əhəmiyyətli ölçüdə yağda həll olan vitaminlər ehtiyatı ola bilər. Bu vitaminlərdən bəziləri (məs. Vitamin A) bir neçə ilə qədər çatan miqdarda suda həll olan vitamin B₁₂-də çoxlu miqdarda toplanıb, yiğilib saxlanılır.

Hipovitaminozlar. Vitaminlərin çatışmazlığının təzahürü ya düzgün qidalanmadan, ya da sorulma prosesinin pozulmasından baş verə bilər. Hipovitaminozlarda demək olar ki, həmişə fiziki və əqli əmək fəaliyyətinin aşağı enması müşahidə olunur.

Hipervitaminozlar. Vitaminlərin həddən artıq qəbul edilməsinə hipervitaminoza deyilir.

Cədvəl 9

Süda həll olan vitaminlər. Çatışmamazlığın təzahürləri, ehtiyatı və böyükler üçün qəbul etmə məsləhəti

Vitamin	Çatışmamazlığın təzahürü	Ehtiyat	Sutkalıq tələbat
B ₁	Beri-beri, polinevrit, MSS-nin zədələnməsi, iflic, əzələlərin atrofiyası, ürək çatışmamazlığı	Qaraciyərdə 10mq-a yaxın, mionardda, baş beyində.	1,1-1,5mq və ya 0,12mq/mC; spirtili içki içənlərdə yüksək.
B ₂	Boyun artımında ləngimə, dəri xəstilikləri	Qaraciyərdə və skelet əzələlərdə 10mq-a yaxın.	1,5-1,8mq və ya 0,14mq/mC
B ₆	Dermatit, polinevrit, qicolmlar.	Əzələlərdə, qaraciyərdə və baş beyində 100mq-a yaxın.	2,0-2,6mq və ya 0,02mq/q qida zülalı
B ₁₂	Pernisioz anemiya, funikulyar mieloz.	1,5-3mq; asasən qaraciyərdə.	5mkq
Biotin	Dermatit	Qaraciyər və böyrəklərdə 0,4mq-a yaxın	Normal bağırşaq mikroflorasında tələb olunmur; eks təqddirdə 0,3mq
Folley turşusu	Pernitsioz anemiya	12-15 mq qaraciyərdə	0,4mq-a yaxın, hamilelikdə 0,8mq
Nikotin turşusu	Pellaqra, fotodermatit, parestezİ	Qaraciyərdə 150mq-a yaxın	15-20mq və ya 60 dəfə triphotondan çox
Pantofen turşusu	Mərkəzi sinir sisteminin pozulması	50mq-a yaxın böyrəküstələrində, böyrəklərdə, qaraciyərdə, baş beyində, ürəkdə	8 mq
C	Sinqa, birləşdirici toxumanın pozulması, damar qanaxmaları, infeksiyalara meyillik, psikoza	1,5 mq baş beyində, böyrəklərdə, böyrəküstələrde, mədəaltı vəzilərdə, qaraciyərdə, ürəkdə	75 mq; sıqater çəkənlərdə 40%-ə qədər yüksək olur
Vitaminoidlər Xolin Inozitol	Məlum deyillər «--»	Bütün hüceyrələrdə «--»	1,5-4,0 q 1q-a yaxın

Əksər yetkin adamlar uşaq və hamilə qadınlardan fərqli olaraq əlavə D vitamininin qəbuluna ehtiyac duymurlar.

Vitamin A (retinol (provitamin- β -karotin), retinol (provitamin-kriptoksanthin), retin turşusu) toxumalarda retinol şəklində olur.

Əsasən A vitamini karotinoidlərin bitki piqmentli maddələrindən əmələ gəlir. Bitki qidası ilə provitaminlər daxil olur (qırmızı və sarı karotinoidlər). Bitki karotininə yer-kökündə, göbələklərdə, ərikdə, qurmuzu biberdə rast gəlinir. Heyvan orqanizmində V provitamini kimi bitki karotini karotinaz fermenti ilə hidroliz zamanı A vitamininə çevrilir. Karotinaza heyvanların qaraciyərinə də aşkar olunmuşdur.

A vitamini müxtəlif qida məhsullarında daha çox balıq yağında, kərə yağında, yumurtalarda, qaraciyərdə, balıq kürüsündə, süddə olur. Vitamin A-nın əsas funksiyası görmə piqmetinin əmələ gəlməsində, böyümə və inkişafı təmin edən epitel və sümük toxumasının normal inkişafını təmin etməkdir.

A vitamininin onurğalı heyvanlarda görmə piqmentin sintezi zamanı iştirak edirlər. Onurğalı heyvanların gözündə görmə piqmentinin formaları radopsin və iodoropsin mövcuddurlar. A vitamininin çatışmaması toyuq korğulu xəstəliyinin inkişafına, gözün buynuz təbəqəsinin zədələnməsinə səbəb olur: A avitaminoz xəstəliyinin ağır formalarının təzahürü zamanı skeletin inkişafında ləngimə və dərinin bəzi zədələnmələri müşahidə olunur. Avitaminoz zamanı görmə zəifliyi, kseroftalmiya, keratomolyasiya meydana çıxır.

Sutkalıq tələbat (dozanı ME ilə təyin edirlər: ME=0,3 Mq) yaşlılar üçün -1,5 mqr (5000 ME), hamilə qadınlar üçün -2mqr (6600 ME), süd verən analar üçün -2,5mqr (8250 ME), 1 yaşında uşaqlar üçün - 0,5 mqr (1650 ME), 1-6 yaş - 1mqr (3300 ME), 7 yaşından yuxarı - 1,5 mq (5000 ME) təşkil edir.

Vitamin B₁ (tiamin) tiaminfosfat formasında metabolizmdə iştirak edir. Mədə-bağırsaq traktunda sorulduğdan

sonra tiamin tiaminfosfata fosforlaşır. B₁ vitamini karbohidratlar sayesində, kofermentlərin kokarboksilaza və dehidrazanın sintezində, üzüm turşusunun dekarboksilləşməsində iştirak edirlər. Tiamin bitki və heyvan toxumalarında geniş yayılıraq, həm aeroblu, həm də anaeroblu hüceyrələr üçün zəruri olur. Yaşlı insanda tiaminin gündəlik tələbatı 2-3 mq təşkil edir. B₁ vitamini pivə mayasında, yunan findiq-larında, yumurtalarda (yumurta sarısında), çovdar ununda, qarğıdılarda rast gəlinir.

B₁ avitaminozu zamanı amin turşularının mübadiləsi, karbohidratların yenidən sintezi, eləcə də sinir sistemində asetilxolinin əmələ gəlməsi pozulur. Avitaminozlu heyvanların qanında karbohidratların parçalanmasının pentozafosfatlı aralıq məhsullarının əhəmiyyətli miqdarı aşkar olunur. Qanda pirivat və laktatların miqdarı artır.

Orqanizmdə tiaminin çatışmaması zamanı maddələr mübadiləsinin pozulması kəskin polinervit xəstəliyinin inkişafı ilə nəticələnir. Nəticədə heyvanın hərəkətində pozğunluqlar, hərəkətdə müxtəlif pozğunluqlar meydana çıxarır.

Vitamin B₂ (riboflavin) toxumalarda ATP-lə birləşir, flavinmononukleotid və flavinadenin nukletotidə çevrilir.

B₂ vitamin quruluşuna görə toxuma pigmenti-flavinə yaxın olur. Riboflavin toxuma flavininin 5 atomlu spirt ribitol ilə birləşməsidir. Riboflavin bir çox mikroorqanizmlər, bakteriyalar, mayalar, ali heyvanların orqanizmində mövcud olan mikroorqanizmlər vasitəsilə sintez edilir.

B₂ vitamininə mayalarda, dənli bitkilərdə, pomidor pastasında, kələmdə, yumurtalarda, qaraciyərdə, beyində rast gəlinir. Qida B₂ vitamininin çatışmaması zamanı dərinin, gözün buynuz təbəqəsinin zədələnməsi müşahidə olunaraq, cavan heyvanlarda artım dayanır. Yaşlı insanda B₂ vitamininə olan gündəlik tələbat 1,8 mq-dir.

Vitamin E (α -taxoferol, γ -tokoferol) doymamış yağ turşularının oksidləşməsini qarşısını alır. Hema və zülalların sintezində və toxuma tənəffüsündə iştirak edir. Gündəlik

tələbat -15ME. Bitki yağı, tərəvəzin yaşıl yarpaqları, yumurtada olur. Avitaminoz zamanı skelet əzələlərinin distrofiyalasıır, cinsi fəaliyyət zəifləyir, mitokondirinin lizosom və hüceyrə membranın funksiyası pozulur. Dölnün ölümünə səbəb olur. E vitamini çoxalma funksiyasının təmin olunmasında vacib rol oynayır. Onun yoxluğu zamanı xayada spermotozoidlərin normal inkişafı pozularaq, onların hərəkətinin itməsi, embrionun sorulması müşahidə olunur. E vitamini bütün onurğalı heyvanlar üçün zəruridir.

Vitamin B₃ (pantoten turşusu) – mübadilə prosesinə koenzim A formasında daxil olur, yağlar və karbohidratların mübadiləsində iştirak edir. Bütün qidaların tərkibində pantoten turşusu olduğu və həmdə orqanizmdə sintez oluna bildiyinə görə insan orqanizmində onun çatışmazlığına az təsadüf edilmir. Dənli və paxlalı bitkilərdə, kartofda, qaraciyərdə, yumurtada, balıqda olur.

O, yağı turşuları, steroid hormonlar və s. sintezində iştirak edir.

Pantoten turşusu həşəratların bağırsaqlarında mikroorganizmlərin varlığından asılı olmayaraq bütün həşəratlar üçün zəruridir. Göyşəyen heyvanlarda pantoten turşusu külli miqdarda birinci mədə mikroorganizmləri, dovşanlarda kor bağırsaq bakteriyaları, insanda isə yoğun bağırsağın mikroflorası tərəfindən sintez olunur. Yaşlı insanın pantoten turşusuna olan gündəlik tələbat 10 mq təşkil edir. Onun çatışmaması zamanı artımda yubanma, bədən kütləsinin azalması, tez yorulma, halsızlıq, huşsuzluq, dermatit nevritlər, selikli qişalarda zədələnməyə saçların ağarması, anemiya əlamətləri müşahidə olunur.

Vitamin B₆ (pridoksin) – suda həll olan vitamindir. Bitki və heyvan mənşəli qidalarda (mal əti, qaraciyər, donuz əti, qoyun əti, balıq ətində (bağırsaq mikroflorası sintez edir) olur.

Pridoksin çatışmaması hemoqlobinin normal bioloji sintezinin pozulması ilə nəticələnə bilər. Müxtəlif heyvanla-

rın qidalarında B₆ vitamininin çatışmaması dermatit ilə nəticələnir. Yaşlı insanda B₆ vitamininə olan gündəlik tələbat 2-4 mq təşkil edir.

Vitamin B₁₂ (stankobalamin) Vitamin B₁₂ çatışmazlığı anemiya və onurğa beyninin arxa və yan sütündə nəql edici yollalarının mielinləşməsində pozğunluğa səbəb olur. Gündəlik tələbat 2-5 mkq.

Orqanizmdə B₁₂ vitamininin çatışmaması qida məhsullarında onun yoxluğu ilə deyil, onun aşağı səviyyədə mənimsənilməsi, onun mədə-bağırsaq traktına daxil olmasının pozulması ilə əlaqədardır. B₁₂ vitamininin mənimsənilməsi üçün mədənin bəzi hüceyrələri ilə ifraz olunan kastla amili kimi xüsusi maddə zəruridir. Külli miqdarda B₁₂ vitamini heyvanların qaraciyər, böyrək kimi bəzi orqanlarında aşkar olunur.

Vitamin C (askorbin turşusu)-suda həll olan vitamindir. Bitki mənşəli qida maddələrində (limon, bibər, şüyüd, portoğal, qara qarağat, göy soğan, pomidor pastası, kartof, kələm, itburnu meyvəsi) olur. Hüceyrədaxili oksidləşmə-bərpaedici proseslərdə iştirak edir. Kallogenin, hialuron turşusu, kortikosteroidlərin sintezində, triozin, fenilalanin və foli turşusunun mübadiləsi üçün lazımdır. Vitamin C gündəlik tələbat yaşlılar üçün-70mq, uşaqlar üçün: 6 aylıq -1 yaşı qədər - 20mq, 1-1,5 yaşı - 35mq, 1,5-2 yaşı - 40mq, 3-4 yaşı - 45mq, 5-10 yaşı - 50mq, 11-13 yaşı - 60mq olur. Avitaminoz zamanı əmələ gələn xəstəliklər qanaxma, damarların sürüşməsi, dişlərin tökülməsi, dəridə kiçik qansızmalar, diş dibindən qan axma (sinqa) və s. xəstəliklər meydana çıxır.

Onurğalı heyvanların bir çoxu askorbin turşusunu külli miqdarda sintez etsələr də, dəniz donuzu, meymun və insan qida ilə askorbin turşusunu almalıdır.

Vitamin D (xolekalsiferol-D₃, ergokalsiferol-D₂) yağda həll olan vitamindir. Sümük və dişlərin sintezi üçün lazımdır. Bioloji cəhətdən az fəal olan bitki (ergosterol, provitamin D₂) və heyvan (provitamin D₃) mənşəli provitaminlər

ultra bənövşəyi şüaların təsiri ilə dəridə, sonra qaraciyərdə, sonra böyrəklərdə bioloji fəal formaya – Kalsiyə ($(\text{OH})_2\text{-D}_3$) çevrilir. Vitamin D₃ reseptorları transkripsiyanın nüvə amilidir. Heyvan orqanizminin toxumalarında (əsasən dəridə) D vitamini ultrabənövşəyi şüaların təsiri altında 7-dehidroxolesterindən sintez edildiyindən onun sintezi üçün optimal şərait yay mövsümündə yaranır. Onurğasız heyvanlarda D vitamininə olan tələbat aşkar olunmur. Külli miqdarda D vitamininə əsasən balıq yağında və yumurta sarısında, quşların və balıqların qaraciyərində, balığın kürüsündə rast gəlmək mümkündür.

Uşaqlarda D vitamininin çatışmaması zamanı kalsiumun həcmindəki kəskin dəyişikliklər və sümükdə kalsium duzunun çatışmaması ilə müşayət olunan raxit xəstəliyi inkişaf edir. Südəmər uşaqlarda D vitamininə olan gündəlik tələbat 10-25 mq təşkil edir.

Vitamin K (filloxinon). K vitamininə qida məhsullarında rast gəlinir. Daha çox turşəng, kələm, pomidor, qaraciyərdə olur. Heyvanın orqanizmində yoğun bağırsaq bakteriyaları sintez edir. K vitamininin çatışmaması zamanı qanın laxtalanması pozularaq, protrombinin qanda iştirakı zəifləyir. Protrombin sintezində iştirak edir, qanın normal laxtalanmasına təsir edir.

K vitamininin fəaliyyəti qaraciyərin funksiyası ilə sıx şəkildə əlaqədardır. Qaraciyərdə qanın laxtalanmasını müşayət edən proseslərdə iştirak edən maddələr sintez olunur. Bitki məhsullarında daha çox K vitamini olur. Avitaminoz qidakada K vitamininin çatışmaması nəticəsində deyil, onun mədə-bağırsaq traktında çorulması prosesinin pozulması zamanı baş verir. Avitaminoz zamanı laxtalanma müddəti artır, mədə-bağırsaq qanaxması, dərialtı qanaxma baş verir.

H vitamini (biotin). Heyvanlarda biotin bağırsaq traktının bakteriyaları ilə sintez edilir. Digər hallarda H vitamininin çatışmaması sulfanilamidli preparatların qəbul olunması zamanı bağırsaq bakteriyalarının həyat fəaliyyətinin

pozulması nəticəsində və çiy yumurta qəbulu zamanı inkişaf edir. Toyuqlarda biotinin çatışmaması rüseyimlərin tələf olması və cücelərdə skeletin patoloji dəyişikliklərə məruz qalmasına səbəb olur.

Yaşlı insanda H vitamininin gündəlik tələbatı 10 mq və ya 120 Mkq təşkil edir. H vitamininin çatışmaması zamanı orqanizmdə dərinin müxtəlif cür zədələnməsi, zəiflik, yuxulu vəziyyət meydana çıxaraq, iştaha pozulur.

Biotin noxud, soya, bugda, göbələk, yumurta sarısı, qaraciyər, böyrək, ürək, gül kələm və s. olur.

PP vitamini (nikotin turşusu-nikotinoamid). Suda həll olan vitamindir. PP vitamini karbohidratların mübadiləsində vacib rol oynayan kodehidrogenaz kofementlərinin tərkib hissəsini əmələ gətirir. Nikotin turşusu triptofan bacteriyalar və bir çox bitkilərin toxumaları vasitəsilə sintez edir. PP vitamininin çatışmaması zamanı dermatit (dəri örtüklərində iltihabi proses), diareya (qarın pozulması) və demensiya (psixi pozğunluq) kimi xəstəliklər inkişaf etmiş olurlar.

NAD (nikotinoamiddinukleotid) və NADF (nikotinoamiddinukleotid fosfat) formasında kofermentidir. NAD və NADF hidrogen və elektronların akseptorları olub, oksidləşmə və bərpa proseslərində iştirak edir. Hüceyrə tənəffüsündə iştirak edir. Ət və balıq məhsullarında, xüsusi ilə mal əti, böyrək, ürək, qızıl balıq, siyənəkdə çox olur.

İnsan orqanizminin PP vitamininə olan gündəlik tələbatı yaşlılarda 12-18 mq, uşaqlar üçün: 6 aydan-1 ilə qədər-6mq, 1-1,5 ilə-9mq, 1,5-2 ilə-10mq, 3-4 ilə-12mq, 5-6 yaşa qədər-13 mq, 7-10 yaşa qədər-15mq, 11-13 yaşa qədər-19 mq qədər olur.

Foli turşusu (foli turşusu, folisint poliqlutamil folasin). Qaraciyərdə folitürşusu fəal formaya keçir – foli və ya tetrahidrofoli turşusu və purin, primidinlərin sintezində və bəzi amin turşuların çevrilməsində iştirak edir. Histidin mübadiləsində, meteonii sintezində, xolin mübadiləsində iştirak

edir. Gündəlik tələbat -01-2 mq-dir. Folatların hamiləliyin birinci üç ayında qəbul edilməsi döлün inkişafının normal getməsi üçün çox lazımdır.

Su, duz və mikroelementlər

İnsanın suya olan tələbatı müxtəlif ola bilər. Suya olan tələbat əhəmiyyətli dərəcədə güclü tər ifrazi şəraitində artır.

Cədvəl 10

Yüksək dozalı vitaminların qəbul olunma ehtimalı.

Sutkalıq tələbat, toksiki dozalar və insanda

hipervitaminozann simptomları (əlamətləri)

Vitamin	Sutkalıq tələbat	Toksiki doza (gün ərzində)	Yüksək dozanın təzahürü
A	0,8-1,1 mq	35 mq (və ya bir dəfəyə 600 mq)	Dərinin, seliyin və sümüyün dəyişilməsi; baş ağrıları, eyforiya, anemiya
D	25 mkq	500 mkq/kq	Sümüklərdən Ca^{2+} yuyulması, Ca^{2+} təxirə salınması, MSS-nin və böyrəklərin pozulması
K	0-1 mq		Erkən menstruasiyalarda - anemiya. Hərdən daxili venaya yeridilməsində - kollaps.
B1	1,1-1,5 mq		Hərdən daxili venaya yeridilməsində - kollaps.
Nikotin turşusu	15-20 mq	3-4 q	Həzmində pozulma, dərinin dəyişilməsi, görmənin kəskin pozulması

Yetkin insanlarda suya olan tələbat şəraitdən asılı olaraq bədən həcminin çəkisinə görə 20-45 mq/kq aralığında dəyişir. Aşağıda qeyd olunan nəticələr su balansını xarakterizə edir: 70 kq çəkiyə malik insanların sutkada suya olan minimal tələbatı təxminən 1750 ml təşkil edir: onlardan 650 ml su ilə, təxminən 750 ml bərk qida ilə və təxmini 350ml isə turşu reaksiyalarda yaranan su ilə qəbul olunur. Əgər qəbul olunan su bu həcmi keçirsə, onda sağlam insanda artıq məye böyrəklər vasitəsilə bədəndən ifraz olunur: ürək və böyrək xəstəliyindən əziyyət çəkən insanlarda isə maye orqanizmdə

saxlanılır.

Suyun lazımı qədər qəbul edilməməsi. Bədən çəkisinin 5%-ni keçən suyun itirilməsi əmək qabiliyyətinin aşağı düşməsi ilə müşayət olunur. Əgər bədən çəksinin 10%-dən yuxarı su itkisi baş verirsə, bu zaman ağır su itkisi baş verir, əgər bu 15-20% və ya suyun orqanizmdə olan ümumi miqdarının 1/3-1/4-ə (bədən kütləsinin 60%-ni təşkil edir) yaxın hissəsini təşkil edirsə bu zaman ölüm hadisəsi baş verə bilər.

Cədvəl 11

Duzlar. Mühüm olan ionların yetkin insanların qəbulu üçün olan tövsiyyə, q/sutkaya

Na ⁺	K ⁺	Ca ²⁺	Mg ²⁺	Cl ⁻	P
2-3	3-4	0,8	0,3-0,35	3,5	0,8

Kalsiuma olan tələbat həyatın o dövrlərində artmış olur ki, o zaman sümüklərin artımı (hamilə qadınlar və uşaqlarda) baş verir. Lazımı qədər kalsiumun olmaması zamanı isə yüksək tərkibli qələvi turşuları olan qidanın qəbul olunmasına məcbur edir. Xüsusən süd və süd məhsulları kalsium ilə zəngin olur.

Natirium xloridə olan minimal sutkalıq tələbat (xörək duzu) 1q-a qədər təşkil olunur. Mərkəzi Avropa əhalisinin duzdan istifadəsi bu göstəricini təxminən 10 dəfəyə qədər keçmiş olur. Belə ki, həddən çox duzun qəbulu arterial təzyiqin artmasına səbəb ola bilər, duzun qida ilə birlikdə sutkalıq qəbulu 10q-dan yüksək olmamalıdır.

Mikroelementlər. Müəyyən fizioloji funksiyaları yerinə yetirən çoxlu mikroelementlər mövcuddur. Biz burada yalnız dəmir, fтор, yod və med nəzərdən keçirəcəyik. Dəmir və yoda olan tələbat uşaqlar və hamilə qadılarda yüksək olur. Demək olar ki, bütün mikroelementlərin yüksək dozalı qəbulu zamanı bu və ya digər fizioloji funksiyaların pozulması halları baş verə bilər (cədvəl 13). Bu cəhətdən fтор çox təhlükəlidir. Belə ki, bu elementin toksini dozası sutkalıq tələbatı çox cüzi ölçüdə üstələyir. Yodun çatışmamazlığı zamanı

qalxanabənzər vəzinin böyüməsi ilə xarakterizə olunan xəstəliyi şərtləndirir və bəzən tiroksinin sekresiyasının pozulması ilə müşayət olunur.

Mərkəzi Avropa şəraitində yayılmış və çatışmayan yeganə qida komponenti **dəmirdir**. Qida olan dəmir bu mikroelementə olan tələbatı çox çətinliklə ödəyir, belə ki, bağır-saqlarda təbii mənşəli yalnız 3-8%-i və təxminən 23% heyvanı (yemin tərkibində) mənşəli dəmir sorulur. Dəmirin çatışmazlığı şəraitində əsas simptomlar – baş ağrıları, halsızlıq, əmək qabiliyyətinin aşağı olması və dəri-boyun artımının (saçlar, dırnaqlar) pozulmasını misal göstərmək olar. Dəmirin nəzərəçarpacaq qədər çatışmamazlığı dəmirqılığı anemiyası yaradır.

Su və mineral maddələr mübadiləsi

Su və mineral maddələrin hüceyrə üçün qida və enerji əhəmiyyəti olmasada, orqanizm üçün aşağıda göstərilən çox mühüm vəzifələri yerinə yetirirlər: 1. Qanda oksigen və CO₂ daşınmasında iştirak edirlər. 2. Osmos təzyiqinin tənzimində iştirak edirlər. 3. Hüceyrə sitoplazmasının, qanın plazmanın, qan cisimciklərinin, limfa və hüceyrəarası mayenin əsas tərkib hissələridir. 4. Qanın laxtalanmasında turşu-qələvi müvəzintində yaxından iştirak edirlər. 5. Bədən temperaturunun fiziki və kimyəvi proseslərin neyro-humal tənzimində yaxından iştirak edirlər. 6. və beləliklədə homeostazın sabit saxlanması onların hüceyrələr, toxumalar və tam orqanizmdə olan normal miqdardan asılı olur.

Cədvəl 12-də orqanizmin gündəlik tələbatına uyğun mineralların miqdarı haqqında məlumat verilmişdir.

Na duzları orqanizmdə suyun saxlanmasına yardım edərək K və Ca duzları onun orqanizmdən ifraz olunmasına səbəb olur.

Suyun və duzların xaric edilməsində iştirak edən böyük və tər vəzilərin fəaliyyəti sinir və humoral tənzimlər vasi-

təsilə həyata keçirilir. Ara beynində hipotalamusun osmoreseptor sinir hüceyrələri su-duz mübadiləsinin tənzimində iştirak edir.

Cədvəl 12

Minerallara gündəlik tələbat

Minerallar	Miqdəri
Natrium	3,0 qr
Kalsium	1,2 qr
Kalium	1,0 qr
Xlor	3,5 qr
Dəmir	18,0 mqqr
Sink	15 mqqr
Maqnezium	400 mqqr
Yod	150,0 mkqr
Kobalt	məlum deyil
Mis	məlum deyil
Marqans	məlum deyil

Su-duz mübadiləsini tənzim edən sinir mərkəzi ara beynində-hipotalamusda yerləşir.

Su-duz mübadiləsinin tənzimində hipofizin arxa payının hormonu-vazopressinin və böyrəküstü vəzin qabiq maddəsinin hormonu-mineralokortikoidlərin böyük əhəmiyyəti var. Vazopressin (antidiuretik hormon) böyrək kanalçıqlarında suyun geriyə sorulmasını artırır və bununla da diurezi azaldır. Hipofizin ön payının hormonu sidik ifrazına əks istiqamətdə təsir edir. Böyrəküstü vəzin qabiq maddəsinin hormonu mineralokortikoidlərdən aldosteron böyrək kanalçıqların da natriumun sorulmasını artırır, əksinə kaliumun sorulmasını azaldır, suyu orqanizmdə toplayır.

Natrium mübadiləsi (Na^+) - Turşu-qələvi reaksiyanı və osmotik təzyiqi müəyyən edən natrium kationu hüceyrə membranından müxtəlif maddələrin daşınmasında iştirak edir. Fəaliyyət potensialının formallaşma və nəql olunmasını müəyyən edir. Natriumun çox istifadə edilməsi suyun orqanizmdə saxlanmasına səbəb olur və sirkulyasiya olunan qanın həcmini və arterial təzyiqi yüksəldir. Normal və sağlam

orta yaşılı adamın natriuma olan gündəlik tələbatını qida ilə gündə əlavə 12-12,5 qr xörək duzu qəbul etməklə ödəmək olar. Matiriuma olan tələbat gündə 4-6 qr təşkil edir. Osmotik təzyiqin yaradılmasında sodium xlorid əsas rol oynayır. NaCl-orqanizmdən tər və sidiklə xaric olurlar. Mineral maddələr orqanizmin funksional sistemlərinə müxtəlif təsir göstərirlər. Na^+ və K^+ ionları ürək əzələsinin fəaliyyətinin, hüceyrənin membran və fəaliyyət potensialının tənzimlənməsində fəal iştirak edirlər. Orqanizmdə Na miqdarının normadan az olması, əzələ təqəllüsünün pozğunluğuna səbəb olur.

Bədənə normadan çox sodium daxil olması onun temperaturunun artmasına hətta zəhərlənməsinə belə səbəb ola bilər. İsti sexlərdə işləyən adamlarda tərlə, sidiklə çoxlu sodium (45% qədər) ifraz olunur. İsti sexlərdə işləyənlər maye itikisinin qarşısını nisbətən almaq üçün şirələr və 10-15 qr xörək duzu qatılmış su içirtmək lazımdır.

Kalium mübadiləsi (K^+) - hüceyrədaxili mayenin kationu olan kalium membran potensialı yaradır. Hüceyrə membranının oyanmasını müəyyən edir. Əzələ və sinir hüceyrəsinin daxilində kaliumun qatılığının dəyişməsi əzələ və sinir sisteminin funksiyasına təsir edir. Qanda kaliumun miqdarının azalmasına hipokalemiya, çoxalmasına isə hiperkalemiya deyilir. Kalium miqdarının azalması ürək əzələsinin təqəllüsünə mənfi təsir edir, bağırsaqlarda parez əmələ gətirir. Bitki mənşəli qidalardan, kartofun tərkibində kaliumun miqdarı daha çox olur. Na^+ və K^+ ionları ürək əzələsinin fəaliyyətinin tənzimlənməsində fəal iştirak edərək, onun oynaması qabiliyyətini əhəmiyyətli şəkildə dəyişir. Na^+ qan plazmasından xaric edilməsi əzələ toxumasının yığılma xassələrinin itirilməsi ilə nəticələnir. K^+ ionu heyvan hüceyrəsinin əsas mineral kationudur.

Xlor (Cl^-) - xlor ionu osmotik təzyiqin tənzimində, mədə şirəsində duz turşusunun (HCl) yaranmasında və sinaptik ləngimdə iştirak edir. Cl^- ionlar Na^+ kationları ilə

birlikdə qan plazmasının və orqanizmin digər mayelerinin osmotik təzyiqlərin təşkilində iştirak edir. Cl^- mədənin həzm fermentləri ifraz olunan həzm fermentlərinin fəallaşmasında vacib rol oynayan $NaCl$ -un da tərkibinə daxil olurlar. Xlor orqanizmdə əsasən xörək duzunun ($NaCl$) tərkibində toplanır. Dəri xlorun beposu sayılır. Xlor orqanizmdən sidiklə, kal ilə, isti olduqda tər və vəzilərindən ifraz olunan tərin tərkibində xaric olur.

Kalsium mübadilsəi (Ca^{2+}). Kalsium (Ca^{2+}) orqanizmdə kalsi fosfat şəklində olur. Hüceyrə xarici mayedə kalsium ionlarının səviyyəsinin yüksək olması, ürəyin sistola mərhələsində dayanmasına səbəb olur. Ca^{2+} ionlarının hüceyrə xarici mühitdə qatılığının az olması sinir lifinin spontan boşalmasına və tetanusa səbəb olur. Kalsium ionları bir çox fermentativ reaksiyalara təsir edir. Ca^{2+} ionları qanın laxtalanmasında iştirak edir. Orta yaşılı adamın kalsiuma gündəlik tələbatı 0,6-0,8 qr olur. Ca^{2+} ionları uşaqlarda sümük sistemin formalasmasında çox lazımlığı olduğu üçün, onların kalsiuma olan gündəlik tələbatı artır. Hamiləlik dövründə qadınların kalsuma ehtiyacı daha yüksək olur. Bəzi hamilə qadınlar bu dövrdə təbaşir yeməklə kalsiuma olan ehtiyaclarını ödəyirlər.

Gündəlik qəbul edilən kalsiumun forsfora nisbəti 2:1 olmalıdır. D vitaminini fosfat duzlarının bədəndə normal miqdalarının toplanmasına təsir edir.

«D» vitamini çatışmadıqda uşaqlarda raxit xəstəliyi, böyüklərdə isə osteoparez və osteomalyasiya əmələ gəlir. Qalxanvari ətraf vəzinin parathormonu kalsium mübadiləsinə təsir göstərir. Bu hormonun azlığı tetaniya deyilən vəziyyət yaranır. Kalsum orqanizmdən böyrəklərdə əmələ gələn sidiklə, dəridən ifraz olunan tərlə, düz bağırısaqdan xaric olan kalla xaric olur.

Kalsium bitki məhsullarından kələm, ispanaq, kahı, yerkökü və ağ turpda, heyvan məhsullarından süd, pendir və yumurta sarısında olur.

Fosfor mübadiləsi - fosfat (PO_4^{3-}) - hüceyrədaxili məyenin əsas anionudur. Fosfatlar çoxlu koenzimlərlə dönen birləşmələr əmələ gətirmək qabiliyyətinə malikdir, ATP, ADF, SAMF və başqa maddələrin funksiyası ilə əlaqəsi vardır. Fosfatlar daha çox miqdarda sümüyün tərkibində olur. Fosfor organizmə əsasən natrium və kalium duzları şəklində daxil olur. Karbohidrat və əzələ mübadiləsinin tənzim mexanizmində fosforun rolü daha böyükdür. Üzvi birləşmələrin və ATP-in tərkibində olan fosfor enerji mənbəyi kimi organizmin fəaliyyətinə mühüm əhəmiyyətə malikdir. Fosforun artıq hissəsi sidik və düz bağırsaqdan nəcis ilə bədəndən xaric olur.

Dəmir mübadiləsi (Fe^{2+}) - Hb əmələ gəlməsində iştirak edir, az miqdarda qaraciyərdə və borulu sümüklərin tərkibində olur. Elektronların daşıyıcısı mitoxondiridlərdə olur. Dəmir oksigenin toxumalara daşınması üçün və hüceyrədaxili oksidləşdirici sistemlər üçün mütləq lazımdır.

Dəmir heyvan organizmində hemoqlobin, mioqlobin, sitokromlar kimi vacib bioloji birləşmələrin tərkibinə daxi olur. Eritrositlərin tərkibində organizmdə olan bütün Fe-un təxminən 70%-i yerləşir. İnsan organizminin Fe-a olan gündəlik tələbatı 10-30 mq təşkil edir. Fe insan və heyvan organizminə əsasən üzvi birləşmələr şəklində daxil olur.

Hamiləlik dövrü ananı, uşağı isə 5-6 aylığından sonra, yəni əlavə yemək verməklə dəmirlə təmin etmək lazımdır. Organizmin dəmirə olan tələbatını et, meyvə və tərəvəz, yumurta sarısı, paxla, noxud, gül kələm, alma, ispanaq və quru gavalı qəbul etməklə ödəmək olar.

Maqnezium (Mg^{2+}) - hüceyrəyə çoxlu fermentativ reaksiyaların katalizatoru kimi lazımdır. Mg hüceyrə xarici qatlığının artması sinir sistemi və skelet əzələsinin fəallığını azaldır. Əksinə Mg^{2+} qatlığının azalması oyanıclığını yüksəldir, qan damarlarının genişlənməsinə, ürək ritminin pozğunluğuna səbəb olur.

Organizmin bir sıra fermentli sistemlərinin tərkibinə

maqnezium daxil olur. Onun $MgCl_2$ şəklində olan müəyyən miqdarına qan plazmasına rast gəlinir. Mg^{2+} ionları onlar ürək əzələlərinin oyanmasının tənzimlənməsində iştirak edirlər. Bundan başqa, Mg^{2+} ionları karbohidratların hidrolyzində iştirak edən fermentlərin sintezinin zəruri komponentlərinəndirlər: Mg^{2+} iştirakı zamanı fosfatazan fermentli fəaliyi da artır.

Brom (Br). Heyvan orqanizmində brom hipofizdə (15-30 mq%), eləcə də bir sıra digər orqanlarda isə 0,1-0,7 mq% qatılıqda aşkar olunur. Br orqanizmdə rolü müəyyən olunmasa da, o, dərman preparatlarının tərkibində orqanizmə səkitləşdirici təsir göstərərək, sinir sistemində tormozlayıcı prosesləri stimullaşdırır.

Yod (Q) - qalxanabənzər vəzinin T_3 -triyodotzionin və T_4 -triksin hormonlarının hazırlanması üçün lazımdır. İnsan yoda olan gündəlik tələbatını dağ sükurlarında olan yodla zənginləşən suyu içməklə təmin edir. İçməli suda yodu az olan əhalinin yoda olan ehtiyacını ödəmək üçün xörək duzuna yod əlavə edirlər. Bunun üçün bir ton duza 12 qr qədər yod qatmaq lazımdır.

Yod ən çox dəniz yosunlarında olur. Yosunların suya ifraz etdiyi yodun hesabına dəniz suyunda, bulaq suyunu nisbətən çox olur. Orta yaşı sağlam adamların yoda olan ehtiyacı 0,000014 qr təşkil edir. Qalxanabənzər vəzin hipofunksiyası zamanı vəzi böyüyür və zob (Ur) xəstəliyi, hiperfunksiyası zamanı isə Bazedov xəstəliyi müşahidə olunur.

Kobalt (2⁺) vitamin B₁₂ əsas tərkib hissəsini təşkil edir, çatışmamazlığı anemiya (qanazlığı) xəstəliyi əmələ gətirir.

Miss (Cu²⁺) hüceyrədə oksidləşdirici proseslərdə iştirak edərək, sitoxromoksidə, monooksidə, lizilok-sidəza, superoksidəza dismutazının tərkibinə daxil olur.

Bəzi onurğasız heyvanlarda mis onurğalı heyvanların qanının Hb oxşar olaraq orqanizmdə O₂-in daşıyıcısı kimi xidmət göstərən hemoqlobinin tərkibinə daxil olur.

Cu^{2+} ionları qan təşkili proseslərində hemoqlobin ilə

sitoxromların sintezində də iştirak edirlər. İnsan orqanizminin Cu olan gündəlik tələbatı 2 mq təşkil edir. Cu heyvanların orqan və toxumalarında, daha çox isə qaraciyərdə rast gəlinir (3-5 mq%). Qida məhsullarında Cu çatışmaması zamanı orqanizmdə qan təşkili proseslərinin Hb sintezinin pozulması başlanır.

Sink (Zn^{2+}) - sink orqanizm üçün karbohidraza fermentinin sintezi zamanı zəruridir. Bu ferment eritrositlərdə və digər hüceyrələrdə CO_2 -nın mübadiləsində iştirak edir. Zn az miqdarda insulinin tərkibində də rast gəlinir.

Xrom (Cr^{2+})-qlükozanın insulinə qarşı həssaslığını artırır. Xromun çatışmamazlığı insulinə qarşı rezistentliyi artırır. Selen bərpaedici qulutationun oksidləşməsinə və trioksinin, triyod-trionina çevrilməsində iştirak edir.

Ftor (F⁻) - az miqdarda ftor sümüyün və diş emalının formallaşması üçün lazımdır. Hədindən çox ftor qəbulu flyoroza səbəb olur. Bu zaman sümükdə ləkələr və ölçüsünün böyüməsinə təsadüf edilir.

Cədvəl 13

Yaxşı məlum olan fizioloji funksiyalı mikroelementlər.

Çatışmamazlığının əlamətləri, ehtiyatı və

yetkin insanlara qəbulu üçün məsləhətlər

Mikro-element	Çatışmamazığının təzahürü	Ehtiyatı	Sutkalıq tələbat
Dəmir	Dəmir defisitliyi anemiya	4-5 q, onlardan 800 mq mobilleşməyə qadirdir	12 mq Fe^{2+} : doğuş qabiliyyətli qadınlarda-18mq Kariesin profilaktikası üçün- 1mq; 5mq-dan yuxarı zəhərlidir (osteoskleroz)
Ftor			
Yod	Zob, hipotireoz	10 mq	180-200 mq
Mis	Dəmirin sorulmasında pozulma, anemiya, piqmentlasıyanın pozulması	100-150 mq	2-4 mq

Qida maddələrinin həzm olunması: qida rasionu

Qida maddələrinin həzmi. Orqanizmin mübadilə proseslərinə yalnız qida komponentləri qoşula bilər. Bu komponentlərin böyük hissəsi həzm zamanı da heç də bütün maddələr sorulmaya məruz qalmırlar. Bu onunla əlaqədaridir ki, bəzi maddələr (məs, təbii karbohidrat sellüloza) insanın həzm traktının yuxarı şöbələrində həzm olunmurlar.

Qida maddələrinin bioloji zənginliyi. Orqanizm üçün sorulmuş qida maddələrinin zənginliyi o maddələrin təbiətindən asılı olaraq müxtəlif ola bilər. Bu xüsusiyyət zülallara çox xasdır, belə ki, onların tərkibində olan əvəz olunmayan amin turşuları dəyişilir.

Təbii zülalların bioloji zənginliyi heyvani zülalların bioloji zənginliyindən aşağıdır.

Balanslaşdırılmış (və ya tarazlaşdırılmış) rasion

Tarazlaşdırılmış rasionun təşkil olunması böyük praktiki əhəmiyyət kəsb edir. Qida rasionunun təşkil olunması üçün 4 əsas fizioloji prinsip mövcuddur.

1. Kalorik. Nəzərdə tutulan insanın gündəlik rasionunun kaloriliyi onun energetik xərclərinə müvafiq olmalıdır.

2. Rasioqnun tərkibində olan zülallar, yaqlar və karbohidratlar ən azı minimal tələbata görə bərabər olmalıdır (bax cədvələ).

3. Rasionun tərkibinə daxil olan vitaminlər, duzlar və mikroelementlər də ən azı onlara olan minimal tələbata görə bərabər olmalıdır.

4. Rasionun tərkibinə daxil olan vitaminlər, duzlar və mikroelementlər toksiki səviyyədən aşağı olmalıdır.

Sağlam yetkin insanın sutkalıq rasionu aşağıdakı kimi olmalıdır:

Əsrin əvvəllərində aparılan elmi tədqiqat işləri nəticə-

sində 1875-ci ildə alman alimi Foytun rasionundan (zülal-118q, yağı-56q, karbohidrat-453q (çəki %-lə 18:8:74, gündəlik 12750 KC) fərqli qida rasionu təklif edildi: zülal-84q, karbohidrat-453q (çəkiyə görə 14:11:75), gündəlik 11730 KC. Bu rəqəmlərə əsasən balanslaşdırılmış rasionda zülal, yağı, karbohidrat arasında məlum olan münasibət verilmişdir (çəkiyə görə 1:1:4 və ya enerji vahidinə görə 15:30:55%).

Sağlam, yetkin insanın sutkalıq rasionu müasir təklifə görə aşağıdakı kimi olmalıdır: zülallar-0,8q/kq, o cümlədən onlardan yarısı heyvani zülalların payına düşməlidir; yağlar – 25-30% kalorinin ümumi miqdardından (onlardan 3-də 1-i doymuş yağı turşularından ibarət olmalıdır); ağır fiziki əməklə məşğul olan şəxslərdə energetik israf yağı hesabına 40%-ə qədər ödənilə bilər; enerjinin qalan hissəsi əgər 10%-dən yüksəkdirsə, karbohidratlar tərəfindən təmin olunur (orta hesabla kalorinin ümumi miqdarının 55-65%-i).

Tərtib olunan balanslaşdırılmış rasionda əsas əhəmiyyət qida maddələrinin mənşəyidir. Əvəz olunmayan amin turşuları əsasən heyvan mənşəli qidalarda saxlanılır, hansı ki, bitki mənşəli məhsul isə öz növbəsində suda həll olan vitaminlər, duzlar və mikroelement üçün əsas mənbə rolunu daşıyır. Ancaq bitki mənşəli (vegetarianlarda) məhsullarla qidalandıqda adətən zülal çatışmamazlığı yaranır, belə ki, bu məhsullarda əvəz olunmayan amin turşuları çatışır. Bundan əlavə heyvani və bitki mənşəli qidalar orqanizmdə turşu-qələvi taraklığına müxtəlif təsir göstərirler. Heyvan mənşəli məhsullar zəif turşu reaksiyasına malik olurlar, çünkü H^+ donoruna xidmət edirlər. Bitki mənşəli məhsullar isə əksinə, zəif əsas (H^+ akseptorlarına) rol oynayırlar. Qidanın hazırlanmasında balanslaşdırılmış qida üçün böyük əhəmiyyət daşıyır. Qidanın düzgün hazırlanması zamanı vitaminlərin dağılması (və ya parçalanması) baş verə bilər (məsələn, bəzi vitaminlər qızdırıldıqda dağıla bilər).

Xüsusi dietalar

Dietaların yaradılması zamanı təkcə tibbi götəricilər deyil, həm də insanın yaşını və ixtisasını da nəzərə almaq lazımdır. Belə ki, yaşla əlaqədar olaraq enerjiyə olan tələbat azalır, doymamış aminturşulara olan tələbat isə mütənasib olaraq artır.

Aşağı kalorili rasionlar. Avropa və Şimali Amerika əhalisi arasında piylənmə ilə əziyyət çəkən adamların demək olar ki, epidemik masstabda artması ilə əlaqədar olaraq aşağı kalorili rasionun bir sıra xüsusiyyətləri üzərində dayanmaq vacibdir. Lakin «arıqlama üçün» dietaların çoxluğu, sübut edir ki, bu məsələdə ideal həll yoxdur. Həm tam achiq (bunu yalnız həkim nəzarəti altında aparmaq olar) kursu zamanı, həm də uzun müddət bu dietaların aparılması zamanı, fikir vermək lazımdır ki, heç olmasa minimal vacib miqdarda qida maddələri qəbul edilsin. Belə dietalar əsasən zülallı, yağı və karbohidratlı ola bilir. Dietaları seçən zaman onun müsbət və mənfi tərəfini nəzərə almaq lazımdır. Zülalla zəngin aşağı kalorili rasionun üstünlüyü ondan ibarətdir ki, bu zaman achiq hissi lazımı səviyyədə ödənilir və bundan əlavə zülalların spesifik dinamik təsiri nəticəsində mübadilənin intensivliyi artır. Belə dietanın çatışmamazlığı isə ondandır ki, zülali məhsullar bahadır və bunların da tərkibində yağların miqdarı yüksəkdir. Yağlarla zəngin olan aşağı kalorili rasion da həmçinin iştahi yaxşı qane edir, lakin nəzərə alsaq ki, belə rasion tərkibində adətən doymuş yağ turşuları çoxdur ki, bu da hiperxolesterolemiyaya gətirib çıxara bilər. Bundan əlavə bir sırap adamlarda yüksək miqdarda yağların qəbulu həzm sisteminin pozulmasını yarada bilər. Karbohidratla zəngin aşağı kalorili rasionunun üstünlüyü ondan ibarətdir ki, yemək vaxtı mədə lazımı miqdarda qida ilə dolmuş olur. Lakin bununla belə doyma hissi çox tezliklə keçir, həm də aşağı molekulu karbohidratların qəbulundan sonra qanda şəkərin miqdarı dəyişmələrə məruz qalır və bə-

zən hipoqlimik vəziyyət yaranır. Nəticədə yenə açlıq hissi yaranır. Son zamanlar aşağı kalorili qida məhsulları hazırlamaq cəhdləri oлmuşdur. Belə məhsullarda həcm eyni qalmaqla bərabər kalorik dəyər 40-50% aşağı salınmışdır. Bunu əldə etmək üçün yağlar çıxarılır, şəkər isə aşağı kalorili şirin maddə ilə əvəz edilir, su və sellioza tərkibli məhsullar əlavə olunur.

Yaşlı adamların qidalanması. Yaşlı adam üçün rasion hesabı zamanı aşağıdakı prinsipləri nəzərə almaq lazımdır:

1. Yaşlı adamlarda energetik tələbat aşağı olur.
2. Zülallara gündəlik tələbat yüksək olur ($1,2-1,5 \text{ q/kq}$ bədən çəkisinə).
3. Bütün kaloriliyin təqribən 30% yağların hesabına təmin olunmalıdır (gündəlik tələbat təqribən 70q). Doymamış yağ turşularına üstünlük vermək lazımdır.
4. Karbohidratların gündəlik mənimsənilməsi texminən 300q təşkil etməlidir. Qidada monosaxaridlərin və disaxaridlərin miqdarı mümkün qədər az olmalıdır.
5. Yaşlı adamlarda osteoporoz (sümüklərin yumşalması) meyillik olduğu üçün rasionun tərkibində Ca^+ -un miqdarnı lazımi miqdarda təmin etmək lazımdır. Əsas kalsium mənbəyi rolunu süd və süd məhsulları oynayır.
6. Yaşlı adamlarda vitaminlərə olan tələbat tamamilə dəyişmir, lakin bu yaşda enerji sərfinə olan tələbatın azalması ilə əlaqədar olaraq qida qəbulu azalır və nəticədə hipovitaminoz yarana bilər. Bundan əlavə yaşlı adamlar tez mənimsənilən qidaya (püre, ağ çörək və s.) üstünlük verdiklərindən bu da vitamin çatışmamazlığına gətirib çıxarır.

Süni dietalar (pəhriz) tozabənzər qida maddələrinin konsentratları olmaqla tərkiblərində balanslaşdırılmış qida üçün vacib olan bütün komponentlərə malik olur.

Qidanın kobudlılıfli komponentləri. Yüksək tərkibli kobudlılıfli məhsullara malik dietaların əhəmiyyəti onunla əlaqədardır ki, bu perestalikanı stimülə etməklə, bağırıqlarda qida maddələrinin örtülməsini tezləşdirir və həmçinin kal

kütləsinin daha yumşaq konsentrasiyaya malik olmasına səbəb olur.

Hər iki bu amil qəbizliyin və onun fəsadlarının aradan qaldırılmasında rol oynayır. Bununla bərabər göstərilmişdir ki, hətta uzun müddət lifli maddələr əlavə edilməyən sintetik məhsullardan istifadə etmə zamanı da heç bir pozğunluq baş vermir. Məlum olur ki, qidanın mədə-bağırsaq traktində hərəkətinin normal getmesi, həm rasionda kobudlılı komponentlərin olması, həm də onların tam yoxluğu zamanı da mümkündür. Eyni zamanda dietada bu komponentlərin miqdarının az olması zamanı həqiqətən də qəbzlik müşahidə oluna bilər.

Çəkinin və bədən səthinin sahəsinin hesablanması

Piylənmə risk faktoru kimi. Epidemiyada statistik tam dolğun olaraq ömrün qısılması ilə əlaqədar olan faktorlar «risq faktoru» adlanır (bununla belə bunların arasındaki səbəb əlaqəsi aydın deyil). Bu faktorlar «sivilizasiyanın xəstəliyi» - miokard infarktı, insult və s. ilə sıx bağlıdır. Risk faktorlarından biri piylənmədir, belə ki, bu arterial qan təzyiqinin artmasına və maddələr mübadiləsinin pozulmasının yaranmasına səbəb olur. Piylənmə ilə ömrün qısılması arasındaki qarşılıqlı əlaqə çox mürəkkəbdir.

Çəkinin nəzəri göstəriciləri. İnsan çəkisi ilə əlaqədar olaraq müxtəlif göstərişlər orta qiymətlər əsasında («normal çəki»), xüsusi kriteriyalar («ideal çəki») və sairə əsasında işlənmişdir. Nəzərə alsaq ki, orta göstəricilər tədqiq olunan kontingentin qidalanmasının xarakterində aslıdır, onlara achiq və hədsiz çox qidalanma dövründə əsaslı dəyişə və variasiya edə bilər. Bununla əlaqədar olaraq, risk faktorunun qiymətləndirilməsində orta göstəricilərə əsaslanmaq olmaz.

MLİC ideal çəki göstəriciləri çəkinin elə qiymətini göstərir ki, gözlənilən ömrün uzunluğunu daha çox statistik

korrelyasiya edir. Bu göstəricilər Metropolitan Life-Insurance Company sigorta kompaniyası (adı da buradan götürülüb) tərəfindən Şimali Amerikanın 5 mln. əhalisinin tədqiqi olması nəticəsində alınmışdır. Nəzəri çəkinin digər göstəricisiniə Brok indeksi aiddir (boy sm-lə 100=Brok indeksi kq-larla) və Ketl indeksi, hansı ki, həmçinin bədən çəkisi indeksi (BÇİ) adlanır, sonunca boyun kvadratının (m-lə) bədən çəkisinə (kq-la) bölünməsindən alnan qismətə bərabərdir. Bu indeksin təklif olunan qiyməti təxminən qadınlar üçün 22 və kişilər üçün 24 təşkil edir. Alınan qida cəmiyyəti (əsasən praktik nöqtəyi-nəzərdən) Brok indeksini korreksiyasız istifadə etməyi məsləhət görür.

Bədən çəkisinin nəzəri hesablanması zamanı meydana çıxan problemləri ideal çəkinin göstəricisinin MLTC misalında illyustarsiya etmək olar. Bu göstəricilər müxtəlif yaş və 3 bədən tipi-arıq, orta və iri üçün çıxarılmışdır. Eyni zamanda adamları bu 3 qrupdan birinə aid etməyin ümumi qəbul edilmiş bir kateqoriyası yoxdur. Bundan əlavə, artıq çəki yalnız piylənmə ilə əlaqədar olmayıb (hədsiz yeməyin nəticəsi), həm də əzələ kütləsinin artması (məşqlərin nəticəsində) və ya orqanizmdəki suyun artması (adətən patologiya zamanı) baş verə bilər. Bu üç variantdan yalnız piylənmə profilaktik tibb üçün əhəmiyyət kəsb edir: bu mübadilə proseslərində energetik yüklenməsinin göstəricisidir. Onda ateroskleroz, şəkərli diabet və podaqrəni statistik dolğun korrelyasiya edir.

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, piylənmə diaqnozu xəstənin bədən çəkisini ölçmək ilə deyil, orqanizmdə olan piyin miqdarını təyin etməklə qoyulsun.

Uşaqlarda boy və çəki arasındaki münasibət somatoqramının köməyi ilə təyin olunur, bu da müxtəlif yaş dövrlərini nəzərə almaqla orta göstəricilərə görə işlənmişdir.

Bədənin tərkibi. Bədən çəkisi əsasən üç göstəricidən; suyun miqdardından, yağıın miqdardından və əzələ kütləsindən asılıdır. Orta hesabla bədən çəkisinin təxminən 15% hücey-

rəarası su, 20% piy və 40% əzələnin payına düşür. Bütün bu 3 göstəricilər (xüsusilə piy kütłəsi) əhəmiyyətli dərəcədə variasiya edə bilir. Bu göstəricilərdən hər hansı birinin (ya da eyni zamanda bir neçəsinin) kənarlanması bədən çəkisinin dəyişməsi ilə müşayət olunur.

Suyun miqdarının artması şişkinliklərin yaranmasına səbəb olur. Eyni zamanda su müxtəlif mayeli boşluqda yayılma bilər. İnsanlarda yağların miqdarı 8 və 50 % arasında dəyişir, kişilərə nisbətən qadınlarda bu miqdardan orta hesabla nisbətən çox olur (Cədvəl 14). Yaş ötdükçə yağıñ orta nisbi miqdarı artır. Piyin miqdarının qiymətləndirilməsinin rahat üsullarından kronsirkul (kaliper) vasitəsi ilə dörd xarakter sahələrdən dəri büküşlərinin qalınlığının öyrənilməsidir (bu sahələr: ikibaşlı və üçbaşlı əzələnin üst və kürək altı və qalça sahəsi).

Ölçülmüş nəticələrin cəmi orqanizmdəki piy tərkibinin faizlə miqdarına mütənasib olur. Həmçinin piyin ümumi miqdarını bədənin xüsusi çəkisi ilə əlaqədar olaraq hesablaməq olar (xüsusi çəkinin suyun sıxlığından kənarlaşması əsasən piyin miqdarının dəyişməsi ilə əlaqədardır). Bədənin əzələ kütłəsinin aqlıq zamanı azalır və izotermiñ rejimdə (kulturizm) xüsusi məşqlər zamanı artır. Əzələ kütłəsi ya kreatinin ekskresiyasının ölçüsünə görə ya da orqanizmdə kaliumun ümumi miqdarının radoloji ölçüləməsi yolu ilə (sayğacın köməkliyi ilə) təyin edirlər. Bu üsul ona əsaslanır ki, kalium əsasən əzələlərdə olur. Adətən əzələ kütłəsinin qiymətləndirilməsi üçün piysiz bədən kütłəsi (PBK) göstəricisindən istifadə olunur, bu piy kütłəsi sıxlımlış bədən kütłəsinə bərabərdir.

Bədən səthinin sahəsi. Bədən səthinin sahəsini birbaşa ölçmək çox çətindir. Bunu təqribi olaraq Dyübua formulunun köməyi ilə təyin etmək olar və Dyübua: $S=71.84 \cdot \mathcal{C}^{0,425} \cdot B^{0,725}$, burada S-bədən səthinin sahəsi sm^2 -lə; C-bədən çəkisi $\text{kq} \cdot \text{la}$; B-boy $\text{sm} \cdot \text{l}$. Bədən səthinin sahəsini ölçülməsini sadələşdirmək üçün nomogrammadan istifadə etmək olar, lakin bu

zaman yalnız təqribi göstərici alınır.

Yaniq sahəsinin böyüklüğünün kobud qiymətləndirilməsi zamanı Uollesin «doqquzluq qanunundan» istifadə olunur. Bu qanuna görə bədənin ümumi səthini aşağıdakı şəkildə bölmək olar: 9%-əl, 18%-ayaq, 36%-bədən və 9%-baş və boyun.

Cədvəl 14

Müxtəlif yaşlı kimi və qadın orqanizmində bədənin dörd xarakter nahiyyəsinə uyğun dəri altı qatın summar qalınlığının və piyin miqdarı (normal çəkisi olan insanlarda Broka indeksinə uyğun tərtib edilmişdir)

Yaş, il	Qadın		Kiş	
	Σ, MM	% yağı	Σ, MM	% yağı
15-19	71,0	30,2	48,6	17,4
20-24	73,0	31,5	49,7	18,9
25-29	75,0	32,7	50,8	20,4
30-34	77,0	34,0	51,9	21,9
35-39	79,1	35,2	53,0	23,4
40-44	81,1	36,5	54,0	24,9
45-49	83,2	37,7	55,0	26,4
50-54	85,3	39,0	56,0	27,9
55-59	87,4	40,2	57,0	29,4

Bədən səthinin sahəsi fizioloji parametrlərin «ümumi məxrəci» kimi. Bir sıra fizioloji göstəricilər, məsələn əsas mübadilə, qanın ümumi həcmi və ürəyin həcmi bədən ölçülərindən asılı olur və çox vaxt bunları bədən səthinin və ya çəkisinin müəyyən 1 hissəsi kimi göstərilir, bu zaman nisbi təyini əlavə edilir (məsələn: ürəyin həcminin nisbiliyi). Bu nəzəri mülahizələrdən belə nəticəyə gəlmək olar ki, müxtəlif fizioloji göstəricilərin «ümumi məxrəci» xüsusiyyətində bədən çəkisini deyil, onun sahəsindən istifadə olunsun. Lakin praktikada adətən daha çox bədən çəkisindən istifadə olunur, bu onunla əlaqədardır ki, onu təyin etmək daha asan və dəqiq olur, bundan əlavə bədən çəkisi səthin sahəsini təyin etmək üçün əsas göstəricilərdən biridir.

II Fəsil

HƏZM ÜZLƏRİNİN FƏALİYYƏTİNİN ÖYRƏNİLMƏSİ METODLARI

Həzm üzvlərinin fəaliyyətini öyrənmək üçün bir sıra üsullar tətbiq edilmişdir.

İlk dövrlərdə insanlar cərrahiyə əməliyyatları zamanı məbə-bağırsaq sisteminin fəaliyyəti haqqında məlumatlar əldə etmək üçün, heç bir düzgün nəticə verə bilməyən müşahidə üsulundan istifadə etmişlər.

Bizim eranın əvvələrində yaşamış K.Qalen (130-201) mədənin depo, qidamı xirdalaması və hərəkət etdirməsi haqqında məlumat vermişdir. Hələ 200 il bundan əvvəl mədənin mator evakuator funksiyası haqqında eksperimentlər aparılmışdır. Haller (Haller, 1760) duru maddələrin mədənin pilorik hissəsindən asan keçdiyini, bərk maddələrin isə keçmədiyini müəyyən etmişdir. Amerikan alimi Boomon (1833) mədəsi yaralı xəstə üzərində apardığı təcrübələrlə maraqlı məlumatlar əldə etmişdir. Həzm borusunun öyrənilməsi tərixində mədənin mator funksiyasının tədqiqi üçün Kennonun (Cappon, 1898, 1902, 1911) rentgenologiya üsulla apardığı işlərin xüsusi yeri vardır.

Lakin İ.P.Pavlovun rəhbərliyi altında yerinə yetirilən və həzm traktının öyrənilməsi epoxasının əsasını təşkil edən işlərin nəzərə almadan, həzm sahəsində aparılan tədqiqatları qiymətləndirmək düzgün olmaz.

İ.P.Pavlova qədər həzm üzvlərinin fəaliyyətini kəskin təcrübə üsulu ilə öyrənmişlər. Bu məqsədlə təcrübə ya nar-koz altında, və yaxud da beyin yarımkürələrinin fəaliyyətinin aşağı salınması şəraitində həzm üzvlərinin fəaliyyəti öyrənilirdi. Belə şəraitdə heyvanın qarın boşluğu açılır, öyrəniləcək üzv və ya vəzə kanyula keçirdib sinirləri qıcıqlandırmaqla və ya qana xüsusi maddələr yeritməklə ifraz olunan

şirənin tərkibini öyrənirdilər. Belə təcrübə şəraitində orqanizm zədələnir, onun tamlığı pozulur və həzm üzvlərinin normal fəaliyyətini təqdiq etmək mümkün olmur.

İ.P.Pavlov və onun tələbələri həzm üzvlərinin normal fəaliyyətini öyrənmək üçün tətbiq edilən yeni üsul sayəsində böyük müvəffəqiyyətlər əldə etmişlər.

Hələ 1842-ci ildə rus həkimi V.A.Basov mədənin sekretor vəzifəsini öyrənmək üçün mədə fistulası metodunu tətbiq edir. Bundan bir qədər sonra xarici alimlərdən Tiri-Vella, Hayden Hayn və başqaları həzm üzvlərinin fəaliyyətini öyrənmək üçün müxtəlif üsullar kəşf edirlər.

İ.P.Pavlov fistula üsulunu təkmilləşdirir və yüksək dərəcədə inkişaf etdirir. O, fizioloji cərrahiyə üsulunun tətbiqi sayəsində xroniki fistul üsulunu irəli sürməklə həzm üzvlərinin fəaliyyətində sinir sisteminin rolunu dərinlənən öyrənmişdir.

İ.P.Pavlov həzm üzvlərinin sekretor, sorulma və mator vəzifələrini normal şəraitdə öyrənmək məqsədilə müxtəlif üsullar təklif etmişdir. Məsələn, 1679-cü ildə mədəaltı vəzinin fəaliyyəti, 1895-ci ildə tüpürçək fistulası, 1902-ci ildə ədə axarlarına fistula borusu qoyulması kimi təcrübələrlə müxtəlif qidaların təsiri şəraitində həzm vəzilərinin fəaliyyətini düzgün öyrənməyə imkan vermişdir. Həmin üsul vasitəsilə istənilən vaxt həzm üzvlərinin fəaliyyətini öyrənmək mümkün olur.

Həzmin fiziologiyası sahəsində apardığı tədqiqatlara görə İ.P.Pavlova Nobel mükafatı verilmişdir.

Hazırda ağırsız üsullar işlənib hazırlanmışdır ki, bunlar sağlamlığa zərər yetirmədən adamların üzərində geniş tətbiq edilir. Mədə və onikibarmaq bağırsağa zond adlanan rezin boru yetirməklə, mədə və bağırsaq şirəsi almaq üçün istifadə edilən zondlama üsulu hamiya məlumudur.

Hazırda həzm sistemini öyrənmək üçün klassik üsullarla yanaşı elektrofizioloji, rentgenoqrafiya radiotelemetrik, endoskopiya, immunoloji, morfoloji və biokimyəvi üsulların

son nailiyyətlərindən geniş istifadə olunur.

Radioelektronikanın inkişafı ilə əlaqədar olaraq, həzm sistemi orqanlarının funksiyasını öyrənmək üçün, yeni imkanlar mümkün olmuşdur. Belə ki, elektroodu qarın dərisinin üstüne qoyub, onu cərəyan mənbəsi və elektriqi ölçən cihazlarla əlaqələndirəcək, mədənin saya əzələlərinin yiğilması zamanı yaranan biotoku qeyd etmək olar. Bu üsul-elektroqastroqrafiya adının almışdır.

Həzm üzvləri sisteminin ümumi xarakteristikası (quruluşu, filogenizi və ontogenezi)

Daxili üzvlərə (S. Viscera) aid olan həzm üzvləri orqanları bədən boşluqlarında (döş, qarın və çanaq) yerləşir. Daxili üzvlərin çoxu boru şəkilli olduğu üçün onlara **borulu** üzvlər deyilir.

Boruşəkilli üzvlərin hər bir şöbəsi müəyyən morfoloji və fizioloji xüsusiyyətlərə malik olmaqla, onların divarı aşağıdakı qişalardan təşkil olunmuşdur (şəkil 2).

1. Selikli qişa-tunica mucosae – həzm borusunun divarını daxildən örtür. Daxili epiteli, xarici xüsusi selikli qişa qatından ibarətdir.

2. Selikaltı qişa-tunica submucosae – selikli qişadan alta yerləşməklə, boş birləşdirici toxumadan əmələ gəlmışdır. Bu qişa üzvdə **büküşlər** əmələ gətirir.

3. Əzələ qişası-tunca mussularis – Dil, üdlaq, qida borusunun bir hissəsi müstəsna olmaqla daxili üzvlərin əzələ qişası saya əzələ liflərindən əmələ gəlmışdır.

Boru divarındaki əzələ qişası daxildən - a) dairəvi, xaricdən - b) uzununa təbəqələrdən, mədədə isə əlavə, həm də çəp əzələ liflərindən əmələ gəlmışdır.

Həzm borusunun bəzi nahiyyələrində həlqəvi əzələ qatı yoğunlaşaraq sfinkterlər əmələ gətirir.

Bu əzələlərin yiğilması sayəsində borunun mənfezi

qurdabənzər peristaltik olaraq gah genəlir, gah da yiğilir və boru mənfəzindəki möhtəviyyatı yuxarıdan anusa doğru hərəkət etdirir.

4.Seroz qişa-tunca serosa-borusəkilli üzvlərin xarici qişası olub, boş birləşdirici toxuma vasitəsilə əzələ qişası ilə birləşir. Döş, qarın, qismən çanaq boşluğunun örtən qişaya seroz, göstərilən boşluqlardan xaricdə yerləşən üzvləri örtərsə xarici birləşdirici toxuma tunica adventita- adlanır. Məs: qida borusundan döş boşluğununa qədər hissəsinin xarici qişası adventasiya, sonrakı hissəsi seroz qişa adlanır. Seroz qişa seroz maye ifraz edir. Bu maye seroz təbəqə ilə örtülen boşluqların divarını saxlayır və bununla da üzvlərin bir-birinə sərtünməsini qarşısını alır.

Seroz qişa bədən boşluqları divarını və boşluqda yerləşən üzvləri örtür. Ona görə də seroz qişa iki **vərəqlidir**. Boşluğun divarını örtən vərəq (pariketal-laminapzetalis) və həmin boşluğun daxili üzvlərini örtən vərəq (visseral) – lamina Viceralis adlanır. Bu vərəqələrin arasında boşluq-seroz maye daxili üzvləri sərtünmədən mühafizə edir. Seroz qişalı seroz kisələr 4 ədəddir. Bu kisələrdən üçü döş boşluğununda, biri də qarın boşlığında olur. Bunlardan döş boşüğünü daxiliindən örtən divar plevrası-visseral, ürəyi örtən qişa-ürək kisəsi-pericardim, qarın və çanaq boşluğun qismən xaricdən və daxildən ortən-periton seroz qişa adlanır. Boru divarında həlqəvi və uzununa əzələ qatları arasında vegetativ sinir sistemin sinir hüceyrələrinin yiğilmasından əmələ gələn, peristaltikaya nəzarət edən Auerbach sinir kələfi və vəzilərin şirə ifrazını tənzim edən Meysner kələfi yerləşir. Boru divarında çoxlu vəzilər (clandulae) olur. Hüceyrələri hər hansı bir maye (sekter, ekskret) ifraz etməyə uyğunlaşan üzvə vəz deyilir. Vəzilərin buraxdığı məhsul iki növdür.

a) Sekret – orqanizmə lazım olan məhsula deyilir: Məs: süd, mədə şirəsi, ağız suyu və s.

b) Ekskret – orqanizmə lazım olmayan məhsula deyilir. Məs: sidik, tər və s.

Vəzilər. 1) Tək hüceyrəli – (qədəhəbənzər olub, tənəffüs yollarında, bağırqlarda olur), selikli sekret ifraz edir.

2) Çoxhüceyrəli vəzilərin bir **qismində** (divar daxili) intramural vəzilər (mədə, bağırsaq divarında) deyilir. Digər qismi vəzilər isə divar arxasında (divar arxası) ekstramural vəzilər deyilir. Bunlar boruya öz axacaqları vasitəsilə birləşir (qaraciyər, mədəaltı vəzi, ağız suyu vəzilər) və s. Vəzilər quruluş və funksiyalarına görə:

1) Endokrin və ya daxili sekresiya vəziləri. Buraya qalxanabənzər vəzi, qalxanabənzər ətraf vəzi, böyröküstü vəziləri, hipofiz və epifiz aiddir.

2) Ekzokrin vəzilər – xarici sekresiya vəzilərinə deyilir. Ağız suyu vəziləri, qara ciyər, tər və piy vəziləri, süd vəziləri və s.


3) Qarışq vəzilər – həm daxili, həm də xarici sekresiya yaya malikdir. Buraya mədəaltı vəzi, xayalar, yumurtalıqlar aiddir. Vəzilər ifraz etmə mexanizminə görə də üç qruppa bölünür.

1) Halokrin; 2) Apokrin; 3) Merokrin.

Vəzilər quruluşuna görə tək və çoxhüceyrəli olurlar.

Çoxhüceyrəli vəzilər borulu, şaxələnmiş, alveollu və borulu alveollu olmaq üzrə 4 qrupa ayrılır. Bunlar da öz növbəsində sadə və mürəkkəb olurlar (Şəkil 3).

VƏZİLƏR



Həzm üzvləri, həzm kanalından və bir neçə həzm vəzilərindən ibarət olub, ağız yarığından başlayaraq anusla qurtarır.

Həzm kanalı ağız boşluğu ilə başlayır (Cavum oris). Ağız boşlığında bir neçə üzvlər:

- 1) Dodaqlar (Lavja).
- 2) Yanaqlar (Buccae).
- 3) Dişlər (Dentes).
- 4) Dil (Lindua s glossa).
- 5) Damaq (palatum).
- 6) Ağız suyu vəziləri (glandula salivates) vardır.

Qida ağız boşlığında müəyyən dərəcədə hazırlanıqdan sonra, əsnək deşiyi 7) (Isthmus faucium) vasitəsilə 8) udlağa (pharynx) burda da udulub qida borusuna 9) (oesophagus) ötürürülür. Qida borusu udulmuş qidanı mədəyə 10) (Ventriculus gaster) çatdırır.

Mədəyə gəlmış qida maddələri kimyəvi təsirə məruz qalır. Gövşəyən heyvanlarda mədə dörd hissədən ibarətdir.

1. İşkənbə-rumen.
2. Tor-reticulum.
3. Kitabça-omasum.
4. Şirdan və ya qursaq-ovomasum.

Mədədən sonra qida nazik bağırsağa (Intesinum tlnue) keçir. Nazik bağırsaq üç şöbəyə bölünür.

- 1) 12 barmaq bağırsaq - intesinum duadanum.
- 2) Açı bağırsaq - intesinum zeiumum.
- 3) Qalça bağırsaq - intesinum ileum.

Qida əsasən nazik bağırsaqdə sorulur. 12 barmaq bağırsağa qaraciyər və mədəaltı vəzinin axarı açılır. Bu vəzilərin inkişafı da həzm üzvlərin borusu ilə əlaqədardır. Nazik bağırsaqdə sorula bilməyən hissələr yoğun bağırsağa (Intestinum crassum) keçir. Yoğun bağırsaq da üç şöbəyə bölünür.

- 1) Korbağırsaq - intesinum caccum.
- 2) Cənbər bağırsaq - intesinum colon.

3) Düz bağırsaq - intesinum rectum.

Düz bağırsaq anus vasitəsilə xaricə açılır.

Həzm sistemi üzvləri qidalı üzvi (zülal, yağ, karbohidrat) və qeyri üzvi (su, mineral duzlar) maddələrin qəbulu fiziki, kimyəvi dəyişikliyə uğradılması, sorulub qana və limfaya keçməsi, sorula bilməyən hissələrin isə kal (nəcis, peynir) şəklində bədəndən xaric edilməsi vəzifəsinə xidmət edir.

Həzm sistemi filogenez - (tarixi inkişaf) cəhətdən digər üzvlər və sistemlərə nisbətən daha qədimdir.

Tek hüceyrələrdən amöbdə həzm prosesi hüceyrənin daxilində gedir. Amöb təkhüceyrəli bakteriyalara rast gəldikdə onları yalançı ayaqları vasitəsilə tutur. Sonra bu qidanı protoplazmaya daxil edir. Həzm şərəsi ilə qidanı əhatə edib, həzm vakuolunda onu həzm edir, sitoplazma tərəfindən mənimsənilməmiş lazımsız hissə bədən səthi ilə xaric edilir. Süngərlərdə, bağırsaqboşluqlarda gedən hüceyrəddaxili həzm 1877-ci ildə ilk dəfə İ.İ.Meçnikov tərəfindən kəşf edilmişdir. Çox hüceyrəli heyvanlardan hidrada həzm prosesi hüceyrə xaricində, həzm boşluğununda gedir. Hidra qidanı ağızətrafi qolcuqlar vasitəsilə tutur və sonra bu yem bağırsağa keçir. Qida hüceyrələr tərəfindəni (qamçılı hüceyrələr qidanı amöbvari hüceyrəyə ötürür), tutular və həzm vakuolu əmələ gəlir. Lazımsız hissə ağızla xaric edilir. Deməli bağırsaqboşluqlardan hidrada həm hüceyrəddaxili, həm də hüceyrəxarici həzm gedir.

Onurğalıların eksəriyyətində (şəkil 1) və bir çox onurğasızlarda həzm prosesi hüceyrədən xaric həzm boşluğununda gedir. Ali qurdarda həzm kanalını (ağız-udlaq, qida borusu) əmədən, bağırsaq, anus) üç şöbəyə bölmək olar: ön, orta, arxa.

Dəyirmiağızhıllar – ağız, udlaq, qida borusu, bağırsaqlar, anal dəliklər var.

Mədəaltı vəzi və qaraciyərdə həzmə xidmət edir.

Xordalılarda – Neştərçədə həzm sistemi ağız deşiyi ilə başlanır. Qida ağızdan udlağa, ordan orta bağırsağa, lazımsız hissə anusla xaric edilir. Qara ciyər çıxıntısı var.

Balıqlarda – Baş bağırsaq, gövdə, bağırsaqlara – (ön, orta, arxa) bölünür. Baş bağırsağa aid olunan ağız-udlaq şöbəsi həzm vəzifəsindən əlavə, tənəffüs vəzifəsini də yerinə yetirir. Baş bağırsaqdan suda yaşayan heyvanlarda tənəffüs vəzifəsini icra edən qəlsəmə, quruda yaşayan heyvanlarda isə ağciyərlər inkişaf edir. Qida borusu və mədəni ön bağırsaq əmələ gətirir. Orta bağırsaq şöbəsi qaraciyər, mədəaltı vəzə malikdir. Arxa bağırsaq yoğun bağırsaq şöbəsi adlanır. Və həzm olunmayan maddələri anus vasitəsilə xaricə atır. **Amfidilərdə** (suda, quruda yaşayanlar) ön bağırsaq (qida borusu, mədə), orta bağırsaq ayrı-ayrı şöbələrə bölünməmiş, arxa bağırsaq genişlənərək kloakaya açılır. Öd kisəsi, qaraciyər, mədəaltı vəzi vardır. **Reptililərdə** (sürünənlər) – Ağız-udlaq şöbəsi ikinci sərt damağın əmələ gəlməsi sayəsində ağız boşluğu burun boşluğundan ayrılır. Ağız boşluğu udlaqdan ayrılmır. Orta bağırsaq ilgəkləri çoxalır. Arxa bağırsaq-kor bağırsaq və kloakaya ayrılır.

Quşlarda – Baş bağırsaq şöbəsinə aid edilən ağız və udlaq yumşaq damaq vasitəsilə bir-birinldən ayrılır.

Ön bağırsağın başlangıcı, yəni qida borusu xeyli uzun olub döş boşluğununa daxil olmamışdan qabaq bəzi quşlarda genişlənərək çinədan əmələ gətirir. Qida borusundan sonra mədə gəlir ki, bu da iki hissədən ibarətdir (vəzili mədə, əzələvi mədə). Orta bağırsaq xeyli uzun olub, onikibarmaq, acı və qalça bağırsaqlara bölünür. Arxa bağırsaq şöbəsində iki ədəd kor bağırsaq vardır. Arxa bağırsağın sonu genişlənərək kloaka əmələ gətirir. Bura həm də sidik və cinsiyət üzvlərinin axarları açılır.

Məməlilərdə – Ağız udlaq nahiyyəsində burun boşluğunun ayrılması aydın görünür. Lakin udlaq tənəffüs, həm də həzm üçün müştərək yol olaraq qalır. Qida borusu mədəyə açılır.

Orta bağırsaq (onikibarmaq, acı və qalça) bağırsaq şöbələrinə bölünür. Arxa bağırsaq olduqca böyük dəyişikliyə uğrayır. Kor bağırsaq, çənbər bağırsaq və düz bağırsaq şö-

bələrinə bölünmüdüdür. Bəzi məməlilərdə (gəmirici, meymun, yırtıcı heyvanlarda və insanlarda) kor bağırsağın aşağı hissəsi uzanaraq soxulcanabənzər çıxıntı appendiks əmələ gətirir.

İnsanda appendiks 2-26 sm olur. Həzm sisteminin filogenetik nəzərdən keçirdikdən sonra, onun dörd bağırsaq şöbəsindən ibarət olduğunu görürük.

- 1) Baş bağırsaq şöbəsi – ağız, udlaq.
- 2) Ön bağırsaq şöbəsi – qida borusu, mədə.
- 3) Orta bağırsaq şöbəsi – nazik bağırsaqlar (12 barmaq bağırsaq, acı, qalça).
- 4) Arxa bağırsaq şöbəsi – (kor, çənbər, düz) yoğun bağırsaqlar aiddir.

Ot yeyən heyvanların həzm kanalı, et yeyənlərdən uzun olur. Şirinki bədənindən 3, itinki 5, qoyununku 25-28, qaramalıñkı öz bədənindən 20 dəfə uzundur. Yemin həzmi itlərdə 12 saat, gövşəyənlərdə 7-8 gün, atlarda 3-4 gün çəkir.

Həzm sisteminin ontogenezi (fərdi inkişafı)

Həzm kanalının mayası – ilk bağırsaq borusu endoblastik qovucuğun rüseym daxilinə soxulan hissəsindən əmələ gəlir. Həzm kanalı rüseym inkişafının ilk dövründə sadə boru şəklində olur.

Bağırsaqda differensansiya embriogenezin ilk mərhələlərinə başlayıb, postnatal inkişafın 6-7-ci ilində başa çatır. Beləki, embrionun mövcudluğunun 7-8-ci günündə, hələ mezoderma formalasana qədər blastodermanın daxili qat hüceyrə kütüsindən hüceyrələr əmələ gəlir və blastoselə keçir və ilk bağırsaq borusunu və ya arxenteronu əmələ gətirir.

9-cu həftədə embrionun kaudal ucunda ektoderma altında ilk gələcək mezodermanın başlanğıcı qoyulur. 16-ci həftədə embrion 1,5 mm olub, arxenteron örtülü boru olmasada da, iki qatdan (ektoderma və mezoderma) ibarət olur. Sonrakı iki həftə müddətində ilk bağırsağın üç hissəsi əmələ

gəlir. Baş və ya ön, orta, arxa və ya kaudal hissə. Elə bu vaxt ilk bağırsağın boru şəklində birləşməsi başa çatır. Bununla eyni vaxtda sarı cismə və bağırsaq traktına gedən arteriya və vena qan damarları formalaşır.

Dörd həftəlik rüşeymdə (4-5 mm) həzm traktının müxtəlif orqanlarının əmələ gəlməsi başlayır. Ön bağırsaqdan udlaq, qida borusu, mədə və mədə altı vəzinin başlanğıcı ilə birlikdə onikibarmaq bağırsağın bir hissəsi və qaraciyər, arxa bağırsaqdan kor bağırsaq, qalxan, köndələn, enən, esvari bağırsaq və düz bağırsağın yuxarı hissəsi formalaşır.

İnsanda embrionun 5-6 həftəsindən (5-8 mm) başlayaraq bağırsaq uzanmamağa başlayır. 6-ci həftədə bütün bağırsaq borusu boyu üç hüceyrə qatı – ektodrema, endoderma, mezoderma ayırd olunur.

Rüşeym inkişaf etdikcə ilk bağırsaq borusunun ön və arxa uclarından baş və quyruq bağırsaq deferensasiya edir. İlk dövrlərdə bu bağırsaqların hər ikisi kor bağırsaqda qurтарır, yəni hələlik xarici mühitlə əlaqələri olmur. Demək ağız və anus deşikləri sonra əmələ gəlir. Düz bağırsağın sonunda kloaka və onun zarı əmələ gəlir. Bağırsaq borusunun kaudal ucunda olduğu kimi, kranial ucunda da, yəni baş bağırsaq nahiyyəsində də zar əmələ gəlir. Bu da udlaq zarı adlanır. İlk dövrlərdə ağız deşiyi olmur, lakin inkişafın sonrakı dövrlərində udlaq zarı sorulur – deşilir və ağız deşiyi əmələ gəlir. Bununla da bağırsaq borusu kranial ucdnan ağızla, kaudal ucdnan anusla xarici mühit ilə əlaqədar olur.

İnsan və heyvan doğulkən onun bağırsaq borusu nisbətən formalaşmış olur, ağız südü və adi südü həzm edəcək bir vəziyyətdə olur. Bu həzm üzvlərinin ana bətnində sürətdə inkişaf etdiyini göstərir.

Ağız boşluğunun ontogenezi – rüşeym inkişafının birinci ayının sonunda onun baş tərəfi qüvvətli inkişaf edərək beş çıxıntı (alın, iki alt çənə, iki üst çənə) verir ki, bunlarda ağız adlanan çuxur əmələ gətirir. Udlaq zarın deşilməsi ilə ön bağırsaq baş bağırsağın hissələri ilə birləşir.

Dil -1-ci və 2-ci qəlsəmə qövsləri arasında olan tək qabarıcqdan ibarət olub və tez inkişaf edir. Dil cisminin arxa hissəsi bu qabarıcqdan, dilin kökü isə ikinci cüt qəlsəmə qövsləri nahiyyəsindəki selikli qişanın qahnlaşmasından əmələ gelir.

Damağın inkişafına gəldikdə, ilk burun boşluğu, ilk ağız boşluğundan damaq burun zarı vasitəsilə ayrıılır. Rüşeym inkişafının sonrakı mərhələsində bu zar deşilir və ilk ağız boşluğu ilk burun boşluğu ilə deşik (ilk xoana) vasitəsilə birləşir. Həmin zarın iki xoana ilə burun deşikləri arasında qalan hissəsi **ilk damaq** adlanır. Gələcək dövrlərdə **son damaq** əmələ gelir.

Divar arxası ağız suyu vəziləri ağız boşluğunun epitelini təbəqəsinin qabarmasından əmələ gelir. Onlardan əvvəl çənəaltı vəzi (1,5 aylıqdan sonra), qulaqaltı vəzi (2 aydan sonra), nəhayət dilaltı vəzi inkişaf edir.

Dodaqlar və yanaqlar dəri büküşləri kimi təsvir olunur (xaricdən dəri, daxildən selikli qişa).

Ön bağırsağın udlaq hissəsindən ağız boşluğunun geri hissəsi, udlaq və başqa hissələri inkişaf edir.

Bağırsaq borusunun genəlmış hissəsindən mədə, dərалmış hissəsindən qida borusu əmələ gelir.

Rüşeym inkişafının ilk mərhələsində mədə, xorda altındada yerləşən bağırsağın sadə iyvari genişlənməsindən ibarətdir. Gövşəyən heyvanların çoxkameralı mədəsi də, bir kameralı mədə kimi həmin mayadan əmələ gelir. Bir kameralı mədə iki dönüşlü, çoxkameralı isə dönüş əmələ gətirmir. Qaramal dölünün mədəsi 6 ayından ferment əmələ gətirir. HCl olmur. Ancaq süd turşusu görünür. Qaramal rüşeymin mədəsi birinci ayın sonunda iki kameralan ibarət olur. Bu kameralardan birisi işkənbə və torun, ikincisi isə şirdan və kitabçanın mayası hesab olunur. 34-36-cı günlərdə kameraların dördü də əmələ gelir.

Qoyun rüşeymi 3sm olandan çoxkameralı mədənin bütün hissələri adı gözlə görünür.

Qaramalada 1-ci bağırsaq ilgəyi 30-cu gündə əmələ gəlir.

Bağırsaqlar inikişaf edərək, onların divarında şirə ifraz edən vəzilər, xovlar və müdafiə vəzifəsi icra edən limfa düyünləri əmələ gəlir.

Həzm borusu ilə əlaqədar olan qaraciyər və mədəaltı vəzi onikibarmaq bağırsaq divarının epitelindən inkişaf edir və divararxası vəziləri adlanır.

Qaraciyər – öd axarı və onikibarmaq bağırsaq ilə birləşir. Qaramalda bunu embrionun 26-28-ci günündə görmək olar. Öd kisəsi də entodermal epitelindən əmələ gəlir.

At, şimal maralı, fil, balinakimilərdə, bir çox gəmiricilərdə öd kisəsi olmur. Rüseym inkişafının ilk dövrlərində qaraciyər ən iri olur. Bu da qan yaradıcı vəzifəsi ilə (eritrositləri əmələ gətirir) əlaqədardır. Qanyaradıcı vəzifə balıq, amfibilərdə bütün ömrü boyu qalır. Məməlilərdə isə ancaq ana bətnində ikən qaraciyər bu vəzifəni yerinə yetirir.

Qaramalda mədəaltı vəzi onikibarmaq bağırsaq divarının qabarmasından 30-cu gündə əmələ gəlir. 33-cü gündə bağırsaq divarından aralanır.

Dişlər ektoderma və mezenximadan inkişaf edir. Dişlər aşağıdakı hissələrdən ibarətdir.

Dişin tacı – corena dentis.

Dişin boynu – collum.

Dişin kökü – radix.

Diş qurluşça iki maddədən əmələ gəlir.

1) Xarici sərt – (dentin emal, sement).

2) Daxili yumşaq – dişin özəyi və pulpası.

Dentin dişin əsas toxuması olub diş boşluğununda yerləşir. Emal və ya diş minası diş tacını xaricdən örtür. Sement və ya sümük maddə diş boynunu və kökünü əhatə edir. Dişin yumşaq maddəsinə dişin pulpası və ya özəyi aiddir. Dişin özəyi torbırləşdrici toxumadaq, sinir və qan damarlarından təşkil olunmuşdur.

Özəyin vəzifəsi dentin və emalı qidalandırmaqdır. Diş pulpası diş boşluğunu doldurur. Dişlər üst və alt çənədə yer-

ləşir. Kəsici, köpək, azı dişlərinə bölünür.

Azı dişləri də kiçik və böyük azı dişlərinə bölünür.

Dış tacının diş ətini deşərək ağız boşluğununda görünməsinə diş çıxarma deyilir.

Süd dişləri (kəsici, köpək, azı). Kiçik azı dişi çıxmır.

Daimi dişlər (kəsici, köpək, kiçik və böyük azı) olur.

İnsanda 2-7 yaşlarında süd dişləri çıxır.

Süd dişlərinin düsturu. $\frac{2+1+2}{2+1+2} = 20$.

7-13 yaşına qədər isə daimi dişlər çıxır. Axırıncı dörd ədəd böyük azı dişləri ağıl dişləri adlanır və 17-30 yaşlarında çıxır. Bəzən heç çıxmır.

Daimi dişlərin düsturu. $\frac{2+1+2+3}{2+1+2+2} = 32$.

Həzm sistemində dişlər müxtəlif vəzifələr yerinə yetirirlər. İlk rol yemi tutmaq, xirdalamaqdan sonra özünü müdafiə, hücum etmək vəzifələrinən ibarət olmuş.

Qaban dişi ilə torpağı yumşaldır.

Fil meşadə yol açır.

Qunduz ağacı mişarlayır.

Bir dəfə diş çıxarma - çöl siçanları.

İki dəfə diş çıxarma - itdə, insanlarda - süd dişi, daimi diş.

Çox dəfə diş çıxarma – məməli heyvanlardan – fildə bütün ömrü boyu 26 azı dişi olur. Hər dəfə dördünü, altı dəfəyə çıxarırlar.

Həzm sistemi üzvlərinin ümumi fiziologiyası

Həzmin fiziologiyası (daha doğrusu qastroentrologiya) özündə ümumi və xüsusi bölmələri birləşdirir. Kompleks elmi olan qastroentrologiya aşağıdakı şöbələrdən ibarətdir:

1. Ümumi qastroentrologiya.
2. Xüsusi qastroentrologiya.
3. Təkamül qastroentrologiyası.
4. Nəzəri qastroentrologiya.

Bu təsnifata uyğun olaraq ümumi qastroentrologiya - həzm sisteminin quruluş və funksiyanın əsas qanuna uyğunluqlarını onun təşkilinin bütün səviyyələrində - (molekulyar, submolekulyar hüceyrə, üzv, sistem və tam orqanizm) öyrənir.

Təkamül qastroentrologiyası - həzm sisteminin ontogenetik və filogenezi inkişafını öyrənir.

Xüsusi qastroentrologiya üzvlər sisteminin morfolojskiy və funksional qanuna uyğunluqlarını öyrənir.

Xüsusi qastroentrologiya nəzəri qastroentrologiyanın daha tez inkişaf edən sahəsi olub, sərbəst elm sahələri yaratmağa daha çox meyl edir. Məs: hepatologiya, pankriatologiya, qastrologiya.

Nəzəri rastromoentrologiya ümumi qastroentrologiyanın müəyyən sahələrini təşkil edir. Bura insan və heyvanların rasional qidalanmasını öyrənən şöbə, müalicəvi qidalanma şöbəsi, mədə-bağırsaq traktının morfologiya və toksikologiya ilə əlaqədar olan sahəsini öyrənən şöbə və ya baytarlıq qastroentrologiyasını öyrənən şöbə aiddir.

Hüceyrə keçiriciliyi

Bu problemə maddələrin hüceyrəyə daxil olmasının və onların hüceyrə və mühit arasında stasionar paylanması qanuna uyğunluğu aiddir.

Maddələrin hüceyrəyə daşınmasının 4 tipi ayırd edilir.

Lakin eyni bir maddə müxtəlif daşınma tiplərində hüceyrəyə daxil ola bilər.

1-ci tip - diffuziya yolu ilə baş verir. Belə ki, maddələr hüceyrəyə membranın su və ya yağ fazasında diffuziya yolu ilə daxil və xaric olur.

Maddələrin diffuziya yolu ilə hüceyrəyə daxil olması qatılıq qradiyenti ilə mütənasibdir. Qatılıq mühitdə yüksək olarsa, maddələrin hüceyrəyə daxil olması sürətli prototipdir.

plazmada yüksək olarsa, hüceyrədən xaric olması yüksəkdir.

Qradiyent 0-a bərabər olduqda maddələrin hüceyrəyə daxil və xaric olması bərabərləşir.

Maddələrin hüceyrəyə daşınmasının 2-ci tipinə kimyəvi daşınma tipi deyilir.

Çünki bu zaman kimyəvi maddələrin mühitdə və ya hüceyrə daxilində mövcudluğundan asılı olaraq, maddələr kimyəvi maddəyə birləşərək, ya hüceyrəyə daxil olur və ya xaric olur.

3-cü tip enerjidən asılı olan daşınma.

Bu zaman enerji itkisindən asılı olaraq maddələr hüceyrəyə daxil və ya xaric olur.

4-cü daşınma pinositoz və ya faqositoz adlanır.

Bu zaman bərk maddələr faqositoz yolu ilə, iri maye damcıları isə pinositoz yolu ilə hüceyrəyə daxil olur.

Sekretor hüceyrələr

Bu hüceyrələr həzm sisteminin mühüm funksional və quruluş vahidi sayılır. Bu hüceyrələrin fəaliyyətinin öyrənilməsinə çoxlu əmək sərf edilmişdir. Bu sahədə Beynits (1911-1932), Şafxer (1927), Şubnikova (1961, 1966, 1967), Qerlove (1962, 1963) və s. alımların işləri diqqətəlayiqdir.

Hüceyrələrin mübadilə məhsullarını ifraz etmək qabiliyyətinə sekresiya deyilir.

Bəls hüceyrələrə sektor hüceyrələr, vəzi hüceyrələri və ya qlandulositlər deyilir.

Sekresiya və ekskresiya sözü ədəbiyyatda indiyə qədər də mübahisəlidir. Hansı termini sekresiya və hansını ekskresiya adlandırmaq haqqında müxtəlif fikirlər vardır. Babkin (1950) göstərir ki, fizioloqlar sekresiya dedikdə, su və elektrolitlərin qandan hüceyrəyə daxil olması və hüceyrədə toplanmış kolloid maddələrin mədə-bağırsaq boşluğununa xaric edilməsini başa düşürər.

Lakin keçən əsrin histoloqlarından Rayve (1886-1887),

Boven (1929) bu prosesi ekskresiya adlandırmışlar. Sekreziya terminin isə sekretor hüceyrələrdə hazırlanan və bədənindən tullamaq üçün hazır olan üzvi kolloid maddələrlə əlaqələndirirdilər.

Babkin sekresiya terminindən organizmdə toplanan metabolizm məhsullarını böyrəklərdən xaric edildikdə istifadə etməyi məsləhət görür.

Şubnikova (1967), Qrişon (1955) tədqiqatlarına əsaslanaraq, belə nəticəyə gəlirlər ki, canlı sitoplazmada gedən fizioloji, yəni metabolitik proseslərdə, yəni anabolizm və katabolizm prosesində 3 tip maddə ayrılır.

1. Rekret.

2. Sekret.

3. Ekskret.

Rekret – metabolik və fizioloji proseslər üçün lazım olan qeyri-üzvü maddələrdir. Bu maddələr hüceyrəyə daxil olduqdan sonra heç bir kimyəvi dəyişikliyə uğramadan xaric olurlar. Məs.: su, ionlar və s.

Ekskret – katabolizm prosesində hüceyrələrdə əmələ gələn maddələr olub, hüceyrədən xaric olunmalı məhsullardır. Məs.: CO₂, süd turşusu, sidik cövhəri və s.

Sekret – vəz hüceyrələrinin sintez yolu ilə hazırladığı da-ha mürəkkəb və ya nisbətən mürəkkəb makromolekullardan ibarət spesifik maddələrdir. Bunlar anabolizm prosesləri nəticəsində sintez olunurlar. Bu maddələr çox vaxt epitel örtüyünün üzərinə ifraz olunur. Bəzən isə qana və limfaya ifraz olunurlar. Bu zaman ona daxili sekret və ya hormon deyilir.

Sekretin orqanizm üçün mühüm əhəmiyyəti vardır. Məs.: mutsin, mukoidlər, seliyəbənzər maddələr olub, toxumaları mexaniki və kimyəvi zədələnmələrdən qoruyurlar.

Sekretor hüceyrələrin və sekretor proseslərin mənşəyi və təkamülü həqqında hipotezlər

Filogenezdə şirə ifrazının mənşəyi və formallaşması həzm ilə sıx əlaqədardır.

Həzm prosesinin təkamülü haqqında 1 əsaslı konsepsiya İ.İ.Meçnikova məxsusdur.

Müasir dövrdə sekresiyanın təkamülü haqqında 2 hipotez mövcuddur (Şəkil 4).

1-ci İordana (1913, 1927, 1929), 2-ci Uqolevə (1963, 1967) məxsusdur.

İordan xarici ekzokrin sekresiyanın əmələ gəlməsini çox hüceyrəli orqanizmlərin hüceyrədaxili həzmdən hüceyrəxarici həzmə keçməsi ilə əlaqələndirir. Onun fikrinə görə bağır-saqda məskən salmış hüceyrələr dağılır, dəyişir və nəticədə bağır-saq boşluğununa ferment daxil olur. Bu sekresiya tipi dəha primitiv ekzokrin sekresiya tipi olub, İordan tərəfindən morfogenetik sekresiya adlanılmışdır.

Müasir təsnifata görə bu sekresiyaya holokrin sekresiya uyğun gəlir.

Uqolev bunu 1961-ci ildə morfonekrotik ekskresiya adlandırır.

Bələ ki, bağır-saq boşluğununa fermentin daxil olması nəinki hüceyrənin quruluşunun dəyişilməsilə nəticələnir, həm də hüceyrənin dağılmasına, ölməsinə səbəb olur.

Təkamül prosesində orqanizmin quruluşu mürəkkəb-ləşdikcə, başqa sekresiya tipi əmələ gəlir. Bu zaman bağır-saq boşluğununa fermentin daxil olması nəinki hüceyrənin dağılması ilə əksinə, hüceyrənin bazal hissəsinin qalması, opikal hissəsinin isə dağılması ilə nəticələnir.

Üc hissə dağıldıqdan sonra dağınık hissə yenidən regenerasiya olunur. Bu tip sekresiyaya **morfogenetik sekresiya** deyilir.

Müasir təsnifatda bu sekresiya tipi apokrin sekresiyaya uyğun gəlir.

Təkamülün gedişi prosesində belə sekretor hüceyrələrin həm bazal, həm də opikal hissələri salamat qalır.

Bu tip sekresiyaya morfostatik sekresiya deyilir.

Müasir təsnifatda bu sekresiya tipi merokrin vəzilərə uyğun gəlir.

Lakin Uqolevin fikrinə görə, İordanın nəzəriyyəsi fermentativ proseslərin inkişafını, eləcə də endokrin sekresiyanın əmələ gəlmə mənşəyini düzgün izah etmir.

Uqolev tərəfindən ekzokrin və endokrin sekresiyani izah edən hipotez verilmişdir ki, bu hipotezlər Müllerin işləri vasitəsilə təsdiq edilmişdir. Hüceyrəxarici həzm (ekzoepilyar) hüceyrədaxili həzmdən əmələ gəlmışdır. (Meçnkov, 1883).

Hüceyrədaxili həzm təkhüceyrəli heyvanlarda həzm vakuolu daxilinə ifraz olunan ferment hesabına baş verir.

Sonralar təkamül inkişafı prosesində metabolitik maddələrin, orqanizmdən xaric olan əhəmiyyətli maddələr üzərində üstünlüyünü təşkil edən uyğunlaşmalar əmələ gəlir. Beləliklə, təkamül gedisində həzm fermentlərinin sekresiyası güclənmiş, lakin başqa fermentlərin ifrazi zəifləmişdir. Bu isə ali heyvanlarda hüceyrəxarici, distant həzm prosesinin meydana gəlməsinə səbəb olmuşdur. Beləliklə, Uqolevin hipotezinə görə morfostatik sekresiya morfogenetik sekresiyadan yox, morfogenetik ekskresiyadan əmələ gəlmışdır.

Uqolev (1961) hüceyrəxarici membran həzmin meydana gəlməsini də morfostatik ekskresiyanın təkamülü kimi göstərir.

Hansı ki, ekskresiya zamanı fermentin bir hissəsi hüceyrənin səthinə çıxıb xüsusi təbəqə əmələ gətirir. Müasir hüceyrə xarici həzm distant və membran həzmin bazası əsasında yuxarıda qeyd etdiyimiz hidroliz tiplərinin mürəkkəbleşməsi nəticəsində əmələ gəlmışdır. Beləliklə, ekskretor hipotezə görə əvvəlcə morfostatik tipə uyğun ekzokrin sekresiya meydana gəlmışdır.

Morfogenetik sekresiya vəzili quruluşun təkamülündə ayrıca rolu olub, hətta yüksək quruluşlu orqanizmlərdə də təsadüf edilir.

Morfogenetik sekresiyanın formallaşmasının mənşəyi məsələsi hələ də elmə məlum deyil.

Ekskretor hipotez təkamül prosesində endokrin sekresiyanın əmələ gəlməsini də izah etməyə çalışır. Belə ki, ek-

sekresiya prosesində hüceyrədaxili fermentlər nəinki bağır-saq boşluğunə, həmçinin bir başa qana da ifraz olunur. Hansı ki, insanın və məməli heyvanların qanında (pepsino-gen, pankriatik, amilazasına, tripsin) tapılır.

Endokrin və ekzokrin sekresiyaların təkamülünün morfostatik ekskresiya ilə oxşar olmasını bir sıra faktlar göstərir. Qana həzm fermentlərindən başqa, ekskretlə birlikdə digər mübadilə məhsulları və kimyəvi maddələr daxil olur. Onlardan amin turşularını, asetil xolini, ATF və s. göstərmək olar (Minkeviç, 1957).

Bir çox həzm vəziləri həm ekzokrin, həm də endokrin vəzifə yerinə yetirirlər. Məs: mədəaltı, qara ciyər, böyrəküstü vəzlərin xromofil hüceyrələri.

Bu və başqa məsələlər Qriqoryevskiyə imkan vermişdir ki, ekzo və endokrin vəziləri ümumi sekretor fəaliyyətə malik olduqlarını və həmçinin tarixi inkişaf prosesində (filogenedə) onları eyni bir hüceyrə mexanizmi əsasında inkişaf etdiyini göstərsin. Lakin ali heyvanlarda müxtəlif növ vəzlərin sekretor tsiklində bir sıra uyğunlaşma getmişdir. Eyni zamanda şirənin sintezi və ifrazında sutkalıq, mövsümlük və başqa ritmlər meydana gəlmişdir.

Onurğalıların həzm sisteminin sekretor quruluşunun təkamülü haqqında bəzi məlumatlar

Ağız boşluğunun sekretor aparatının misalında onurğalılarda həzm sisteminin sekretor elementlərinin təkamülü bəzi səciyyəvi dəyişiklikləri ilə tanış olaq (Şəkil 5).

Ağız, yəni diş aparatının təkamülü, heyvanın mövcudluğu, qidalanma şəraiti ilə əlaqədardır (Qerlove, 1951, 1961, 1962, 1969).

1. Müasir onurğalıların əcdadlarının ağız boşluğu çoxqatlı yastı epitelidən örtülü olub. Onun üst qat hüceyrələri selik ifrazını diffuziya yolu ilə yerinə yetirirdilər.

2. Dəyirmiağızlıların ağız boşluğunun selikli qişası

epitelisinin quruluşu müəyyən qədər onu xatırladır. O, selik xassəli şirə ifraz edir.

Dəyirmiağızlılarda ağız boşluğununa həmçinin xüsusi çox hüceyrəli vəzilər açılır.

Həmin vəzilər dəyirmiağızlıların yarımparazit həyat şəraitini təmin edir.

3. Balıqlarda ilk dəfə ağız sahəsinin epitelində sekretor elementlərin və sekretor funksiyaların toplanması müşahidə olunur. Balıqlarda təkhüceyrəli endoepitelyar vəzilər əmələ gelir. Qədəhəoxşar vəzilər selik ifraz edir. Bunlardan zülal ifraz edən təkhüceyrəli vəzilərə də təsadüf olunur.

4. Onurğaların quru həyat tərzinə keçməsi ilə əlaqədar olaraq, onlarda çox hüceyrəli vəzilər əmələ gelir. Məsələn: amfibilərdə ilk dəfə olaraq epitel mənşəli olmayan ekzoepitelyar çox hüceyrəli vəzilər əmələ gelir və onların axarları ağız boşluğunun selikli qişasına açılır.

5. Sürünənlərdən ağız boşluğunun vəz aparatı ekzoepitelyar mənşəli olmayan kiçik vəzilər hesabına daha da zənginləşir.

Sürünənlərin əksəriyyətində təmiz selik ifraz edən vəzilər olur. Lakin zülal ifraz edən vəzilərdə təsadüf edilir. Məsələn: ilanlarda zəhər vəziləri.

Sürünənləri əcdadından 2 qol ayrılır.

6. Bunların biri quşlar sinfidir. Quşlarda ağız boşluğu buynuz qatı ilə örtülmüşdür. Buynuz qatı əsas etibarı ilə müdafiə vəzifəsini yerinə yetirir. Örtük epitelinin tərkibində olan sekretor elementlər tamamilə itir. Lakin ağız boşlığında epitel mənşəli olmayan kiçik vəziləri təsadüf olunur ki, bunlar qidanın kimyevi dəyişkiliyə uğramasının ilk mərhəlesi üçün şirə ifraz edir.

7. Sürünənlərdən ayrılan 2-ci qol məməlilər sinfidir. Məməlilərdə ağız boşluğun çoxqatlı yastı epitelində buynuzlaşma getmiş və asinusun selikli qişanın birləşdirici toxumasında yerləşən kiçik çox hüceyrəli vəzilərin sekretor aparatında təkmilləşmə getmişdir. Bununla bərabər çox hüceyrəli

iri tüpürcək vəziləri əmələ gəlməyə başlamışdır ki, bunların da axarları ağız boşluğunun səthinə açılır.

Təkamül prosesində vəz aparatının çıxarıcı axarlarının da əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hansı ki, amfibilərdə, sürünenlərdə, quşlarda epitel mənşəli olmayan çox hüceyrəli kiçik vəzilər sekretin hazırlanmasında iştirak edir. Məməlilərdə və insanda isə kiçik və xüsusilə böyük tüpürcək vəzilərin axarları nəinki sekretor vəzinin, həmçinin suyun, ionların daşınması və sorulmasında iştirak edir.

Həzm vəzilərin genetik, morfoloji təsnifatı

Onurğalı heyvanlarda həzm vəzilərinin əsas komponenti epiteli törəməsindən əmələ gələn təkamül prosesində isə həzm şirəsini hazırlamaq və ifraz etmək xüsusiyyəti əldə edən sekretor hüceyrələrdir. Həzm vəzilərinin sekretor hüceyrələrinin 2 tip epitel toxumasının əmələ gələn hüceyrələrə aiddir.

1. Ektodermal mənşəli vəzilər.
2. Entodermal mənşəli vəzilər.
3. Mezodermal mənşəli vəzilər.

Ektodermal tipli vəzilərə - ağız boşluğunun epithelisinin sekretor vəziləri, iri tüpürcək vəziləri, dəri vəziləri aiddir.

Entodermal epithelin törəmələri olan vəzilərə həzm sisteminin qalan bütün sekretor elementləri aiddir. Məs: mədə vəziləri, qara ciyər, mədəaltı vəzi, nazik və yoğun bağırsağın brunner vəziləri və s. aiddir (Qrebenşikova, 1953).

Quruluş və topoqrafik cəhətdən təkqatlı və çoxqatlı vəzilər, xüsusən ekzokrin vəzilər endoepitelyar, ekzoepitelyar olurlar.

Ekzoepitelyar çox hüceyrəli vəzilər sadə və mürəkkəb olurlar.

Sadə vəzilər şaxələnmiş, borulu aoveollu olur.

Mürəkkəb vəzilər də şaxələnmiş, borulu, alveollu və borulu alveollu (qarşısq) olurlar.

Kiçik və iri həzm vəzilərində:

1) sekretor (asinus).

2) Çıxarıcı axarlar ayırd edilir.

Hər ikisi bir yerdə eyni vəzifəni yerinə yetirirlər.

Iri həzm vəzilərinin uc hissələri həzm kanalının selikli qışasında yerləşir. Şəkil 3a. Onların uzun çıxarıcı axarları həzm boşluğununa açılır. Məs: qaraciyər, mədəaltı, iri tüpür-cək vəziləri və s.

Sekresiyanın tipləri və dövrləri

Sekretor hüceyrələr mürəkkəb quruluşa malik olub, müasir yığma konveyer sisteminin xatırladır. Sekresiyada hüceyrənin bütün orqanoidləri iştirak edir.

Sekretor vəzilərdə mübadilə proseslərinin əmələ gelməsi, ondan xaric olması ilə əlaqədar olan qanunauyğun dəyişikliklər sekretor tsikl adını almışdır (Şubnikova, 1967).

Öyrənmə metodları

Sekretor vəzilər müxtəlif funksional vəziyyətlərdə olurlar. Başqa sözlə, sekretor tsikl müxtəlif fazalarda müxtəlif vəziyyətdə olur. Ona görə də sekretor fazaları öyrənmək üçün 1-ci şərt sekretor hüceyrələri eyni funksional vəziyyətə gətirməkdir. Bu onların fəaliyyətini sinxronizasiya vəziyyətinə gətirmək deməkdir (Derrobertis və s. 1965).

Buna müxtəlif metodlarla nail olmaq olar.

1. Üzvü sakit vəziyyətə gətirmək üçün heyvan 24 saat ac saxlanılır. Bu şəraitdə zimogen qranulaları sekretor hüceyrələrin asinusuna toplanır (Şubnikova, 1967, Osman, 1997, Mişarina, 1969).

Sonralar vəzli hüceyrələrə sekretin, qida, pilakarpin, pankriozmin və s. maddələr yeritməklə sekret əmələ gətirir.

Müasir tədqiqatın əsas məqsədi sitoloji, elektromikroskopik, avtoradioqrafiya, biokimyəvi və s. metodların uzlaşdırılması və əlaqələndirilməsidir.

Eyni zamanla sekresiya prosesini müşahidə etmək üçün fazakontras və qanla lüminiset mikroskoapiyadan istifadə etmək əhəmiyyətlidir.

Sekresiyanın 2 tipi ayırd edilir.

1. Fasiləsiz.
2. Fasiləli.

Fasiləsizdə şirənin ifrazı onun sintezi ilə əlaqədar olub, eyni vaxtda şirə ifrazının bütün dövrləri müşahidə edilir.

1. Udma.
2. Hüceyrədaxili sintez.
3. Şirənin ifrazı.

Bu cür sekresiya mədənin selikli qışasının hüceyrələrində təsadüf edilir.

Fasilədə isə şirə ifrazı vaxta uyğun olaraq, müəyyən ardıcılıqla davam edir. Sekretor maddənin yeni prosiyasının sintezi əvvəlki hissə hüceyrələrdən xaric edildikdən sonra başlayır.

Bu cür sekresiya mədəaltı vəzin asinus hüceyrələri və bağırsağın qədəhəbənzər hüceyrələrində təsadüf edilir (Şubnikova, 1966, 1967).

Tədqiqatçılar sekretor tsiklin 3 dövrdən ibarət olduğunu göstərmişlər.

I. Sekresiya məhsulunun sintezi və onun damcı halında toplanması.

II. Sekretin hüceyrədən xaric edilməsi.

III. Hüceyrənin normal quruluşunun bərpa edilməsi.

Başqa tədqiqatçılar (Qriqoreva və b. 1976) sekretor tsiklin 4 fazadan ibarət olduğunu göstərmişlər.

- 1) Şirənin sintezi.
- 2) Onun toplanması.
- 3) Formalaşması.
- 4) Xaric edilməsi (Osman, 1971).

Tədqiqatçılar mədəaltı vəzin üzərində submikroskopik təcrübələr apararaq, sekretor tsikldə 5 faza ayıırlar.

I. İlk məhsulun vəzli hüceyrəyə daxil olması.

II. Sintez.

III. Sekretin yetişməsi.

IV. Toplanması.

V. Xaric edilməsi.

Yuxarıda qeyd edilənləri nəzərə alıb, sekretor tsikli aşağıdakı kimi 4 əsas mərhələyə bölsək, daha düzgün olar:

I mərhələdə-sekresiya hüceyrələri sekret hazırlamaq üçün lazımlı olan maddələri, o cümlədən, suyu, qeyri-üzvü duzları, yağ, amin turşularını, monosaxaridləri və s. qan və limfadan alır.

Bu maddələr hüceyrənin əsas səthindən onun sitoplazmasına keçir.

II mərhələdə-Sekret sintez olunur və sitoplazmaya toplanır.

Sekretin əmələ gəlməsi üçün yaradılan ilk mürəkkəb üzvi maddələr əvvəlcə endoplazmatik torda sintez olunur. Sonra bunlardan əmələ gələn sekret danələri lövhəli kompleksdə toplanır və daha sonra onlar öz yerlərindən qoparaq sekret qovucuqlarına çevirilir.

III mərhələdə-sonuncular (qovucuqlar) vəzin opikal hissəsindən sekretor şöbəsinin boşluğununa ifraz olunur.

IV mərhələdə-sekret ifraz edən hüceyrələr öz tamlığını yenidən bərpa edir, yeni sekresiyaya hazırlaşırlar.

Fermentlər

Bioloji katalizator olub, protoplazma daxilində gedən kimyəvi reaksiyaların sürətini tənzim edir.

Fermentlər sadə və mürəkkəb zülallar olur. Bütün fermentlər 1 polipeptid zəncirdən ibarətdir. Onların tərkibində zülal moleküllərinə olduğu kimi, amin turşuları düzülmüşdür (Fermentativ xüsusiyyətə malik olmayan).

Fermentin aktivliyi həm amin turşularının spesifik qayda ilə düzülüşündən asılıdır. Hər bir ferment yalnız bir kimyəvi reaksiyanın katalizində iştirak edir.

Məs: amilaza ancaq polisaxaridləri parçalayır. Hər bir fermentin molekulunda bir və ya bir neçə kiçik fəal sahələr vardır. Bunlara **fəal mərkəzlər** deyilir.

Fermentin təsiri etdiyi kimyəvi maddə, yəni substrat ilə fəal mərkəz bir-birinə çox müvafiqdir. Bu, adətən açarın öz qışılmasına uyğun gəlməsi ilə müqayisə edilir. Bəzi fermentlərin təsiri üçün reaksiyada iştirak edən əlavə komponentlər olmalıdır ki, bunlara kofermentlər deyilir.

Kofermentlər də zülal xarakteri daşıyan üzvi birləşmələr, böyük molekulyar çəkiyə malikdirlər. Onlar yüksək hərarətə davamlıdır. Komfermentlərin çoxu vitamin törəmələrindən, bəzən isə nuklein turşularından ibarətdir. Çox zaman fermentlərin katalitik fəallığı üçün qeyri-üzvi maddələrin iştirakı da zəruridir. Məs: ağız suyu fermenti ptialin nişastanı yalnız xlor ionu olan mühitdə parçalayır.

Fermentləri aşağıdakı qruplara bölgürələr:

1) hidrolazalar - suyu birləşdirmək yolu ilə molekul daxili rəbitələri qırır. Məs: peptid rəbitəni hidroliz edən peptidazalar.

2) Transferazalar - atomların və ya atom qruplarının, habelə radikalların molekulda xili və molekularası köçürmə reaksiyalarını kataliz edir. Məs: aminotransferaza amin qruplarını bir maddədən digərinə köçürür.

3) Oksidoreduktazalar - oksidləşmə - reduksiya reaksiyalarını kataliz edir. Məs: dehidrogeni azaldır, hidrogeni O_2 -yə köçürür.

4) Lioazalar - qeyri hidrolitik yol ilə bu və ya digər qrupları substratdan ayıran fermentlərdir.

5) Izomerazalar - izomer çevriləmələri əmələ gətirən fermentlərdir.

6) Sintezalar - biosintez reaksiyalarını ATP və ya onun analoglarının parçalanması yolu ilə kataliz edən fermentlərdir.

Karbohidratların, zülalların və yağların fermentativ yolla parçalanması

Karbohidratlar bir qrup fermentlərin təsirindən (sitaza, diastaza, amilaza, qlikogenaza) disarxaridlərə parçalanır. Sonra həmin disarxaridlər digər qrup fermentlərin təsirindən (saxaroza, invertaza, sellübiaza, maltaza, laktaza) monosaxaridlərə parçalanır (fruktoza, qlükoza, qalaktoza). Zülal substratı parçalayan aşağıdakı tip fermentlər vardır:

1) Mədə şirəsinin tərkibində olan pepsin-iri bütöv zülal molekullarını PH-1,5-2,0 olan mühitdə parçalayır.

2) Mədəaltı vəzin şirəsində olan tripsiogen – fəal olmayan formada PH-8,2-8,3 olan mühitdə pentonları parçalayır.

Tripsin fəal formada PH-8,2-8,7 olan mühitdə tam zülal molekullarını və peptonları parçalayır.

3) Erepsin – bağırsaq şirəsinin tərkibində olur. PH-8 olan mühitdə, di və polisaxaridləri parçalayır.

4) Katepsin – heyvani üzvlərdən və toxumalardan fəal və qeyri-fəal formada ifraz olunur. Fəal formada PH-4 olan mühitdə zülal molekullarını və peptonları, qeyri-fəal formada PH-4 olan mühitdə ancaq peptonları parçalayır.

Yağları parçalayan fermentlər esteraza qrupuna daxil olan lipazalardır. Həzm sisteminə aid olan lipazaların təsirində qidada olan neytral yağlar qliserin və yağ turşularına qədər parçalanır. Bu isə onların sorulması üçün və sonrakı istifadəsi üçün şərait yaradır. Onurğalı heyvanlarda mədə və mədəaltı vəzi lipazası məlumdur. Mədə lipazasının olmasını bir çox tədqiqatçılar inkar edir. Belə fikir var ki, mədənin toxuma hüceyrələri məhv olan zaman mədə boşluğununa düşür və lipazanın əmələ gəlməsi üçün əsas material olur. Əsas həll-edici əhəmiyyətə malik olan lipaza mədəaltı vəzi tərəfindən əmələ gələn lipazadır. Mədəaltı vəzidə əmələ gələn lipaza mədədə əmələ gələn lipazadan 1000 dəfə çoxdur. Onurğalı heyvanlarda lipazanın yağlara təsiri öd tərəfindən aktivləşdirilir.

Heyvanların qidalanması haqqında anlayış

Orqanizmdə daimi əsas qida maddələri olan zülalların, yağıların, karbohidratların, həmçinin vitaminlərin, duzların, suyun daşınması onun yaşaması üçün əsas şərtlərdən biridir.

Fizioloji nöqteyi-nəzərdən qidalanma dedikdə, həmin maddələrin orqanizmə daxil olması və toxumalarda, hüceyrələrdə kimyevi dəyişikliyə uğraması başa düşür.

Qidalanma əsas etibarilə ekzogen xarakter daşıyır. Başqa sözlə, qidalanma orqanizmə xaricdən daxil olan maddələrin hesabına davam edir. Bu qidalanma formasından başqa, həm də endogen qidalanma forması məlumdur ki, hansı ki, orqanizmin özündə olan qida maddələrinin hesabına davam edir.

Endogen qidalanmaya daha aydın misal heyvanların acliq dövrünü göstərmək olar, bunu xüsusilə dəniz balıqlarının miqrasiyası dövründə daha aydın görmək olar.

Miqrasiya edən dəniz balıqları şirin suda xaricdən qida qəbul etmir. Ekzogen qidalanma tamamilə dayanır. Bu zaman balığın bədənində olan ehtiyat qida maddəsi parçalanır, istifadə olunur, bu isə miqrasiya dövründə onun çəkisinin kəskin azalmasına səbəb olur. Derjavin göstərir ki, nərə balıqlarının miqrasiya dövründə çəkisi 25 dəfə azalır. Bunu uyğun çəkinin itirilməsinə qış yuxusuna gedən heyvanların endogen qidalanması zamanı təsadüf edilir. Amfibilərin, reptililərin bir çox nümayəndələri ekzogen qidalanma olmadan, endogen qidalanma yolu ilə 1 il müddətində yaşaya bilirlər. İnsanlar və məməli heyvanlar ac qaldıqları zaman öz ilk çəkilərinin $1/2$, $2/5$ hissəsini itirdikdə ölürlər.

Qidalanmanın növlərindən biri də osmotik qidalanmadır.

Osmotik qidalanma haqqında nəzəriyyə 1911-ci ildə Pyütter tərəfindən verilmişdir.

Belə ki, su heyvanları suda həll olmuş üzvi maddələrlə qidalan bilirlər. Belə ki, su bitkiləri sintez etdikləri bir çox maddələri suya ifraz edirlər. Bu maddələr suda həll olurlar.

Su heyvanları həll olmuş bu maddələri nəinki ağızdan, həm də dəri vasitəsilə qəbul edirlər. Məsələn: məməlilərin rüşeyimləri, həmçinin bağırsaq parazitləri endo osmotik yolla qidalanırlar. Əgər zülallar, yaqlar, karbohidratlar qan damalarına ağızdan yox, yəni mədə-bağırsaq sistemindən deyil, başqa yolla, dəri vasitəsilə daxil olarsa, belə qidalanmaya **parayentral** qidalanma deyilir. Bu qidalanma cərrahi əməliyyatlar, xəstəliklər zamanı daha effektli olur.

Bağırsaq xarici və ya xarici qidalanma. Hüceyrə xarici həzmin bir növü kimi

Hüceyrəxarici həzmin əsas xarakter xüsusiyyətlərindən biri həzm vəziləri tərəfindən ifraz olunan həzm şirəsinin bağırsaq boşluğununda qida maddələrini həll etməsidir. Lakin təbiətdə elə bir hüceyrə xarici qidalanma forması vardır ki, bu bağırsaqdan xaricdə gedir. Bu qidalanmaya **xarici qidalanma** deyilir.

Bunun əsas mahiyyəti ondan ibarətdir ki, bir çox heyvanlar bağırsaq vəziləri tərəfindən hazırlanan şirəni qida kimi istifadə etdikləri heyvanın bədəninə yeridirlər. Sonra qida həll olmuş halda udur və ya sorulular. Buna misal, bugumayaqlılar tipindən hörümçəkkimilər sinifinin nümayəndələrini göstərmək olar. Hörümçəklər zəhərlə birlikdə həzm fermentini öz ovlarının bədəninə yeridirlər. 1 saat sonra həll olmuş qidanı sorurlar. Belə qidalanmaya onurğalılarda məs: ilanlarda da təsadüf etmək olar.

Hüceyrəxarici həmin növü kimi, bağırsaq xarici həzmə nəinki heyvanlarda, həm də bitkilərdə rast gəlmək olur. Belə ki, heyvanlar var ki, bitki qidasından istifadə edirlər. Lakin mənənələr bitki üzərinə xüsusi şirə ifraz edirlər. Bu şirənin tərkibində karbohidraza fermenti olur. Ferment yarpağı tərkibində olan nişastanı qlükozaya qədər parçalayır. Sonra isə mənənə qlükozadan qida kimi istifadə edir.

Acliq, toxluq və susuzluğun fizioloji əsasları

Orqanizmin qida maddələrinə olan tələbi fizioloji bir proses olan acliq nəticəsində yeni orqanizmin qəbul etdiyi qida maddələrinin miqdarının dövran edən qanda və depo-da azalmasından sonra üzə çıxır.

Acliq subyektiv olaraq xoşagelməz hisslerin: ürəkqalxma, baş ağrısı, baş gicəllənməsi, ümumi zəiflik və s. əmələ gəlməsinə səbəb olur. Acliq obyektiv olaraq, acliq hissini ortadan qaldırmaq üçün, qida axtarışına xidmət edən davranış reaksiyasıdır. Acliğın istər obyektiv, istərsə də subyektiv olaraq hiss olunmasına səbəb, mərkəzi sinir sisteminin müxtəlif şöbə və səviyyələrində yerləşmiş neyronların qıcıqlanmasıdır. İ.P.Pavlov bu neyronların cəmini həzm mərkəzi adlandırmışdır. Bu mərkəzin vəzifəsi qidanın axtarışı və qəbulu ilə əlaqədar həzm davranışını tənzim etməkdir. Həzm mərkəzi – mürəkkəb hipotalomo limbiko – retikulokortikal sistemdir. Bütün həzm mərkəzinin aktivatsiyası hipotalamusun Lateral nüvəsinin oyanması ilə başlayır. Belə ki, hipotalamusun lateral nüvəsinin dağılması qidakın imtina etməyə (Afaqiya) səbəb olduğu halda, onun qıcıqlanması isə güclü qida tələbinə (hiperfaqiyyaya) səbəb olur. Yuxarıda qeyd olunanlara əsaslanaraq, demək olar ki, hipotalomusun lateral nüvəsində acliq hiss edən mərkəz yerləşir.

Hipotalamusun ventriomedial nüvəsini dağıdılması hiperfaqiyyaya, onun qıcıqlandırılması isə afaqiyyaya səbəb olur. Deməli, hipotalomusun ventriomedial nüvəsində toxluğu hiss edən mərkəz yerləşir. Lakin qida dövranının tənzimində hipotalamusun nüvələrində başqa, limbik sistem, torabənzər törəmə, baş, beyin yarımları kürələrinin qabığı da iştirak edir. Hipotalamusun həzm mərkəzi nüvələri qanın tərkibinin dəyişilməsindən və müxtəlif reseptorlardan daxil olan qıcıqların təsirindən ya oyanır, ya da tormozlanır. Belə ki, ac heyvana tox heyvanın qanını köçürükdə acliq hissini söndüyü müşahidə edilir. Qanda olan müxtəlif maddələ-

rin miqdardan asılı olaraq, ya acliq, ya da toxluq hissi üzə çıxır. Aşağıda adları verilmiş nəzəriyyələr bunu təsqid edir.

1. Qlükostatik nəzəriyyə – qanda qlükozanın miqdarının azlığına əsaslanır. Qlükozanın qanda azlığı acliq səbəb olur. Belə hesab edirlər ki, hipotalamusda qlukoreseptorlar vardır ki, qanda şəkərin miqdarının dəyişməsini hiss edir. Qana lükoza vurmaqla qanda şəkərin miqdarının artması hipotalamusun Lateral nüvəsinin neyronlarında elektrik aktivliyinin azalmasına, ventromedial nüvəsinin neyronlarında isə onun müəyyən qədər yüksəlməsinə səbəb olur. Ac heyvana, tox heyvanın qanının köçürülməsi beynin ön şobəsində elektrik aktivliyinin artmasına səbəb olmuşdur.

2. Aminostatik nəzəriyyə – qanda amin turşularının artması qida mərkəzi neyronlarının oyanmasına təsir edir.

3. Termostatik nəzəriyyə – hipotalamusun nüvələrini yuyan qanın temperaturuna əsaslanır.

4. Hidrostatik nəzəriyyə - acliq hissini suyun azlığı ilə əsaslandırır.

5. Metabolik nəzəriyyə - bütün qida maddələrinin parçalanması zamanı əmələ gələn - Krebs siklinin aralıq məhsulları qanda dövrə edərək heyvanın qidaya qarşı oyanmasına səbəb olur.

Onikibarmaq bağırsağın selikli qışasında sintez olunan peptid təbiətli arentirin maddəsi iştahin zəifləməsinə səbəb olur. İntersistol hormon - xolesitokinin - pankirezmin də iştahi tənzim edir.

Qida mərkəzinin tənzimində təkcə qanın kimyevi tərkibinin dəyişməsi deyil, həm də həzm traktının reseptorlarından daxil olan afferent təsirlər də mü hüüm rol oynayır. Təcrübələrlə isbat edilmişdir ki, mədənin dolu olması qida reaksiyasına tormozlayıcı, lakin boş mədənin ritmiki hərəkatları acliq hissəsinə oyandırıcı təsir edir. Azan siniri və qarın sinirin ilə həzm traktından MSS daxil olan afferent qıcıqlar acliq və toxluq hissinin formallaşmasına səbəb olur.

Şübhəsiz, qida mərkəzinin tənzimi həm qanın tərkibi

ilə, həm də həzm traktının müxtəlif nahiyyələrindən gələn sinir siqnalları ilə müəyyən edilir. Qidanın qəbulu acığın əksinə olaraq toxluq vəziyyətinə səbəb olur. Bu, hələ qana həzm olunmuş qida məhsulları daxil olana qədər yaranır. Belə toxluğa birinci və ya sensor toxluq deyilir. Sensor toxluq qida mərkəzinin tormozlonmasına səbəb olur və mürəkkəb reflektoru təbiətə malikdir. Qana həzm olunmuş qida maddələrinin məhsulları daxil olduqdan sonra sensor toxluq, ikincili və ya təbii toxluqla əvəz olunur.

Beləliklə hipotalamusun lateral nüvəsinə acıq mərkəzi, ventromedial nüvəsində toxluq mərkəzi yerləşir (Şəkil 6).

Susuzluq - Orqanizmdə kimyəvi təmiz su olmur. Bədənimizdə üç cür su olur.

1) Üzvi və qeyri üzvi maddələrin həll edicisi olan sərbəst su; 2) kalloidlərin işlənməsinə səbəb olan birləşmiş su; 3) züllələrin, yağların və karbohidratların oksidləşməsi zamanı xaric olan molekul daxil su. Yaşlı adamlarda sutkalıq suya olan tələbat 2,2-2,8 l qədər olur. Orqanizmə su az daxil olduğda susuzluq hiss olunur. Buna səbəb suyun miqdarının azlığı zamanı osmotik təzyiqin yüksəlməsi nəticəsində xüsusi osmoreseptorların oyanmasıdır. Osmoreseptorlar hipotalamusda və bir sıra daxili üzvlərdə olur. Baş beyində qida mərkəzinin analoqu olan «su mərkəzləri» vardır. Su mərkəzi – neyronların bir-birilə funksional birləşmiş sistemi olub, su mübadiləsini tənzim edən baş beyin yarımkürələrinin qabığında, qabıqaltı nüvələrdə və hipotalamusun nüvələrində yerləşir. Lakin hipotalamusun pozulmasından sonra susuzluq hissinin yox olması su dövranının tənzimində mərkəz rolunun hipotalamus'a məxsus olduğunu göstərir.

Həzm sistemi üzvlərinin xüsusi fiziologiyası. Ağız boşluğununda həzm

Həzm kanalı ağız boşluğunundan başlayır. Şəkil 1a. Ağıza düşən qida müxtəlif fiziki və kimyəvi dəyişikliklərə uğ-

rayır. Qidanın ağıza düşməsində hiss üzvləri böyük əhəmiyyət kəsb edir. Xüsusilə görmə, qoxu bilmə və s. Heyvanlar qidanı axtarır, onların keyfiyyətini yoxlayır və qəbul edirlər. Qidaların qəbul olunması heyvanlarda müxtəlif formada olur. Bəzi heyvanlar dodaqları ilə, bəziləri dişləri ilə, digərləri isə dilləri ilə qidaları tuturlar. Bu işdə bəzi heyvanlarda ön ətraflar da müəyyən rol oynayır. Məsələn, itlər və bir sıra yırtıcı heyvanlar qidanı köpək dişləri vasitəsilə didir, parçalayıır, atlar qidanı dodaqları və ön dişləri vasitəsilə qəbul edir; inəklərdə dodaqlardan başqa əsas qidalanma vasitəsi çox hərəkətli dil hesab olunur və s.

Heyvanlardan fərqli olaraq, insanda əmək prosesi nəticəsində əlin inkişafı beyinin inkişafına təsir göstərdiyi kimi qida qəbulu prosesində də iştirak edir.

Ağiz boşluğununa düşən qida dişlər vasitəsilə kəsilir, parçalanır, didlir və üyündülür. Tüpürcək vasitəsilə isladılır və sürüskən-loxma halına düşür. Qida ağızda təxminən 15-18 saniyə qalır. Həmin qida dilin kökünə doğru itələnir və udu-lur. Bu zaman qida ağız boşluğundan uvlağa keçir.

Tüpürcək və başqa həzm vəzlərinin şirə ifrazı, çeynəmə və udma, mürəkkəb reflektoru yol ilə tənzim olunur. Bellə ki, dilin səthində və ağız boşluğunun selikli qişasında hə-sas dad, hərarət, toxunma və ağrı hissinə məruz qalan reseptorlar yerləşir. Bu reseptorların qıcıqlandırılması oyanmaya səbəb olur. Oyanmalar üçlü, üz siniri, dil-udlaq sinirləri vasi-təsilə sinir mərkəzlərinə verlir, nəticədə tüpürcək və digər həzm vəzlərinin şirə ifrazına səbəb olur. Eləcə də çeynəmə və udma hadisələri başlayır.

Çeynəmə

Çeynəmə aktı reflektoru hadisə olub, çeynəmə əzələlərinin təqəllüsü sayəsində baş verir. Bu zaman alt çənə aşağı enir və sonra qalxaraq üst çənəyə yaxınlaşır və çənənin digər hərəkətləri sayəsində alt və üst çənə dişləri bir-birləri ilə

görüşür və qidanı kəsir, parçalayır və üydür.

Çeynəmə zamanı bəzi heyvanlarda və insanda qidanın ağız boşluğunundan xaricə tökülməməsi üçün ağız yarığı bağlı olur.

İnəkdə və bəzi heyvanlarda çeynəmə vaxtı ağız yarığı açıq olur. Bu heyvanlar qida ağızdan düşməsin deyə başlanı üfiqi vəziyyətdə tuturlar. Qidanın kəmiyyət və keyfiyyətindən asılı olaraq müxtəlif heyvanlarda çeynəmə aktı bir neçə dəqiqədən 3 saatə kimi dava edə bilər.

Çeynəmə aktı mürəkkəb reflektoru hadisə olub, beyin qabığının başçılığı altında nizama salınır. Ona görədir ki, qəbul olunan qidanı çeynəmədən belə xaric etmək olar.

Tüpürcək vəziləri

Ağız boşluğununda yerləşən vəzilər 2 qrupa ayrılırlar:

1. Kiçik tüpürcək vəziləri. Bu vəzilər dodaqlarda, yanqada, damaqda, dilin selikli qışasında yerləşir. Bu vəzilər daima selik ifraz etməklə ağızı nəm saxlayırlar.

2. Böyük tüpürcək vəziləri. Bu vəzilərə qulaqdibi, çənəaltı və dilaltı vəziləri aiddir.

Tüpürcək vəziləri selik və seroz hüceyrələrindən təşkil olunmuşdur.

Qulaqaltı vəzilərin ifraz etdiyi tüpürcək duru olub tərkibində zülallara və fermentlərə təsadüf edilir. Bu vəzilərin hazırladığı tüpürcək öz axarı ilə II aži diş bərabərliyində ağız dəhlizinə açılır.

Dilaltı vəziləri qarışq vəzilərdəndir. Ifraz etdiyi tüpürçəyin tərkibində selik və seroz maddəsinə təsadüf edilir. Duzlarla zəngindir.

Çənəaltı vəziləri. Bu vəzilərin hazırladığı tüpürçəyin tərkibində selik və mutsin vardır. Demək olar ki, duzlar və fermentlərdən məhrumdur.

Çənəaltı və dilaltı vəzilərin axarları ayrı-ayrı olub, hər ikisinin axarı bir yerdən dilaltı məməciyə açılır.

Tüpürçək ifrazının tədqiq metodu

Tüpürçək vəzilərinin fəaliyyətini tədqiq etmək, eləcədə tüpürçəyin tərkibini öyrənmək üçün müxtəlif üsullar vardır. Bu üsullar içərisindən İ.P. Pavlovun klassik fistula üsulu dəqiqliyi və orjinallığına görə daha təşkəmləşmiş müasir üsul hesab olunur.

Bu üsulu həyata keçirmək məqsədilə aseptika və anti-septika şəraitində, narkoz altında heyvanın ağız boşluğununa açılan qulaqdibi və çənəaltı vəzilərdən birinin axarı selikli qişa ilə birlikdə ağız boşluğundan ayırib, üzün dərisinə tiki-lir. Yara sağaldıqdan sonra belə heyvanlarda uzun illər tüpürçək ifrazını müşahidə etmək olar.

İnsanda tüpürçək vəzilərinin fəaliyyətini öyrənmək üçün Krasnoqorskinin təklif etdiyi «leşli kapuslu» adlanan fistulasından istifadə edilir. Həmin fistula təxminən 2 qəpiklik böyüklüyündə olub, daxili və xarici kamerallardan ibarət-dir. Elə etmək lazımdır ki, kameranı ağız boşluğununa açılan tüpürçək vəzi axarına möhkəmlətmək üçün şpris və ya sorucu vasitəsilə xarici kameranın havası çıxarılır. İfraz olunan tüpürçək daxili kameraya dolur və buradan xüsusi kanal vasitəsilə xaricə açılır.

Tüpürçəyin tərkibi

Tüpürçək vəziləri tərəfindən hazırlanan tüpürçək ağız boşluğunda qarışır.

Ağıza düşən qida növlərinin müxtəlifliyindən asılı ola-raq tüpürçəyin tərkibi kəmiyyət və keyfiyyətcə dəyişir. Tüpürçəyin tərkibindən asılı olaraq onun rəngi də müxtəlif olur. Duru tüpürçək rəngsiz, qatı tüpürçək isə nisbətən bulanıq olur. Tüpürçək tərkibinin qatı və duru olması zülal maddəsinin, xüsusən mutsinin miqdərindən asılıdır. Mutsin tüpürçəyi selikli etməklə onu sürüşkən hala salır. Ona görədir ki, tüpürçəklə islanmış qidanın udulması asanlaşır.

Tüpürcayın tərkibində mutsindən başqa az miqdarda globalin züləli, amin turşuları, sidik turşusu, sidik cövhəri, kriatin, elecə də qeyri-üzvi maddələrə təsadüf edilir.

Tüpürcayın tərkibinin 98,5-99,7 faizini su, 0,5-1,5 faizini bərk maddə təşkil edir. Bərk maddənin təxminən 2/3 hissəsi üzvi, 1/3 hissəsi qeyri-üzvi maddələrdən ibarətdir. Tüpürcayın qeyri-üzvi tərkibi xloridlardan, fosfatlardan və bikarbonatlardan ibarətdir.

Müxtəlif heyvanlarda və insanda tüpürcayın reaksiyası yeyilən qidaların növündən asılı olaraq dəyişir. Belə ki, itlərdə PH -7,5, donuzlarda 7,2, gövşəyənlərdə 8,2, insanda 5,25-7,54 arasında variasiya edir.

Tüpürcayın tərkibində sulu kabronları parçalayan fermentlər vardır. Mürəkkəb şəkərləri orta şəkərlərə qədər parçalayan pitialin, orta şəkərləri sadə şəkərlərə qədər parçalayan maltaza fermenti vardır. Bu fermentlər qələvi mühitdə təsir göstərir.

Həmin fermentlər təsirli olsalar da qida ağız boşluğununda uzun müddət qala bilmədiyindən şəkərləri lazımi qədər parçalaya bilmirlər. Bu proses az da olsa mədədə gedir. Mədə turşusunun kiçik konsentrasiyası (0,08 faizi) belə fermentləri təsirdən salır.

İnsanın qidasının çox hissəsini sulukarbonlar təşkil etdiyi üçün heyvanlara nisbətən insan tüpürcayının tərkibində bu fermentlərin miqdarı daha çox olur.

Donuzların tüpürcayının tərkibində bu fermentlər çox az, gövşəyən heyvanlarda adı yemləmə zamanı donuzlara nisbətən bir qədər az ferment ifraz olunur.

Tüpürcayın əhəmiyyəti

Tüpürcayın bir sıra fizioloji əhəmiyyəti vardır. Tüpürçək quru qidaları isladır və bununla da qidaların mexaniki işdən çıxmasını (qidaların çeynənməsini, udulmasını asanlaşdırır) təmin edir.

Tüpürcayın tərkibində olan mutsinin tərsiri ilə islanmış

qapayır. Beləliklə qida udlaqdan yemək borusuna keçir.

Yuxarıda qeyd olunduğu kimi udma hadisəsi reflektoru olub, bu hadisədə bir çox əzələlər iştirak edir.

Udlağın selikli qişasının qıcıqlanması nəticəsində reflektoru yol ilə əzələlərin yiğilması udma aktına səbəb olur.

Ağız boşluğunda qida və ya tüpürcək olmadıqda udma hadisəsi baş verir. Biri-digərinin ardınca bir neçə udma hərəkətləri edilərsə, əvvəlcə asan, sonra isə bu hadisələr çətinləşir, nəhayət 3-4 təkrardan sonra udma hadisəsi mümkün olmur. Buna səbəb ağız boşluğunda qidanın yeyilməsindən asılı olmayıaraq az da olsa tüpürcək olur. Tüpürcək dilin kökünə itələndikdə udma aktı başlayır. Tüpürcək qurtaranda udma aktı kəsilir.

Qeyd etdiyimiz kimi udma aktı dilin kökündən başlayır. 3-lü, dil-dodaq və alt udlaq sinirlərinin udlaqda qurta-ran ucları qıcıqlanır, əmələ gələn oyanmalar udma mərkəzinə verilir.

Həmin mərkəzdən mühitə doğru gələn hərəki impulsların sayəsində udlaq, dil, damaq, çeynəmə və boyun əzələlərinin yiğilması baş verir.

Udma mərkəzəni uzunsov beyində yerləşən başqa sinir mərkəzləri ilə məsələn, tənəffüs mərkəzi, urək fəaliyyəti mərkəzi və s. qarşılıqlı əlaqədədir. Bu əlaqə udma aktında tənəffüsün müvəqqəti dayanması, urək fəaliyyətinin artması kimi halların meydana çıxmışında özünü eks etdirir.

Qidanın yemək borusu ilə hərəkəti

Yemək borusunun vəzifəsi qidanı udlaqdan mədəyə ötürməkdir. Orta yaşı şəxslərdə 22-25sm uzunluqda olub, daxili selikli, orta-əzələ, xarici birləşdirici toxuma qişasından təşkil olunmuşdur. Selikli qişada selik ifraz edən vəzilər vardır. Selik yemək borusunu nəm və sürüşkən halda saxlayır. Selikli qişada boylama istiqamətdə çoxlu miqdarda büküşlər vardır. Bu büküşlər qidanın mədəyə tez keçməsi üçün şərait yaradır.

Yemək borusunun selikli qışasında zəngin hissi sinir ucları yerləşir. Əzələ qışası daxili həlqəvi və xarici boylama əzələ lislərindən əmələ gəlmışdır. Bu lislərin yiğilması sayəsində yemək borusu peristaltik hərəkət edir.

Yemək borusunun aşağı $\frac{2}{3}$ hissəsi saya əzələ toxumasından; yuxarı $\frac{1}{3}$ hissəsi eninəzolaqlı əzələ toxumasından təşkil olunmuşdur.

Yemək borusu ilə hərəkəti mürəkkəb reflektoru yol ilə tənzim olunur. Heç şübhə yoxdur ki, qidanın yemək borusu ilə hərəkət etməsində onun sürükən olmasının, ağırlığının müəyyən dərəcədə əhəmiyyəti vardır. Udułan qida yemək borusunun yuxarı hissəsinə daxil olduqda reflektoru yol ilə əzələlər yiğilir, bu zaman baş verən peristaltik hərəkətlər sayəsində qida mədəyə doğru hərəkət etməyə başlayır.

Yemək borusunun peristaltik hərəkətləri udma aktından başlayır. Yemək borusu kəsilmiş şəxslər üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, kəsilmiş nahiyyədən aşağı yemək borusuna qida saldıqda o mədəyə doğru hərəkət etmir. Xəstə udqunduğu zaman isə qida adı halda olduğu kimi mədəyə doğru hərəkət edir.

Qeyd etdiyimiz kimi yemək borusu ilə qidanın hərəkəti reflektoru hadisə olub, mərkəzi uzunsov beyində yerləşir.

Yemək borusu azan siniri və simpatik sinirlərlə innervasiya olunur. Azan siniri yemək borusunun hərəkətlərini sürətləndirir, simpatik sinirlər əksinə, bu hərəkətləri tormozlayır. Azan sinirinin götürdiyi impulsların təsirinldən həlqəvi əzələlər yiğilir, boylama əzələlərin boşalması sayəsində qida yemək borusunun daralmış hissəsindən aşağı düşür. Qida həmin nahiyyəyə düşən kimi, yaranan refleks sayəsində qidanın yuxarı yemək borusunun daralması qidanı aşağı doğru itələyir. Belə reflekslər ardıcıl olub, biri digəri üçün refleks yaradaraq zəncir təşkil edir. Nəhayət yemək borusunun qarın hissəsi boşalır, qida yemək borusundan mədəyə düşür.

Bərk qidalardan duru qidalara nisbətən ağız boşluğunundan mədəyə nisbətən gec keçir. Orta hesabla bərk qidalardan 8-10,

duru qidalar 1-2 saniyə müddətində mədəyə keçir.

Elə etmək lazımdır ki, udulan qida mədəyə düşdükdən bir qədər sonra ikinci tikə udulsun. Bu zaman 1 udma ilə II udma arasında olan vaxt bərk qidalar üçün 11-12 saniyə, duru qidalar üçün 3-4 saniyə olmalıdır. Əks tədqirdə udulan qida yemək borusunda ilişib qalır. Xalq arasında bu «tikə ürəyimdə qaldı» ifadəsi ilə məhşurdur. Məlum olduğu kimi bu hadisəyə səbəb qida yemək borusuna düşdükdə refleks yolu ilə qidadan yuxarı yemək borusu daralır. Həmin qida loxmasının mədəyə düşməsinə imkan vermədən ikinci tikəni udduqda udulan qida yemək borusunun daralmış hissəsinə düşüb müəyyən vaxt orada qalır və xoşa gəlməyən ağrılara səbəb olur.

Su, su kimi duru maddələrdə yemək borusunda qala bilər. Su qurtum-qurtum içilsədə də yemək borusundan arası kəsilməz maye sütunu şəklində mədəyə axır. Mayeler içildiyi zaman yemək borusu peristaltik hərəkət etmir. Bu içməni ani dayandırıb sonra da içdikdə içilən su yemək borusunda ilişib qalır. Buna səbəb maye su sütununun qırılmasıdır. Bu zaman bərk qidalar qəbulunda olduğu kimi mayedən yuxarı yemək borusu daralır, sonradan içilən su daralmış hissədə qalır və ağır hissi törədir. Belə vəziyyətdə bir qədər keçdiqdən sonra refleksler düzəlir və adı vəziyyət yaranır.

Yuxarıda qeyd etdiyimiz kimi yemək borusunun yuxarı 1/3 hissəsi eninə zolaqlı, aşağı 2/3 hissəsi saya əzələ toxumasından təşkil olunmuşdur. Həmin əzələlərin innervasiyası arasında müəyyən fərq vardır. Məlum olduğu kimi saya əzələlərin divarlarında sinir hüceyrələrindən təşkil olunmuş sinir düyünləri yerləşir.

Belə düyünlərə eninəzolaqlı əzələlərdə təsadüf edilmir. Ona görə də saya əzələlərə gələn sinirləri kəsdikdə müvəqqəti olaraq iflic olma halı meydana çıxır. Lakin bir neçə saatdan sonra itmiş vəzifələr yenidən bərpa olunur. Buna səbəb sinir düyünlərinin əzələlərinin fəaliyyətinə göstərdiyi yerli təsir ilə əlaqədar olmasıdır.

Yemək borusunun bu qanuna uygunluğu nə dərəcədə tabe olmasını öyrənmək məqsədilə Yurkin adlı alim 1926-ci ildə pişiklər üzərində təcrübə aparmışdır. O, yemək borusuna hər iki tərəfdən gələn azan sinirlərini kəşmiş, bundan 9-24 saat sonra yemək borusunun saya əzələlərinin perestaltik hərəkətləri bərpa olunmuş, eninə zolaqlı əzələlər isə iflic vəziyyətində qalmışlar.

Mədədə həzm

Mədə qarın boşluğunun sol tərəfində, diafraqmanın sol künbəzi altında yerləşir. Nazik bağırsağın genişlənməsindən əmələ gəlmışdır. Forması onun dolu və boş olmasından asılı olaraq dəyişir. Şək. 1a.

Mədənin 5/6 hissəsi solda, 1/6 hissəsi sağda yerləşir. Mədənin sol tərəfdə dibi, dibinin üst daralmış - hissəsi onun girəcəyi, sağ tərəfə çevrilmiş çıxacağı-pilorisi, aşağı çıxıq hissəsi - böyük əyriliyi, yuxarı kiçik basıq hissəsi - kiçik əyriliyi vardır. Mədənin divarı dörd qışadan təşkil olunmuşdur. Şəkil 8.

I. Daxili - selikli qışa, silindr formalı epitel hüceyrələrindən əmələ gəlmışdır və büküşlərlə zəngindir. Selikli qışada saysız-hesabsız boru şəkilli vəziləri vardır. Bunların axacaqları mədənin selikli qışasında yerləşən büküşlərin arasına açılır. Mədənin selikli qışasında 3 növ hüceyrələrə təsadüf edilir: (1) əsas-baş hüceyrələr (2) əlavə və yaxud örtük hüceyrələri (3) selik hüceyrələri. Örtük hüceyrələr xlorid turşusu, baş hüceyrələr ferment ifraz edir. Selik hüceyrələri isə selik hazırlayırlar. Mədənin dibində həm turşu, həm də fermentlər hazırlayan hüceyrələrə təsadüf edilir. Çıxacağında baş hüceyrələr daha çoxdur.

II. Selikaltı qışa. Boş birləşdirici toxumadan təşkil olunmuş qan damarları və sinirlərlə zəngindir. Selikaltı qışanın hesabına selikli qışa üzərində külli miqdarda büküşlər əmələ gəlir.

III. Əzələ qışası ən qalın qışa olub 3 istiqamətdə həlqəvi,

VII cüt beyin sinirinden (n. facialis) ayrılır. Bu təbil siniri (n. chorda tympani) adı ilə məşhurdur.

Kəskin təcrübə şəraitində aparılan tədqiqatlardan məlum olmuşdur ki, simpatik və parasimpatik sinirlər tüpürcək vəzilərinin fəaliyyətinə müxtəlif cür təsir göstərir.

Simpatic sinirlər tüpürcək ifrazına tormolzayıcı, para-simpatik sinirlər oyadıcı təsir göstərir. Eləcə də kəskin təcrübə zamanı tüpürcək ifrazının reflektoru mexanizmə malik olduğunu aydınlaşdırmaq olar. Məsələn, ağızda yerləşən reseptorları novakain və ya kokain məhlulları vasitəsilə anesteziya etdikdən, ya dilin səthindən başlayan hissi sinirləri kəsdikdən sonra reseptorları müxtəlif üsullar ilə qıcıqlandırıldıqda tüpürcək ifraz olunmur.

Və yaxud, tüpürcək vəzilərinə gələn simpatik və para-simpatik sinirləri kəsdikdə reseptorların qıcıqlandırılması yenə də tüpürcək ifrazına səbəb olmur.

Simpatic sinirlərin kəsilib, parasimpatik sinirlərin saxlanılması şəraitində ağız reseptorlarının qıcıqlandırılması çoxlu, duru, qeyri-üzvi maddələrlə zəngin tüpürcəyin ifrazına səbəb olur. Əksinə, simpatik sinirləri saxlayıb parasimpatik sinirləri kəsdikdə az, qatı və üzvi maddələrlə zəngin olan tüpürcək ifraz olunur.

Sekretor sinirlərin tüpürcək vəzilərinə olan təsir mexanizmi, həmin vəzilərdə qurtaran müvafiq sinirlərin uclarından ifraz olunan fizioloji fəal maddələrin təsiri ilə əlaqədardır. Aydın olmuşdur ki, parasimpatik sinirlərin təsiri sinir uclarından ifraz olunan asetilxolinin təsiri ilə başlayır. Asetilxolin, hətta qan vasitəsilə digər toxumalara və vəzilərə təsir göstərə bilir.

Qanda və bir sıra başqa toxumalarda hazırlanan xolinesteraza fermenti asetilxolini təsirdən salır. Ona görə də asetilxolin uzun müddət təsir göstərə bilmir.

Simpatic sinir uclarından da adrenalinin təsirinə oxşar simpatin maddəsi ifraz olunur.

Sekretor sinirlər tüpürcək vəzilərinə və tüpürcək ifra-

zına təsir göstərdiyi kimi bu sinirlərin tərkibində gələn sinir lifləri hüceyrə və toxumalarda gedən maddələr mübadiləsinə təsir göstərir, hüceyrədaxili maddələr mübadiləsini nizama salır.

Hüceyrədaxili maddələr mübadiləsinin sabitliyini mühafizə edən bu sinirlərə trosik sinirlər deyilir.

Yuxarıda qeyd olunduğu kimi tüpürçək ifrazı mürəkkəb fizioloji hadisə olub, reflektor təbiətə malikdir.

Ağıza qidanın qoyulması və tüpürçəyin ifraz olunmasına şərtsiz tüpürçək ifrazı refleksi deyilir.

Adı həyat təcrübəsindən məlumdur ki, qidanın görünüşü, onun adının çəkilməsi qida ağıza düşmədən belə tüpürçək ifrazına səbəb olur. Bu yolla tüpürçək ifrazına şərti tüpürçək ifrazı refleksi deyilir.

İ.P.Pavlov və onun əməkdaşları öyrənmişlər ki, beynin qabığı orqanizmin bütün üzvlərinə təsir etməklə həmin üzvlərin fəaliyyətini dəyişdirdiyi kimi, tüpürçək vəzilərinin də fəaliyyətinə təsir göstərər.

İ.P.Pavlov şərti refleks yolu ilə tüpürçək ifrazının mekanizmini aydınlaşdırılmışdır. Pavlov itə qida verməzdən əvvəl şərti qıcıqlardan istifadə etmişdir. Belə ki, hər dəfə qida verməzdən əvvəl zəng çalmış, sonra qida vermiş və hər dəfə tüpürçək ifrazına səbəb olmuşdur. Təcrübəni bir yerde bir neçə dəfə təkrar etdikdən sonra qida vermədən zəngin səsinə tüpürçək ifraz olunur. Buna səbəb iki qıcığın (şərtsiz və şərti) eyni vaxtda mərkəzi sinir sisteminin müxtəlif nahiyyələrinə, xüsusən bu qıcıqlarda, şərti qıcığın beynin qabığına düşməsi lazımdır. Təkrar nəticəsində müxtəlif mərkəzlər arasında: yəni uzunsov beynindəki tüpürçək ifrazı mərkəzi ilə beynin qabığının eşitmə mərkəzi arasında müvəqqəti əlaqə yaranır, bu əlaqə möhkəmləndikdən sonra heyvana qida vermədən belə səs qıcığının təsirindən eşitmə mərkəzinin oyanması uzunsov beynindəki tüpürçək ifrazı mərkəzinə təsir edir və bununla tüpürçək ifrazına səbəb olur.

Qidalanma ilə əlaqəsi olmayan qıcıqların (zəng, işıq və s.)

təsirinə qarşı yaradıla bilən şərti reflekslərə sünü şərti refleks-lər deyilir.

Təbii qıcıqlandırıcıların təsiri altında yaradıla bilən və yaranmış şərti reflekslərə təbii şərti reflekslər deyilir.

Tüpürçək ifrazı mexanizmi

Tüpürçək vəzilərində tüpürçəyin əmələ gəlməsini uzun müddət K.Lyüdviqin filtrasiya nəzəriyyəsi kimi izah edirdilər. Lüdviqə görə tüpürçək vəzilərinə gələn arteriyalarda qan təzyiqinin yüksək olması sayəsində qanın duru hissəsi vəzi-lərə diffuz edir və tüpürçək əmələ gəlir.

Sonradan aparılan tədqiqatlar filtrasiya yolu ilə tü-pürçəyin əmələ gəlməsinin doğru olmadığını Lüdviq özü də yəqin etdi. Məlum oldu ki, tüpürçək vəziləri fəaliyyətdə ol-duğu zaman vəzi axarının təzyiqi, vəzə gələn qan damarları-nın təzyiqindən iki dəfə artıq olur. Bundan əlavə tüpürçək əgər filtrasiya yolu ilə əmələ gəlsəydi qanın tərkibində olan üzvi maddələr və duzlar tüpürçəyin tərkibindəki maddələrə uyğun olardı. Lakin bunlardan biri digərindən fərqləndikləri üçün tüpürçəyin sadəcə filtrasiya yolu ilə əmələ gəlməsi ehtimalının düzgün olmadığını göstərir.

Aparılan təcrübələrdən aydın olmuşdur ki, tüpürçək tüpürçək vəzilərinin həyat fəaliyyəti sayəsində əmələ gəlir.

Hüceyrələrin həyat fəaliyyəti onların oksigenə olan tə-ləbatı ilə əlaqədardır. Ona görə də fəaliyyətdə olan vəzilərin oksigenə olan ehtiyacı sakit halda olduqlarına nisbətən 2-3 dəfə artır.

Eləcə də fəaliyyətdə olan tüpürçək vəzilərinin hərarəti yüksəlir.

Mikroskopik tədqiqatlar göstərir ki, vəzi hüceyrələri sakit vəziyyətdə hüceyrə daxilində zülal və fermentlərdən təşkil olunmuş dənəciklərlə zəngin olur. Fəaliyyət zamanı dənəciklərin miqdarı azalır. Eləcə də fəaliyyətdən əvvəl tü-pürçək vəzilərinin çökisi artır, fəaliyyət zamanı isə azalır.

Öyrənmişlər ki, tüpürcək vəzilərinə gelən sınırlar qıcıqlandırıldıqda tüpürcək vəzilərini fəaliyyətə gətirən fizioloji fəal maddələr hazırlanır. Bu maddələr nəinki həmin vəzni, hətta bunlar qana sorularaq qan vasitəsilə digər tüpürcək vəzilərinə təsir etməklə onları fəaliyyətə gətirir.

Mərkəzi sinir sistemi, xüsusən onun ali şöbəsi olan beyin qabığı başqa üzvlərin fəaliyyətinə təsir göstərdiyi kimi, tüpürcək vəzilərinin də fəaliyyətinə təsir etməklə tüpürcək əmələ gəlməsini nizama salır.

Udma

Udma reflektoru bir hadisədir. Bu hadisə dilin kökündən başlayır (Şəkil 7).

Udma mərkəzi uzunsov beyində, tənəffüs mərkəzin-dən bir qədər yuxarı, IV-mədəciyin dibində yerləşir.

Ağız boşluğununa düşən qida dişlər vasitəsilə mexaniki işdən çıxır, tüpürcək vasitəsilə islanır, sürüskən hala düşür.

Bu işdə dilin böyük əhəmiyyəti vardır. Belə ki, öz hərəkəti vasitəsilə qidanı dişlərin arasına verir, ağız boşluğun-da çeynənmiş qidanı çevirir, qida qırıntılarını bir yerə toplayır və qidanın udulmasında iştirak edir. Loğma halına düşmüş qida dilin üst səthinə doğru yönəldilir, bu zaman çeynəmə hərəkətlərində fasılə yaranır, tənəffüs müvəqqəti təxirə salınır, dil qalxıb yumşaq damağa söykənir, qidanı dilin kökünə itələyir. Bu hadisədə çənə dilaltı və eləcə də dilaltı əzələnin yiğilması, dilin geriyə çəkilməsinə səbəb olur və qidanın geri qayımasına imkan vermir. Bu zaman qida ağız boşluğunundan udlağa keçir.

Dil kökünün qıcıqlandırılması yumşaq damağın və dil kökünün əzələlerinin təqəllüsü sayəsində yumşaq damaq yuxarı qalxıb burun dəliklərini qapayır, qidanın burun boşluğunna düşməsi qarşısını alır. Dil hərəkət etməklə qidanın udlağa doğru hərəkəti üçün şərait yaradır. Elə bu vaxt dilin kökü aşağı enir, qırtlaq qapağını aşağı basıb qırtlaq dəliyini

qida sürüşkən hala keçir və onun udulması asanlaşır.

Tüpürcək qəbul olunan bəzi qidaları əridir, onu ağızın selikli qişasını, dilin dad hisiyyatını qəbul edən reseptorlarını qıcıqlandırır, bununla dad hisiyatının əmələ gəlməsinə səbəb olur.

Həzm olunmayan, yarasız maddələr ağıza düşdükdə tüpürcək ifrazına səbəb olur. Bu zaman ifraz olunan tüpürcək ağız boşluğununa düşən həmin maddələri kənar edir.

Az da olsa tüpürcək vəziləri tənəffüsə kömək edir. Belə ki, müdabili zamanı əmələ gələn karbon qazının bir hissəsi tüpürcək vasitəsilə bədəndən xaric edilir. Bu hadisə boğulan orqanizmdə daha aydın nəzərə çarpar (boğulan şəxsin ağızının köpüklənməsi).

Tüpürcək ağıza düşən bir sıra təxrib edici turşuları neytrallaşdıraraq ağızın selikli qişasının zədələnməsinin qarşısını alır. Bundan əlavə tüpürcək zəif bakteriosit xassəyə malikdir. Müəyyən etmişlər ki, tüpürcəyin tərkibində mikroorganizmlərə öldürücü təsir edən lizosim adlı maddə vardır. Ona görədir ki, yarası olan it və başqa heyvanlar tez-tez yanrı yalamaqla onun tez sağalmasına səbəb olur.

Yuxarıda qeyd etdiyimiz kimi tüpürcəyin tərkibi və miqdarı qidaların müxtəlifliyindən asılı olaraq dəyişir. İnsanın tüpürcək vəziləri sutkada təxminən 1-1,5 litrə qədər, gövşəyən heyvanlarda 30-40 litrə qədər tüpürcək ifraz edir.

Müxtəlif qida növlərinin təsirinə qarşı tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişməsi

Yuxarıda qeyd olunduğu kimi ağıza qoyulan qidaların növündən asılı olaraq ifraz olunan tüpürcək kəmiyyət və keyfiyyətcə dəyişir. Ağıza düşən yeyilə bilən qidaların və ya yararsız maddələrin təsiri ilə tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişməsini İ.A.Pavlovun üsulu ilə xroniki təcrübə şəraitində qulaqdibi, çənəaltı və dilaltı vəzilərinin axarları xaricə çıxardılmış itlər üzərində, eləcə də insanda Krasnoqorskinin leşli kapsulundan istifadə edərək öyrənmək mümkündür.

kün olmuşdur.

Bir dəqiqə müddətində ağıza qoyluna qidaya və yaxud maddələrə qarşı ifraz olunan tüpürcək, 1 nömrəli cədvəldə verilmişdir.

Cədvəl 15

Maddələr	Qarışq vəzilər	Qulaqaltı vəzi
	Ağz suyunun bir dəqiqədəki miqdari, ml-ə	Ağz suyunun bir dəqiqədəki miqdari, ml-ə
Ət	1,1	1,4
Ağ çörək	2,2	1,6
Suxarı	3,0	1,9
Ət tozu	4,4	1,9
0,5 faizli HCl məhlulu	4,3	2,0
10 faizli soda məhlulu	4,5	
Qum	1,9	1,6
Şəkər	2,0	1,8

Cədvəldən göründüyü kimi tüpürcək nəinki, yeyilən qidaların təsirinə qarşı, hətta yararsız yeyilə bilməyən maddələrin təsirinə qarşı da ifraz olunur. Bu hadisənin son dərəcə böyük bioloji əhəmiyyəti vardır. Belə ki, ağızın selikli qışasını zədələyə bilən bəzi turşu və qələviləri neytarllaşdırır.

Cədvəl məlumatına görə adı çörəyə nisbətən qurudulmuş çörəyə və çörək tozuna qarşı, adı etə nisbətən et tozuna qarşı çoxlu miqdarda tüpürcək ifraz olunur. Buna səbəb quru qidaların böyük qıcıqlandırıcı səthə malik olmasıdır.

Ümumiyyətlə, yeyilən qidalara qarşı ifraz olunan tüpürcəyin tərkibində üzvi maddələrdən-mutsin və zülalın miqdarı çox olur. Bu maddələrin tüpürcəyin tərkibində çox olması qidanın sürüşkən hala salınmasına kömək edir və onun udulmasını asanlaşdırır.

Cədvəldən aydın olur ki, 0,5 faizli xlorid turşusu və 10 faizli soda məhluluna qarşı külli miqdarda tüpürcək ifraz olunur. İfraz olunan tüpürcək həmin maddələrin dağıdıcı və aşındırıcı təsirini azaldır. Ağıza qum tökdükdə və ya hamar daş saldıqda qumun təsirinə qarşı çoxlu miqdardur tüpür-

cək ifraz olunur. Hamar daşın qıcıqlandırıcı səthi çox kiçik olduğu üçün buna qarşı az miqdər tüpürcək ifraz olunur.

Kənd təsərrüfatı heyvanları üzərində də məsələn, atlarda, donuzlarda və s. xroniki fistula üsulu ilə yeyilən qidaların növündən asılı olaraq tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişdiyini də öyrənmişlər.

Son illər Slonimen laboratoriyasında kiçik heyvanlarda (dəniz donuzu, pişik, kipri və s.) tüpürcək vəzilərinin fəaliyyətini öyrənmək üçün fistula üsulundan istifadə edilmişdir. Aparılan tədqiqatları nəticələri göstərmüşdür ki, bu heyvanların tüpürcək vəzilərinin şirə ifrazı İ.P. Pavlovun laboratoriyasında aparılan təcrübələrin qanuna uyğunluğuna tabedir.

Pişiklər, tülkülər, kirpiler və bir sıra ibtidai heyvanlar üzərində aparılar təcrübələrdən aydın olmuşdur ki, bu heyvanlarda tüpürcək ifrazı qidanın ağıza düşməsi ilə başlayır. Həmin heyvanların ifraz etdikləri tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişməsi yediklərin qidaların müxtəlifliyindən asılı olaraq dəyişir və s.

Tüpürcəyin ifrazının tənzim olunması

Tüpürcəyin ifrazı reflektor yolla başlayır (Şək. 1b). Ağıza düşən yararlı və yararsız maddələrin təsiri altında ağızın selikli qışasına yerləşən reseptörələrin qıcıqlanması nəticəsində əmələ gələn oyanmalar sinir mərkəzlərinə nəql olunaraq tüpürcək vəzilərinə gələn impulsların sayəsində tüpürcək vəziləri oyanır və tüpürcək ifraz olunur.

Ona görə də ağıza düşən qidaların qıcıqlandırıcı qüvvəsindən asılı olaraq qanuna uyğun şəkildə ifraz olunan tüpürcək kəmiyyət və keyfiyyətcə dəyişir.

İ.İ. Pavlovun laboratoriyasında Pavlovun tələbəsi Sitoviç küçükler üzərinə təbii şərti refleksləri öyrənmişdir.

O, yeni doğulmuş küçükler südlü qida ilə bəsləyir və böyüməkdə olan həmin küçüklərə südü göstərdikdə tüpürcək

ifraz olunur, eti göstərdikdə isə tüpürcək ifraz olunmır. Belə heyvanlar bir dəfə et verildikdən sonra et verməyib eti göstərdikdə tüpürcək ifraz olunur ki, belə refleksə təbii şerti refleks deyilir.

Ağıza qoyulan qidalların qıcıqlandırıcı qüvvəsindən asılı olaraq tüpürcəyin ifraz olunması müddəti də dəyişir. Belə ki, zəif oyanma əmələ gətirə bilən qıcıqlara qarşı qıcıqlanmadan 1-3 saniyə sonra tüpürcək ifraz olunduğu halda qıcıqlandırıcı amilin təsiri azaldıqca tüpürcək ifrazının müddəti də uzanır.

Qidanın ağıza düşməsilə tüpürcəyin ifraz olunması arasındaki keçən qısa vaxta latent və ya refraktor dövr deyilir.

Qida ağızda qaldıqca fasılısız olaraq tüpürcək ifrazına səbəb olur. Qida qurtardıqda tüpürcək ifrazı da həmin anda kəsilmir. Həmin vaxta təsirdən sonrakı dövr deyilir. Az vaxt keçdikdən sonra tüpürcək ifrazı tamamilə dayanır.

Yuxarıda qeyd etdiyimiz kimi tüpürcək ifrazı reflektoru hadisə olub, ağız boşluğunundan başlayır. Tüpürcək ifrazı mərkəzi uzunsov beyində – üz və dil-udlaq sinirlərinin nüvəsində yerləşir.

Dilin səthində yerləşən reseptorlar qıcıqlandığı zaman oyanmalar üçlü sinir və dil-udlaq sinirlərinin şaxələrilə mərkəzə verilir. Şəkil 1b.

B.P.Babkinə görə uzunsov beyində yerləşən tüpürcək mərkəzi simpatik və parasimpatik hissələrə ayrıılır. Müvafiq sinirlərlə tüpürcək vəziləri innervasiya olunur ki, həmin sinirlərə sekretor sinirlər deyilir.

Tüpürcək vəzilərinə gələn simpatik sinirlər onurğa beyninin 1-3 döş seqmentləri bərabərliyində boyun düyünlərindən keçib tüpürcək vəzilərinə daxil olurlar.

Tüpürcək vəzilərinə gələn parasimpatik sinirlərə innervasiya bir qədər mürəkkəbdir. Məlum olmuşdur ki, qu-laqaltı vəzilərinə IX-cüt beyin sinirlərinin (n. glosopharingeus) bir şaxəsi, Yakobson siniri adı ilə daxil olur.

Çənəaltı və dilaltı vəzilərinə gələn parasimpatik sinirlər

çəp və boylama gedən əzələ liflərindən təşkil olunmuşdur.

Bu əzələlərin yiğilması sayəsindən mədənin hərəkətləri peristaltik, rəqqası şəkildə təzahür edir. Mədənin divarlarında əzələlər bərabər qalınlaşdır olmur. Onun çıxacağında, yəni pilorik hissəsində həlqəvi əzələ lifləri qalınlaşdır büzüçü əzələni və ya sfinktoru əmələ gətirir.

IV. Xarici-seroz qişa mədəni xaricdən əhatə edib xüssüsi bağlar əmələ gətirir və mədəni qarnın arxa divarına və qonşu üzvlərə fiksə edir.

Mədə qidaların toplanması üçün bir anbar vəzifəsini görür. Mədəyə düşən qidaların müxtəlisliyindən asılı olaraq saatlarla qalır.

Bu zaman qida mədədə mexaniki və kimyəvi dəyişikliklərə uğrayır, bağırsaqlar üçün yararlı hala keçən qida hissə-hissə mədədən onikibarmaq bağırsağı keçir. Normal, sağlam şəxsin mədəsi 1-3 litrə qədər qida tutur. Kənd təsərrüfatı heyvanlarının qidalanma xüsusiyyətidən asılı olaraq mədənin də tutumu dəyişir. Məsələn: atın mədəsi 6-15 litrə, gövşəyən heyvanlarındakı 50-100 litrə qədər qida tutur.

Mədə vəzilərinin sekresiyanın tədqiq olunma üsulları

Hələ qədim vaxtlardan alımların mədə şirəsi almağı və mədə vəzilərinin fəaliyyətini öyrənməyə çalışmışlar. Heyvanlara ipə bağlanmış süngər uddurub həmin süngəri mədədən geri çəkib süngəri sıxmaqla mədə şirəsi əldə etmişlər. Eləcə də heyvanları yedirdikdən sonra, onları öldürüb mədəsini çıxararaq onun selikli qişasından şirə almışlar. Lakin əldə edilən mədə şirəsi nə təmiz olmuş, nə də mədə vəzilərinin fəaliyyətini öyrənməyə imkan vermişdir.

1825-1833-cü illərdə Amerika həkimi Bouman öz gülləsi ilə özünü yaralayan Kanada ovçusu Sen Martinin yaralanmış mədəsini müalicə etmiş, yara bir qədərdən sonra sağalmış, lakin yaranın ağızı bitişməmiş, dəlik və ya fistula

şəklində açıq qalmışdır. 7 il müddətində xəstədən ac qarına mədə şirəsi almış, lakin onu təmiz halda əldə edə bilməmişdir.

İnsan üzərində belə təcrübənin aparılmasının mümkün olmadığını görən alımlar itlər üzərində təcrübə aparmağa başladılar. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, itlərin mədə şirəsi və mədə vəzilərinin şirə ifrazı mexanizmi insanın mədə şirəsi və mədə vəzilərinin şirə ifrazı mexanizmi arasında o qədər də böyük fərq yoxdur.

Bununla əlaqədar olaraq itlər üzərində aparılan təcrübələrin nəticələri insanda mədə vəzilərinin fəaliyyətini tam aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir.

1842-ci ildə rus həkimi Basov, 1843-cü ildə fransız alim Blondulo biri digərindən xəbərsiz itlər üzərində narkoz altında təcrübələr apararaq itin qarın boşluğununu açıb mədəyə metaldan düzəldilmiş fistula borunun bir ucu mədəyə keçirdilməklə oraya tikilmiş, digər ucu xaricə çıxardılmış qarnın dərisinə tikilmişdir. Yara sağaldıqdan sonra heyvanlar uzun illər yaşamış və istənilən vaxt mədə şirəsi almaq mümkün olmuşdur.

Belə operasiya olunmuş itlərə qastrotomiya edilmiş itlər deyilir. Yəni qastro – mədə, tomiyə - isə dəlik deməkdir. Belə heyvanların yarası sağaldıqdan sonra heyvanı ac saxlamaqla bərabər fistul vasitəsilə mədə bir neçə dəfə iliq su ilə yuyulur. Bundan sonra heyvandan mədə şirəsi əldə edilir. Alınan mədə şirəsi tüpürçək ilə qarışlığı üçün təmiz olmur.

1889-cü ildə İ.P.Pavlov, E.O.Şumova-Simanovskaya birlikdə külli miqdarda təmiz mədə şirəsi alınması üsulunu kəşf edirlər. Mədə fistulası olan itin üzərində ikinci dəfə cərrahi əməliyyat aparılır. Heyvanın boyun nahiyyəsi orta xətt üzrə kəsilir, boyun əzələləri ayrıldıqdan sonra yemək borusu təpiılır və kəsilir. Kəsilmiş yemək borusunu hər iki ucu xaricə çıxardılaraq boynun dərisinə tikilir. Belə əməliyyata kastroezofaqotomiya deyilir. Yara sağaldıqdan sonra belə heyvanları saatlarla yedizdirdikdə belə nə qida, nə də qida

ilə qarışmış tüpürcək mədəyə keçmir, kəsilmiş yemək borusundan xaricə töküür. Belə qidalanmaya yalançı qidalanma deyilir.

Belə heyvanlar illərlə yaşayır və bunları qidalandırmaq lazımlı gəldikdə ya fistul vasitəsilə mədəyə qida daxil edilir, yaxud da kəsilmiş yemək borusunun mədəyə tərəf olan ucundan zond vasitəsilə qida daxil edilir.

Hələ vaxtilə İ.P.Pavlov mədə vəzilərinin fəaliyyəti pozulmuş xəstələri müalicə etmək məqsədilə yalançı yedizdirmə üsulu ilə qastroczofaqotomirə edilmiş itlərdən külli miqdarda alınan və təmizlənən mədə şirəsindən istifadə etmişdir. Belə heyvanlardan saatada təxminən 2 litrə qədər mədə şirəsi almaq mümkündür. İ.P.Pavlovun təşkil etdiyi belə bir laboratoriya «mədə şirəsi fabriki» adı ilə məşhur idi. Həl-hazırda da bu üsul ilə təmiz mədə şirəsi əldə edilir. Qastroczofaqotomirə edilmiş heyvanlar üzərində aparılan tədqiqatlar qidanın ağız boşluğununa düşməsilə mədə vəzilərinin şirə ifrazı mexanizmini aydınlaşdırmışdır. Məlum olduğu kimi qidalar mədədə saatalarla qalır. Normal həzm zamanı mədəyə düşən qidaların mədə vəzilərinin şirə ifzarı mexanizminə təsirini qasterozofaqotomiya edilmiş itlər üzərində öyrənmək mümkün olmadığını nəzərə alıb. İ.P.Pavlov, eləcə də Hayden-Hayn kiçik mədə əldə etməklə mədə vəzilərinin şirə ifrazı mexanizmini öyrənməyə çalışmışdır.

1878-ci ildə Hayden-Hayninin təklifi ilə itlər üzərində cərrahi əməliyyat aparılır. O, heyvanın qarın borusunu açıb mədənin böyük əyriliyi nahiyyəsində üç bucaq şəklində kəsik aparır və böyük mədədən kiçik mədə ayırır. Hər iki hissənin kəsilmiş yerlərini tikir, kiçik mədənin tikilməyən uc hissəsini xaricə çıxardaraq heyvanın qarnının dərisinə tikilir. Belə əməliyyat zamanı bir mədədən iki mədə əldə edilir. Əsas mədənin həcmi ondan kiçik mədə ayrıldığı üçün bir qədər kiçilir. Həmin mədədə adı həzm prosesi gedir. İkinci - kiçik mədə tamamilə əsas mədədən ayrılır, qida əsas mədəyə düşdüyü zaman kiçik mədəyə keçmir, lakin kiçik mədədən mədə

şirəsi ifraz olunur.

Hayden-Hayn'nın ayırdığı küçük mədə əsas mədədə gedən normal həzm prosesini tamamilə eks etdirə bilmir. Hayden-Hayn küçük mədə əldə etdiyi zaman, küçük mədəyə gələn sinir liflərini kəsir, bu zaman küçük mədənin innervasiyası pozulur, hansı ki, ağıza qida qoyulduğda yalancı yedidzirmə üsulu ilə mədə vəziləri qidanın ağıza düşməsindən 5-10 dəqiqə sonra mədə vəziləri şirə ifraz etdiyi halda Hayden-Hayn'nın təcrübəsində əsas mədəyə qida düşdükdən 30-50 dəqiqə sonra küçük mədədən şirə ifraz olunur. Bu üsul ilə əldə edilən küçük mədə reflektoru şirə ifrazı mexanizmini aydınlaşdırıa bilmədiyi kimi, sinir liflərindən təcrid olunmuş küçük mədə vəziləri atrofilləşir, uzun müddət mədə şirəsi əldə etmək mümkün olmur.

1894-cü ildə İ.P.Pavlov Hayden-Hayn'nın küçük mədəsindən fərqli olaraq, küçük mədəyə gələn sinir liflərini mühafizə etmək şərtilə xüsusi təcrid olunmuş mədəcik operasiya üsulunu təklif etmişdir. Şəkil 8. 9. Bu üsul ilə mədə və mədəciyin normal innervasiyası mühafizə olunmaqla mədə vəzilərinin sekretor fəaliyyətini fizioloji şəraitdə mümkün qədər yaxın tərzdə müşahidə etməyə imkan yaratdı.

İ.P.Pavlovun təcrid olunmuş mədəcik operasiyası aşağıdakı kimi aparılır. Narkoz altında aseptika və antisepтика şəraitində arxası üzərə uzadılmış itin qarın nahiyyəsində xəncərə oxşar çıxıntıdan başlayan orta xətt üzrə 8-10 sm uzunluqda kəsib aparılıb, qarın boşluğu açılır, mədənin böyük əyriliyi hissəsində sinir liflərinə paralel istiqamətdə mədə kəslir. Təxminən 1sm kəsilməmiş hissəsinin yalnız selikli qışasını tamamilə kəsir və kənarların bir-birinə tikir, ona görə ki, böyük əyrilikdən keçən azan sinirinin lifləri seroz və əzələ qışaları arasından keçir. İ.P.Pavlov izolə edilmiş mədəcik əldə etdikdə azan sinirinin liflərini kəssmir. Həmin hissəsinin əzələ və seroz qışalarının kəsilən kənarlarını bir-birinə tikir, mədəni mədəcikdən ayran körpü əldə edir. Sonra həmin qayda ilə mədə və mədəciyin kəsilmiş qışalarının

kənarlarını bir-birinə tikir, mədəyin çıxacağının tamamilə tıkmayıb, şirə almaq üçün dəlik saxlayır. Həmin hissəsinin çıxacağını xaricə çıxardıb, heyvanın qarnının dərisinə tikir. Yara sağaldıqdan sonra istənilən vaxt mədəciyə drenaj borusu salıb mədə şirəsi toplamaq mümkündür.

İ.P.Pavlov üsulu ilə əldə edilmiş mədəcik təxminən mədənin 1/10-1/12 hissəsini təşkil edir. Heyvan qidalandığı zaman qida mədəyə düşür, lakin mədəciyə keçə bilmir. Bu zaman mədəcikdən mədə şirəsi ifraz olunur. Bu sahədə aparılan bir çox təcrübələrin nəticələrindən aydın olmuşdur ki, mədəcik mədənin fəaliyyətini dəqiq halda olduğu kimi eks etdirir.

İ.P.Pavlovdan sonra onun tələbələri mədənin selikli qişasının müxtəlisf nahiyyələrində yerləşən vəzilərin şirə ifrazı mexanizmini öyrənmək məqsədilə mədənin müxtəlisf nahiyyələrinin (çixacağının, kiçik ayrıliyin və s.) innervasiyasını pozmaq şərtilə tacrid olunmuş mədəcik əldə etmişlər.

Mədə vəzilərinin fəaliyyətini insanda tədqiq etmək üçün mədə zondundan istifadə olunur. Bundan ötrü əvvəlcə Boas-Evald üsulu ilə mədə şirəsi almaq məqsədilə xəstələrə ət suyu, kələm şirəsi, kofein və ya 5 faizli spirt məhlulu verdikdən 2-3 saat sonra zond vasitəsilə şirə alınır. Eləcədə yuxarıda qeyd olunan maddələri vermədən belə sovet alimi Kurtsinin təklifi ilə ikiqat zonddan istifadə edilir.

Zondun bir qatı xaricdə rezin hava verici ballon ilə birləşir. Bunun mədədə qurtaran o biri ucu rezin kisə ilə əlaqələnir. Buna söykənmiş zondun ikinci qatının ağızı açıq olur. Rezin kisəyə hava verdikcə şişir, bu mədənin mexanoreseptorlarını qıcıqlandırır və bu zaman ifraz olunan mədə şirəsi zondun ikinci qatı ilə xaricə verilir.

Bu üsul ilə təxminən 2 saat müddətində 200-1000 ml-ə qədər mədə şirəsi almaq mümkündür.

Qeyd etmək lazımdır ki, bu üsulla alınan mədə şirəsi xəstələrdən zond vasitəsilə alının mədə şirəsinə nisbətən təmiz olur.

Son illər radioelektronikanın inkişafı ilə əlaqədar olaraq mədə vəzilərinin fəaliyyətini öyrənmək üçün radiotelemetrik üsüldən istifadə edilir. Bu məqsədlə xəstəyə diametri 8 mm, uzunluğu 15 mm olan radio həb uddurulur. Bu həb elektromaqnit dalgaları verən generatordan və çeviricidən ibarətdir. Çevirici vasitəsilə mədə şirəsinin tərkibindəki hidrogen ionlarının qatılığı, mədə daxili təzyiqi, hərarətin dəyişməsi qəbul olunub generatora verilir. Bu zaman əmələ gələn dalgalanmalar xəstə ilə birləşdirilmiş antennaya verilir və nəhayət radioqəbuledici tərəfindən eks olunur.

Mədə şirəsinin tərkibi

İnsanın, itin və bir sıra başqa heyvanların təmiz mədə şirəsi rəngsiz, şəffaf və turş reaksiyalı olur. İnsanın mədə şirəsinin xüsusi çəkisi 1,0083-1,0086 arasında variasiya edir. Bundan əlavə mədə turşusunun aşağıdakı vəzifələri vardır. 1) Xlorid turşusu pepsinin maksimum dərəcədə təsir etməsi üçün lazım olan hidrogen ionlarının qatılığını yaradır. 2) Xlorid turşusu tripsinogeni tripsinə çevirir, 3) Zülalları pepsinin təsirinə məruz qalması üçün şişirdir. 4) Südün laxtalanması üçün süd züləli olan prokazenin kazeninə çevriləməsi üçün pepsin və ximozin fermentlərini fəallaşdırır. 5) Mədə turşusu bakterisid təsirə malikdir. Beləki, mədəyə düşən mikroorganizmləri təsirdən salır. 6) Mədə turşusu mədə və bağırsaqlar üçün hazır şəkilə düşmüş qidaların hissə-hissə 12 barmaq bağırsağa keçməsi üçün şərait yaradır. 7) Mədədən bağırsağa keçən xlorid turşusu mədəaltı vəzin humoral yol ilə şirə ifrazı üçün əhəmiyyəti olan prospektini sekretinə çevirir.

İnsanın mədə şirəsində xlorid turşusunun miqdarı 0,4-0,5 %, itlərdə 0,5-0,6 % arasında dəyişir. Bu turşunun bir hissəsi selik və üzvi maddələrlə birləşmiş şəkildə, digər hissəsi sərbəst halda olur.

Mədə şirəsinin tərkibində turşunun qatılığı sabit olmur. Məlum olduğu kimi mədə turşusu qələvi xassəli şirə ilə qa-

rışdıqda neytrallaşır. İ.P.Pavlovun laboratoriyasında itlər üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, mədə şirəsi nə qədər sürətlə ifraz olunarsa, o zəif neytrallaşlığı üçün tərkibində turşunun miqdarı çox olur.

Mədə şirəsinin tərkibinin 99,2-99,6 faizini su, 0/4-0,8 faizini bərk maddə təşkil edir. Bərk maddə üzvi və qeyri üzvi maddələrdən təşkil olunmuşdur. Üzvi maddənin çox hissəsi ni zülali birləşmələr, sonra süd turşusu, qlükoza, kriatinfosfor və adenizinfosfor turşuları, sidik cövhəri, sidik turşusu və s. təşkil edir.

Qeyri-üzvi maddələrlən ən çox Na, K, ammonium, Cl, az miqdarda P və sulfat duzlarına təsadüf edilir.

Mədə şirəsinin tərkibində zülləri parçalayan pepsin fermenti vardır. Bu ferment turş mühitdə mürəkkəb zülalları orta züllərə-albumoz və peptonlara qədər parçalayır. Aparılan təcrübələrdən aydın olmuşdur ki, mədə şirəsinin PH-nin müxtəlifliyindən asılı olaraq həzm qüvvəsi dəyişir. Belə ki, PH-ın konsentrasiyası 1,5-3,9 olduqda pensinin təsiri maksimuma çatır, PH-ın konsentrasiyası 5-dən yuxarı olarsa, pepsinin fəallığı azalır və təsir göstərmir. Bu baxımdan aydın olur ki, pepsin ifraz olunduğu zaman qeyri-fəal formada olur. Xlorid turşusunun təsiri altında pepsin fəallaşır. Ona görə ki, pepsinin tərkibində onun fəallaşmasına imkan verməyən zülal mənşəli arqinin adlı maddə turşu təsirindən pepsindən ayrılır, bundan sonra pepsin fəallışır.

Mədə şirəsinin tərkibində pepsin təsirini və ya mədə şirəsinin həzm qüvvəsini İ.P.Pavlovun laboratoriyasında onun şagirdi Meta xüsusi üsul ilə təyin etmişdir. Bundan ötrü kapılıyar şüşa boru içərisinə doldurulmuş zülalların mədə şirəsinin təsirilə həll olma dərəcəsi mm-lə təyin edilir. Bu təcrübələrdən aydın olmuşdur ki, müxtəlif zülallar pepsin fermentinin təsiri altında eyni dərəcədə həzm olunmurlar. Məsələn: qan zulalı – fibrin; ət zülalları və yumurta zülallarına nisbətən daha tez həzm olunurlar.

Mədə şirəsinin tərkibində pepsindən başqa südü laxta-

landıran sijuq və ya ximozin fermenti vardır. Bu ferment zəif turşu, zəif qələvi və neytral mühitdə südün tərkibindəki prokazenin kazeyinə çevirir. Kazein isə pepsinin təsirindən parçalanır. Bununla da süd laxtalanan. Mədə şirəsi fermentlərinin təsirindən laxtallanmış süd həzm olunur.

İ.P.Pavlov mədə şirəsinin tərkibində südü laxtalandıran xüsusi ferment olduğunu qəbul etmir. O, qeyd edir ki, südün laxtallanması bilavasitə pepsin fermentinin təsiri ilə əlaqədardır.

Qeyd etmək lazımdır ki, südəmər uşaqların və cavan heyvanların mədə şirəsinin tərkibində ximozin fermentinin miqdarı yaşlılara nisbətən çox olur.

Aparılan təcrübələrdən məlum olmuşdur ki, yeyilən qidaların müxtəlifliyində asılı olaraq mədə şirəsinin miqdarı və onun fermentativ tərkibi dəyişir. Məsələn: südlü qida qəbul etdikdə mədə şirəsinin miqdarı azaldığı kimi pepsin və turşunun da miqdarı azalır, əksinə ximozinin miqdarı artır. Zülallarla zəngin qida qəbul etdikdə şirənin miqdarı artır, eləcə də turşu və pepsinin miqdarı çoxalır, ximozinin isə miqdarı azalır.

Mədə şirəsinin tərkibində yağları qliserin və yağ turşularına qədər parçalayan lipaza fermenti dəxi vardır. Yaşlı adamların mədə şirəsinin tərkibində olan bu ferment emulsiya şəklində düşmüş yağlara əhəmiyyətli dərəcədə təsir göstərir. Südəmər uşaqların və ya cavan heyvanların mədə şirəsinin tərkibindəki lipaza fermenti süd yağlarının tərkibinin təxminən 25 faizini parçalayır. Ona görə də bu ferment südlə bəslənən heyvanlar və uşaqlar üçün böyük əhəmiyyət kəsb edir.

Mədə şirəsinin tərkibində karbohidratları parçalayan fermentlər yoxdur. Lakin ağız boşluğunda tüpürçək vasitəsilə islanan qidalar mədəyə düşdükdə tüpürçək fermentləri xeyli vaxt karbohidratları parçalayırlar.

Məlum olduğu kimi tüpürçəyin tərkibində mürəkkəb şəkərləri orta şəkərlərə qədər parçalayan ptialin, orta şəkər-

ləri sadə şəkərlərə qədər parçalayan maltaza fermenti vardır. Bu fermentlərin həzm qüvvəsi qidanın mədə şirəsi ilə qarışması dərəcəsindən asılı olaraq dəyişir. Qida birdən-birə deyil, tədricən mədə şirəsinə qarışır. Mədə şirəsinə qarışan qida olun tərkibində olan xlorid turşusu ptianlin və maltaza fermentlərini təsirdən saldıgı üçün tüpürcək fermentləri sulukarbonları parçalaya bilmir.

Mədə şirəsi qidanın iç qatına çox yavaş nifuz etdiyinə görə bu qatda olan tüpürcək fermentləri öz təsirini davam etdirir.

İnsanın mədəsində nişastanın çox hissəsi tüpürcək fermentlərinin təsiri altında parçalanırlar.

Məlum olduğu kimi mədə şirəsi mədəyə düşən zülalların parçaladığı halda mədənin öz divarlarının onun zülallı birləşmələrdən əmələ gəldiyinə baxmayaraq, təsir etmir. Bu haqda alimlər bir sıra mülahizələr irəli sürmüslər. Alimlərin bir qismi toxumaların diri və ölü olmasından asılı olaraq qeyd edir ki, diri toxumalardan fərqli olaraq ölü toxumalar mədə şirəsininin təsiri altında parçalanır. Bu fikrin nə qədər doğru olub-olmadığını yoxladıqda aydın olur ki, mədə fistulundan biri heyvanın mədə və ya bağırsağından kəsilmiş bir parçanı və yaxud diri kiçik heyvanları (siçan, sərçə, qurbağa və s.) mədəyə saldıqdə bir neçə saatdan sonra tamamilə həzm olunur. Bu təcrübə yuxarıdakı fikrin düzgün olmadığını sübut edir. Digər alimlərin fikrinə görə mədənin daxili qişası mədəni parçalamaqdan mühafizə edən xüsusi qişa ilə örtülmüşdür. Başqasının fikrinə görə mədə divarlarının damalarında cərəyan edən qanın qələvi xassəsi pepsini neytrallaşdırır, onun mədə divarlarına olan aşındırıcı təsirini aradan qaldırır.

Nəhayət, Danilevskiyə görə mədənin selikli qişası xüsusi antipepsin adlı maddə hazırlayıb ki, bu da pepsin təsirdən salır.

Qeyd etmək lazımdır ki, bu məsələnin böyük nəzəri və təcrubi əhəmiyyətə malik olmasına baxmayaraq, hələ bu vaxta qədər belə bir vacib məsələ aydınlaşdırılmamışdır.

Mədə şirəsinin ifrazı mexanizmi

İ.P.Pavlov üsulu ilə yalançı qidalanma, eləcə də kiçik mədə operasiyası təmiz mədə şirəsi əldə etməklə yanaşı son dərəcədə əhəmiyyətli mədə vəzilərinin fəaliyyətini, yəni şirə ifrazı mexanizmini öyrənməyə imkan verdi. Mədə vəzilərinin fəaliyyəti mürəkkəb reflektor və neyro-humoral yolu ilə tənzim olunur. Məlum olmuşdur ki, mədə boş olduğu zaman mədənin pilorik hissəsində yerləşən vəzilər seliklə zəngin, qələvi xassəli, olduqca az miqdarda mexaniki və kimyəvi qıcıqların təsiri altında arası kəsilmədən şirə ifraz edir.

Eləcə də yağlar həmin vəzilərin şirə ifrazını artırır. İ.P.Pavlov piloris şirəsinin bioloji əhəmiyyətini qeyd edərək göstərmışdır ki, piloris şirəsi yağı təbəqələri ilə birləşmiş birləşdirici toxuma qışasını həzm edərək yağlardan ayılır. Bunu da yağların asanlıqla bağırsaqlarda parçalanmasını təmin edir. Bu zaman mədə dibi vəziləri şirə ifraz etmir. Lakin, mədəyə qida düşdükdə onun çıxacağının selikli qışasının qıcıqlandırılması piloris şirəsinin xeyli çoxalmasına səbəb olur. Aydın olmuşdur ki, həzm dövrü müddətində bu vəzilər təxminən 200 ml-ə qədər şirə ifraz edir.

İtlər üzərində aparılan təcrübələr göstərmışdır ki, mədə şirəsinin reaksiyası qida yeməzdən əvvəl və sonra dəyişir. Belə ki, ac qarına yalnız mədənin pilorik hissəsinin selikli qışasında yerləşən vəzilər qələvi xassəli şirə ifraz edir. Qidanı yedikdə və ya qidalanma ilə əlaqədar olan qıcıqların görmə, eştirmə, qoxu və dad bilmə üzvlərinə təsiri zamanı mədə dibi vəziləri külli miqdarda turş xassəli şirə ifraz edir.

Qastroezorfaqotomira edilmiş itlər üzərində aparılan təcrübələrdən məlum olmuşdur ki, qida mədəyə düşmədikdə belə mədə vəziləri şirə ifraz edir. Qidanın verilməsilə şirə ifrazı arasında keçən vaxta latent dövrü deyilir.

Bu vaxt təxminən 5-6 dəqiqəyə bərabər olur. Latent dövrü qidanın növündən, heyvanın halından (ac və toxlundan) və mərkəzi sinir sisteminin funksional fəaliyyətdən asılı olaraq dəyişir. Qidanın yalnız ağıza düşüb mədəyə

keçmədikdə, qida yeyildiyi zaman mədəyə düşdükdə və s. ifraz olunan şirənin miqdarı və tərkibi dəyişir. Aparılan təcrübələrdən aydın olmuşdur ki, müxtəlif qidaların təsirinə qarşı ifraz olunan mədə şirəsi kəmiyyət və keyfiyyətcə dəyişir. Mədə vəzilərinin şirə ifrazı mürəkkəb reflektor və neyro-humoral yol ilə tənzim olunur. Qastrofoqotomirə olunmuş itlərdə və yemək borusu keçməməzliyinə tutulmuş xəstələrdə onların ac qalması üçün mədə fistulu operasiya edilir. Həmin xəstələr üzərində aparılan bir çox təcrübələrdən aydın olmuşdur ki, çeynəmə və qidanın udulması zamanı (udulan qida mədəyə keçmir) mədə vəzilərinin şirə ifrazı baş verir.

Tüpürcək vəzilərində olduğu kimi ağıza qidanın qoyması mədədə şirənin ifraz olunmasına səbəb olur. Bu yolla mədə vəzilərinin şirə ifrazına şərtsiz şirə ifrazı refleksi deyilir. Həmin refleks ağızdan başlayır. Burada yerləşən müxtəlif qıcıqlara məruz qalan sinir uclarına reseptorlar deyilir. Bu reseptorlar qıcıqları oyanmalara çevirir. Oyanmalar afferent – impulsları mərkəzə nəql edən sinirlər vasitəsilə uzunsov beyində yerləşən mərkəzə verilir. Həmin afferent yollar dil siniri, dil-udlaq siniri, üst udlaq siniri şaxəsinin liflərindən təşkil olunmuşdur. Mərkəzdən mədə vəzilərinə gələn sekretor sinirlər simpatik və parasimpatik sinir liflərindən ibarətdir. Mədə vəzilərinə gələn parasimpatik liflər azan sinirinin tərkibindən ayrırlırlar. Mədənin divarlarında bu liflər düyünlər əmələ gətirirlər. Bu düyünlərdən çıxan sinir lifləri vəzi hüceyrələrinə verilir.

Qastroezoqotomirə olunmuş itlər üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, ağıza qidanın qoymasından 5-6 dəqiqə sonra mədə vəziləri şirə ifraz etməyə başlayır. Qidanın ağıza qoyması ilə mədə vəzilərinin şirə ifrazı arasında keçən vaxt latent dövrü adlanır. Həmin vaxt mədə vəzilərinin sükün halından fəaliyyət halına keçməsindən ötrü lazımdır. Azan siniri mədə vəzilərinin fəaliyyətinə oyandırıcı təsir göstərir. Bu məsələni aydınlaşdırmaq üçün qastroezo-

faqotmirə olunmuş itin boyun nahiyesini orta xətt üzrə kəsirlər, yemək borusunun hər iki tərəfi ilə gedən azan sinirlərini tapıb birini kəsirlər, digərinin isə altından liqatura keçirdirlər, sonra heyvanı yedizdirirlər. Bu zaman mədə vəziləri şirə ifraz edir. Bu vaxt liqaturaya alınmış digər azan sinirini kəsdikdə heyvanın qidalanmasına baxmayaraq mədə şirəsinin ifrazı dayanır. Kəsilmiş azan sinirinin periferik ucunu qıcıqlandırıldıqda mədə vəziləri şirə ifraz etməyə başlayır. Azan sinirinin mədə vəzilərinin fəaliyyəti üçün əhəmiyyətini İ.P.Pavlovun kiçik mədəsi olan itlər üzərində aparılan təcrübələrlə öyrənmişlər. Belə heyvanın azan sinirləri kəsildikdən sonra yeyilən 100 qram ətin təsirinə qarşı 3,5 ml mədə şirəsi ifraz olunduğu halda, azan sinirləri kəsilməzdən əvvəl yeyilən eyni miqdar ətin təsirinə qarşı 23,6 ml mədə şirəsi ifraz olunur. Azan sinirinin mədə vəzilərinə olan oyandırıcı təsiri yalnız şirə ifrazının miqdarına deyil, həm də həzm qüvvəsinə də təsir göstərir. Belə ki, azan sinirləri kəsildiyi zaman mədə şirəsinin həzm qüvvəsi təxminən iki dəfə azalır.

Azan sinirlərinin kəsildiyindən 3-4 gün sonra bu sinirlərin periferik ucunu qüvvəli cərəyan ilə qıcıqlandırıldıqda ifraz olunan mədə şirəsinin miqdarı artır, turşuluğu çoxalır, həzm qüvvəsi yüksəlir. Əksinə, zəif elektrik cərəyanı ilə qıcıqlandırıldıqda şirə ifrazı azaldığı kimi onun turşuluğu və həzm qüvvəsi də azalır.

Simpatik sinirlər mədə vəzilərinə böyük daxili üzvlər siniri tərkibində gəlir. Kəskin təcrübə şəraitində simpatik sinirlərin qıcıqlandırılması mədə vəzilərinin şirə ifrazını azaltır və tormozlayır. Xüsusi təcrübə şəraitində günəş kələfindən ayrılib mədəyə gələn simpatik sinir liflərini kəsdikdən və ya nikotin ilə zəhərlədikdən 3-4 gün sonra həmin kəsilmiş sinirlərin periferik uclarının qıcıqlandırılması mədə vəzilərinin şirə ifrazının tormozlanması deyil, onun şirə ifrazının artmasına səbəb olur. Buradan aydın olur ki, simpatik sinirlərin tərkibi həm oynadırıcı və həm də tormozlayıcı liflərdən

təşkil olunmuşdur. Çox güman ki, bu liflərin nikotin zəhəri-nə olan həssaslığı və onların degenerasiya müddəti müxtə-lifdir. Ona görə də nikotinin təsirinə tormozlayıcı liflər daha tez məruz qalırlar. Eləcə də kəsildikdən sonra keçən 3-4 gün müddətində tormozlayıcı liflər degenerasiyaya uğrayır və oynadırıcı liflərin qalması sayəsində simpatik sinirlərin qıcıqlandırılması tormozlamaya deyil, şirə ifrazına səbəb olur.

Simpatik sinir liflərinin mədə vəzilərinin şirə ifrazına olan tormozlayıcı təsirini H.F.Popov təcrid olunmuş mədəciyi olan itlər üzərində apardığı təcrübələrdə öyrənmişdir. O, həmin heyvanın günəş kələfini çıxarmış (bu kələfdən mədəyə simpatik sinir lifləri gəlir) bu vaxt simpatik sinir liflərinin tormozlayıcı təsirinin aradan qaldırıldığı üçün mədə vəzilərinin külli miqdarda ifrazına səbəb olmuşdur.

Mədənin selikli qışasında şirə ifraz edən vəzilərlə ya-naşı hissi sinir uclarına da təsadüf edilir. Bu reseptorlar me-xaniki və kimyəvi qıcıqlara məruz qalırlar.

İlk dəfə Hayden-Hayn, sonra A.Ayve və S.İ.Çeçulinin itlər üzərində apardıqları təcrübələrdə, eləcə də İ.T.Kursinin insanlar üzərində apardığı müşahidələrdən aydın olmuşdur ki, mədənin selikli qışasının mexaniki qıcıqlandırılması tur-şu ilə zəngin şirə ifrazına səbəb olur. İtin mədəsinin selikli qışasının mexaniki qıcıqlandırılması ilə şirə ifrazi arasındaki vaxt, yəni latent dövrü təxminən 40-50 dəqiqəyə bərabər olur. İtlərdən fərqli olaraq insanda latent dövrü 5 dəqiqəyə qədər azalır. Mexaniki qıcıqlandırmanın təsirindən latent dövrü keçdikdən sonra şirə ifrazi birdən-birə artır, qıcıqlan-dırma davam etdikcə şirə ifrazi yüksəlmış səviyyədə qalır. Qıcıqlandırmanın kəsdikdə şirə ifrazi da dayanır. Belə ki, fa-siləsiz qıcıqlandırma zamanı orta yaşlı şəxslərdə bir saat müddətində 100 ml mədə şirəsi almaq mümkündür.

S.M.Çeçulinə görə qidanın mədəyə düşməsilə mədə vəzilərinin şirə ifraz etməsi reflektor hadisə olub, bu refleks mədə reseptorlarının mexaniki qıcıqlara məruz qalması ilə başlayır. Refleksin afferent yolunu azan sinirin lifləri təşkil

edir. Buna görə də hər iki azan sinirini kəsib, bundan sonra mədə reseptorlarının qıcıqlandırılması şirə ifrazına səbəb olmur.

Qeyd etdiyimiz kimi qidanın ağız boşluğununa və mədəyə düşməsi reflektor yolu ilə mədə vəzilərinin şirə ifrazına səbəb olur. Aparılan təcrübələr göstərmışdır ki, nəinki qidanın ağız boşluğununa və mədəyə düşməsi hətta onun görünüşü, qoxusu da mədə şirəsi ifrazına səbəb olur. Bu cür mədə şirəsi ifrazına şərti mədə şirəsi ifrazı refleksi deyilir.

Qastroezofaqotomirə olunmuş və İ.P. Pavlov mədəciyi olan itlərdə mədə vəzilərinin şirə ifrazına qarşı şərti reflekslər yaradılmışdır. Bu məqsədlə heyvana hər dəfə yemək verməzdən bir qədər əvvəl şərti qıcıqlardan (zəng, işıq və s.) istifadə edilir. Şübhəsiz ki, qidanın verilməsi məlum olduğu kimi ağız və udlağın selikli qişasında olan reseptorların qıcıqlandırılması ilə yaranan oyanmalar uzunsov beyindəki mədə şirəsi ifrazı mərkəzinə, buradan isə azan siniri vasitəsilə mədə vəzilərinə gəlir və mədə şirəsi ifraz olunur. Qeyd etdiyimiz kimi bu yolla mədə vəzilərinin şirə ifrazı şərtsiz mədə şirəsi ifrazı refleksi adlanır. Təcrübə aparılan heyvanın beyin yarımkürələrini kəsib götürdükdə belə bu refleks mühafizə olunur.

Şərti qıcıqla şərtsiz (heyvana yeməyin verilməsi) qıcığı bir yerdə bir neçə dəfə təkrar etdikdən sonra heyvana qida vermədən belə şərti qıcığın təsiri altında mədə vəziləri şirə ifraz edir ki, buna şərti mədə şirəsi ifrazı refleksi deyilir. İ.P. Pavlova görə hər hansı qıcıq beyin qabığı üçün siqnal ola bilər. Şərti refleksin yaradılmasından ötrü mərkəzi sinir sisteminin müxtəlif nahiyyələrinə eyni vaxtda ažı iki qıcıq (şərti və şərtsiz) düşməlidir. Bunlardan biri mərkəzi sinin sisteminin ali şöbəsi olan beyin qabığına daxil olmalıdır. Bu qıcıqları bir yerdə bir neçə dəfə təkrar beyin qabığında yaranan müvafiq mərkəz arasında müvəqqəti əlaqə yaranır və möhkəmlənir. Bunun sayəsində heyvana qida verilmədikdə belə şərti qıcığın təsiri altında mədə vəziləri şirə ifraz edir. Bu

hadisələri bir yerdə təkrar etmədikdə iki mərkəz arasındakı müvəqqəti əlaqə pozulur, şərti refleks sönür. Qidalanma ilə əlaqəsi olmayan şərti qıcıqların təsirilə yaranan reflekslərə süni şərti reflekslər deyilir. Qidalanma ilə əlaqəsi olan şərti qıcıqların təsiri altında yaranan reflekslərə təbii şərti reflekslər deyilir. Məlum olduğu kimi şərtsiz reflekslər anadangəlmə, daimi olduqları halda, şərti reflekslər fərdi xarakter daşıyır, həyatda yaranan və müvəqqəti olurlar.

Heyvanlar üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, mədə vəzilərinin fəaliyyətinə qarşı şərti refleks yaradılmış itin beyin qabığını çıxardıqdan sonra şərtsiz mədə şirəsi refleksləri mühafizə olunduğu halda, şərti reflekslər pozulub aradan çıxır. İ.S. Sitoviçin apardığı təcrübələr göstərmişdir ki, 4-5 ay süd və çörəklə bəslənmiş küçüklərə ət göstərdikdə mədə vəzilərinin şirə ifrazına səbəb olmadığı halda, həmin heyvanlara bir və ya bir neçə dəfə ət yedidir dikdən sonra onlara ət verməyib əti göstərdikdə belə mədə şirəsi ifraz olunur. Buna oxşar təcrübələri müxtəlif səbəblərdən yemək borusu tutulmuş, mədə fistulu olan şəxslər üzərində də aparmışlar. Məlum olmuşdur ki, belə şəxslərin yanında dadlı yeməklər haqqında söhbət etdikdə, limon göstərdikdə və s. mədə vəziləri şirə ifraz etməyə başlayır. Şərtsiz və şərti qıcıqlar həzm üzvlərinin fəaliyyətinə kompleks şəklində təsir göstərir. Belə təsirə mürəkkəb reflektoru yolu ilə mədə vəzilərinin şirə ifrazı fazası deyilir.

Qeyd etdiyimiz kimi mədə vəzilərinin şirə ifrazı şərti və şərtsiz reflekslər yolu ilə meydana çıxır. İnsan və heyvanlarda qidanın görünüşü, onun qoxusu, insanda hətta qida haqqında söhbət şirə ifrazına səbəb olur. Məsələn: ac itin yanında ət doğradıqda, çörək kəsdikdə o, buna qarşı hərəkat edir, əvvəlcə tüpürcək, bundan bir qədər sonra mədə şirəsi ifraz olunmağa başlayır. Bu zaman heyvanın yeməyə qarşı istahı artır.

İnsan və heyvanlarda bu yol ilə ifraz olunan mədə şirəsinə İ.P. Pavlov istah şirəsi adı vermişdir. Buna görə də iş-

tah mədə vəzilərinin oyanıqlılıq qabiliyyətinin yüksəlməsi-nə deyilir. İştah şirəsi yeməkdən əvvəl ifraz olunmağa başlayır. Bu zaman bütün həzm üzvlərinin fəaliyyəti artmağa başlayır. İştah şirəsi yüksək həzm qüvvəsinə malik olub, mədəyə düşən qidaları parçalamaqla mədə vəzilərini kimyəvi yol ilə şirə ifrazı üçün hazırlayır və təmin edir. İştah şirəsinin əhəmiyyətini itlər üzərində aparılan təcrübələrlə öyrənmişlər. İt görmədən və ya hiss etmədən onun mədəsinə fistul vasitəsilə et daxil etdikdə 5 saat müddətində ətin 58 faizi həzm olunduğu halda, əti gördükdə və yaxud yalançı qidalanma zamanı isə həmin miqdarda əti mədə fistulundan mədəyə daxil etdikdə eyni vaxt ərzində ətin 85 faizi həzm olunur.

Mədə şirəsi ifrazının neyrohumoral tənzimi

Qastroezofaqotomirə edilmiş itlərdə, eləcə də Hayden-Hayn və Pavlov üsulu ilə əldə edilmiş mədəcikli itlər üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, reflektoru yolu ilə mədə vəziləri 1-2 saat müddətində şirə ifraz edir.

Məlum olduğu kimi adı qidalanma zamanı qidaların növündən asılı olaraq mədə vəziləri 6-10 saat müddətində şirə ifraz edir. Görünür ki, mədə vəziləri reflektoru yolu ilə şirə ifrazı ilə yanaşı başqa bir yol ilə də şirə ifrazına səbəb olur. İt görmədən onun mədəsinə fistul vasitəsilə et daxil etdikdə və yaxud kiçik mədəciyi olan iti yedizdiridikdə təxminən 30-40 dəqiqədən sonra mədə vəziləri şirə ifraz etməyə başlayır. Belə ki, sinir sistemindən ayrılmış və qan damarları ilə əlaqəsi saxlanan Hayden-Hayninin əldə etdiyi mədəciyi olan itləri qidalandırıldıqda qidanın böyük mədəyə düşüb kiçik mədədə keçmədiyi halda, bir qədər (30-45 dəq) vaxt keçdikdən sonra kiçik mədə şirəsi ifraz etməyə başalyır. Şübhəsiz ki, bu yol ilə mədə vəzilərinin şirə ifrazına mədə reseptorlarının mexaniki qıcıqlandırılması nəticəsi kimi baxmaq olmaz.

Aparılan bir sıra təcrübələrdən aydın olmuşdur ki, mədədə həzm zamanı bir sıra kimyəvi maddələr yaranır, bunların bir qismi qidalara vasitəsilə mədəyə daxil olur, digər qismi zülal maddələrinin parçalanmasından alınır. Bu maddələr mədənin divarlarından qana sorulub qan vasitəsilə mədə vəzilərinə təsir edərək uzun müddət şirə ifrazına səbəb olur. Buradan aydın olur ki, kimyəvi yol ilə şirə ifrazi birdən-birə deyil, qida qəbulundan təxminən 30-40 dəqiqə sonra başlayır. Görünür ki, həmin vaxt kimyəvi fəal maddələrin əmələ gəlməsi və bunların qana sorularaq mədə vəzilərinə daxil olması üçün lazımdır. Kimyəvi qıcıqlandırıcıların qan vasitəsilə mədə vəzilərinin şirə ifrazının təsirini İ.P.Rozenkov itlər üzərində apardığı təcrübələrlə öyrənmişdir. O, ət yedidirilməsindən bir saat sonra itin arteriyasından qan alır, başqa, ət qəbul etməyən ac itin venasına vurur. Bundan sonra həmin itin mədə vəziləri şirə ifraz edir. Bu təcrübədən aydın olur ki, mədəyə düşən ət fermentativ dəyişikliyə uğradığı zaman əmələ gələn bir sıra fizioloji fəal maddələr qana keçir və mədə vəzilərinə oyandırıcı təsir göstərir. Bu fizioloji fəal maddələrə albumoz peptonlar, ət, balıq və bəzi qidaların tərkibində olan ekstraktiv maddələr, zəif turuşu və alkogol məhlulları və s. aiddir.

Məlum olmuşdur ki, yuxarıda göstərilən bioloji fəal maddələrin humorallı yol ilə mədə vəzilərinin şirə ifrazına təsir etməsi üçün bu maddələr mədənin pilorik hissəsinə düşməlidirlər. Ona görə ki, bu maddələr pilorik hissədən qana sorurlar.

Aparılan təcrübələr göstərmişdi ki, mədənin çıxacağının selikli qışasında yerləşən xüsusi hüceyrələr proqastrin adlı maddə hazırlayırlar. Bu maddə hazırlanlığı zaman qeyri fəal formada olur. Proqastrin mədə turşusu, albumoz-nentonlar, ekstraktiv maddələr və s. kimyəvi qıcıqlandırıcılarının təsiri altında fəal qastirinə çevrilir. Qastrin qana sorulur, qan vasitəsilə mədə vəzilərinə gətirilir və şirə ifrazına səbəb olur.

Mədənin pilorik hissəsinin humoral tənzim üçün nə dərəcədə əhmiyyətli olduğunu itlər üzərinə aparılan təcrübələrlə öyrənmişlər. Aydın olmuşdur ki, itin mədəsinin pilorik hissəsini kəsib çıxartdıqdan sonra mədə vəziləri şirə ifraz etmir.

1964-cü ildə R.A.Qriqori öküz mədəsinin pilorik hissəsinin selikli qışasından xüsusi maddə (polipeptid) alır. Həmin maddəni itin və ya insanın dərisi altında vurduqda mədə vəzilərinin fəaliyyətinə bir stimulyator kimi təsir göstərir.

R.A.Qriqorin öz əməkdaşları ilə birlikdə kimyəvi sintez yolu ilə fəal qastrin ala bilmüşdir. Bu maddənin təsiri altında nəinki mədə şirəsi, həm də pankreas şirəsinin də ifrazına səbəb olmuş, eləcə də mədə-bağırsaqların hərəkətlərinə sürətləndirici təsir göstərmişdir.

Heyvanlar üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, çox kiçik dozada qana 1-1,5 mq histamin vurduqda bu maddə mədə vəzilərinin şirə ifrazına qüvvəli oydurıcı kimi təsir göstərir. Məlum olmuşdur ki, histamin bir sıra qidaların, xüsusən ətin tərkibində vardır. Bu maddənin bir qismi mədədə həzm zamanı əmələ gəlir. Bəzi mülahizələrə görə histamin azan sinirini mədədə qurtaran uclarında hazırlanır. Başqa toxumalarda və ya üzvlərdə histamin his-taminaza fermentinin təsirinə məruz qalaraq parçalanır və təsirdən düşür. Mədə və qaraciyər histaminin yeganə parçalanmayan yeridir. Histamin qana sorulur, humoral yol ilə mədə şirəsi ifrazına səbəb olur. Histaminin təsiri ilə ifraz olunan mədə şirəsinin turşuluğu çox, fermentlərdən kasıb olur.

Yuxarıda qeyd etdiyimiz kimi mədədə həzm zamanı əmələ gələn ekstraktiv maddələr və s. bir sıra fizioloji fəal maddələr mədənin pilorik hissəsinə tərəf hərəkət edərək proqastrini qastrinə çevirməklə yanaşı, həmin fizioloji fəal maddələr 12 barmaq bağırsağa keçdikdən sonra bunların bir qismi qana sorulur və qan vasitəsilə mədə vəzilərinə təsir göstərir. Bundan əlavə məlum olmuşdur ki, 12 barmaq

bağırsağın selikli qışasında xüsusi – entroqastrin adlı maddə əmələ gəlir. Bu maddə qana sorulur, qan vasitəsilə mədə vəzilərinə gətirilərək onlara oyandırıcı təsir göstərir. Bu yolla mədə vəziləri uzun müddət şirə ifraz edir.

Son tədqiqatların nəticəsində aydın olmuşdur ki, fizioloji fəal maddələrin mədə vəzilərinin şirə ifrazına göstərdiyi humoral təsiri sinir sistemi ilə əlaqədardır. Mədə və bağırsaqlara gələn azan sinirlərini kəsdikdən (denervasiya etdikdə) və ya atropin vasitəsilə paralizə etdikdən sonra mədəyə ekstraktiv maddələr daxil etdikdə mədə şirəsi ifraz olunmur. Bu hadisəni, mədənin pilorik hissəsinin və 12 barmaq bağırsağın selikli qışasının sinir uclarını kokain sürtməklə keyitdikdən sonra, həmin yerə kimyəvi qıcıqlandırıcılar daxil etdikdə mədə vəzilərinin şirə ifraz etməməsi ilə də aydınlaşdırmaq olar. Ona görə də kimyəvi qıcıqlandırıcıların təsiri ilə mədə vəzilərinin şirə ifrazi fazasını xalis kimyəvi faza deyil, neyro-kimyəvi faza adlandırmaq lazımdır.

Mədə vəzilərinin şirə ifrazi və onun tormozlanması

İ.P.Pavlov üsulu ilə izolirə olunmuş mədəcikli itlər üzərində müxtəlif qidaların təsirinə qarşı mədə vəzilərinin şirə ifrazını öyrənmişlər. Bu zaman əsas qida maddələri hesab edilən zülallar, karbohidratlar və yağlardan istifadə olunmuşdur. Zülalların nümayəndəsi kimi ciy ət, sulu karbonlardan-çörək; yağlardan-süd işlədilmişdir. Bu məqsədlə heyvana hər dəfə 200 qr. ət və ya 200 qr. çörək yaxud 600 ml süd verilmişdir. Alınan nəticələr göstərmişdir ki, miqdarda ən çox ətə, ləp az südə qarşı şirə ifraz olunur. Müddət etibarilə ən çox çörəyə, sonra ətə, ən az südə qarşı şirə ifraz olunur. Ətə qarşı ikinci saatın axırına qədər şirə ifrazi sürətlənib maksimuma çatır. Sonrakı saatlarda bu tədricən azalır. Buna səbəb ət zülallarının sürətlə ekstraktiv maddələrə parçalanması və humoral yol ilə təsiridir. Zülallar mədədə çox

qalmayıb bağırsağa keçdikləri üçün 3-cü saatdan başlayaraq şirə ifrazı azalmağa başlayır və 8-ci saatın axırında şirə ifrazı kəsilir. Çörəyə qarşı bir saat müddətində şirə ifrazı artır və maksimum qiymətinə çatır. İkinci saatda kəskin halda şirə ifrazı azalır. Ona görə ki, karbohidratların tərkibində kim-yəvi qıcıqlandırıcılar az olmaqla bərabər bitki zülalları çox gec və yavaş parçalandıqları üçün zəif, lakin uzun müddət təsir göstərirler. Sonrakı saatlarda şirə ifrazı tədricən azalmağa başlayıb 10-cu saatın axırında dayanır. Südə qarşı 3 saat müddətində şirə ifrazı artır, sonrakı saatlarda azalır və 6-ci saatın axırında şirə ifrazı dayanır. Bundan aydın olur ki, südün tərkibindəki yağlar mədə vəzilərini tormozlayır. Yuxarıda qeyd etdiyimiz kimi müxtəlif qidaların təsiri altında nəinki ifraz olunan şirənin miqdarı, hətta onun keyfiyyəti dəxi dəyişilir. Belə ki, şirənin turşuluğu ən çox ətə, bundan bir qədər az südə, lap az çörəyə qarşı dəyişir. Həzim qüvvəsinə görə mədə şirəsi ən çox çörəyə, bundan bir qədər az ətə, lap az isə südə qarşı ifraz olunur.

Yuxarıda qeyd etdiyimiz kimi mədə vəzilərin şirə ifrazı yeyilən qidaların müxtəlifliyindən asılı olaraq kəmiyyət və keyfiyyətcə dəyişir. Südün təsiri altında mədə şirəsi zülal və sulukarbonlara nisbətən az ifraz olunur. Südün mədə vəzilərinin şirə ifrazına göstərdiyi zəif təsiri, onun tərkibindəki yağların olması ilə əlaqədardır. İtlər üzərində aparılan təcrübələr göstərmışdır ki, İtin mədəsinə neytral yağlar daxil etdikdən sonra keçən 2-3 saat müddətində mədə vəzilərinin şirə ifrazını tormozlayır. Sonrakı saatlarda mədə vəziləri şirə ifraz etməyə başlayır. Həmin şirənin həzm qüvvəsi nisbətən zəif olur. Yağlarla birlikdə mədə vəzilərinə yüksək oyandırıcı kimi təsir göstərə bilən ət suyu və ya meyvə şirəsi qəbul etdikdə müəyyən dərəcədə yağların tormozlayıcı təsirini aradan qaldırır. Yağların mədə vəzilərinə olan tormozlayıcı təsiri reflektorlu yol ilə meydana çıxır. Bu refleks mədədən deyil, 12 barmaq bağırsaqdan başlayır. 12 barmaq bağırsağa keçən neytral yağlar bağırsağın selikli qışasında yerlə-

şən sinir uclarını qıcıqlandırmaqla mədə şirəsi ifrazına tormozlayıcı təsir göstərir. L.A.Orbeli bu hadisənin reflektoru təbiətə malik olduğunu sübut etmək üçün mədəyə gələn azan sinirlərini kəsdikdən sonra itə yağ vermiş bu zaman mədə vəzilərinin nisbətən zəif tormozlanma prosesinə məruz qalmasını müşahidə etmişdir.

12 barmaq bağırsağa daxil olmuş neytral yağlar uzun müddət mədə vəzilərinə tormozlayıcı təsir göstərə bilmirlər. Yağlar yağ fermenti lipazanın təsiri altında qliserin və yağ turşularına qədər parçalanır. Qliserin mədə vəzilərinə oyan-dırıcı təsir göstərə bilmir, əksinə yağ turşuları bu vəzilərə oyan-dırıcı təsir edir. Həmin təsir yağların sorulma məhsullarının 12 barmaq bağırsaqdan mədəyə qayitması ilə izah edilir.

Ayveyə görə 12 barmaq bağırsağın selikli qişasında enteroqastron adlı maddə əmələ gəlir, bu maddə mədədən bağırsağa keçən mədə turşusu və yağların təsiri altında fəallaşır, qana sorulur və qan vasitəsilə mədə vəzilərinə gətirilir və onlara tormozlayıcı təsir göstərir. Son tədqiqatlardan məlum olmuşdur ki, bu maddənin mədə vəzilərinin fəaliyyətinə göstərdiyi tormozlayıcı təsir sinir sisteminin iştirakı ilə əla-qədardır.

Yağlardan başqa qatı duz məhlulları, yüksək konse-trasiyalı xlorid turşusu mədə vəzilərinin şirə ifrazını tormozlayır. Bu maddələrin mədə vəzilərinin şirə ifrazına olan tormozlayıcı təsiri reflektoru olub 12 barmaq bağırsaqdan başlayır. Mədəyə daxil olmuş qidalar xüsusi hazırlıqladan sonra xlorid turşusu ilə qarışmış halda hissə-hissə 12 barmaq bağırsağa keçir və qələvi bağırsaq şirəsinin təsiri ilə tədricən neytrallaşır. Mədə vəzilərinin fəaliyyəti artdığı zaman adı haldan fərqli olaraq bağırsağa axan mədə şirəsinin miqdarı artır. Bununla yanaşı mədə turşusunun qatılığı yüksəlir. Bu, reflektoru yol ilə mədə vəzilərinin fəaliyyətinə tormozlayıcı təsir göstərir. Bununla da mədə vəzilərinin normal fəaliyyətini nizama sahr.

İ.P.Pavlov və onun əməkdaşları tərəfindən aparılan

tədqiqatların nəticələrindən aydın olmuşdur ki, mərkəzi sinir sisteminin ali şöbəsi, xüsusən beyin qabığı başqa üzvlərin fəaliyyətinə təsir göstərdiyi kimi mədə vəzilərinin də işinə təsir göstərir. Beyin qabığında cərəyan edən sinir hadisələri mədə vəzilərinin fəaliyyətinə həm oyandırıcı və həm də tormozlayıcı təsir göstərə bilər. Məsələn: qastroezofaqotomirə edilmiş itlərdə qidanın görünüşünə, qoxusuna qarşı mədə şirəsi ifrazı artdığı kimi, xoşa gəlməyən qoxular, ağrı qıcığı və s. güclü təsirlərin altında mədə vəzilərinin şirə ifrazı tormozlanır.

Organizmin emosional vəziyyətindən asılı olaraq mədə vəzilərinin şirə ifrazı dəyişir. İtlər üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, külli miqdarda mədə şirəsi ifrazı zamanı mədə fistulu olan itə pişik göstərdikdə, şirə ifrazı təxminən 15-20 dəqiqə müddətində kəsilir. İnsan üzərində də buna oxşar təcrübələr aparmışlar. Məlum olmuşdur ki, yaxşı əhval-ruhiyyə mədə vəzilərinə oyandırıcı təsir göstərdiyi halda, əhval-ruhiyyənin pozulması, qorxu, qəzəb, kədər və bir sıra mənfi emosiyalar mədə vəzilərinin fəaliyyətinə tormozlayıcı təsir göstərir.

Simpatik sinir sisteminin oyanması mədə vəzilərinin fəaliyyətinə tormozlayıcı təsir göstərir. Simpatik sinir sistemi bir tərəfdən bilavşitə, digər tərəfdən daxili sekresiya vəzilərində böyrəküstü vəzilərin beyin maddəsinin hormonu adrenalinin ifrazını artırmaqla mədə vəzilərinin şirə ifrazına tormozlayıcı təsir göstərir.

Mədənin hərəkətləri

Mədənin hərəkətləri onun divarlarında yerləşən əzələ liflərinin yığılması sayəsində baş verir. Məlum olduğu kimi mədə divarlarını əmələ gətirən saya əzələ toxuması 3 istiqamətdə (boylama, həlqəvi və çəp) yerləşən əzələ liflərindən təşkil olunmuşdur. Əzələ qışası mədənin hər tərəfində bəra-

bər qalınlıqda olmur. Həlqəvi əzələ lifləri mədənin çıxacağında qalınlaşmış büzüçü əzələni-sfinqtoru əmələ gətirir. Mədənin hərəkətləri sayəsində qida mədədə qarışır və mədədən bağırsağa doğru hərəkət edir. Mədənin hərəkətlərini tədqiq etmək üçün bir sıra metodlardan istifadə olunur.

Bunlardan ən geniş yayılanı qrafik üsuldur. Bu üsul ilə ister kəskin və istərsə də xroniki təcrübə şəraitində mədə hərəkətlərini tədqiq etmək mümkündür. Kəskin təcrübələrdə mədənin divarında açılmış dəlikdən, xroniki doldurulmuş və ya hava ilə şışirdilmiş rezin ballon keçirilir. Rezin ballon marein kapsulu adlanan, cihaz ilə birləşdirilir. Mədənin hərəkətləri zamanı ballon sıxlır, bu, marein kapsulunda təzyiqi yüksəldir, bunun sayəsində marein kapsulunun rezin pərdəsinə birləşən manvelə qalxır. Manvelanın hərəkətləri kimqrafin hərəkətdə olan silindrinin hislənmiş kağızı üzərində iz buraxır. İnsanın mədə hərəkətlərini tədqiq etmək üçün ən geniş yayılan rentgenoloji metoddan istifadə edilir. Bu məqsədlə rentgen şüalarını keçirtməyən, suda əriməyən barium duzu qarışığından istifadə edilir. Adı halda mədənin divarları rentgen şüalarını uda bilmir. Barium qarışığının qəbul etdiğdə rentgen aparatının köməyi ilə barium qarışığının ilə dolmuş mədə rentgen şüalarını udduğundan onun konturu kölgə şəklində görünməyə başlayır. Bu zaman mədə hərəkətlərini kino lenti üzərində yazmaq mümkündür.

Mədə hərəkətlərinin tədqiq üsullarının nəticələrindən aydın olmuşdur ki, mədənin hərəkətləri dama şəkildə olub, hər şeydən əvvəl mədənin divarlarında yerləşən əzələlərin təqəllüsleri sayəsində baş verir. Bu hərəkətlər mədənin müxtəlif nahiyyələrində eyni qüvvədə olmur. Mədənin hərəkətləri mədənin dibində zəif çıxacağında, yəni pilorik hissəsində isə 2-3 dəfə qüvvəli olur. Mədə hərəkətlərinin qüvvəsinin mədənin dibində və onun çıxacağında nəzərə çarpacaq dərəcədə fərqlənməsi, mədədaxili təzyiqin də dəyişməsinə səbəb olur. Belə ki, mədənin dibində yaranan təzyiq 30-40 mm, pilorik hissədə isə 120-130mm civə sütunu hündürlüyündə bərabər olur.

Mədənin hərəkətləri müxtəlif şəkildə təzahür edir. Bu hərəkətlər hər şeydən əvvəl mədə daxili təzyiqin dəyişilməsi-lə əlaqədardır. Məlum olduğu kimi təzyiq mədənin girəcəyindən başlayıb onun çıxacağına doğru yayılır. Təzyiq dalğalarının yayılması sayəsində mədənin həlqəvi əzələ liflerinin yiğilması nəticəsində mədənin möhtəviyyatı sıxlırlar və pilorik nahiyyədə genişlənir. Mədənin hərəkətləri davam etməyən və təkrar olunan olmaqla iki yerə ayrılır.

Davam etməyən hərəkətlər qida qəbulundan sonra turşu ilə zəngin mədə şirəsi ifrazı zamanı müşahidə edilir. Təqəllüs dalğaları 5-8mm hündürlüyündə olub, 5-6 dəqiqə davam edir. Bu dalğalar mədənin girəcəyindən başlayıb, çıxacağa doğru yayılır, yedikdən təxminən 1-2 saat sonra hərəkətlər zəifləyir və dayanır. Təkrar olunan hərəkətlər mədənin boşalması zamanı müşahidə edilir. Bu zaman əmələ gələn təqəllüs dalğaları hündür olur. Təqəllüs dalğaları mədənin girəcəyindən başlayıb, mədənin çıxacağına doğru yayılır. Bu proses 10-20 saniyə davam edir. Belə yiğilmalar mədə boşluğununda yüksək təzyiq yaradır. Qeyd etdiyimiz kimi mədənin çıxacağında yaranan təzyiq 80-100 mm civə sütunu hündürlüğünə bərabər olduğu halda mədənin dibində təzyiq iki-üç dəfə az olub, təxminən 35-50 mm-ə bərabər olur. Mədəyə düşən qidaların, mədənin selikli qışasını mexaniki qıcıqlandırılması sayəsində onun hərəkətlərinə səbəb olur. Mədə turşusu, bir sıra kimyəvi maddələr və bəzi duzlar mədə reseptorlarını qıcıqlandırmaqla mədə hərəkətlərinə səbəb olur. Sinir sistemi mədənin digər fəaliyyət sahələrinin tənzimində iştirakı ilə yanaşı onun mator funksiyasına da təsir göstərir, belə ki, azan siniri mədənin hərəkətlərinə sürətləndirici, simpatik sinirlər isə tormozlayıcı təsir göstərir.

Aparılan tədqiqatlarından məlum olmuşdur ki, bu sinirlərin mədənin hərəkət vəzifəsinə göstərdikləri təsir heyvanın halından və mədənin tonusundan, eləcə də mərkəzi sinir sisteminin funksional vəziyyətindən asılı olur. Belə ki, sinir sistemi mədənin, mədə əzələlərinin yüksək tonusu şəraitində

azan sinirinin qıcıqlandırılması mədə hərəkətlərinin sürət-lənməsinə deyil, hərəkətlərin tormozlanması səbəb olur. Əksinə, mədə tonusunun zəifləməsi şəraitində simpatik sinirlərin qıcıqlanması mədə hərəkətlərinin zəifləməsinə yox, sürətlənməsinə səbəb olur. Mədə hərəkətlərinə təsir göstərən hər iki siniri kəsdikdə, mədə əzələlərinin tonusu zəifləyir, hərəkətlər müvəqqəti itir, lakin sinirləri kəsdikdən bir-iKİ saat sonra hərəkətlər yenidən bərpa olunmağa başlayır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, mədənin di-varlarında sinir hüceyrələrinin yiğintisindən əmələ gəlmış sinir düyünləri vardır. Həmin düyünlər yerli təsir göstərməklə, yəni, bu düyünlərdə periodik şəkildə baş verən oyanmalar mədənin hərəkətlərinə səbəb olur.

Mədənin hərəkətləri sinir, həm də humoral yol ilə tənzim olunur. Məlum olmuşdur ki, həzm zamanı mədədə əmələ gələn bir sıra kimyəvi maddələr qana sorulur, qan vasitəsilə onun əzələlərinə təsir edir. Bu kimyəvi maddələrin bir qismi mədə hərəkətlərinə oyandırıcı, digər qismi tormozlayıcı təsir göstərir. Oyandırıcı maddələrə: qastrin, histamin, xolin, ionları, tormozlayıcı təsir göstərən maddələrə: adrenalin, entroqastron, naradrenalin və Ca ionları daxildir.

Mədənin əzələləri xaricdən qıcıq vermədən belə özüñə hərəkət etmək, yəni avtomatizm qabiliyyətinə malikdir. Bədəndən ayrılmış mədəni $37\text{-}38^{\circ}$ Ringer məhlulu içərisində saxladıqda bir neçə saat onun avtomatik hərəkətləri mühafizə olunur. Bu hərəkətlər bilavasitə mədənin divarlarında yerləşən sinir hüceyrələrinin yiğintisindən əmələ gəlmış Averbax sinir düyünlərinin fəaliyyəti ilə əlaqədardır.

Qidanın mədədən bağırsağa keçməsi

Yuxarıda qeyd etdiyimiz kimi mədəyə düşən qidalarda mədənin hərəkətləri sayesində mədə şirəsi ilə qarışır, mexaniki və kimyəvi dəyişikliklərə uğrayır. Mədə ilə onikibarmaq bağırsaq arasında həlqəvi əzələlərin qalınlaşmasından əmələ

gələn büzüçü əzələ - sfinktor vardır. Bu sfinktorun periodik daralıb və boşalması sayəsində qida kütləsi hissə-hissə mədədən bağırsağa keçir. Qidanın mədədən bağırsağa keçməsi qidanın isti və soyuqlugundan asılı olaraq dəyişir. Sulukar-bonlu qidalar yağlı və zülali qidalara nisbətən mədədən bağırsağa tez keçir. Xüsusən yağlı qidalar mədədə çox qalır. Sulu qidalar bərk qidalara nisbətən, isti qidalar soyuq qidalara nisbətən mədədən bağırsağa daha tez keçirlər. Qidaların mədədən bağırsağa keçməsi reflektoru prosesidir. Bu hadisənin sinir mexanizmini İ.P.Pavlovun laboratoriyasında Serdyukov öyrənmişdir. Məlum olmuşdur ki, mədə boş olduğu zaman sfinktor boşalmış vəziyyətdə, yəni açıq olur. Mədədə qida olduqda sfinktor periodik daralır və boşalır. Mədədə olan qida mədə turşusu ilə qarışib, ximus halına keçir, turşu ilə hopdurulmuş belə qida mədənin girəcəyindən çıxacağına doğru hərəkət etməyə başlayır, turş qida mədə çıxacağının selikli qişasında yerləşən həssas sinir uclarını qıcıqlandırır. Qıcıqlar sinir oyanmalarına çevirilir. Oyanmalar afferent sinirlərlə uzunsov beyindən mədənin boşalması mərkəzinə verilir. Efferent sinirlərlə gələn sinir impulslarının təsiri altında sfinkter boşalır, bir hissə turş qida onikibar-maq bağırsağa keçir.

Pankreas, bağırsaq şirəsi və ödün təsiri ilə qələvi mühit yaranır. Onikibarmaq bağırsağa turş qida keçdikdə onun divarında yerləşən həssas sinir uclarını qıcıqlandırmaqla reflektoru yolu ilə sfinktoru büzür, qida mədədən bağırsağa keçə bilmir. Qələvi mühitə düşən turş qida bağırsaqların aşağı nahiyyələrinə doğru hərəkət etdikcə turşuluğunu itirir və bağırsaqdə neytral mühit yarandıqdan sonra reflektoru yolu ikinci hissə qida mədədən bağırsağa keçir. Beləliklə bu hadisə yenidən təkrar olunur. Aparılan təcrübələrdən aydın olmuşdur ki, yağlı qidalar mədədə çox qalır. Reflektoru yoldan başqa mədənin hərəkəti və qidaların mədədən bağırsağa keçməsi humorallı yol ilə tənzim olunur. Nazik bağırsaq divarlarında yerləşən hüceyrələr tərəfindən hazırlanan en-

trokastron yağ və yağ turşularının təsirindən fəallaşıb, qana sorulur, qan vasitəsilə mədənin hərəkətlərinə və mədənin boşalmasına tormozlayıcı təsir göstərir.

Son zamanlar rentgen üsulu ilə insanlar üzərində aparılan təcrübələrdən məlum olmuşdur ki, mədənin pilorik hissəsi kəsilmiş xəstələrin mədəsinin boşalması hadisəsi adı normal insanlarda olduğu kimi gedir. Buradan aydın olur ki, mədənin boşalmasında təkcə mədə ilə bağırsaq arasında yerləşən sfinktorun periodik daralıb boşalması deyil, bu prosesdə mədə divarı əzələləri də tam vəhdət şəklində iştirak edir.

Qusma

Yeyilən qidaların əks istiqamətdə geri qayıtmamasına qusma deyilir. Qusma hadisəsi orqanizmin müdafiə reaksiyası olub, yararsız zəhərli maddələrin qana daxil olmasının qarşısını alır.

Dilin kökünün, udlagın, mədənin, bağırsaqların selikli qişasının, qaraciyər, uşaqlıq və digər qarın boşluğu üzvlərinin reseptörlarının qıcıqlanması reflektoru yolu qusma hadisəsinə səbəb olur. Qusma hadisəsinin mərkəzi uzunsov beynində dördüncü mədəciyin dibində yerləşir. Reseptörların qıcıqlandırılması ilə əmələ gələn oyanmalar azan və dil-udlaq sinirlərinin tərkibində yerləşən sinir lifləri vasitəsilə mərkəzə verilir. Refleksin efferent hissəsinə azan siniri və simpatik sinirlər təskil edir.

Efferent sinirlərlə gələn impulsların təsiri altında evvelcə nazik bağırsaq əzələləri yiğilir, bu zaman qida bağırsaqdan mədəyə keçir. Təxminən 10-20 saniyədən sonra mədə əzələləri yiğilir. Mədənin girəcəyi və yemək borusunun tonusu zəifləyir. Qarın basması əzələlərinin və difraqmanın güclü yiğilması nəticəsində qida mədədən sürətlə yemək borusuna, oradan da ağız vasitəsilə xaric edilir. Bu zaman damağı qaldıran əzələ yiğilib damağı qaldırır, bunun da xoanaların (burun boşluğunun dal dəliklərini) qapamaqla qidanın bu-

run boşluğunca keçməsinə imkan vermir. Dilin kökü geri itələnir, qırtlaq qapağı aşağı enərək qırtlağın girəcəyini örtür, ağız qeyri iradi açılır. Aparılan tədqiqatlardan aydın olmuşdur ki, qusma hadisəsi şərti refleks yolu ilə də nizama salınır, yəni bu hadisə bilavasitə mərkəzi sinir sisteminin ali şöbəsi olan beyin qabığının təsiri altında fəaliyyət göstərir. Hipofiz vəziyyətində olana insana söylədikdə ki, yediyin qida yararsızdır, «onu qusmalısan» sözünün təsirindən o qusmağa başlayır. Eləcədə beyin silkələnməsi, qoxu və eşitmə sinirlərinin qıcıqlandırılması qusma aktına səbəb olur. Bu hadisələr bir daha qusma hadisəsinin şərtsiz-şərti reflektoru yolu ilə tənzim olunduğunu göstərir.

Müxtəlif heyvanların mədə həzminin xüsusiyyəti

Təkamül prosesində yeyilən qidalar mədənin quruluşundan və onda gedən həzm prosesinin gedişində çox mühüm dəyişikliklər əmələ gətirmişdir. Ən tipik, bir gözlü mədə ət yeyən heyvanların mədəsidir. Bu heyvanların mədə şirəsinin tərkibi, başqa heyvanlara nisbətən zülal fermentləri ilə daha zəngin və turş olur. Ot yeyən heyvanlar qidalarının əsas tərkib hissəsini sellüloza təşkil etdiyi üçün bu qidalar çox çətinliklə həzm olunduğundan onların mədəsi bir neçə gözlü olub mədə həzmində də bəzi dəyişikliklər əmələ gətirmişdir. Əsas etibarı ilə ot yeyən heyvanların mədəsi sadə və mürəkkəb olmaqla iki yerə ayrılır. 1. Bir gözlü – sadə mədə. 2. Çox gözlü – mürəkkəb mədə.

Atın mədəsi. Atın mədəsi bir gözlü olub, çox mürəkkəb quruluşa malikdir. Atın mədəsinin sağ hissəsi onun dibini – çıxacağını təşkil edib selikli qişasına şirə ifraz edən vəziləri vardır. Sol hissəsi mədənin girəcəyini və geniş kisəyəoxşar hissəsini əhatə edir. Mədənin sol hissəsinin selikli qişasında şirə ifraz edən vəzilər olmur. Atın mədəsi heyvanın boyundan asılı olaraq 6-15 litrə qədər qida tutur.

Pavlov üsulu ilə mədə fistulu və qastroezafaqotamirə edilmiş heyvanlar üzərində aparılan təcrübələr ilə atın mədə vəzilərinin şirə ifrazı mexanizmi öyrənilmişdir. 1933-cü ildə ilk dəfə Yeqorov və Kerdokov atın mədəsinə fistula qoymuşlar. Sonralar Troski və Kudryavsev atlar üzərində ezo-faktomiya cərrahi əməliyatını aparmışlar. Apardıqları tədqiqatlardan aydın olmuşdur ki, atın mədə vəziləri onun qidalanmasından asılı olmayaraq daima şirə ifraz edir. Təxminən atın mədə vəziləri sutkada 25-30 litrə qədər şirə ifraz edir. 1937-ci ildə rus alimi Popov Pavlov üsulu ilə atların üzərində kiçik mədə operasiyası etmiş, belə atlar uzun illər yaşamışlar. Bu heyvanlar üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, atın mədə vəziləri qeyd etdiyimiz kimi arası kəsilmədən daima şirə ifraz edir. Hətta atı yedirtdikdən 24-36 saat sonra belə fasıləsiz şirə ifrazını müşahidə etmişlər. Atın mədə vəzilərinin fasıləsiz şirə ifrazı onun mədəsində qidanın uzun müddət qalması ilə əlaqədardır.

Atın mədə vəzilərinin şirə ifrazı reflektoru olub, mədənin selikli qişasında yerləşən reseptorların kobud qidalara mexaniki qıcıqlandırılması ilə başlayır. Sekretor sinirlər azan sinirlərinin tərkibilə gedir. Mədə reseptorlarının qıcıqlandırılması və mədə vəzilərinin şirə ifrazına şərtsiz refleks deyilir. Bu vəzilərin fəaliyyətinə qarşı şərti reflekslər də yaratmışlar. Buradan aydın olur ki, bu heyvanların mədə vəzilərinin şirə ifraz etməsi mürəkkəb şərtsiz - şərti refleks yolu ilə tənzim olunur.

Mədə şirəsinin tərkibi yeyilən qidaların müxtəlifliyindən asılı olaraq dəyişir. Belə ki, lap az quru ot, bir qədər çox kəpəyə, arpaya, ən çox təzə ota qarşı şirə ifraz olunur. Ata süd içirtidikdə südün tərkibində yağınlığı olması mədə vəzilərinin şirə ifrazını tormozlayır. Müxtəlif qidalalar ifraz olunan şirənin nəinki miqdarına, həm də onun tərkibinin dəyişilməsinə təsir göstərir. Başqa heyvanlarda olduğu kimi, qidanın mədədən bağırsağa keçməsi reflektoru hadisə olub, bu hadisəni nizama salan mərkəz uzunsov beyində yerləşir. Su baş-

qa qidalara nisbətən mədədən bağırsağa tez keçir. Buna səbəb mədənin girəcəyinin çıxacağına çox yaxın olmasıdır. Quru qidalar yedikdə təxminən 7-9 dəqiqə sonra, bütün yeyilən qidanın hamısı 4-4,5 saatdan sonra bağırsağa keçir.

Atın mədəsində sulukarbonlu qidalar tüpürcəyin tərkibində olan və bakteriyalar tərəfindən hazırlanan diastaza fermentlərinin təsirinə məruz qalır. Bu ferment məlum olduğu kimi qələvi mühitdə təsir göstərir.

Atın mədə şirəsinin tərkibində təxminən 0,240-a qədər turşu vardır. Mədəyə düşən qidanın mədə divarına söykənən hissəsi mədə şirəsi ilə qarşır. Turş mühitdə diastaza fermenti sulu karbonları parçalaya bilmir. Lakin qidanın daxili qatı mədə şirəsi ilə qarışa bilmədiyindən qələvi xassəsini uzun müddət mühafizə edir, eləcə də mədənin sağ geniş hissəsində diastaza fermenti sulu karbonları parçalayır.

Qida tamamilə mədə şirəsi ilə qarışdıqda sulukarbonların parçalanması dayanır. Arası kəsilmədən ağız boşluğunundan mədəyə qida ilə daxil olan sulukarbonların fermentativ dəyişikliyə uğraması həmişə davam edir. Sulukarbonların parçalanması ilə yanaşı mədə şirəsinin tərkibində zülalları parçalayan fermentlər də olur. Bu fermentlər əsas etibarilə bitki zülallarını turş mühitdə albumoz-pentonlara qədər parçalayırlar. Beləliklə, atın mədə şirəsinin tərkibində karbohidratları parçalayan aminlaza, zülalları parçalayan proteza fermentləri vardır.

Gövşəyən heyvanlarda mədə həzminin xüsusiyyətləri

Gövşəyən heyvanların mədəsi öz quruluşuna və mədə həzminin xüsusiyyətlərinə görə başqa heyvanların mədəsinindən kəskin surətdə fərqlənir. Bu heyvanların mədəsi 4 hissəyə ayrıılır. I işğənbə, II tor, III qat-qät və ya kitabça, IV qursaq və ya şirdan.

I, II, III hissələrin daxili selikli qişasında həzm vəziləri

olur. Əsl mədə 4-cü hissə qursaq və ya şirdan adlanır. Bu hissənin selikli qişasında şirə ifraz edən vəzilər vardır. Başqa heyvanların bir gözlü mədəsinə oxşayır. Bu heyvanların mədəsinin təxminən 80-100 litrə qədər tutumu vardır. Ön mədəyə düşmüş qida arası kəsilmədən II, sonra III gözə, oradan arası kəsilmədən IV kameraya – şiridana keçir. Burada yerləşən mədə vəzilərinin fasılısız şirə ifrazi həzm üçün şərait yaradır.

İşkənbəyə düşən qidalar külli miqdarda buraya gəlib tökülən tüpürçeyin təsiri altında islanırlar. Tüpürçeyin tərkibində sulukarbonların parçalayan fermentlər olmur. Bu heyvanların qidalarının əsasını sellüloza təşkil edir. Sellüloza və başqa sulukarbonlu qidalar bakteriyaların törətdikləri qıcqırma prosesinin təsirilə parçalırlar. Parçalanma zamanı bir sira qazlar (CO_2 və metan) və uçucu yaqlar əmələ gəlir. Uçucu yaqların 50 faizini təxminən sirkə turşusu və başqa yağ turşuları təşkil edir. Eləcə də sellüloza qlükoza və süd turşusuna qədər parçalanır.

Aparılan təcrübələrdən aydın olmuşdur ki, işkənbədə bakteriyaların yaratdıqları qıcqırma prosesi zamanı külli miqdarda yağ turşuları əmələ gəlir. Təxminən bu turşuların miqdarı 24 saat müddətində 200-500 ml-ə qədər olur.

Bu turşular işkənbənin divarlarından qana sorulur. Bununla bakteriyaların təsiri üçün əlverişli qələvi mühitini dəyişdirə bilmir. Qana sorulan yağ turşuları orqanizmin istifadəsinə verilir.

Bakteriyalarla yanaşı işkənbə külli miqdarda infuzorlar vardır. Burada infuzorların olması işkənbəyə quru qidaların düşməsi ilə əlaqədardır. İşkənbə boş olduqda infuzorların miqdarı azalır, bəzən tamamilə itir, quru qida ilə dolu olduqda bunların miqdarı artır. İnfuzorlar qidaları mexaniki dəyişikliyə uğradır, onları didib dağıdır, fermentlərin təsiri üçün şərait yaradır.

Bakteriya və infuzorlar həm də həyat fəaliyyətləri zamanı yaşamaq üçün zəruri olan zülal, qlikogen sintez etmək-

lə heyvanların zülal və şəkərlərə olan ehtiyacını müəyyən qədər təmin etmiş olurlar.

İşkənbədən bakterioloji dəyişikliyə uğramış qida tora keçir. Məlum olmuşdur ki, işgənbə ilə tor arasında selikli qışadan əmələ gəlmış büküslər vardır.

Bu nahiyyənin əzələləri yiğildildiği zaman büküş işkənbənin tora açılan dəliyini qismən qapayır, dar yarıq şəklində olan dəlikdən yalnız xirdalanmış qidalardan tora keçə bilir. Tordan qat-qata keçən qida bir qədər də yumşaldıqdan sonra nəhayət IV kamera şiridana və ya qursağə keçir.

Onikibarmaq bağırsaqda həzm

Mədədən sonra onikibarmaq bağırsaq başlayır. Təxminən 25-30 sm uzunluğunda olub nazik bağırsaqların başqa şöbələrinə nisbətən bir qədər genişdir (şəkil 1a). Onikibarmaq bağırsaq nal şəkilli olub, pankreas vəzinin başını əhatə edir. Başqa bağırsaqlar kimi onikibarmaq bağırsağının divarı 3 qışadan təşkil olunmuşdur.

1) Xarici – birləşdirici toxuma hüceyrələrindən əmələ gələn seroz qışa. Bu qışa onikibarmaq bağırsağının arxa hissəsindən başqa hər yerini örtür.

2) Orta – əzələ qışası qalın qışa olub boylama və köndələn əzələ liflərindən təşkil olunmuşdur.

3) Daxili – selikli qışa vəzili qışa olub, köndələn büküslər əmələ gətirir. Selikli qışada külli miqdarda şirə ifraz edən vəzilər vardır. Bu vəzilərə Brünner vəziləri deyilir.

Onikibarmaq bağırsağının selikli qışasının aşağı nahiyyələrində yerləşən vəzilərə Lüberkün vəziləri deyilir.

Onikibarmaq bağırsaq vəzilərinin hazırladığı şirə PH-i təxminən 28 olub, zəif qələvi xassəyə malikdir.

Turş qida bağırsağa keçdikdə mühitin turşlanmasına səbəb olur. Bağırsaq şirəsi öd və pankreas şirəsinin təsiri ilə turş mühit neytrallaşır. Bu vaxt PH qələviliyə doğru meyl

edir. Qeyd etmək lazımdır ki, onikibarmaq bağırsağın şirəsinin tərkibində üzvi və qeyri-üzvi maddələr vardır.

Onikibarmaq bağırsaq vəzilərinin ifraz etdiyi şirə mədədən bağırsağa keçən müxtəlif qidaların təsirindən dəyişir. Bağırsaq vəzilərinin mexaniki qıcıqlandırılması şirə ifrazını artırır.

Onikibarmaq bağırsağın orta hissəsinə pankreas axarı ilə öd axarının birləşməsindən əmələ gələn ümumi axacaq açılır. Şəkil 10.

Həzm üçün son dərəcə əhəmiyyətli olan pankreas vəzinin və qaraciyərin hazırladıqları həzm şirələri bu axacaq vasitəsilə onikibarmaq bağırsağa açılır.

Mədəaltı vəzin həzmində rolü

Pankreas və ya mədəaltı vəzi. Bu vəzi əsas etibarilə mədənin alt və arxa hissəsində yerləşir. Şək. 10. Çəkisi təxminən 70-100 qr-a qədərdir. Xaricdən seroz qişa ilə örtülmüşdür. Vəzi əmələ gətirən hüceyrələr 2 qrupa ayrılır. Axacağı olmayan iri hüceyrələr zəngin qan kapilyarları ilə əhatə olunmuşlar. Adi gözlə baxdıqda belə bu hüceyrələr nöqtələr şəklində görünür. Bu hüceyrələrə insulyar hüceyrələr və ya Langer-Hans adacıqları deyilir. Hazırladıqları bioloji fəal maddəyə hormon deyilir. Hüceyrələrin hazırladığı hormonlar hüceyrələrin divarlarından qana keçir. Qan vasitəsilə bədənə yayılır. Bu hüceyrələr insulin və qlikoqon hormonlarını hazırlayır. Bu hormonlar şəkər mübadiləsini nizama salır. İnsulin sadə şəkərlərin hüceyrələr tərəfindən mənimşənilməsinə və onların mürəkkəb şəkərə çevrilməsinə səbəb olduğu halda, qlikoqon hormonu əksinə, mürəkkəb şəkərləri sadə şəkərlərə qədər parçalayır. Axarı olan kiçik hüceyrələr isə pankreas şirəsi hazırlayırlar. Hüceyrələrdən başlayan kiçik axacaqlar birləşərək böyük axaciqlara keçir və onikibarmaq bağırsağa açılır. İtlərdə başqa heyvanlardan fərqli olaraq pankreasın iki axarı olur. Bunlardan əsas axar onikibarmaq

bağırsağın orta hissəsinə açılır. İkinci əlavə axar nisbətən qısa olub, öd axarı ilə birləşərək, onikibarmaq bağırsağın yuxarı hissəsinə açılır. Bağırsağa açılan nahiyyələrdə axar divarlarının həlqəvi əzələ lifləri və bağırsaq əzələləri birlikdə qalınlaşaraq, üzücü əzələ – sfinktor əmələ gətirir.

Təmiz pankreas şırası almaq və vəzin fəaliyyətini öyrənmək üçün müxtəlisif üsullar vardır. İ.P.Pavlova qədər vəzin fəaliyyəti kəskin təcrübə şəraitində öyrənilirdi. Bu məqsədlə heyvanın qarın boşluğununu açıb, pankreasın əsas axarına şüşə kanyula keçirib ifraz olunan şirəni toplayırlılar. Vəzi mexaniki qıcıqlara qarşı çox həssas olduğu üçün kəskin təcrübə şəraitində onu mexaniki qıcıqların təsiri altında fəaliyyətdən salır, hətta nekroza uğradır. Ona görə də bu üsul mədəaltı vəzin fəaliyyətini, arzu ediləcək dərəcədə öyrənilməsinə imkan vermir.

1879-cu ildə İ.P.Pavlov və ondan bir il sonra Hayden-hayn xroniki təcrübə şəraitində pankreas şırəsini əldə etməklə bərabər, həm də şirə ifrazı mexanizmini tədqiq edə bilmişlər.

İ.P.Pavlov aseptika və antiseptika (mikrobsuzlaşdırma) şəraitində narkoz altında cərrahi əməliyyat aparır, heyvanın qarın boşüğünü açır. Əsas axarın onikibarmaq bağırsağa açıldığı dəliyi onikibarmaq bağırsaq parçası ilə bir yerdə kəsib bağırsaqtan ayırır. Bağırsağın tamlığını bərpa etmək üçün kəsilmiş nahiyyəni tikir. Pankreas axarını onikibarmaq bağırsağın kəsilmiş nahiyyəsi ilə bir yerdə xaricə çıxarıb heyvanın qarnının dərisinə tikir. Heyvanın yarası təxminən 7-10 günə sağalır. Bu vaxt ən çətin məsələ odur ki, düzgün qulluq edilmədikdə axardan tökülen şirə heyvanın dərisini yeyir, dərin yara əmələ gətirir. Ona görə onun qarşısını almaq üçün əməliyyatdan sonra heyvanın yarasını tez-tez yumaq və təmizləmək lazımdır.

Yara sağaldıqdan sonra həmin heyvan üzərində uzun müddət mədəaltı vəzin fəaliyyətini tədqiq etmək mümkün olur.

Kənd təsərrüfatı heyvanlarının mədəaltı vəzin fəaliyyətini öyrənmək üçün İ.P.Pavlovun üsulundan geniş istifadə edilir. Müxtəlif heyvanlarda pankreas vəzin və onun axarının müxtəlif vəziyyətdə yerləşməsi bu əməliyyatın texnikasında bir sıra çətinliklər törədir.

Atın pankreas vəzi qarın boşluğunun dərinliyində yerləşdiyindən hələ bu vaxta qədər pankreas axarını xaricə çıxara bilməmişlər. Lakin başqa heyvanlarda pankreas axarının xaricə çıxarılması çətin olmur.

İ.P.Pavlov üsulu ilə pankreas axarı xaricə çıxarılmış heyvanlar təcrübədən sonrakı vaxtlarda az da olsa pankreas şirəsi itirdikləri üçün uzun müddət onların sağlamlığını mühavizə etmək olmur. Bunu nəzərə alaraq İ.P.Pavlovun üsulunda bir sıra dəyişikliklər edib. Bu üsul vasitəsilə təcrübə şəraitində şirə xaricə töküldüyü halda təcrübədən sonrakı saatlarda pankreas şirəsi xaricə deyil, xüsusu boru vasitəsilə daxilə, yəni bağırsağa axır. Bundan ötrü həm pankreas axarı ilə izolirə olunmuş onikibarmaq bağırsağı, həm də nazik bağırsağın digər şöbəsinə fistul qoyulur. Təcrübədən kənar onikibarmaq bağırsaq fistulu ilə nazik bağırsağın digər şöbəsinin fistulu rezin boru vasitəsilə birləşdirilir. Pankreas şirəsi onikibarmaq bağırsaqdan nazik bağırsağın digər şöbəsinə axır.

İnsanlardan təmiz pankreas şirəsi almaq mümkün olmur. Pankreas vəzin fəaliyyətini tədqiq etmək məqsədilə onikibarmaq bağırsağa nazik rezin zond daxil edirlər. Bundan ümumi klinikada geniş istifadə edilir.

1935-ci ildə pankreas fistulu olan bir neçə xəstə üzərində təcrübə aparmışlar. Təmiz pankreas şirəsi alınmış və vəzin fəaliyyəti öyrənilmişdir.

Pankreas şirəsinin tərkibi

Pankreas şirəsi rəngsiz, şəffaf, qələvi reaksiyaya malik bir mayedir. Bu şirənin RH-7,8-8,4 arasında dəyişir. Pan-

kreas şirəsinin qələvi reaksiyaya malik olması onun tərkibində bikarbonat duzlarının olması ilə əlaqədardır.

Şirənin tərkibində üzvi və qeyri üzvi maddələr vardır. Üzvi maddələrin çox hissəsini zülallar və selikli maddə təşkil edir. Qeyri-üzvi maddələrdən şirənin tərkibində ən çox bikarbonat duzları və başqa duzlar olur. Üzvi maddələrin miqdarı müxtəlisif şərtlərdən asılı olaraq 0,5-8 % arasında dəyişir. Gündə pankreas şirəsi vasitəsilə 10 qrama qədər zülal xaric edilir. Pankreas axarı xaricə çıxarılmış heyvanlarda zülal itirməklə karbonat duzları da xaric olunduğu üçün orqanizmin turşu-qələvi müvazinəti pozulur. Belə heyvanlara qələvi duzlar verməklə orqanizmin pozulmuş bu müvazinəti bərpa olunur. Belə heyvanlar uzun illər yaşayırlar. Bu şirənin tərkibində zülallar, şəkərlər və yağıları parçalayan külli miqdarda fermentlər vardır.

Zülalları parçalayan tripsin fermenti bir neçə fermentdən ibarətdir.

Polipeptidləri parçalayan ximotripsin, karbooksi-polipeptidaza, orta zülalları parçalayan eripsin, sulu karbonları parçalayan amilaza, maltaza, laktaza, nuklein turşularını parçalayan nukleza, yağıları parçalayan lipaza fermentləri vardır.

Bilavasitə pankreas axarından alınan şirənin tərkibində olan tripsin və ximotripsin qeyri-fəal formada olub, zülalları parçalaya bilmirlər. Ona görə bu fermentlərə tripsinogen və ximotripsiogen deyilir.

Bu fermentlər bağırsaq şirəsinin tərkibində enterokinaza fermenti ilə birləşir, qeyri-fəal formadan fəal tripsinə və ximotripsinə çevirilir. Enterokinaza fermenti 1899-cu ildə Pavlovun laboratoriyasında N.İ. Pavlenko kəşf etmişdir. Pavlov bu fermenti, «fermentlərin fermenti» adlanmışdır.

Tripsin və ximotripsin fermentləri zəif qələvi mühitdə uzun müddət təsirini saxlayır. Mədə şirəsinin tərkibində olan pensin fermentindən fərqli olaraq tripsin və ximotripsin fermentləri mürəkkəb və orta zülalları amin turşusuna

qədər parçalayır. Erepsin fermenti yalnız orta zülallara təsir edir, onları amin turşularına qədər parçalayır.

Yağları parçalayan lipaza fermenti nisbətən qeyri-fəal formada olur. Öd turşusunun duzları ilə birləşdikdən sonra fəallaşır, yağları qliserin və yağ turşularına qədər parçalayır. Pankreas şirəsinin tərkibində sulukarbonları parçalayan fermentlər fəal olur. Amilaza fermenti mürəkkəb şəkərləri orta şəkərlərə qədər, maltaza, laktaza fermentləri orta şəkərləri sadə şəkərlərə qədər parçalayır.

Pankreas şirəsi əsas həzm şirələrindən olub, onun gündəlik ifrazı qidaların növündən, mühit şəraitindən və heyvanın halından asılı olaraq dəyişir. İnsanın pankreas vəzi sutkada 600-800 millilitr, gövşəyən heyvanlarda 6-7 litr, do-nuzlarda 8 litr, itlərdə 200-300 millilitrə qədər şirə ifraz edir.

Mədəaltı vəzin şirə ifrazının mexanizmi

Qidanın çeynənməsi, udulması və yeyilməsi mədəaltı vəzin şirə ifrazına səbəb olduğu kimi qidanın görünüşü, qoxusu, eləcə də qidalanma ilə əlaqəsi olan qıcıqlar vəzin şirə ifrazına səbəb olur.

Buradan aydın olur ki, mədəaltı vəzi mürəkkəb şərti, şərtsiz reflektor uol ilə oyanır və şirə ifraz edir.

İ.P.Pavlov pankreas axarı xaricə çıxardılmış itlər üzərində apardığı tədqiqatlardan aydın etmişdir ki, vegetativ sinir sistemi mədəaltı vəzin fəaliyyətinə təsir göstərir. O, xroniki təcrübə şəraitində itin boyun nahiyyəsinin bir tərəfindəki azan sinirini kəsib periferik ucunu dərinin altına tikib, onun digər ucunu zeif induksion cərəyan ilə qıcıqlandırdı-qda əvvəlcə şirə ifrazının tormazlandığını müşahidə etmişdir. Bu tədqiqatın nəticəsi göstərir ki, azan sinirinin tərkibində pankreas vəzi vardır. Tormozlayıcı və oyandırıcı sekretor tormozlayıcı liflər oyandırıcı liflərə nisbətən tez oyanıb, tez də yorulurlar. Bu, sinir liflərinin degenarisiya müdəti də biri digərindən fərqlənir. Sektor tormozlayıcı liflər

sektetor oyandırıcı liflərə nisbətən tez degenerasiya edir. Buna görə azan sinirinin kəsilmiş perifik ucunu kəsdikdən 3-4 gün sonra qıcıqlandırıldıqda həmin vaxta sekretor tormozlayıcı liflər degenerasiyaya uğradığı üçün qıcıqlandırma şirə ifrazına səbəb olur.

Azan sinirin qıcıqlandırılması ilə ifrazi arasındaki keçən qısa vaxta latent dövrü deyilir. Bu dövrə 2-3 dəqiqə vaxt sərf olunur. Azan sinirinin təkrar qıcıqlandırılması zamanı latent dövrü uzanır, lakin şirə ifrazi artır. Bu təcrübə bir da-ha azan sinirinin tərkibində sekretor oyandırıcı və sekretor tormozlayıcı liflərin olduğunu sübut edir. Yuxarıda qeyd etdiyimiz kimi mədəaltı vəzin mürəkkəb şərtsiz-şərti refleks yolu ilə şirə ifraz edir.

Şərtsiz refleks yolu ilə mədəaltı vəzin şirə ifraz etməsi üçün ağıza düşən qida dilin səthinə, udlaqda yerləşən reseptorları qıcıqlandırır, bu zaman yaranan oyanmalar dil, dil-udlaq sinirləri ilə uzunsov beyində yerləşən mərkəzə verilir. Azan və simpatik sinirlərlə mədəaltı vəzə gələn impulsların təsiri altında vəzi oyanır, şirə ifraz edir.

Azan siniri kimi simpatik sinirin də oyanması az miqdarda üzvi maddələrlə zəngin qatı şirə ifrazına səbəb olur. Bu sinirlər nəyinki pankreasın şirə hazırlayan hüceyrələrinə eləcə də vəzə gələn qan damarlarına daxil olan liflər büzüçü, oyandırıcı və genəldici təsir göstərir.

Mədəaltı vəzi reflektoru olmaqla yanaşı humoral yol ilə də şirə ifraz edir. Humoral yol ilə mədəaltı vəzin şirə ifraz etməsi qidanın mədədən onikibarmaq bağırsağı keçməsi ilə başlayır. Bu zaman onikibarmaq bağırsaqda hazırlanan bioloji fəal maddələr sorulur, qan vasitəsilə mədəaltı vəzin fəaliyyətinə təsir göstərir. Heyvanlar üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, onikibarmaq bağırsağı NaCl daxil etdikdə külli miqdarda pankreas şirəsi ifraz olunur.

Turşunun nazik bağırsağa daxil olması ilə mədəaltı vəzin şirə ifrazının mexanizmi haqqında bir sıra fikirlər olmuşdur. Alımların bir qismi bu hadisəni reflektoru yol ilə

mümkür olduğunu izah etməyə çalışmışlar. Belə ki, bağırsağa keçən turşu bağırsağın selikli qışasında yerləşən reseptörleri qıcıqlandırmaqla reflektoru yol ilə şirə ifrazına səbəb olması ilə digər alımlar bu hadisəni turşunun bağırsaqdan vəzə təsir göstərməsi ilə izah etmişlər.

Yuxarıda göstərilən fikirlərdər fərqli olaraq 1902-ci ildə ingilis fizioloqlarından Beylis və Starling mədəaltı vəzin humoral yol ilə şirə ifrazı mexanizmi öyrənə bilmışlər. Məlum olmuşdur ki, nazik bağırsağın yuxarı hissəsinin selikli qışasında yerləşən hüceyrələr istiyə davamlı prosekret maddəsi hazırlayır. Bu maddə qeyri-fəal şəkildə olduğu üçün bağırsaqdan qana sorula bilmir. Mədədən bağırsağa gedən HCl-nun təsiri ilə bu maddə fəallaşır, sekretinə çevrilir. Sekretin qana sorulur, qan vasitəsilə mədəaltı vəzə oyandırıcı təsir göstərir. Bu yol ilə mədəaltı vəzi 4-9 saatda qədər şirə ifraz edir. Mədəaltı vəzin şirə ifraz etməsi üçün sekretinin humoral yol ilə təsirinin nə dərəcədə əhəmiyyətli olduğunu aparılan bir sıra təcrübələrlə isbat etmişlər. Təzə kəsilmiş nazik bağırsaq parçasını duz turşusu ilə qarışdırıldıqdan sonra filtirdən keçirmişlər, təmiz turuşu qarışığını venaya vurdudqda külli miqdarda pankreas şirəsi ifraz olunmuş, lakin xalis təmiz turşunu qana vuruqda şirə ifrazına səbəb olunmışdır. Tədqiqatçılar pankreas vəzin yerini dəyişdiridikdə, yəni pankreas vəzi boynun dərisi altında tikib axarını dəridən xaricə çıxarırlar, yara sağaldıqdan sonra heyvan üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, bədənin başqa nahiyyəsinə köçürülmüş vəzi şirə ifraz edir.

Qan damarlarının çarpat birləşdirilməsi (parabioz) zamanı heyvanlardan birinin onikibarmaq bağırsağında HCl yeritdiqdə həmin heyvanın mədəaltı vəzi şirə ifraz etdiyi kimi, onunla birləşən ikinci heyvanında pankreas vəzi şirə ifraz etməyə başlayır.

Sabolyov, Serbenyuk, Koştoyansın apardıqları tədqiqatlardan məlum olmuşdur ki, humoral yol ilə mədə altı vəzi fəaliyyətinə təsir bilavasitə yox, sinir sisteminin iştirakı ilə

olur. Onlar onikibarmaq bağırsaqda yerleşen simpatik sinirleri erqotoksin zəhəri ilə paralizə edirlər. Bu əməliyyatdan əvvəl və sonra 20 saniyə müddətində ifraz olunan şirənini miqdarını yoxlayırlar. Aydın olur ki, simpatik sinirləri paralizə etməzdən əvvəl 20 saniyə müddətində pankreas vəzi 19,8 millilitr şirə ifraz etdiyi halda, zəhərlədikdən sonra 0,2 ml qərə azalır. Ona görə də bunu humoral deyil, neyrohumoral tənzim adlandırmaq lazımdır.

Reflektor və neyrohumoral yol ilə ifraz olunan pankreas şirəsinin tərkibi arasına böyük fərq vardır. Belə ki, reflektoru yol ilə ifraz olunan pankreas şirəsi, qatı üzvi maddələrlə, xüsusən, fermentlərlə zəngin olur, neyrohumoral yol ilə ifraz olunan şirənin tərkibində isə üzvi maddələr və fermentlər az miqdarda və duru olur.

Buradan aydın olur ki, azan siniri mədəaltı vəzin fəaliyyətinə həm sekretor, həm də trofik təsir göstərir.

Qaraciyərlərin həzmində rolü. Ödün əmələ gəlməsi və ifrazı

Qaraciyər bədənimizə ən iri vəzi olub, çəkisi 1,5 kq-dır. O, sağ qabırğaltı nahiyyədə, diafraqmanın altında yerləşir. Qaraciyər hüceyrələrinin hazırladığı öd, öd kapilyarları ilə öd kisəsinə, buradan isə ümumi öd axacağı ilə 12 barmaq bağırsaqa töküür. Şək. 10.

Qaraciyərin xarici sekretor üzv kimi esperimental yol ilə öyrəinləmsinə ilk dəfə Schwann (Schwann, 1844) tərəfindən aparılan təcrübə ilə başlanmışdır. Schwann ödün hamısını həyvanın bədənidən xaric etdikdən sonra onun arıqlayıb Öl-düyüünü müşahidə etdi. Bu ona və digər alımlarə (K. Bernar, Bunq (Cl. Bernard, 1879; Bunge, 1984)) ödün həyat üçün mühüm əhəmiyyəti olan şirə olduğunu sübut etdi.

Lakin, digər alımlar (Blandlo (Blonglot, 1851), Foit (Foit, 1893) Şvanın təcrübəsini təkrar etdikdən sonra, ödün orqanizm üçün lazımlı olmayan ekskret olduğunu göstərdilər.

Bu işlər, əlbəttə, sonrakı tədqiqat işlərinin aparmasına təkan verdi. Nəticədə müəyyən olundu ki, öd orqanizmdə karbohidrat, yağ, vitamin, pigment, su və duz mübadiləsində fəal rol oynayır, onunla bir çox zəhərlər, mübadilənin son məhsulları, bir sıra dərman maddələri orqanizmdən xaric edilir. Bununla da öd orqanizmin bütövlükdə mərkəzi və mühiti sinir sisteminin normal işini təmin edir. Ödün fizioloji əhəmiyyəti özünü kəskin təcrübə şəraitində funksional və struktur dəyişikliklər zamanı daha yaxşı göstərir. Bu zaman mübadilə prosesləri, həmçinin Ca mübadiləsi, fibrinogenin qaraciyərdə sintezi pozulur, hupo və bəzən hiperxrom anemiya inkişaf edir, daxili orqanların funksiyasının sinir və humorallı tənzimi pozulur, trosiki yara, yumurtalıqda, toxumluqda və hipofizin ön payında histo-morfoloji dəyimşilik əmələ gəlir, qaraciyərdə serroz, bəzən isə qaraciyərin bəzi payçıqlarında nekroz inkişaf edir.

I.P.Pavlovun ümumi öd axarına fistula qoyulması və bu üsulun təkmilləşməsi yolu ilə aparılan təcrübələr ödün əmələ gəlməsi, onun tənzimi mexanizmi, ekskretor funksiyası və həzm sisteminin qaraciyərin digər üzvlər ilə əlaqəsi və onların sinir və humorallı yolla tənzimi haqqındaki bilikləri xeyli inkişaf etdirir.

Qaraciyərin funksiyasını öyrənmək üçün istifadə olunan üsullar çoxcəhətlidir. Qorşkov Kurtsin onları üç qrupa böllür: 1) Ödün sekresiyasında. 2) Öd kisəsinin və 3) öd yollarının təcrid olunmuş halda öyrənilməsi.

Qaraciyərin struktur vahidi onun paylarını təşkil edən payçıqdır. Bunların sayı 500 minə qədərdir. Qaraciyər simpatik və parasimpatik sinir sistemi tərəfindən əsasən günəş kələfi vasitəsilə ilə tənzim olunur. Günəş kələfindən çıxan liflər ön və arxa qaraciyər kələfini əmələ gətirir. Ön kələf qaraciyər arteriyası və onun şaxələri, arxa kələf isə qapı venası və öd yolları ilə gedir. Bundan başqa qaraciyərə azan və həmçinin diafragma siniri daxil olur.

Beləliklə, onikibarmaq bağırsağı mədəaltı vəzin şirə-

sindən əlavə öd də ifraz olunur. Öd qaraciyər hüceyrələrinin sekretor fəaliyyətinin məhsuludur. Öd qaraciyərdə arası kəsilmədən əmələ gəlir və onikibarmaq bağırsağa ancaq həzm prosesində tökülür. Öd həzm prosesi qurtardıqdan sonra öd kisəsinə toplanır. Bir gün müddətində insanda 500-1200 ml öd hazırlanır. Orta hesabla 10,5 ml/kq öd əmələ gəlir. Ödün reaksiyası (PH 7,3-8,0), xüsusi çəkisi 1,008-1,015-dir. Ödün tərkibi aşağıdakı kimidir: (faizlə)

Su - 97,5

Quru qalıq - 2,5

Mineral maddələr-0,8-Na, K, Mg, Cl göstərmək olar.

Öd turşusu -0,9 -qlikoxol, tauraxol-qaraciyərdə xolisterinin parçalanmasında əmələ gəlir.

Piqmentlər - 0,4-biliverdin, bilirubin.

Xolisterin - 0,1

Mutsin - 0,1

Lesitin - 0,05

Yağ turşusu və neytral yaqlar - 0,15.

Öd turşuları orqanizmdə xolisterinin parçalanma-sından əmələ gəlir. Qaraciyərin ekstripasiyası ilə isbat edilmişdir ki, öd piqmenti biliverdin və bilirubin qanda eritrositlərin parçalanmasından sonra ayrılan hemoqlo-bindən əmələ gəlir. Qaraciyər bədəndən çıxarıldıqdan sonra da piqmentlərin miqdarının azalmaması, onu göstərir ki, qaraciyərdən başqa, sümük iliyində, dalaqda, lifsə düyünlərində də əmələ gəlir.

Qeyd olunan maddələrdən başqa ödün tərkibində nekrorin, sabun, sidik cövhəri, sidik turşusu, estrogen və androgenmaddələri, vitaminlərdən A, B, C, bir sıra fermentlər (amilaza, fosfataza, katalaza, oksidaza), amin turşuları, qlikoproteidlər, mineral maddələr, natrium, kalium, fosfatlar, dəmir, maqnezium, kalsium və s. vardır.

Ödün əsas tərkib hissəsini onun keyfiyyətini müəyyən edən öd turşusu, piqmentlər və xolistnerin təşkil edir.

Öd iki cür olur: kisə ödü, yəni öd kisəsindən bağırsağa

tökülen öd və qaraciyər ödü. Kisə ödü daha qatı olur. Qaraciyər ödü əmələ gələn kimi öd kisəsinə tökülmədən bilavasitə bağırsaqlara axır, onun rəngi zəif sarı olub açıq çay rənginə bənzəyir. Öd həzm prosesində aşağıdakı funksiyaların yerinə yetirilməsindən iştirak edir. Ödün təsiri ilə bütün fermentlərin, o cümlədən zülal, karbohidrat və yağ fermentlərinin təsiri güclənir, yağları parçalayan lipazanın təsiri 20 dəfə artır.

Lipazanın təsiri ilə yağı qliserin və yağ turşularına parçalanır. Qliserin suda həll olur və asanca sorulur, yağ turşuları suda həll olmur və sorulmur. Öd yağı turşularının həll olunmasına və sorulmasına yardım göstərir.

Ödün reaksiyası qələvi reaksiya olduğu üçün o, digər bağırsaq şirələri ilə birlikdə mədədən bağırsağa keçmiş turş qida horrasını neytrallaşdırır. Ödün təsiri ilə bağırsaqların hərəkəti güclənir, mədəaltı vəzin şirəsinin ifrazı artır, qana sorularaq qaraciyərə təsir edib, öd əmələ gəlməsini gücləndirir. Öd bağırsağa dezinfeksiyaedici təsir göstərir.

Hormonlar ödün əmələ gəlməsinə əhəmiyyətli dərəcədə təsir edir. Vozopressin AKTH və insulin stimuledici təsir edir. AKTH-nun təsiri qlikokortikoidlərin təsiri ilə olur. Hipofizektomiya, dipankreatizatsiya və adrenalektromiyadan sonra ödün əmələ gəlməsi azalır. Qaraciyərə daxil olan sinirlər ilə stimuledici və tormozlayan impulslar daxil olur. Bu impulslar azan və diafraqma sinirlərinin xolinerqik lifləri vasitəsilə verilir. Belə hesab edirlər ki, azan sinir ödün əmələ gəlməsini əhəmiyyətli dərəcədə artırır, simpatik sinir isə onu tormozlayır.

Mədənin, nazik və yoğun bağırsağın interoreseptorları tərəfindən ödün əmələ gəlməsinə təsir edilməsi təcrübə yolu ilə təsdiq edilmişdir (Kurtzin-1952).

Ödün əmələ gəlməsi beyin qabığının təsiri ilə şərti reflektor yolla da arta bilər.

Ödün arası kəsilmədən əmələ gəliməsinə baxmayaraq bağırsaqlara öd ancaq orada qida olan zaman daxil olur.

Qida mədədən bağırsağa keçəndə, onikibarmaq bağırsağa açılan ümumi öd axacağının sfinktoru açılır. Onikibarmaq bağırsaqda qida qurtardıqda sfinktor bağlanır. Onikibarmaq bağırsaqda həzm qurtardıqdan sonra qaraciyərdə əmələ gələn öd, öd kisəsinə toplanır. Ödün ifrazı yeməkdən bir qədər sonra başlanır. Ət yedikdə 8 dəqiqə, çörək yedikdə 12 dəqiqə, süd içdikdə isə 3 dəqiqə sonra ifraz olunmağa başlayır. Süd və ət yedikdə öd 5-7 saat, çörək yedikdə isə 8-9 saat müddətində ifraz olunur. Ödün ifrazı reflektoru yolla tənzim edilir.

Qida bağırsaqlara daxil olduqda onların selikli qişasında yerləşən reseptorlar qıcıqlanır. Bunlarda əmələ gəlmış oyanma mərkəzi sinir sistemin, oradan da ümumi öd axacağının sfinktoruna gələrək onların açılmasına səbəb olur.

Ümumi öd axacağının sfinktoru bütün həzm prosesi müddətində açıq qalır və ödün sərbəst olaraq onikibarmaq bağırsağa tökülməsi davam edir. Həzm prosesi qurtardıqdan sonra ümumi öd axacağının sfinktoru bağlanır, öd kisəsinin sfinktoru isə açılır, öd yenidən kisəyə dolmağa başlayır.

Nazik bağırsaqlarda həzm prosesi

Nazik bağırsaq uzun boru şəklində olub (insanda bədənin uzunluğundan 4-5 dəfə çox olur), mədədən başlayan hissəsi 48 mm, yoğun bağırsağa açılan hissəsi isə 27 mm-ə qədərdir. Şəkil 1a.

Nazik bağırsağı anatomik olaraq üç hissəyə bölgülər: 1) onikibarmaq bağırsaq - insanda 25-30 sm, 2) acı bağırsaq, hansı ki, bütün nazik bağırsağın uzunluğunun 2/5-ni təşkil edir, 3) qalça bağırsaq isə bağırsağın qalan 3/5-ni təşkil edir. Nazik bağırsaqların divarı selikli, selikaltı, əzələ və seroz qişalarından ibarətdir.

Nazik bağırsaqların divarının quruluşu şəkil 2-də verilmişdir.

Biokimyəvi və morfoloji tədqiqatlar vasitəsilə selikli qışanın epitelinədə saxarıdların, müxtəlif hidrolitik və oksidlaşdırıcı fermentlərin olduğu isbat edilmişdir. Histokimyəvi məlumatlara əsasən, mikroxovlar onların üstündə yerləşir. Uqolyevə (1963, 1967, 1972) görə mikroxovlar nəinki bağırsağın sorma səthini artırır, o həm də katalizator rolunu oynayır, həmin zona divar öbü (membran) həzmi və sorulma funksiyasını həyata keçirir. Nazik bağırsağın sektor funksiyası onun bütün şöbələri tərəfindən yerinə yetirilir. Bağırsaq şirəsi, mədəaltı şirə və öd onikibarmaq bağırsaqdə mədədən oraya daxil olan ximus ilə qarışır. Bağırsaq şirəsinin tərkibinin yüz illər boyu öyrənilməsinə baxmayaraq, əsas nəticə İ.P.Pavlovun laboratoriyasında enterogeniza fermentinin kəşfi ilə əldə edilmişdir. Brunner vəziləri onikibarmaq bağırsağın proksimal hissəsində yerləşir. Quruluş və funksiyasına görə mədənin pilorik hissəsinin vəziləri ilə çox oxşar olmasına baxmayaraq, ondan fərqli cəhətləri də çoxdur. Brunner vəzilərinin ifraz etdiyi şirənin tərkibində mutsin və turş mühitdə zülal maddəsini parçalayan və südü çürüdən pepsinaoxşar ferment olur. Bu vəzin ifraz etdiyi maddə onikibarmaq bağırsağın selikli qışasını örtməklə qoruyucu funksiyani yerinə yetirir.

Bütün nazik bağırsaq boyu, onun selikli qışasında liberyun vəziləri yerləşir və bunların ifraz etdiyi şirə onikibarmaq bağırsaqdə qidanın həzmini asanlaşdırır.

Bağırsaq şirəsinin tərkibi və xassələri

Təmiz bağırsaq şirəsini xüsusi operasiya olunmuş heyvandan almaq olar. Bu zaman Tri-Vella üsulu ilə heyvana narkoz verilib onun qarın boşluğu açılır və bağırsağın kiçik bir hissəsi elə kəsilib götürülür ki, müsaqirə zədələnməmiş və qan təchizatı pozulmamış olsun. Bağırsağın kəsilmiş uclarını bir-birinə tikirlər və bağırsağın qidanı keçirmə qabiliyyəti bərpa olunur. Kəsilmiş bağırsağın uclarını xaricə çıxarıb də-

riyə tikirlər, heyvanın yarası sağaldıqdan sonra bağırsağın təcrid olunmuş hissəsindən təmiz bağırsaq şirəsi yiğmaq mümkün olur. Təmiz bağırsaq şirəsi tutqun, rəngsiz maye olub duru hissədən və selik topalarından, degenerasiya etmiş epitel hüceyrələrindən və xolisterin kristallarından ibarətdir. Duru hissəni tədqiq etmək üçün intensiv şirə ifrazına səbəb olan yerli mexaniki təsirdən istifadə edirlər. Duru hissənin reaksiyası qələvidir. Bağırsağın selikli qışasının şirəsində qida maddələrinin həzmində iştirak edən 22-yə qədər ferment vardır.

1. Enteroginaza - bu ferment çox miqdarda, nazik bağırsağın şöbələrində, xüsusilə, onikibarmaq bağırsaqda sintez olunur. Yoğun bağırsaqda sintez olunmur.

O mədəaltı vəzin şirəsinin tərkibindəki təsirsiz trinsinogeni fəal trinsinə çevirir.

2. Pentidaza qrupu - digər proteolitik fermentlər içərisində peptidaza qrupu - əvvələr eripsin adlandırılan maddə böyük əhəmiyyətə malikdir. Onun əsas nümayəndələrindən biri leysinoaminopeptidaza olub, xüsusən zəncirin sonunda leysin, norleysin və norvalin qalığı olan peptidləri daha böyük sürətlə parçalayır. Digər peptidlər, məs: arqinin və lizin qalığı olan peptidlərdir. Leysinoaminopeptidaza həm bağırsağın selikli qışasında, həm də onun şirəsində çoxlu miqdarda olur.

3. Aminotripeptidaza - müxtəlif peptidləri, xüsusi olaraq tripeptidləri hidroliz edir.

4. Dipeptidaza - dipeptidləri iki amin turuşusuna parçalayır.

5. Katepsinlər - zəif turş mühitdə zülal maddələrinin parçalayır.

6. Qələvi fosfataza - qələvi mühitdə orta fosfat turşunun monoefiirlərini hidroliz edir.

7. Turş fosfataza - turş mühitdə qələvi fosfatazanın təsiriən oxşar təsirə malik olur.

8. Nukleaza - bağırsağın selikli qışasında və şirəsində

olur. Nuklein turşularını depolimerizə edir.

9. Nukleotidaza - mononukleotidləri defosforlaşdırır.

10. Fosfolipaza - bağırsaq şirəsində olan fosforlipidləri parçalayır.

11. Lipaza - neytral yağıqları qliserin və yağ turşularına parçalayan fermentdir. Bağırsaq şirəsinin lipazası mədəaltı vəzin eyni fermentinə nisbətən az fəaldır.

12. Xolesterinesteraza mədəaltı vəzin şirəsində olan buna bənzər fermentin təsiri ilə efişləri xolisterinə parçalayır. Müəyyən edilmişdir ki, xolisterin ancaq sərbəst halda sorulur.

13. Amilaza - nişastanı disaxaridlərə parçalayır. Bağırsaq şirəsində çox az miqdarda olur. Belə hesab edirlər ki, buraya qanın plazmasından keçir.

14. Laktaza - süd şekerinin qlükoza və qalaktozaya qədər parçalayır.

15. İnvertaza - qamış şekerini parçalayır.

16. Maltaza - maltozani parçalayır.

Beləliklə birbaşa bağırsağın selikli qişasına təsir edən mexaniki və kimyəvi qıcıqlandırıcılar bağırsaq şirəsinin artmasına səbəb olur.

Bağırsağın şirə ifrazı eyni zamanda qida maddələrinin parçalanma məhsullarının təsiri ilə də əmələ gelir. Məs: qida maddələrindən süd şeker, sabun, duz turşusu, zülalın həzm məhsulları və s. belə maddələrdəndir.

Mərkəzi sinir sisteminin bağırsaq şirəsinə təsiri isbat olunmamışdır. Belə ki, mexaniki və kimyəvi qıcıqların təsiri ilə şirə ifrazı bağırsağa innervasiya edən sinirlər (nnVagi, nn splanchnici) kəsildikdən sonra da saxlanılır.

Bağırsağın şirə ifrazına bağırsağın selikli qişasının ekstraktını xüsusi üsul ilə işlədikdən sonra qana yeritməklə nail olmaq olar. Nasset göstərmişdir ki, bağırsaq vəzilərinin şirə ifrazına səbəb sekretin hormonundan da yaxşı təsirə malik olan və bağırsağın selikli qişasında əmələ gələn entrokrin hormonunun təsiridir.

Nazik bağırsaqların hərəkətinin tipləri və motor funksiyası

Bağırsaqların motor funksiyası müxtəlif hərəkət növləri sayesində yerinə yetirilir. Bağırsağın bütün yiğilma növlərini, onun funksional əlamətlərinə görə iki qruppa bölmək olar: Birinci - qida kütləsinin qarışmasını və sürtülməsini, digəri - qida kütləsinin bağırsaqda hərəkətini təmin edir. Birinci qrup seqment şəkilli, ikinci qrup isə - peristaltik hərəkətdir. Vüzual, rentgenoloji və kimoqrafik tədqiqatların nəticələri nə əsasən bağırsaq hərəkətlərinin bütün növləri dörd tipə bölünür: 1) ritmiki seqmentasiya, 2) kəfkirvari hərəkət, 3) peristaltik hərəkət, 4) antiperistaltik hərəkət.

Nazik bağırsağın hərəkəti ikiqat saya əzələ təbəqəsin-dən ibarətdir. Xarici qat uzununa əzələ liflərindən, daxili qat isə həlqəvi əzələlərdən təşkil olunur. Boylama əzələlərin yiğilması qida horrasının qarışmasına, həlqəvi əzələlərin yiğilması qidanın yoğun bağırsaqlara tərəf hərəkət etdirməyə xidmət edir.

İki növ əzələ yiğilması: kəfkirvari və peristaltik yiğilma ilə tanış olaq.

Bağırsaqların kəfkirvari hərəkəti boylama və həlqəvi əzələlərin yiğilması ilə əlaqədardır. Bağırsağın hər hansı bir hissəsinin boylama əzələləri yiğildiğda bu hissə qısalır və genişlənir. Bu əzələlər boşaldıqda isə həmin hissə uzanır və dalar. Həlqəvi əzələlər yiğildiğda isə bir neçə dairəvi əzələ lifləri bir-birindən müəyyən məsafədə yiğilir. Qida horrası ayrı-ayrı hissələrə parçalanaraq bir sıra seqmentlər əmələ getirir. Boylama və həlqəvi əzələlərin yiğilması bir-biri ilə əlaqədardır. Bunlar növbə və müəyyən ritmlə yiğilir və qida horrasının qarışmasına kömək edir. Bu isə qidanın daha yaxşı və tez həzm olunmasına kömək edir.

Peristaltik və ya qurdabənzər hərəkət - bağırsağın bir hissəsinin həlqəvi əzələləri yiğilarkən ondan aşağıda olan hissəsinin genişlənməsindən ibarətdir. Qida horrası bağı-

saqların genişlənmiş hissəsinə itələnir, sonra həmin bu hissə yiğilaraq qida horrasını bağırsaqların genişlənmiş digər hissəsinə qovur. Nazik bağırsaqları peristaltik yiğilmaları dalgası qida horrasının yoğun bağırsağa, oradan isə yoğun bağırsaqların hərəkəti sayəsində onun son hissəsi olan düz bağırsağa keçir.

Bağırsaq hərəkətinə təsir göstərən humoral qıcıqlandırıcılar nazik bağırsağın selikli qışasında əmələ gələn və həzm zamanı qana daxil olan xolin, serotonin, entrokrinini göstərmək olar.

Bağırsaqların hərəkətinin oyandırıcısı yerli mexaniki qıcıqdır. Bağırsaq divarlarının gərilməsi onun qüvvətli hərəkətinə səbəb olur. Təbii şərəaitdə belə qıcıqlandırıcı qida horrasıdır. Bağıırsaqların divarlarını qıcıqlandıran və onun hərəkətinə səbəb olan kimyəvi maddələrə turşular, qəlevilər, öd, sabunlar, duzlar və bəzi maddələr aiddir.

Bağırsaqlar avtomatik hərəkətə malikdir, yəni bir parça bağırsaq kəsib qidalı məhlula daxil etsək orqanizmlə heç bir əlaqəsi olmamasına baxmayaraq onun vatxaşırı yiğilması davam edəcəkdir.

Bağırsaqların hərəkətinə mərkəzi sinir sistemi-azan və simpatik sinirlər vasitəsi ilə təsir göstərə bilər. Azan sinirin qıcıqlandırılması bağırsaqların hərəkətini qüvvətləndirir, simpatik sinirin qıcıqlandırılması isə bu hərəkətləri ləngidir.

Bağırsaq əzələlərinin hərəkətləri reflektor və humoral yollarla oyana və tormozlana bilər. Mərkəzi sinir impulsları bağırsaq divarının əzələlərinə azan və simpatik sinirlərlə daxil olur. Elektrik qıcığı ilə azan sinirin (n. Vagus) qıcıqlandırılması əzələ hərəkətini qüvvətləndirir və tonusunu artırır. (Şəkil 12A). Simpatik sinirin (n. splachnus) qıcıqlandırılması bağırsaq hərəkətinin tormozlanmasına və tonusunun kəskin azalmasına səbəb olur (Şəkil 12B). İnsanda və heyvanlarda emosional vəziyyət zamanı məs: qəzəb, qorxu, ağrı zamanı simpatik sinir sisteminin oyanması ilə əlaqədar bağırsaq hərəkətləri zəifləyir.

Bu qıcıqlanmalar nəticəsində azan sinirin ucundan asetilxolin, simpatik sinirin ucundan isə noradrenalin mediatorları ifraz olunur.

Əgər xolinenestraza təsirindən asetilxolinin parçalanmasının qarşısını alıb, qan damarı ikinci itə birləşdirilən birinci itin azan sinirini qıcıqlandırısaq, onda ikinci itin bağırsağının hərəkətində dəyişiklik əmələ gəldiyini müşahidə etmək olar. Bu onu göstərir ki, azan sinirin ucundan ifraz olunun və xolinenestraza tərəfindən parçalanmayan asetilxolin qana daxil olub əmələ gəldiyi üzvə təsir göstərə bilər.

Yoğun bağırsaqlarda həzm

Qeyd etmək lazımdır ki, yoğun bağırsaqlarda ancaq az miqdarda nazik bağırsaqlardan fermentlərlə hopdurulmuş qida maddələrinin bir hissəsi qana keçir. Burada əsasən su sorulur. Suyunu itirmiş həzm olunmayan qida qalıqları bağırsaqların səthindən qopan hüceyrələr, ifraz olunan selik bir yerdə kal kütłesini əmələ gətirir. Yoğun bağırsaqlar nazik bağırsaqların işini başa çatdırmaqla yanaşı həm də yoğun bağıraq mikroflorasında orqanizmin başqa fizioloji prosesləri üçün mühüm əhəmiyyəti olan vitaminlər sintez olunur. Burada bakteriyaların fəaliyyəti nəticəsində heç bir mexaniki, kimyəvi və fermentativ təsirə məruz qalmayan bitki hüceyrəsinin sellülozu yoğun bağırsağın öz şirəsi və nazik bağırsaqdan az da olsa axan şirənin tərkibindəki fermentlərin təsiri ilə parçalanır və qana sorulur.

Yoğun bağırsaqlar anatomik cəhətdən həzm sisteminin nazik bağırsaqlardan sonra gələn şöbəsi olub, aşağıdakı hissələrdən ibarətdir: Şəkil 1a.

1. Kor bağıraq soxulcanabənzər çıxıntısı ilə birlikdə;
2. Çənbər bağıraq (bu öz növbəsində qalxan, köndələn, enən, s-e bənzər şöbələrdən təşkil olunur);
3. Düz bağıraq.

İnsanda yoğun bağırsaqların uzunluğu 1,5-2,0 metrə

qədər olub, eni başlanğıc hissədə, 7 sm, son hissəsində isə 4-sm-ə çatır.

Yoğun bağırsaqların da divarı nazik bağırsaqlarda olduğu kimi selikli, selikaltı, əzələ və seroz qişalardan ibarətdir. Selikli qişa xovlarda məhrumdur.

Yoğun bağırsaqların sekretor fəaliyyəti

Yoğun bağırsaqların sekresiya funksiyası daha mükəmməl olaraq, əvvəlcə I.P.Pavlovun laboratoriyasında Berlotksiy (1903) və Stranesko (1904), sonralar isə digər tədqiqatçılar Babkin-1927, Calalov-1957, Kubanov-1967 və s. tərəfindən itlər üzərində xroniki təcrübələrlə öyrənilmişlər.

Aydın olmuşdur ki, yoğun bağırsaqların şirəsində nazik bağırsaqlarda olduğu kimi duru və bərk hissələr vardır. Şirənin duru hissəsi qələvi xassəyə malik şəffaf mayedir (PH 8,5-9,0).

Orta hesabla duru hissənin 98,6 f%-ni su, 0,63 faizini üzvi maddələr, 0,68 faizini qeyri üzvi maddələr təşkil edir.

Şirənin bərk hissəsi selikli qarışq olan qonur sarı rəngli kütlədən ibarətdir. Histoloji tədqiqatlarla müəyyən edilmişdir ki, yoğun və həm də nazik bağırsaqların şirəsinin bərk hissəsini bağırsaq divarlarının ölmüş epitel hüceyrələri və az miqdarda limfovələr təşkil edir.

Qeyd etmək lazımdır ki, şirənin bərk hissəsində fermentlərin miqdarı duru hissəyə nisbətən 8-10 dəfə çoxdur.

Yoğun bağırsaqların şirəsinin tərkibində entero-kinaza və saxaraza (alfoqlikozidaza) olmur. Lakin az miqdarda karepsinlər, peptidzlara, lipaza, amilaza, nukleaza, ureazaya və s. təsadüf olunur. Bunların içəri-sində daha yüksək təsirə malik olan qələvi fosfatazının aktivliyidir. Fos-tofazaların sekresiyanın intensivliyi nazik bağırsaqların yuxarı hissələrindəkilərinə nisbətən zəifdir.

Yoğun bağırsaqlarda şirə ifrazi nazik bağırsaqlara nisbətən yerli xarakter daşıyır. Belə ki, mexaniki qıcıqlan-

dırma əhəmiyyətli dərəcədə yoğun bağırsaqlarda şirə ifrazını artırır.

Yoğun bağırsaqların mikroflorasının əhəmiyyəti

Yoğun bağırsaq mikroflorası müxtəlif qrup bakteriyalarla zəngindir. Bu bakteriyalar aşağıdakı funksiyaların yerinə yetirilməsində yaxından iştirak edirlər:

1. Müdafiə vəzifəsi daşıyan bakteriyalar.
2. Həzm şirəsinin komponentlərinin parçalanmasında iştirak edən bakteriyalar.
3. Vitaminlərin, fermentlərin və digər fizioloji aktiv maddələrin sintezində iştirak edən bakteriyalar.

Steril şəraitdə çoxaldılan heyvanlar üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, həmin heyvanlar eksperimental infeksiyaya daha həssas olmaqla, onların qanında α , β , γ qlobulinlər kəskin surətdə azalır. Həm də bu heyvanlarda retikulo-entotelial sistem və lipolitik düyünlər müəyyən dərəcədə reduksiyaya uğrayır. Ona görə bağırsaq florası sahibin bədənində təbii immunitetin yaranmasına stimulədici təsir göstərir.

Bağırsağın normal mikroflorası patogen mikroblara və onların toksionlərinə qarşı kəskin antaqaonist aktivliyə malik olmaqla, həm də sahibin orqanizmini həmin patogen mikrobların bədənə daxil olmasından və onların çoxalmasından qoruyur. Bir çox xəstəliklər zamanı məs: İslah, qarın yatalığı, bağırsaq iltibahlarında həm bağırsaq mikroflorasının tərkibi, həm də antaqaonist xassəsi dəyişə bilər. Xüsusilə, orqanizmə antibiotiklər daxil olduqda bakteriyaların antaqaonistik xassəsi kəskin zəifləyir.

Həzm şirələri və onların aktiv komponentləri (fermentlər, fosforlu birləşmələr, öd turşuları və s.) öz fizioloji vəzifələrini yerinə yetirdikdən sonra bunların bir hissəsi nazik bağırsaqların sonunda geriyə sorulur, digər qismi isə ximic-

la birlikdə yoğun bağırsağa daxil olur. Bu şöbədə bəzi birləşmələr sorulur və ya mikrofloranın müxtəlif təsirlərinə məruz qalır.

Antibiotiklərin təsiri ilə bağırsaq florasının normal fəaliyyəti pozulmuş in. Vitro və in. ViVo şəraitində aparılmış tədqiqatlardan aydın olmuşdur ki, nazik bağırsaqların tipik fermentlərindən olan enteroginaza və qələvi fosfotazanın, həmçinin pankreasın fermentləri-tripsin, amilazanın inaktivasiyası prosesində bağırsaq florası iştirak edir. Beləliklə, qeyd etmək olar ki, yoğun bağırsaqdə inaktivasiya prosesi bağırsağın bu şöbəsinin səciyyəvi funksional fəaliyyətindən ən ümdəsi hesab olunur.

Yoğun bağırsaq florasının mikrob kütləsini parçalayan digər şirələrdən biri də öd hesab olunur.

Öd turşusu qaraciyərdə sintez olunaraq qlikohol və ya taurohol turşusu şəklində öd ilə birlikdə ifraz olunur. Lakin kalda öd turşusu sərbəst halda olur.

Mikroobsuzlaşdırılmış siçanlar üzərində aparılmış təcrübələrdən aydın olmuşdur ki, bağırsaq florası olmayan mühitdə öd turşusunun parçalanması getmir. Lakin tam orqanizmdə normal bağırsaq florasının hansı nümayəndəsi yoğun bağırsaqdə öd turşusunun parçalanmasına və hansı mühitin bu prosesin intensivliyinə təsir etdiyi hələ də tam aydınlaşdırılmamışdır.

Bağırsaq florası ximusda olan bir sıra digər üzvi birləşmələrin parçalanmasında da iştirak edir. Bu birləşmələrdən bəziləri qana sorularaq sidik vasitəsilə (məs: indikən, indol-3 sirkə turşusu), digərləri kal ilə orqanizmdən xaric olunurlar.

Bağırsaq mikroflorası

Bağırsaq mikroflorası bir çox üzvi maddələrin hidrolyzinin başa çatdırılmasında, həmçinin bir sıra bioloji fəal maddələrin sintezində iştirak edir. Bağırsaq florasının K və

B qrupu vitaminlərinin sintezində iştirakı in Vitro və in Vivo şəraitində müəyyən edilmişdir.

Bu proses iki mərhələdə gedir.

1. Mikrofloranın vitamin sintez etməsi.

2. Həmin vitaminlərin sahib orqanizm tərəfindən mənimşənilməsi.

Yoğun bağırsaqlarda sintez olunan vitaminların miqdarı və onların istifadə olunması müxtəlif heyvanlarda bir-birindən fərqli olur. Belə ki, gövşəyən heyvanlarda mədənin işkənbə hissəsində yaşayan bakteriyaların fəaliyyəti nəticəsində suda həll olunan vitaminlərə ehtiyacını tamamilə ödəyir.

Dovşanlarda və siçanlarda vitaminların intensiv sintez olunduğu yer ancaq kor bağırsaq hesab olunur. İnsanda bağırsaq mikroflorasının vitaminları sintez etməsi və onların orqanizm tərəfindən mənimşənilməsi prosesləri gövşəyən heyvanlara və gəmiricilərə nisbətən hələ yaxşı öyrənilməmişdir. Lakin bəzi müəlliflərin fikrinə görə insanın foli turşusuna və biotinə olan ehtiyacı tamamilə, vitaminlərdən tiamin, piridiksinin və B₁₂ olan ehtiyacı az da olsa bağırsaq florasının sintezi hesabına ödənilir.

Digər müəlliflərə görə isə insan bağırsağında enteral sintez olunan vitaminlər təcrübə olaraq istifadə olunmur.

Yoğun bağırsaqların hərəkəti

Yoğun bağırsağın hərəket funksiyası aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir:

1. Kalın toplanması üçün anbar vəzifəsi.

2. Evakuator fəaliyyəti (kalın bədəndən xaric olunması).

3. Sorma vəzifəsi (əsasən su).

Qida qalıqlarının yoğun bağırsaqda hərəkəti uzun müddət davam edir. Demək olar ki, bütünlükə həzm prosesinə sərf olunan vaxtin (1-2 sutka) çox hissəsi yoğun bağırsaqlarda qida qalıqlarının evakuasiyasına sərf olunur.

Yoğun bağırsaqları barium siyiği ilə doldurulmuş

şəxslər üzərinə aparılan rentgenoloji tədqiqatlar həqiqətən yoğun bağırsaqlarda qida qalıqlarının zəif hərəkət etdiyini bir daha təsdiq etmişdir.

Yoğun bağırsaqlarda hərəkətlər peritaltik və kəfkirvəri formada olur. Həmin hərəkətlərin xarakteri haqqında məlumat nazik bağırsaqlarda hərəkətin öyrənilməsi zamanı verilmişdir.

Yoğun bağırsaqlar iki qatlı inervasiyaya malikdir:

1. Daxili-intramural;
2. Xarici ekstramural.

Bu proseslər sinir sisteminin sitimpatic və parasimpatik şöbələri tərəfində həyata keçirilir. Simpatik sinir lifləri üst və alt müsaqırə kələflərindən, parasimpatik sinirlər isə azan və çanaq sinirləri tərkibi ilə gəlir.

İnsanda kor bağırsaq, çənbər bağırsağın qalxan, göndələn və sağ hissəsi üst müsaqırə kələfinin simpatik siniri ilə inervasiya olunur. Çənbər bağırsağın köndələn şöbəsinin sol hissəsi, enən və s-e bənzər çənbər bağırsaq, düz bağırsağın yuxarı hissəsi alt müsaqırə kələflərinin lifləri ilə innervasiya olunur. Azan sinir yoğun bağırsağın sağ hissəsini, çanaq siniri isə onun sol hissəsini inervasiya edir. Yoğun bağırsaqların divarında əsas iki sinir kələfi yerləşir:

1. Auerbach.
2. Meysner.

Auerbach kələfə əzələ qışasının xarici və daxili qatları arasında yerləşir. Meysner kələfi isə selikaltı qışanın altında yerləşir.

Hər iki kələf yerli xarakter daşımaqla bağırsağın intermural inervasiyasını təmin edir.

Bağırsağın saya əzələ toxuması bilavasitə kimyəvi və mexaniki qıcıqların təsirinə məruz qalır.

Yoğun bağırsaqların motorikası sinir və humoral yolla tənzim olunur. Yoğun bağırsaqarın hərəkətini tənzim edən reseptörlerin qövsləri mərkəzi sinir sisteminin ali və aşağı şöbələrində qapanır. Yoğun bağırsaqarın hərəkətinin humo-

ral tənzimi sinir tənziminə nisbətən az öyrənilmişdir.

Son məlumatlara görə bəzi hormonlar yoğun bağırsağın hərəkət fəaliyyətinə nazik bağırsaqlara nisbətən xüsusi təsir göstərir. Belə ki, serotonin yoğun bağırsağın fəaliyyətinə tormolcayıcı, nazik bağırsağın hərəkətinə isə oyandırıcı təsir göstərir. Bir sırada endokrin vəziərində hazırlanan hormonlar məsələn, adrenalin, qlükoqon yoğun bağırsaqarın motor fəaliyyətini tormozlayır.

Defekasiya aktı

Defekasiya aktı reflektoru hadisəsidir. Bu hadisə zamanı yoğun bağırsaqların qurtaracağından toplanan kal kütlesinin təzyiqindən (40-50 sm su sütununun hündürlüyündə) selikli qişa üzərində yerləşən hissi sinir uclarının qıçıqlanması nəticəsində onurğa beyninin bel-oma nahiyəsində yerləşən defekasiya mərkəzinə nəql olunur. Buna cavab olaraq mərkəzdən düz bağırsağın daxili və xarici sfinktorlarına (büzüçü əzələrinə) gələn impulsların nəticəsində sfinktor boşalır və yoğun bağırsaqda topanan kal xaricə tullanır.

Bir sutka ərzində insanda nazik bağırsaqlardan yoğun bağırsaqlara 4000 qrama qədər qida ximusu daxil olur. Bu kütlenin 150-250 qramı kal şəklində bədəndən xaric olunur. Kalın 1/3 hissəsini bakteriyalar təşkil edir. Bitki mənşəli qidalar qəbul edən zaman qarışq və ət qidalarına nisbətən daha çox kal əmələ gəlir.

Qeyd etmək lazımdır ki, defekasiya aktının qeyri-iradi tənzimi onurğa beyninin bel-oma nahiyəsi ilə əlaqədar olmasına baxmayaraq defrekasiyanın həyata keçirilməsi mərkəzi sinir sisteminin yuxarı şöbələrinin (uzunsov beyin, hipotalamus və beyin qabığı) iştirakı ilə baş verir.

Defekasiya aktının uzunsov beyindəki mərkəzi tənəffüs və qusma mərkəzlərinə yaxın yerləşir. Bu onunla izah olunur ki, anus sfinktorlarının gərginləşməsi zamanı tənəf-

füs refleksi güclənir və qusma refleksii tormozlanır. Defekasiya əsasən parasimptik sinir sisteminin təsiri ilə həyata keçirilir. Belə ki, çanaq siniri anus sfinktorunun yiğilmasının tormozlayır və düz bağırsağın motor funksiyasının stimulə edir.

Defekasiya ilə əlaqədar olaraq eyni zamanda qarın basması əzələlərinin yiğilması da iştirak edir. Bu zaman qarın boşluğunun həcmi kiçilir. Təzyiq isə burada 220 mm su hündürlüyüne çatur.

Defekasiya prosesi reflektoru akt olmaqla yanaşı öz növbəsində bir sira başqa üzvlər və üzvlər sisteminin fəaliyyətinə reflektoru təsir göstərir. Bunlardan ən nəzəri cəlb edən ürək-damar sisteminiə olan reflektoru təsiridir. Bu proses aktında bir dəqiqə ərzində maksimal qan təzyiqi 62 mm, minimal 20 mm civə sütunu hündürlüğünə qədər, nəbz 19-a qədər artır.

Membran həzmin fiziologiyası

İndiki zamanda 2 klassik qidalanma tipindən (hüceyrəxarici və hüceyrədaxili) başqa 3-cü qidalanma tipi də məlumdur ki, bu da memran qidalanmadır. Şəkil 13.

Hüceyrəxarici qidalanma onunla xarakterizə olunur ki, hüceyrələrdə sintez olunan fermentlər hüceyrəxarici mühitə daşınır və öz vəzifəsini sekretor hüceyrələrdən az və ya çox məsafədə yerləşməklə yerinə yetirir. Əksər heyvanlarda bu proses xüsusi boşluqlara gedir və hüceyrəxarici qidalanma kimi qeyd olunur. Lakin, bəzi hallarda məsafəli qidalanma orqanizmdən kənar həyata keçirilir. Əksər həşaratlar həzm fermentlərini hərəkətsiz ovunun bədəninə yeridirlər və bir-iki saat sonra yeyirlər. Bu zaman məsafəli qidalanma belə hallarda qeyri-səthi proses sayılır. Bakteriyalar müxtəlif qidalandırıcı fermentləri kultural mühitə ifraz edirlər.

Hüceyrədaxili qidalanma (Iordan, 1934, Buddenrokc, 1956, Müller, 1963, Bockus 1964) zamanı müəyyən qədər

parçalanmış, yaxud tam parçalanmamış qida hüceyrənin içərisinə daxil olur və burada sonrakı hidrolizə məruz qalır. Belə tip qidalanma yalnız bir hüceyrəli və ibtidai orqanizmlərdə deyil, həmçinin məməlilərdə də geniş yayılmışdır. Axırıncı halda səhbət qanın ağ elementinin faqositar xassəsin-dən gedir və buraya retikuloendotelial sistem də aiddir. Fagositozun müxtəlifliklərindən biri də pinositodur. Pinositoz ali heyvanların ekdo və endodermal mənşəli hüceyrələri üçün az və ya çox dərəcə xarakterikdir. Hüceyrədaxili qidalanma xüsusi hüceyrədaxili boşluqlarda gedə bilər. Həzm vakuollarında bunlar ya həmişə mövcud olur, ya da fagositoz və pinositoz prosesləri zamanı yaranır və qidanın xırdalanması qurtaran zaman vakuol yox olub gedir.

Membran qidalanma – hüceyrədaxili və hüceyrəxarici mühit sərhəddindəki hüceyrə membranı üzərində fiksə olunmuş fermentlərlə həyata keçirilir. Fiziki-kimyəvi baxımdan bu birincili səthlərdə heterogen katalizi xatırladır. Fermentlər fiksə olunmuş, onların aktiv mərkəzləri müəyyən dərəcədə istiqamətlənmiş və bu istiqamətlənmə membranın səthinə və su fazasına olan münasibətə görə götürülmüşdür. Aktiv mərkəzlərin qidalandırıcı substrata olan münasibətinə görə onun sərbəst istiqamətlənməsmi mümkün deyildir. Dərin qatda yerləşmiş əlaqələr, membran qidalanmanın həyata keçirən fermentlərin fəaliyyəti üçün qeyri mümkün dərəcədən yüksək münasibətə görən membranın səciyyəvi cəhətcə fərqlənmiş olur. Membran qidalanma zamanı fermentlər ansamblının təşkili mümkün dərəcədən yüksək münasibətə görən membranın səciyyəvi cəhətcə fərqlənmiş olur. Membran qidalanma zamanı fermentlər ansamblının təşkili mümkün dərəcədən yüksək münasibətə görən membranın səciyyəvi cəhətcə fərqlənmiş olur. Membran qidalanma, 3-cü tip qidalanma kimi, hüceyrə membranının səthində gedən fermentativ hidrolizə yaxın olmaması ilə xarakterizə olunur. Belə ki, bu prosesə iki mühit – hüceyrədaxili və hüceyrəxarici mühiti ayıran hüceyrə membranında fiksə olunmuş fermentlər səbəb olur. Nazik bağırsağın üst səthində fəaliyyət göstərən fermentlər

ikili mənşəyə malikdir: 1. Ximusdan adsorbsiyə olunmuşlar (pankres fermentləri amilaza, lipaza, proteaza və s.), 2. Bağırsağın özünəməxsus fermentləri olub, bağırsağın daxili hüceyrələrində sintez olunur və membran hüceyrələrinin səthində toplanmış olur (oligosaxaridazalar, oлиopeptidazalar, fosfatazalar və s.).

Artıq təmiz nəzəri analizlər qidalanmanın hər birinin mexanizminin bəzi nadir imkanlara və məhdudiyyətlərə malik olması haqqında nəticə çıxarmağa imkan verir. Hüceyrə-daxili qidalanmada maddələrin hüceyrədaxilində daşınma sürəti limite olunmuş və hidrolizin yüksək sürətliliyini təmin edə bilir. Məsafəli qidalanma müxtəlif substratların, o cümlədən, iri molekul və molekulüstü aqreqasiyaların hidrolizini təmin edir. Lakin, suda parçalanmış fermentlər təşkil oluna bilmirlər. Ona görə də məsafəli qidalanma effektiv sorulmanın təşkil edə bilmir. Hidroliz o zaman mümkündür ki, membranın üst səthində fiksə olunmuş hidrolliz olunan əlaqələrə fermentlər təsir edə bilsin. Xüsusi eksperimentlərlə isbat edilmişdir ki, membran qidalanma kiçik molekülləri parçalayan çox effektiv mexanizm olmaqla yanaşı həm də inkişaf etmiş mexanizm sayılır. Çünkü, qeyd olunan hər bir qidalanma tipinin öz layiqli cəhəti və məhdudiyyətləri vardır və təsadüfi deyildir ki, bütün bunların hamısı təkamülün müxtəlif mərhələlərində-ibtidai heyvanlardan məməlilərə qədər-təsadüf elidir. Əksər hallarda hər bir orqanizmdə 2 və ya 3 qidalanma tipi müşahidə olunur.

Ali heyvanlarda membran qidalanma nazik bağırsağın epitelinin (haşıyəli büküş) üst səthində həyata keçirilir, nəticə etibarilə, qidalı maddələrin çevrilməsi və assimilyasiyasını yaradan ali sistem formalaşır. Şək. 14. Molekulaüstü sistemlər və iri molekullar bağırsağın səthində fəaliyyət göstərən fermentlərin təsiri altında parçalanır. Səthi aktivliyə malik olan haşıyəli büküş zonasına hidrolizin aralıq məhsulları eleminə (xaric edilir) olunur ki, orada da hidrolizin son mərhəlesi başa çatır və sorulma zonasına keçir. Beləliklə,

membran qidalanma qidalı maddələrin effektivü konveyer tipli çevrilməsini və mənimsənilməsini təmin edir. Belə ki, bu aktiv nəqliyyat kimi, həmin səthdə həyata keçirilir və bu proseslər zaman və məkan daxilində birləşir. Bəzi hesablamalar göstərir ki, membran qidalanma peptidli və qlükozidli əlaqələrin parçalanmasının 80-90 faizini, triqliseridlərin 55-60 faizini həyata keçirir. Bununla da, köməkçi deyil, vacib həyatı mexanizm sayılır. Bağırsaq sərhəddində və ximusda məhz çox inkişaf etmiş bağırsaq membranı səthində güclü hidrolizi mümkündür. Artıq fizioloji eksperimentlərə əsaslanaraq submikroskopik sorulma səthinin mövcud olması haqqında nəticə çıxarmaq olar. Bu da ilk növbədə aktiv səhi kəskin olaraq genişləndirir və ona sorulma katalizatoru xassəsini verir.

Bu cür submikroskopik məsamələrin mövcudluğu Qrenjer və Beyker (1949, 1950) tərəfindən sübut olunmuşdur. Onlar ilk dəfə olaraq siçovulun nazik bağırsağının epitelini elektrik mikroskopu ilə tədqiq etmişlər. İşıq mokroskopunda kutikula kimi görünən, əslində böyük miqdarda hüceyrələrin çıxıntıları olmuşdur. Çıxıntıların hündürlüyü 0,62 mkm və diametri təxminən 0,08 mkm-ə bərabərdir. Hər bir hüceyrədə 3000-ə yaxın çıxıntı vardır. Sonralar onları mikroxovcuqlar adlandırmışlar. Onlar bağırsağın 1mm^2 epitelinin səthində isə təxminən 50-200 milyon olur. İnsanda mikroxovcuqların hündürlüyü təxminən 0,1 mkm təşkil edir, diametri 0,7 mkm-dən 1,5 mkm-ə qədər arasında olur. Hesablanmışdır ki, mikroxovcuqların olması hesabına bağırsaqların sorma səthi 14-39 dəfə artır. Şəki. 15.

Mikroxovcuqlar-silindrik çıxıntıları olan, plazmatik membranla məhdudlanır. Hündürlükleri diametdən 7-10 dəfə çoxdur. Onlar sitoplazmanın tam strukturunu əhatə edir və xaricdən qalınlığı $100\text{-}200\text{ }\text{\AA}$ olan tipik hüceyrə membranı ilə örtülüür. Bu, plazmatik membranın lipoproteinli strukturu na tamamilə uyğun gəlir. Son illər membranın strukturunu haqqında fikirlər kökündən dəyişilmişdir. Hansı ki, əvvəllər

bu böyük və az sıxlıqlı 3 kompleksli törəmə kimi təsvir edilirdi. Hal-hazırda «qalın» membran konsepsiyası özünə çoxlu tərəfdar toplamışdır (Benson, 1967; Green, Golobeder, 1967; Vasilyev, Malenkov 1968; Poqlazev, 1970 və s.).

Nazik bağırsağın haşıyeli büküşünün strukturu haqqında təxminən belə nəticələri Qoldin (1959) və Şestopavlova (1959) da əlavə etmişlər.

Lakin, Qoldin və Şestopavlova, Qrenaj və Beykerdən fərqli olaraq belə hesab edirdilər ki, mikroxovcuqlar homogen strukturlar deyil, bütöv submikroskopik boş silindirlərdir, içərilərindən sorulmaya xidmət edən kanalcıqlar keçir. Bəzi hallarda onlar hüceyrə səthində qrup halında yerləşmişlər. Bütün adları çəkilən müəlliflər, onları intenvis sorulmanı təmin edən aparat hesab edirlər.

Elektron mikroskopiyanın verdiyi məlumatata görə, membranın xarici qatında filamentlər adlandırılan və qliko-kaliksi əmələ gətirən şuayabənzər nazik strukturlar əlaqəlidir. İnsanda bu qat çox yaxşı inkişaf etmiş, qalınlığı 0,1-0,3 mkm təşkil edir. Filamentlər membranla çox möhkəm birləşmişdir. Hətta mukolitik və proteolitik maddələrin təsirində belə çox çətinliklə ondan ayrırlar. Filamentlərdən təşkil olan qatda zəif qəlevili mikrolisaxarıdlar tapılmışdır. Belə ehtimal olunur ki, membran qidalanma təkcə lipoproteinli membranın xarici səthi vasitəsilə deyil, həm də qlıqokaliks-dən kənarda baş verir.

Bağırsaq hüceyrələrinin üst səthindəki universal struktur hesab edilən haşıyeli büküş heyvanat aləmində geniş yayılmışdır. Mikroxovcuqların quruluşunun əsas cizgili sadə-primitiv onurğasızdan tutmuş ali heyvan və insana qədər saxlanılmışdır (Uqolev, 1967).

Katalizatorun əhəmiyyəti ondadır ki, o ilk növbədə aktiv səthi artırır. Bundan başqa katalizatorun işləməsi prosesində maddələrin daşınması zərurəti də onunla əlaqədardır. Bu daşınma o zaman baş verir ki, məsamə molekulun təxminən ölçüsü şəklində olsun. Nəhayət, məsamənin diametri

icəri daxil olan molekulun böyüklük həddini müəyyən edir. Beləliklə, bağırsağın üst səthindəki mikroxovcuqlar onu xüsusi məsaməli katalizatora çevirir.

Haşıyəli büküşün üst səthində baş verən hidrolitik proseslərin həddindən artıq intensivliyi membran qidalanmaya 1-ci dərəcəli əhəmiyyət verməyə imkan verir. Onun bəzi səciyyəvi funksional xassələri ondan asılıdır ki, qidalı maddələrin parçalanması həmin səthdə baş verir. Sorulma də həmin səthdə həyata keçirilir.

Membran qidalanmanı başa düşmək üçün onu bilmək vacibdir ki, həcmə fazalar sərhəddində fərqlər mövcuddur: 1) Üzvi və qeyri-üzvi maddələrin konsentrasiyası, 2) Mühitin PH-i, 3) Molekulun enerjisi, 4) Onların forması, 5) Fazalar sərhəddində molekulların istiqaməti.

Səthlərdə toplanmış fermentlərin bəzi vacib xassələrini bilmək lazımdır. Həll olunmuş halda olan və hidrolizi həyata keçirən fermentlər hüceyrədaxili səthlərə sorularkən polimerizasiyanı da həyata keçirmək qabiliyyətini kəsb edir. Nazik bağırsağın səthində toplanmış fermentlərin xassələri haqqında məlumat çox azdır. Ağ siçovulun nazik bağırsağının səthinə sorulmuş amilazanın aktivliyi həll olmuş fermentlə müqayisədə kəskin surətdə artır.

Boşluq və membran qidalanmanın qarşılıqlı əlaqəsi

Boşluq qidalanmanın köməyi ilə ən əvvəl maddələrin hidrolizi, bağırsağın səthində isə aralıq və sonuncu mərhələ hidrolizi gedir. Şək. 15. Membran qidalanma aralarındaki məsafə 100-dən 200A°-ə yaxın olan mikroxovcuqların səthində gedir. Molekulların ölçüsü haşıyəli büküşün diametrindən böyük olduğundan, onlar membran qidalamaya daxil ola bilmir və boşluq qidalanma ilə müqayisədə qeyri-effektiv nəticə verir.

Qida mədədən bağırsağa keçib, orada parçalan-dıqdan

sonra belə, 10 faiz peptid əlaqələri denaturasiya olunmuş hüceyrə strukturları fermentlərin təsiri üçün əlçatmadır. Belə ki, heyvanların əksəriyyəti çox hüceyrəli və təkhüceyrəli orqanizmlərin toxumasından qida kimi istifadə edirlər, ona görə də qidanın ən əvvəl boşluq həzmi onlar üçün vacibdir. Çünkü, bağırsaq hüceyrələrinin strukturları ilə fermentlər əlaqədədir. Bu qidalanma mərhələsində fermentlərin effektivliyinin məsafədən təsiri çox nəzərə çarpır. Proteolitik və digər fermentlər zədələnmiş toxumanın membranına çox asanlıqla daxil olur və hüceyrə daxilində lokalizə olunmuş substrati hidroliz etmək qabiliyyətinə malikdir. Beləliklə, boşluq qidalanma daha iri qida molekullarının hidrolizi üçün effektiv mexanizm hesab olunur. Membran qidalanma - əsas etibarilə aralıq qidaların hidrolizi üçün effektlidir. Kallloid polisaxaridlər (nişasta, qlikogen) bağırsaq səthində onların məhsullarının natamam hidrolizindən fərqli olaraq demək olar ki, hidroliz olunmur.

Polisaxaridlərin həm borşluqda, həm də bağırsaq səthində xirdalanması pankreas amilazasının təsiri ilə gedir. Haşıyəli büküsədə hidroliz substratın molekulunun ölçüsü büküşün məsamələrinin büküsündən kiçik olduqda mümkün olur. Boşluq və membran qidalanma arasındaki ikitərəfli rabitə təşkil olunmuşdur ki, bu da hər iki mexanizmin maksimal effektivliyini təmin edir: boşluq qidalanma membran qidalanma üçün substratları hazırlayır.

Membran qidalamanın sterilliyi

Nazik bağısağın ximusunda müxtəlif bakteriyalar inkişaf edir ki, onların da konsentrasiyasının 1 ml-də milyondan çox mikrob olur. Bağısağın bakterial florası adı şəraitdə faydalıdır, çünkü o, makroorqanizmlərə lazımlı olan bəzi əvəzedilməz amin turşularının, vitaminlərin daşıyıcısı sayılır. Lakin belə bir sual meydana çıxır. Nə üçün amin turşularının, qlükozanın və digər qidalı maddələrin mənimşənilməsi-

nə makroorqanizmlərin rəqibləri olmurlar?

Bu suala belə cavab vermək olar. Haşiyəli büküşün ultra məsafələrində gedən qidalanmanın son mərhələsində monomerlər yaranır ki, bu da makroorqanizmlərin diffuz yolla qidalanması üçün əlverişlidir. Əgər bağırsağı tutan bakteriyanın ölçüsü (1 neçə mikrom haşiyəli büküşün məsəmələrinin ölçüsü (100-200 Å) ilə müqayisə etsək, onda aydın olur ki, haşiyəli büküşün daha bir mühüm funksiyası da onun özünəməxsus bakterial filtr funksiyasına malik olmasıdır, nəticədə də hidrolizin son mərhələsi mikroblar üçün keçilməz olan haşiyəli büküşdə çox gözəl steril şəraitdə gedir və ona görə də makroorqanizmlərin rəqibi ola bilmirlər (Uqolev, 1961, 1963).

Membran qidalanma və sorma

Haşiyəli büküş eyni vaxtda sorulma və qidalanma funksiyasını yerinə yetirir. Membran qidalanmanın və membran daxili aktiv nəqliyyatın mövcud olması sayəsində bu 2 proses arasında zaman və məkanca sıx əlaqə yaranır. Siçovullarda müxtəlif di və monosaxaridlərin sorulmasının diqqətlə tədqiqindən sonra məlum olmuşdur ki, ekvimolyar qlükoza və maltoza həllədici-lərinin sorulma sürəti demək olar eynidir. Bundan başqa, bağırsağa saxaroza daxil edildikdən sonra qanda heksozanın tərkibinin nəzərə çarpacaq dərəcədə artdığı müşahidə olunmuşdur. Amma ekvimolyar qatılıqlı qlükoza və fruktoza daxil edildikdən sonra bu hadisə müşahidə edilməmişdir. Belə ehtimal olunur ki, fruktozanın nəqliyyatını təmin edən mexanizm həm məkanca və həm də funksional cəhətcə fermentlərlə sıx əlaqədardır ki, bu da fruktozanı saxarozanın hidrolizində azad etmiş olur (Uqolev, 1967, 1968). Semexsin (Semenza, 1967, 1968) işindən məlum olur ki, bir növ daxilində invertaza və qlükozanın nəqliyyatı natrium vasitəsilə aktivləşir.

Membran qidalanmanın müqayiseli fiziologiyası

Dəlillərə əsasən belə fikir söyləmək olar ki, membran qidalanma həddən çox geniş yayılmış və demək olar ki, universal mexanizmdir. Bu qidalanma tipi qidalı maddələrin çevrilməsini çox hüceyrəli heyvanlarda, ali və ibtidailərdə, müxtəlis bir hüceyrəlilərdə və bitkilərdə təmin edir. Membran qidalanma ancaq ali heyvanlarda özünə böyük yer turur. Bvağırsaqlarda xovların olması bu hipotezin onurğasızlara da aid edilməsinə imkan verir. Belə ki, dəyirmi qurdılarda, askarıdlarda hasiyəli büküşün strukturu ali heyvanlarda olduğu kimidir (Təkin, 1959). Sonralar Nasel və b. bağırısaq hüceyrələrinin strukturunu dərindən tədqiq etmişlər. Onlar göstərmişlər ki, hüceyrələrin yuxarı azad səthində xovcuq daha hündür olur. Bu alımların hesablamalarına görə, ayrıca hüceyrənin yuxarı səthində 3500-ə qədər xovcuq vardır ki, bunlarında hesabına o, öz formasının təxminən 75 dəfə artırır.

Membran qidalanma həşəratlarda, amfibilərdə, xərçəngkimilərdə, balıq və quşlarda da tapılmışdır. Qidalalma funksiyalarının ümumi arxitekturasında oxşar cəhətlər müəyyən olunmuşdur. Xüsusən, hidrolizin başlanğıc stadiyası həzmədici boşluqlarda həyata keçirilir, amma sonunca mərhələləri isə-nazik bağırısağın üst səthində və onun hissələrində gedir ki, bunun da ultrastrukturu inkişaf etmiş haşıyəli büküşü xatırladır.

Maya göbələyi hüceyrələrinin üst səthində invertaza lokalizə olunmuşdur ki, onun da fəaliyyəti saxarozanın mənimsənilməsi üçün vacibdir.

Bəzi tədqiqatçılar müşahidə etmişlər ki, müxtəlis bitki hüceyrələrinin protoplastın xarici üst səthində fermentativ aktivlik mövcuddur. Məsələn: Braun (1955) göstərmişdir ki, protoplastın xarici saxarozanın intensiv hidrolizi gedir və qlükoza 2 kateoqlukon turşusuna çevrilir. Maraqlıdır ki, bu prosesin sayəsində izolə olunmuş bitki kökünün sürətlə boy

atmasına imkan yaranır və seqmentin boy atması ilə bərabər protoplastın yuxarı səthinin invertaza aktivliyi də yüksəlir.

Membran qidalanmanın requlyasiyası

XIX əsrin ən böyük nailiyyətlərindən biri də fiziologiya sahəsində I.P.Pavlovun və onun məktəbinin əsas həzm vəzilərinin fəaliyyətinin tənzimi sahəsində apardığı işlərdür.

Məlumdur ki, qida kompozisiyاسının təsiri altında dəyişmələr bağırsaq hüceyrələrindəki müxtəlif fermentlərin də tərkibini dəyişir. Bununla bərabər membran qidalanmanı həyata keçirənlər də dəyişikliyə uğrayır. Diqqəti cəlb edən cəhətdən bir də odur ki, bağırsaq fermentləri hormonların sintezinə stimuledici təsir göstərir (o cümlədən hipofiz və qalaxanabənzər vəzi). Bağırsaq şirəsinin tərkibində hormonların təsir mexanizmi heç də bütün hallarda məlum deyildir. Kortikosterona qarşı müqayisədə göstərilmişdir ki, o invertazanın sintezində induktor sayılır və laktozaya təsir göstərir. Deyl və Kreçmer yeni doğulmuş heyvanlarda apardıqları eksperimentlərində müşahidə etmişlər ki, kortikosteronun daxil edilməsi 2-3 gündən sonra invertaza aktivliyinə gətirib çıxarır. Belə hallarda adı şəraitdə bu yaşda olan heyvanlarda aktivlik müşahidə olunmur. Bu zaman invertazanın kon-sentrasiyası o həddə çatır ki, bu da südlə qidalanmadan təbi qidalanmaya keçidlə əlaqədar təbi induksiya üçün xarakte-rikdir.

Fermentlərin sintezi və paylanması qradientinin dəyişməsinə zəif tənzimedici kimi baxmaq olar. Membran qidalanmada sürətli idarə olunma mövcudluğu haqqında ilk məlumatlar toplanmışdır. Tox heyvanlarda xovların hündürlüyü, ac heyvanlara nisbətən çoxdur. Priselecka və b. (1961) müşahidə etdi ki, destanın xarakteri haşıyəli büküşdə olan qələvi fosfatazanın aktivliyinə təsir göstərir. Buna zəif nizama salıcı kimi də baxmaq olardı, lakin həmin müəlliflər sübut etmişlər ki, yeməkdən bir az sonra qələvi fosfatazaya

qarşı reaksiya bir qədər dolğun forma alır. Yemək aktı orqanizmin müxtəlif funksiyalarına təsir göstərir, haşiyəli büküşün ultrastrukturunu dəyişir və onda lokalizə olunmuş hər hansı bir fermenti aktivləşdirir. Qidada substratın böyüüb və ya kiçilməsi bağırsaq hüceyrələrində müvafiq fermentlərin artıb və ya azalması səviyyəsinin uyğunluğuna gətirib çıxarar.

Beləliklə, achiq bağırsaq fermentlərinə məxsus aktivliyə nəzəraçarpacaq dərəcədə təsir göstərir, həm də yoğun bağırsağın üst səthində pankreatik amilazanı sormaq qabiliyyəti vardır. Amma membran həzmini həyata keçirən müxtəlif fermentlərin aktivliyinin dəyişməsi müxtəlif ola bilər.

Beləliklə, membran qidalanma da mövcuddur və həmin həzmin tənzimində aşağıdakı göstəricilər iştirak edir:

1. Mədə-bağırsaq traktının matorikası, qida maddələrinin ximusdan haşiyəli büküşə keçidinin intensivliyinə nəzarət.

2. Haşiyəli büküşün məsaməsinin böyüklüyü.

3. Mayenin bağırsaq hüceyrələrinin daxilində axma intensivliyi.

4. Ferment qatının tərkibi.

5. Membranın poliarizasiya dərəcəsi.

6. Membranın resorbsiya xassəsi.

Həzm üzvlərinin sorma vəzifəsi

Xarici mühitdən, bədən səthindən və boru şəkilli daxili üzvlərdən müxtəlif maddələrin bir neçə qat hüceyrələrdən təşkil olunmuş mürəkkəb bioloji membrandan qana və ya limfaya keçməsi prosesi sorulma adlanır.

Bütün bioloji membranlar, istər bir, istərsə də bir neçə qat hüceyrədən yaranmış mürəkkəb membran yarımkəciricilik xüsusiyyətinə malikdirlər. Bu isə o deməkdir ki, membran müəyyən maddələri keçirdiyi halda, digərlərini keçirmir. Belə ki, əsas maddələr membrandan keçir, kalloid maddələr isə membrandan keçməyə qadir deyildirlər. Bioloji

membranlar bir tərəfli keçiriciliyə malikdirlər, yəni müəyyən maddələriancaq bir istiqamətdə keçirə bilirlər.

Həzm sistemində gedən sorulma xüsusi fizioloji əhəmiyyətə malikdir. Orqanizm bu yolla özünə lazım olan qida məddələrini mənimşəyə bilir. Sorulma əsas etibarilə nazik bağırsaqlarda gedir. Başqa həzm üzvlərində isə sorulma ya zəif gedir, ya da heç getmir. Məsələn, ağız boşluğununda bəzi dərman maddələri sorulur. Mədədə sorulma çox zəif, cüzi miqdarda baş verir. Burada mineral duzlar, monosaxaridlər, spirt və su çox az miqdarda sorulur, 12 barmaq bağırsaqda da sorulan maddələrin miqdarı çox deyildir. E.S.Londonun təcrübələri göstərmişdir ki, burada sulu karbonların 53-63 faizi zülal və yağların az hissəsi sorulur, 12 barmaq bağırsaqda sorulan zülalin miqdarı buraya həzm şirələri ilə daxil olan zülalin miqdardından az olur.

Normal fizioloji vəziyyətdə yoğun bağırsaqlarda da qida maddələrinin sorulması zəifdir. Çünkü, qida maddələrinin əksər hissəsi nazik bağırsaqlarda sorulur. Yoğun bağırsaqlarda tez parçalanan və asan mənimşənilən maddələr sorulur. Buna əsaslanaraq bəzi patoloji hallarda asan mənimşənilən qida maddələri imalə vasitəsilə yoğun bağırsağa yeridilir. Ancaq bu üsulla insanın uzun müddət yaşamasını təmin etmək mümkün olur. Normal fizioloji halda yoğun bağırsaqlarda bir gün ərzində 0,4-0,5 l su sorulur. Yoğun və ya nazik bağır-saqlarda su sorulması prosesinin pozulması orqanizm tərəfindən su itkisinin baş verməsinə səbəb olur.

Sorulma nazik bağırsaqlarda intensiv gedir. Güman edilir ki, burada sorulma 1 saat ərzində 2-3 litrə çatır. Buna səbəb isə nazik bağırsaqlarda xovların olmasına, hər bir xov arteriya, vena və limfa damarına malikdir. Xova daxil olan arteriya onun zirvəsinə qədər çatır və burada onun bir hissəsi kapilyar toruna keçir, digər məhsul isə birbaşa əsas vena ilə arteriya-vena əlaqəsi yaradır. Xovun məkəzində, arteriya ilə vena arasında limfa kapilyarı yerləşir. Xovun daxilidə meysner toru ilə birləşən zəif saya əzələ və sinir şəbəkəsi yer-

laşır. Meysner toru selikli və selikaltı qışalar arasında sinir yolu yaradır və xovlara liflər göndərir.

Sorulma gedən membran haşiyəli epitel adlanan hüceyrələdən təşkil olunmuşdur. Bu hüceyrələr silindr şəkilli olub, diametrləri 8 mk, hündürlükleri 25 mk-a qədər olur. Elektron mikroskopu altında bu hüceyrələr qalınlığı 1-3 mk olan haşiyə şəklində görünür ki, epitel öz adını elə buradan götürmüştür. Elektron mikroskopunun köməyi ilə müəyyən edilmişdir ki, bu haşiyə nazik, sap şəkilli adacılardan-mikroxoalardan təşkil olunmuşdur. Bir hüceyrə səthində 1500-3000 mikroxov olur. Bunların daxilində mikrokanalçıqlar keçir. Hər bir mikroxovun hündürlüyü 1-3 mk, diametri 0,08 mk-ə çatır. Onların mövcudluğu selikli qışanın sorma səthini 500 m^2 -a qədər artırır.

Müxtəlif maddələrə qarşı nazik bağırsağın müxtəlif nahiyləri fərqli sorulma intensivliyinə malikdir. Məsələn: nazik bağırsağın yuxarı hissəsində şəkər suya nisbətən, aşağı hissəsindən əksinə, su şəkərə nisbətən intensiv sorulur. Eləcə də nazik bağırsağın aşağı hissəsində məhlul suya nisbətən tez sorulur.

Bağırsağın daxili səthi insanda təqribən $0,65\text{m}^2$ -a qədərdir. Ancaq səthdə Kerrinq büküşlərinin olması və selikli qışanın külli miqdarda xovlarla əhatə olunması (1mm^2 -da 18-40) sayəsində bağırsağın ümumi səthi $4-5\text{m}^2$ -a çatır.

12 barmaq bağırsaqdan aşağı bütün nazik bağırsağı çıxarılmış heyvan tezliklə ölürlər. Çünkü maddələr əsasən nazik bağırsağın qeyd olunan şöbələrindən qana sorulur. Əgər eksperiment zamanı nazik bağırsağın müəyyən hissəsinin selikli qışası zədələnərsə və ya sodium-florid vasitəsilə zəhərlənərsə bu hissədə sorulma prosesi kəskin pozulur. Tədqiqatlar göstərmişdir ki, sorulma selikli qışanın epitelinin normal fizioloji funksiyası ilə əlaqədardır.

Sorulmanın mexanizmi məsələsini öyrənərkən fiziolqlar hər şeydən əvvəl üzvi və qeyri-üzvi mənşəli membranlarda baş verən analoji mexanizmləri tədqiq etmişlər. So-

rulma posesinin izahında 2 mexanizm: (süzülmə və diffuziya) bundan başqa, membran müxtəlif maddələr üçün müxtəlif keçiriciliyə malik olduğundan osmos hadisəsi göstərilir. Ancaq təkcə fiziki-kimyəvi təcrübələr sorulmayı izah edə bilmir.

Süzülmənin mexanizmi müəyyən mexaniki təzyiq nəticəsində membrandan keçməsindən ibarətdir. Bağırsaqda mexaniki-hidrostatik təzyiq yaranan bəzi xüsusiyyətlər vardır: bağırsağın peristaltikası, xovlərin sorucu hərəkəti və s. starlıq göstərmişdir ki, hidrostatik qüvvələr sorulmayı təmin edə bilməz.

Sorulma elə bir mürəkkəb fizioloji prosesdir ki, bu zaman müxtəlif maddələr bağırsaq divarının epitel membranından keçərək qana və ya limfaya daxil olur. Membranın birtərəfli keçiriciliyi nəticəsində bu maddələr eks istiqamətdə, yəni qandan və limfadan bağırsaqlara keçə bilmir. Yalnız bəzi ionla, əsasən Na və K ionları hər 2 istiqamətdə keçir.

Sorulmanın fiziologiyası maddələr mübadiləsi və xovların hərəkəti ilə sıx əlaqədardır. Bu biokimyəvi və fizioloji proseslər də öz növbəsində sinir sisteminə tabedir.

Sorulma bağırsaq divarının saya əzələlərinin mexanik yığılması nəticəsində bağırsaqda yaranan hidrostatik təzyiqdən asılıdır. Tədqiqatlar göstərir ki, bağırsaqda təzyiqin 8-10 mm civə sütunu səviyyəsinə qədər artması xörək duzu məhlulunun 2 dəfə sürətli sorulmasına səbəb olur. Lakin təzyiqin 80-100 mm-ə qədər artması bağırsaq divarındaki xovların və qan damarlarının sıxlaması ilə nəticələnir ki, bu da sorulmanın tam dayanmasına səbəb olur.

Sorulma prosesində osmos və diffuziyanın əhəmiyyəti böyükdür. Ancaq bunların sorulmada rolü dəqiq müəyyən edilməmişdir. Çünkü, bioloji obyektlərdə osmos təzyiqinin özü müxtəlif faktorlardan asılıdır. Hipotonik məhlullardan suyun sorluması osmos qanunlarına görə izah edilir. Lakin, mövcud olan eksər faktlar sorulmanın süzülmə, diffuziya və

osmosun sadə prosesləri ilə izahını rədd edir. Heyvanın bağırsağına qandakı miqdarına görə zəif qatılıqlı qlükoza məhlulu yeridildikdə qlükoza sorulur. Eləcə də bağırsağa NaCl duzunun izotonik məhlulu yeridildikdə duz suya nisbətən tez sorulur və məhlul hipotonik olur.

Öz tədqiqatlarında suyu və duzların sorulmasını izotop indikatorlar vasitəsilə öyrənən alimlərdən İngrem və Vişer göstərmişlər ki, bağırsaqlarda suyun sorulması diffuziya və osmos prosesləri ilə birlikdə olduğundan 100 dəfə tez gedir. Əgər bağırsaq epiteli sodium-florid vasitəsilə zədələnmışsə sorulma bütünlükə osmos və diffuziya qanunlarına tabe olur və kəskin pozulur. Bu zaman qandan bağırsala yerdilən məhlulun qatlığı və osmos təzyiqinin bərabərləşməsi müşahidə olunur. Normal fizioloji hallarda bu nadir hadisədir.

Göstərilən faktlardan aydın olur ki, bağırsaq epitelinə təkcə yarımkərıcı membran kimi yox, həm də müəyyən fizioloji iş görən bir orqan kimi də baxmaq lazımdır. Sorulma prosesi bağırsağın selikli qişasının epithel hüceyrələrinin maddələr mübadiləsi ilə əlaqədardır. Bu sorulmanın temperaturdan və oksigenin miqdardından asılılığında da zəifləyir. Enerji mübadiləsini pozan zəhərlər sorulmanın da pozulmasına səbəb olur.

Sorulma prosesində iştirak edən faktorlardan biri də xovların saya əzələ liflərinin yıgilmasıdır. Onlar yıgilarkən özündən qan və limfanı sıxışdırıb çıxarır, boşalarkən bağırsaqda həll olmuş maddələr sorulur. Bu hərəkətlər müxtəlif olur. İtin qidalanmasından sonra xovların hərəkəti 2-4 saat davam edir. Bu zaman bütün xovlar eyni zamanda deyil, qruplarla hərəkət edirlər. Güclü qıcıqlar zamanı isə bütün xovlar hərəkətə gəlir.

Xovların hərəkəti sorulmanın yeganə mexanizmi deyilir. Belə ki, xovlar iflic edildikdə də sorulma prosesi davam edir. Xovlarda qapaqcıqların olması sayəsində limfa yenidən eks istiqamətdə, yəni xovların limfa damarlarına tərəf

axa bilmirlər. Xovların hərəkəti nəticəsində mərkəzi limfa damarlarının sorma təsiri yaranır. Müxtəlif heyvanlarda xovların hərəkətinin mikrokinemotoqrafiya üsulu ilə öyrənilməsi göstərmüşdir ki, bu hərəkət yalnız yedizdirilmiş heyvanlarda müşahidə edilir. Ac heyvanlarda isə bu hərəkəti süni qıcıqlandırmalar zamanı, məsələn, selikli qişanın iynə ilə qıcıqlandırılması zamanı almaq olar. Xovların yiğilmasına səbəb olan qıcıqlandırıcılar müxtəlif maddələr ola bilər. Bunalar arasında bağırsaqlarda normal həzm prosesi zamanı yaranan maddələr, məsələn, zülalların parçalanma məhsulları – peptidlər, alanin, leysin, öd turşusu, qlükoza və s. xüsusi yer tutur.

12 barmaq bağırsağın selikli qişasında xovların hərəkətini təmin edən xüsusi hormon-villikinin hazırlanır. Xovların hərəkətinin humoral yolla tənzimi belə bir təcrübə təsdiq edir: ac itin qan damarına başqa bir tox itin qanının yeri dilməsi xovların hərəkətinə səbəb olur. Güman edilir ki, xovların saya əzələlerinin yiğilması selikaltı təbəqədə yerləşən meysner sinir toru ilə tənzim edilir.

Sinir sistemi bütünlükə sorulma prosesinə və bağırsaq hüceyrələrinin keçiriciliyinə tənzimedici təsir göstərir. Müəyyən edilmişdir ki, sorulma prosesi beyin qabığı tərəfindən tənzim edilir. Saponin bağırsağın epitel hüceyrələrinin keçiriciliyini dəyişməklə qlükoza və suyun sorulmasını gücləndirir. Saponini şərtsiz qıcıqlandırıcı kimi qəbul edib, onun orqanizmə yeridiləcəyi əvvəlcədən xəber verildikdə belə, qlükoza və suyun sorulmasını gücləndirir. Bununla beyin qabığının tənzimedici rolü sübut edilmişdir. Bu refleks şərti refleks fəaliyyətinin qanununa uyğundur: onu söndürmək və yenidən yaratmaq mümkündür.

Qlükoza və suyun sorulmasına zəiflədici təsir göstərən şərti reflekslər də yaratmaq mümkündür. Bu zaman şərtsiz qıcıqlandırıcı kimi monoyodsirkə turşusundan istifadə edilir. Bu turşu sorulmaya ləngidici təsir göstərir. Yəqin ki, beyin qabığından gələn impulslar bir sıra mərkəzi və perife-

rik sinir lifleri vasitəsi ilə bağırsaq divarının keçiriciliyinə təsir göstərir.

Zülalların parçalanma məhsulları nazik bağırsaqlarda sorulur. Bu məhsulların kimyəvi təbiətini öyrənmək üçün E.S.Londonun metodundan istifadə edilir: qan damarına xüsusi kanyula (şüşə boru) qoymaqla həzm prosesində istənilən momentdə qanın kimyəvi tərkibini müəyyən etmək olar. Bu metod anqastomik metod adlanır. Bu metodun köməyi ilə aparılan tədqiqatlar vasitəsi ilə müəyyən edilmişdir ki, həzm zamanı qapi venasında amin turşularının miqdarı artır. Bu, Abelin vividiffuziya metodu vasitəsi ilə sübut edilmişdir. Bu zaman qapi venasının mərkəzi və perifekrik şaxələrinə, iliq duz məhlulu ilə dolu boruya birləşdirilmiş, kanyula qoyulur. Qan periferik şaxədən çıxıb, buradan keçərək mərkəzi şaxəyə daxil olur. Qanda olan bəzi maddələr, məsələn, amin turşuları, qlükoza və s. ətraf mühitdəki duz məhluluna diffuz edir. Bu üsulla həzm zamanı zülal qəbulundan sonra ətraf mühitdəki duz məhlulundan bir neçə qram amin turşusu almaq mümkündür.

Amin turşularının nazik bağırsaqda sorulması sulu karbon və fosfor mübadiləsini zəiflədən bəzi maddələrin, məsələn, dinitrofenolun təsirindən pozulur. Bu onu göstərir ki, amin turşularının bağırsaq səthindən qana keçməsi «aktiv nəqliyyat» prosesidir. Yəqin ki, amin turşularının sorulması prosesində onların fosforlaşması baş verir. Amin turşusu məhluluna ATF turşusu və qeyri-üzvi fosforun əlavə edilməsi sorulmanı gücləndirir. Qəbul edilmiş heyvan mənşəli zülalın 95-80 faizi həzm edilir və sorulur.

Sulukarbonlar qana başlıca olaraq qlükoza və salantzoza, çox cüzi miqdarda isə fruktoza və pentoza şəklində sorulurlar. Başqa maddələrdən fərqli olaraq sulu karbonlar 12 barmaq bağırsaqda intensiv, nazik bağırsaqların digər şöbələrində nisbətən zəif sorulur. Bağırsağa qlükoza yeridildikdə, qapi venasında onun miqdarı 2-3 dəfə artır. Qana qlükoza və galaktozanın daxil olmaması bağırsaq epitelinin «ak-

tiv nəqliyyat» xüsusiyyətinin nəticəsidir. Qlükoza və qalaktoza başqa şəkərlərə nisbətən intensiv, hətta qatılıq qradientinin əksinə, yəni bağırısaqda onların qatılıqları qandakına nisbətdən az olduqda belə sorulurlar. Heyvanın bağırısağının selikli qişasını monoyodasetat və ya 2,4 dinitrofenol ilə zəhərləməklə sulukarbon mübadiləsi və onların fosforlaşması prosesi pozularsa qlükozanın sorulmasının zəifləyir. Pentozanın sorulmasında isə osmos və diffuziya qanunlarına uyğun olaraq heç bir dəyişiklik yaranmır. Belə güman edilir ki, sorulma prosesində qlükoza və qalaktoza fermentativ fosforlaşma prosesinə uğrayırlar.

R.O.Faytelberq öz təcrübələri ilə müəyyən etmişdir ki, sulu karbonların nazik bağırısaqlarda sorulması mədəaltı vəzin hormonu-insulin vasitəsilə stimulə edilir. Belə ki, insulin orqanizmin sulu karbon mübədiləsinə təsir edərək, qanda qlükozanın miqdarını azaldır. B vitamini çatmadıqda qlükozanın sorulması zəifləyir.

Heyvanlar üzərində nişanlanmış atomların C¹⁴ istifadə etməklə aparılan təcrübələr göstərmışdır ki, həzm sisteminde orqanizmə daxil olan yağın bəzi göstəricilərə görə 75 faizi, başqa göstəricilərə görə 30-45 faizi parçalanır. Bu zaman triqliseridlər mono, diqliseridlərlə və sərbəst yağ turşularına parçalanırlar. Nazik bağırısaqlarda yağ turşularının duzları, mono və diqliserillər, bəzən parçalanmamış neytral yağlar, yəni triqliseridlər də sorulur. Triqliseridlər yalnız kiçik yağ damlalarından ibarət olan emulsiyaya çevrilidikdən sonra sorlu bilirlər. Emulsiyalışma prosesi öd turşusu və yağın parçalanma məhsullarından (monoqliserid, yağ turşusu duzları) ibarət mürəkkəb kompleks birləşmələrin təsiri altında gedir. Emulsiyalışmış triqliseridlər bağırısaq xovları tərəfindən limfaya sorulur. Yağ turşuları, mono və diqliseridlər bağırısağın epitelindən keçdiqdən sonra onların bir hissəsi neytral yağı resintez edir, digər hissəsi isə fosfolipidlərin sintezində istifadə olunur.

Neytral yağ əsasən limfaya sovrulur. Ona görə də

yağlı qida qəbul etdikdən 3-4 saat sonra limfa damarları südü xatırladan maddə ilə dolur. Buna baxmayaraq əger itdə və ya pişikdə döş limfa axacağı bağlansa belə, yağların sorulması yenə də baş verir. Normal halda qana sorulan yağın ancaq kiçik bir hissəsi daxil olur. Bu yağ turşularının qliseridlərinin bir-biri ilə yaratdıqları qısa sulu karbon zəncirindən ibarətdir.

Bağırsaqlara su qida və həzm şirələri ilə daxil olur. Buraya 1 l-ə qədər selik; 1,5-2,5 l mədə şirəsi; 0,5-0,75 l öd; 0,7-1 l mədəaltı vəzin şirəsi və 1-2 l bağırsaq şirəsi, cəmi 6-7 l maye daxil olur. Bu miqdara gündəlik su rasionu da (təqribən 2-2,3 l) aiddir. Bağırsaqdan isə nəcis vasitəsi ilə cəmi 150 ml, su xaric olur. Qalan miqdar isə bağırsaqlardan qana sorulur.

Suyun sorulması mədədən başlayır, nazik və yoğun bağırsaqlarda intensiv gedir. Bəzi tədqiqatçılar ağır suyun (D_2O) sorulmasını öyrənmişlər. Ağır suyu mədəyə və ya nazik bağırsağa yeritməklə öyrənmişlər ki, nazik bağırsaqlarda sorulma mədəyə nisbətən təqribən 10 dəfə intensiv gedir. Göstərilmişdir ki, 50 ml ağır suyun nazik bağırsağa daxil edilməsindən 10 dəqiqə sonra onun 95 faizi sorulur.

Suda həll olunmuş K, Ca-nun xloridləri və fosfatları da başlıca olaraq nazik bağırsaqlarda sorurlar. Bu prosesə göstərilən duzların orqanizmdə miqdarı təsir göstərir. Belə ki, qanda Ca-un miqdarı azaldıqda onun sorulması normaya nisbətən daha intensiv gedir.

Bağırsaqlardan qana sorulmuş maddələr (zülal və sulukarbonların parçalanma məhsulları) qan vasitəsi ilə qara ciyərə gətilir və burada bir sira mürəkkəb kimyəvi dəyişmələrə uğrayırlar. Qaraciyərin bu vəzifəsi mühüm fizioloji əhəmiyyətə malik olub, Ekk üsulu ilə operasiya edilmiş, yəni qapı venasını qaraciyərdən ayırıb, aşağı boş venaya birləşmiş heyvanlarda müəyyən edilmişdir. Bu əməliyyatdan sonra yiğilan qan qaraciyərdən keçmədən qan dövranına daxil olur. Bu operasiya nəticəsində heyvan ölürlər. Ölümün səbəbi

isə orqanizmin zəhərlənməsidir. Normal halda parçalanma nəticəsində alınan zəhərli maddələr qaraciyerdə zərərsizləşdirilir.

Qaraciyerin qoruyucu funksiyası qanda olan zəhərli maddələri zərərsizləşdirməkdən ibarətdir. Məsələn, yoğun bağırsaqlardan qana indol, skatol, fenol kimi zəhərli maddələr sorulur. Bu maddələr qaraciyerdə oksidşiləşərək kü-kürd və qlükuron turşuları ilə birləşib zərərsiz efir-kükürd və cüt qlükuron turşularına çevrilirlər.

Qaraciyerdə gedən zərərsizləşdirici proseslər qoruyucu sintez adlanır. İtin bağırsağından götürülmüş ekstraktın perifetik qan damarlarına yeridilməsi heyvanın zəhərlənməsinə səbəb olur. Halbu ki, bu ekstrakt qapı venasına yeridildikdə zəhərlənmə baş vermir. Bu tədqiqat qaraciyerin qoruyucu vəzifəsini bir daha sübut edir. Qaraciyər aşağıdakı funksiyaların yerinə yetirilməsində də iştirak edir. 1) Qaraciyər qanın tərkibində olan albumin, fibrinogen, qlobulin zülalını, 2) Protrombin fermentini, 3) Qanın laxtalanmasının qarşısını alan heparin maddəsini, 4) A, D vitaminlərini sintez edir, 5) Ana bətdində qan yaradıcı funksiyani yerinə yetirir. 6) Artıq zulah şəkərə çevirir, 7) Artıq şəkəri qlikogenə çevirir, 8) Zülalların parçalanma məhsulu amonyakı sidik cövhərinə çevirir, 9) Qaraciyər öd sintez edir və s. Ümumiyyətlə, qaraciyər orqanizmdə 40-dan çox fizioloji funksiyaların yerinə yetirilməsində iştirak edir.

Həzmin yaş xüsusiyyətlərinin əsas göstəriciləri

Müasir elmdə böyümə, inkişaf və onun yaş hüdudları-nı tam əhatə edə bilən qəbul olunmuş təsnifat yoxdur. Aşağıdakı cədvəldə insan ontogenezinin I-Antenatal, II-internatal, III-postnatal yaş dövrləri verilmişdir.

İnsanda yuxarıda qeyd edilən yaş dövrlərinə uyğun olaraq müşahidə olunan inkişaf prosesi həm də həzm üzvlərinin morfo-funksional dəyişilməsində özünü göstərir.

Kitabın 1-2-ci fəsillərində həzm sisteminin ontogenezi və filogenezi haqqında məlumat verilmişdir. Həzm sisteminin postnatal inkişafı uyğun yaş xüsusiyyətləri ilə qısa olسا da aşağıda tanış ola bilərsiniz.

Ağız boşluğunda həzmin yaş xüsusiyyətləri: ağız boşluğu həzm borusunun qapısı olmaqla sümük əsası olan yeganə həzm üzvüdür. Burada dil və dişlər yerləşir. O, həm dad, həm də nitq funksiyasını yerinə yetirir. Dişlər qidalanı xırda- layır, həm də sözlərin tələffüzündə iştirak edir. Yeni doğulmuş uşaqların ağız boşluğu nisbətən kiçik olur.

Cədvəl 16

İnsan ontogenezinin dövrləri

I Antenatal	II İnterna- tal	III Postnatal
<p>1. Herminal və ya xüsusi rüseyin mərhələsi (1 həftə)</p> <p>2. Embrion dövr (5 həftə) iki fazaya: a) histotrof qidalanma, b) sarihq qan dövranı.</p> <p>3. Fərdi inkişafın neofetal dövrü (2 həftədə).</p> <p>4. Fərdi inkişafın fetal dövrü (32 həftə): Dölnün a) hemotrof, b) amino-trof qidalanma dövrləri.</p>	<p>Doğuşun başlanmasından göbək ciyəsi kəsilənə qadər keçən dövr əhatə edir.</p>	<p>1. Yeni doğulma və ya çaga dövrü.</p> <p>2. Südəmər dövr (10 gündən-1 il).</p> <p>3. İlkincı uşaqlıq (1-3 il).</p> <p>4. Birinci uşaqlıq (4-7 il).</p> <p>5. İkinci uşaqlıq 7-11 yaş (oğlanlar), 8-11 yaş (qızlar).</p> <p>6. Yeniyetmə 13-16 yaş oğlanlar, 12-15 yaş qızlar.</p> <p>7. Gənclik dövrü 17-21 yaş oğlanlar, 16-21 yaş qızlar.</p> <p>8. Yetkin yaş I dövr 22-35 yaş, kişilər 22-35 yaş qadınlar.</p> <p>9. Yetkin yaş II dövr 36-60 yaş kişilər, 36-55 yaş qadınlar.</p> <p>10. Ahıl yaş 61-47 yaş kişilər, 56-74 yaş qadınlarda.</p> <p>11. Qocalıq dövrü 75-90 yaş.</p> <p>12. Uzun ömürlük dövrü 90 yaşdan sonra.</p>

Aşağıda yaş dövrlərinə uyğun olaraq dişlərin inkişafı 3 nömrəli cədvəldə verilmişdir.

Süd və daimi dişlərin çıxma vaxtı

Dişlərin adı	Dişlərin çıxma vaxtı	
	süd	daimi
Orta kəsici	6-8 aylar	7-7,5 yaş
Yan kəsici	7-10 aylar	8-9 yaş
Köpək	14-18 aylar	10-12 yaş
Birinci kiçik aži dişi	12-14 aylar	10-11 yaş
İkinci kiçik aži dişi	20-30 aylar	11 yaş
Birinci böyük aži dişi	--	6-7 yaş
İkinci böyük aži dişi	--	12-14 yaş
Üçüncü böyük aži dişi	--	17-25 yaş

Cədvəldən göründüyü kimi uşaqların dişləri iki mərhələdə inkişaf edir. İlk mərhələdə 2 yaşa qədər 20 ədəd süd dişi, 6-7 yaşından 14-15 yaşa qədər daimi dişlər çıxır. Lakin ağıl dişləri 17-25 yaşına qədər çıxır.

Ağız suyu vəzilərinin inkişafı rüseyimin 3-cü əmmə və udma aktları isə rüseym inkişafının 5 aylığından başlayır.

Ağız suyunun miqdarı yeni doğulmuş uşaqlarda gün ərzində dəqiqədə 0,01-0,1 ml, 11-12 yaşlarda 800 ml; yaşılı insanlarda isə 1-1,5 l ifraz edilir. Qocalarda isə onun miqdarı azdır. Südəmər körpələrdə ağız suyunda maltaza fermenti olmadığı üçün karbohidratlar, disaxarıdlar qədər parçalana bilər.

Yemək borusu - yeni doğulmuş uşaqlarda 10-11 sm, 2 yaşında 14 sm, 5 yaşında 16 sm, 10 yaşında 18 sm, 15 yaşında 19 sm, yaşılıarda 25 sm olur. Yemək borusunun selikli qişası uşaqlarda böyüklərə nisbətən çox zəifdir.

Mədə - yeni doğulmuş uşaqlarda ilk 12 ay ərzində mədənin sürətlə böyüməsi müşahidə olunur. Mədənin həcmi 7 sm³-dən 300 sm³-dək artır. Mədənin forması 1,5 yaşa qədər dairəvi, 2-3 yaşında armudvari, 7 yaşından sonra yaşıllara məxsus kissə forması alır. Əzələ qişası da uşaqlarda zəif inkişaf edir. Vəz epitelinin əsas hüceyrələri yaxşı inkişaf etmir. Hüceyrə diferensasiyası 7 yaşa qədər davam edir. Cinsi yetişkənlilik dövründə isə bu inkişaf başa çatır. Yeni doğulmuş körpənin (10 günə qədər olan vaxt) mədəsində xlorid turşusu olmur, südəmər (10 gündən 1 ilə qədər) dövründə isə

az olur. Pensinə nisbətən, süd zülalanı parçalayan ximozin fermenti çox və həm də ondan aktiv olur. Ana südü inək südündən tez həzm olunur. Süd qidasından qarışq qidaya keçən dövrlərdə (6 ayından sonra) mədə şirəsində xlorid turşusunun miqdarı artır, bu isə pensinin fəallığının artmasına səbəb olur.

Yeni doğulmuş uşağın mədə şirəsinin tərkibində pensin, ximozin, lipaza, süd turşusu və birləşmiş formada xlorid turşusu olur. Turşuluq zəif olduğu üçün ancaq südün tərkibində olan zülalı həzm edə bilir. Ximozinin fəallığı (südü cürdən) birinci aya nisbətən, ilin axırında 16-32 vahiddən, 256-512 vahidə qədər çoxalır. Lipaza fermenti süddə ollan yağın 20 faizini parçalayır. Lakin, bu prosesi ananını südündə olan lipazada kömək edir. Yaşa uygun lipazanın fəallığı 10-12-dən, 35-40 vahidə qədər artır. Südəmər körpədə polisaxaridlərə qədər parçalanır. Parçalanma məhsulları südəmər körpədə mədədən qana və limfsaya sorulur. Yaşlı insanlarda isə mədədə sorulma, bağırsaqlara nisbətən çox zəif gedir. Uşaqlarda ana südü 2,5-3 saatə, inək südü 3-4 saatə, qidanını tərkibində zülal və yağı çox olduqda 4,5-6,5 saatə həzm olunur.

Bağırsaqlar - qida mədədən bağırsağın ilk şöbəsi onikibarmaq bağırsağına keçir. Burada mədəaltı vəzi və qaraciyərin öd axarları açılır.

Onikibarmaq bağırsaqda mədəaltı vəzə, bağırsağın özünün şirəsinin və ödün təsirilə qida əhəmiyyətli dərəcədə həzm olunub qana və limfaya sorulur. Mədəaltı vəzin çəkisi yeni doğulmuş uşaqlarda 3,1 qram, 2-4 yaşında 21,4 qram, 7-14 yaşlarında 47,5 qram, 20-30 yaşında 90,9 qram, 40-50 yaşında 104,0 qram olur, qocalarda isə vəzin çəkisi tədricən azalır. Onikibarmaq bağırsaqdan qida kütləsi nazik bağırsağın acı, qalça şöbələrinə, oradan isə yoğun bağırsağa daxil olur, burada lazımlı maddələr qana və limfaya sorulur, çöküntü məhsulları isə kal şəklində düz bağırsaqdan analdəlik vasitəsilə xaricə tullanır. Nazik bağırsağın uzunluğu 5-6 m,

yoğun bağırsağın uzunluğu 1,5-2 m-ə qədər olur. Uşaqların yoğun bağırsaqlarında bakteriya-lar tərəfindən B qrupu və K vitamini sintez olunur.

Bağırsaqlar uşaqlarda böyüklərə nisbətən uzun olur. Belə ki, yaşlı adamlarda bağırsaq bədəndən 4-5 dəfə uzun olduğu halda, uşaqlarda 6 dəfə uzun olur. Bu xüsusən uşaqların qarışiq qidaya keçməyi ilə əlaqədar olaraq 1-3 və 10-15 yaşlarında daha intensiv gedir.

Yeni doğulmuş uşaqlarda qaraciyər 150 qram olub, onun çəkisi 8-10 ayında iki dəfə artır, 14-15 yaşında 1,3 kq, yaşlıarda 1,5 kq qədər olur.

Ödün ifrazı 3 ayından başlayaraq yaşıla əlaqədar artır və sutka ərzində onun miqdarı 1-1,5 l-ə çatır. İnkişaf dövrlərində nəinki bağırsaqların uzunluğu, həm də selikli qışada olan xovların, haşiyəli hüceyrələrin miqdarı artır, qocalıqda isə tədricən azalır.

İşiq mikroskopunda çox çətinliklə müşahidə olunan xovlar və onların mikroxovcuqlarının uşaqların və yaşlıların qida kütləsini mənimseməsində əhəmiyyəti çox böyükdür: 1) sorma səthini artırıb $300-500 \text{ m}^2$ çatdırır. 2) mikroxovcuqların arasında çoxlu miqdarda fermentlər olur, həmin fermentlərdən bağırsaq boşluğununa çox az miqdarda daxil olur. Buna görə də bağırsaq divarının epitelinin, yəni mikroxovcuqların arasında fermentlərin qatılığı yüksək olduğu üçün əsas həzm prosesi bağırsaq boşlığında deyil, məhz mikroxovcuqların arasında bağırsaq epiteli divarında gedir. Buna görə də belə tip həzmə divarönü, membran və ya temas həzmi deyilir.

Bu tip həzm orqanizm üçün həm də ona görə çox əhəmiyyətlidir ki, bağırsaqda olan mikroblar mikroxovcuqların arasında olan məsamələrə nisbətən çox iri olduqları üçün oraya daxil ola və həm də orada həzm olunmuş qidanı mənimseməyə bilmirlər. Əgər mikroblar oraya daxil olub, aradakı qidanı mənimsəyə bilsəydilər, onda qana çox az miqdarda həzm olunmuş qida sorulardı.

Həzm üzvləri sisteminin əsas fizioloji göstəriciləri

1. Şirinlik hissinə məruz qalan reseptorlar dilin ucunda daha çox olur.
2. Ekk fistulası: Qapı venası ilə aşağı boş vena arasında yaradılan anastomoza deyilir.
3. Şor və turş hissiyatına məruz qalan reseptorlar dilin əsasən kənarında yerləşir.
4. Dad məməciklərində yerləşən sinir ucları ilə duylur.
5. Açı dadi qəbul edən reseptorlar dilin əsasında yerləşirlər.
6. Yaşlı şəxslərin həzm vəziləri gündə 10 l şirə ifraz edir.
7. Fermentlərin fəallığına temperatura, pH, duzlar həzm məhsullarının qatılığı təsir göstərir.
8. Beyinə keçiridilmiş elektrodlar vasitəsilə hipotalamusu qıcıqlandırıqdə heyvanların qidalanma reaksiyasına səbəb olur (Heyvanın ağızı suylanır, qidaya tərəf hərəkət edir). Hipotalamusun lateral nüvəsində acliq mərkəzi, ventromedial nüvəsində toxluq mərkəzi yerləşir.
9. Anadangəlmə reflektoru tüpürcək mərkəzi uzunsov beyində yerləşir.
10. Parasimpatisik təbil siniri külli miqdarda duru tüpürcək ifrazına səbəb olur.
11. Çənəaltı, dilalı, tüpürcək vəzilərini innervə edən təbil sinirlərinin uclarından asetilkolin mediatoru ifraz olunur.
12. Ektomiya – hər hansı orqanın cərrahi yolla çıxarılması.
13. Təbil siniri çənəaltı, dilaltı tüpürcək vəzilərinin qan damarlarını genəldir. Atropin alkonolondi genəlmış qan damarları büzmədən tüpürcəyin ifrazını dayandırır.
14. Simptiak sinirlər tüpürcək vəzilərinin qan damar-

larını büzür.

15. Dil-udlaq sinirinin tərkibində olan parasimpatik sinir lifləri qulaqdibi tüpürcək vəzilərini innervasiya edir.

16. Ətə qarşı çənəaltı tüpürcək vəzi qulaqdibi vəzə nisbətən çox tüpürcək ifraz edir.

17. Yaş qidalara nisbətən quru qidalara (ət və çörək tozu) qarşı daha çox tüpürcək ifraz olunur.

18. Tüpürcək qanın plazmasına nisbətən hipotonik məhluldur.

19. İnsanın süd dişləri 20, daimi dişlər isə 32-dir.

20. Yaşlı şəxslərin mədə vəziləri gündə 2-3 l mədə şirəsi ifraz edir.

21. Ətə daha çox turş mədə şirəsi ifraz olunur.

22. Ət suyu, tərəvəz və kələm şirəsi mədə vəzilərinin şirə ifrazına güclü oyandırıcı təsir göstərilər.

23. 200 qram çörək yedikdə 10 saat, 200 qram ət yedikdə 8 saat müddətində mədə şirəsi ifraz olunur. Mədə vəziləri lap çox ətə, lap az südə şirə ifraz edirlər.

24. Mədə şirəsinin bir litrində 110-140 m-ekv sərbəst turşu, 120-165 m-ekv ümumi turşu vardır.

25. Bir litr mədə şirəsində 100-ə qədər leykosit olur.

26. Çörək yedikdə mədə şirəsinin tərkibində fermentlərin miqdarı da artır.

27. Asetilkolin mədə vəzilərinin sekresiyasına oyandırıcı təsir göstərir.

28. Yağlar mədə şirəsi ifrazını tormozlayır.

29. Yemək zamanı papiroş çəkdikdə mədə vəzilərinin şirə ifrazı tormozlanır.

30. Mədənin selikli qışası sidik cövhəri, sidik turşusu, kreatin ekskresiya edir.

31. Yaşlı adamın mədəaltı vəzi 1,5 l pankreas şirəsi ifraz edir.

32. Pankreas şirəsi qanın plazmasına nisbətən izotonikdir.

33. Pankreas şirəsinin PH 7,5-8,0 arasında tərəddüb edir.

34. Ətə daha çox qələvi pankreas şirəsi ifraz olur.
35. Pankreas şirəsinin tərkibində başqa həzm şirələrindən fərqli olaraq bütün qidaları parçalayan fermentlər vardır (tripsin, ximotripsin, aminopeptidaza, lipaza, amilaza, laktaza və s.).
36. Mədə turşusu və duru quş üzümü ekstraktı pankreas şirəsinin ifrazına qüvvəli oyandırıcı təsir göstərir.
37. Pankreas şirəsi ətə və südə nisbətən çörəyə uzun müddət və daha çox ifraz olunur.
38. Süd əvvəlcə pankreas şirəsinin və ödün ifrazını nəzərə çarpacaq dərəcədə artırır, sonra isə şirələrin ifrazını tormozlayır.
39. Parasimpatik sinirlər mədəaltı vəzin əsas sektor sinirləridirlər. Asetilxolin, karboxolin, pilokarpin, pankreas vəzin sekresiyasına oyandırıcı təsir göstərir.
40. Bağırsağın selikli qişası bir sıra hormonlar ifraz edir: 1. entroqastron, qastrinin antroqonisti olub onun ifrazına yağlar stimul edici təsir göstərir. Enteroqastron mədə turşusu ifrazının tormozlayır.
41. Atropin pankreas şirəsi ifrazını tormozlayır.
42. Azan sinirinin qıcıqlandırılması öd kisəsinə zəiflədici təsir göstərir.
43. Ifraz olunan ödün 80 faizi bağırsaqlardan geri-qana sorulur.
44. Gündə insanın bağırsaq vəziləri 2-3 litrə qədər bağırsaq şirəsi ifraz edir.
45. Bağırsaqların selikli qişasının mexaniki qıcıqlandırılması şirə ifrazına güclü oyandırıcı təsir göstərir.
46. Zülalların parçalanma məhsulları, yağı turşuları, sabun, öd turşuları, süd şəkəri, gənəgərçək yağı, kalomel, bağırsaq vəzilərinin kimyəvi qıcıqlandırıcılarıdır.
47. Bağırsaq şirəsinin tərkibidə olan entrogenaza fermenti pankreas şirəsinin ifrazını artırır.
48. Mədədən bağırsağa keçən mədə şirəsinin təsiri altında bağırsağın selikli qişasında bir sıra həzm fermentləri

hazırlanır. Məs.: bağırsaq şirəsi stimulə edən entrokinin, pankreas şirəsi ifrazının stimulə edən panreozmin öd kisəsinin yiğilmasını, öd sfinktorunun boşalmasını stimulə edən xolessistokinin və xovların hərəkətlərini sürətləndirən Vili-kinin fermentləri göstərmək olar.

49. 5 mln. nazik bağırsaq xovlarının ümumi sorulma səthi 10 m^2 mikroxovların hesabına $350\text{-}500 \text{ m}^2$ bərabər olur.

50. Nazik bağırsaqdan 1 saat müddətində 1 litrə yaxın maye sorulur.

51. Karbonat turşusu bağırsaqlardan suyun sorulmasını intensivləşdirir.

52. Maqnezium duzu bağırsaqdan çox yavaş sorulur.

53. Qalxanabənzər vəzin hormonu bağırsaqlardan kalsium düzunun sorulmasına kömək edir.

54. Ödün azlığı və ya tamamilə yoxluğu A, D, E və K vitaminlərinin sorulmasını çətinləşdirir.

55. Qidaların tərkibində fosfor və D vitamininin azlığı, kalsiumun bağırsaqlardan sorulmasının azaldır.

56. Şəkərlər, yağlarda həll olmuş məhsulların bağırsaqlardan sorulmasını artırır.

57. Amin turşuları bağırsaqlardan qana sorulurlar. Amin turşularının müyyəyen hissəsindən qaraciyərdə zülallar sintez olunur. Zülalların bir qismi oksidləşərək yaqlara çevrilirlər.

58. Bağırsaqlardan qana sorulan qlükoza, fruktoza və qalaktozanın müxtəlis dəyişmə yolları vardır.

59. Nazik bağırsaqların peristaltik hərəkətlərinin yiğilma sürəti $10\text{-}30 \text{ sm/san}$ bərabərdir.

60. Nazik bağırsaqdan qidanın yoğun bağırsağa keçməsi, nazik və yoğun bağırsaqda təzyiqin səviyyəsindən İleosekal fskinktorun vəziyyətindən və nazik bağırsaqda olan möhtəviyyatın kəmiyyət və keyfiyyətindən asılıdır.

61. Yoğun bağırsaqların bakteriyaları B qrupu vitaminlərini, K vitaminlərini sintez edirlər. Eləcə də Asetilxolinin əmələ gəlməsində və fermentlərin parçalanmasında iştι-

rak edir.

62. Barium horrası 1-3 gün müddətində bütün həzm traktından keçir.

63. Düz bağırsaqda 40 mm civə sütununa bərabər təzyiq reflektoru difraksiyasının əmələ gəlməsi üçün kifayət edir.

64. Nəcisin kütləsinin orqanizmdən xaric edilməsi prosesinə defekasiya deyilir.

65. İleosekal Sfinktor və ya Bauhin qapağı nazik və yoğun bağırsaq arasında yerləşir. Bu qapaq açılanda (0,5-1 dəqiqədən bir) qida kütləsi nazik bağırsaqdan yoğun bağırsağa keçir.

66. Nazik bağırsağın selikli qişasının hər mm^2 2500 qədər xov olur.

67. Gündə dörd dəfə yemək lazımdır. Səhər gündəlik normanın 25 faizini, nahar 50 faizini, günorta yeməyi 15 faizini, axşam yeməyi 10 faizini təşkil etməlidir.

68. Qeyri-fəal pepsinogen və prorenin fermentlərini mədənin dibində olan əsas və ya zimogen vəzilər ifraz edir.

69. HCl-un təsirindən qeyri-fəal pisinogen fəal pepsinə çevrilir və zülalları həzm edir.

70. HCl-un təsirindən qeyri-fəal prorenin fəal reninə çevrilir və Ca^{2+} iştirakı ilə həll olan süd zülala kazeinogenin koaqulyasiyasına səbəb olur və onun həll olmayan kalsium duzlarına çevirir, o da pepsinin təsirindən həll olur.

71. Örtük və paryetal hüceyrələr 0,04-0,05 faizli HCl ifraz edir.

72. PH-1-2,5 olan mühitdə pepsinogen pepsinə çevrilir. Bu proses autokataliz adlandırılır.

73. Arqrafil və arqentaffil hüceyrələr - Bit B₁₂ molekullarının sorulması üçün mədə də daxili mühit yaradır.

HƏZMİN FİZİOLOGİYASINA AİD LABORATORİYA İSLƏRİ

İŞ №1. İtlərdə tüpürcək ifrazının müşahidəsi

1. Lazım olan material və avadanlıqlar: xroniki fostulalı it, şüşə qış, dərəcələnmiş sınaq borusu, Mendeleyev yapışqanı, qırmızı və gõy ləkmus kağızları, çörək, ət, ət tozu, su, pambıq, çinqlı, qum 0,2 faizli xlorid turşusu.

2. Qulaqaltı tüpürcək vəzi axarının xaricə çıxarıılması

Tüpürcək vəzilərinin fəaliyyətini tədqiq etmək, eləcə də tüpürcəyin tərkibini öyrənmək üçün müxtəlif üsulları vardır. Bu üsullar içərisində I.P.Pavlovun klassik fistul üsulu, dəqiqliyi və orjinallığına görə daha təkmilləşmiş müasir üsul hesab olunur. Heyvan üzərində cərrahi əməliyyat aparılmazdan əvvəl onun dərisi altına hər üç kq çəkiyə 2 sm^3 1 faizli morfi vurulur. Bu əməliyyatdan 30 dəqiqə sonra heyvan arxası üstündə cərrahi stola bağlanılır. Heyvanın yanaq nəhiyyəsinin tüklərin qırxılır. Heyvani uzun müddət narkoz altında saxlamaq üçün, onun başına keçirilmiş maskaya 2:1 nisbətində qarışdırılmış efir-xloroform narkozu damla-damla əlavə edilir.

Heyvan dərin yuxuya getdikdən sonra, onun cənələri aralanır, yuxarı ikinci və üçüncü ažı dişi bərabərliyində, axarın sınaq başından böyük olmayan məməciyi təpilir. Axar təxminən 3-5 sm uzunluqda olur. Axarın məməciyini yəqinləşdirdəkdən sonra, əvvəlcə şaquli, sonra üfüqi vəziyyətdə axara zond keçirirlər. Axarın vəziyyətini yadda saxlamaq üçün məməcikdən 0,5 sm aralı, ön və arxa tərəfin selikli qışasına 10-12 sm uzunluğunda sap keçirib, ön tərəfdəki sapa bir düyün, arxa tərəfdəki sapa isə iki düyün vururlar. Kiçik, iti qayçı ilə saplardan kənar dairə şəklində selik qışanı kəsirlər. Selikli qışa ilə axarı bir yerdə 3-4 sm ətraf toxumalardan təmizləyirlər və zondu arxadan çıxarırlar. Sonra ağız boş-

luğunu tərəfdən közlə ağız bucağı xəttinin təxminən ortasından daxildən xaricə doğru istiqamətdə deşik açırlar. Pinset vasitəsi ilə sapi selikli qışa ilə axarı birlikdə həmin deşikdən xaricə çıxarırlar. Axarı burulmasın deyə, saplara vurulmuş düyünlərə düzgün vəziyyət vermək lazımdır. Belə ki, ön sap arxada, arxa sap isə öndə olmalıdır.

Üzərində axarı olan selikli qışa, 6-8 tikiş ilə yara ətrafındakı dəliyə tikilir.

Ağız boşluğununda əmələ gələn yaranı fasılısız tikiş ilə tikmək lazımdır. Dəridəki yaranın tez sağalması və qurumaması üçün pensillin və stereptosid mazlarından istifadə edilməlidir. Yaranın üzərinə bir neçə qat tənzif örtüb, tənzifin kənarlarını yapışqan ilə dəriyə yapışdırırlar.

Əməliyyatdan 3-4 gün sonra tənzifi açırlar. Axarı tutulmasın deyə 6-7 gün heyvanın ağızına bir qədər 0,2 faiz HCl turşusu tökürlər. 10-12 gündən sonra heyvanın yarası sağalır. Belə heyvanın üzərində təcrübə aparmaq mümkündür.

3. İşin gedisi

Tüpürcək axarına fistul qoyulmuş iti dəzgaha bağlayırlar. Heyvanın hərəkətlərini məhdudlaşdırmaq üçün onun ön və arxa ətrafinə lambə keçirirlər. Üzə çıxarılmış axarıñ dəliyinin ətrafi pambıq ilə qurudulur. Sonra xüsusi qılı Mendeleyev yapışqanı vasitəsilə xarici dəliyə yapışdırılır. İfraz olunan tüpürcəyin miqdarı damlalarla və ya sınaq borusunun bölgülərinə görə təyin edilir. Bu qayda ilə iti təcrübəyə hazırladıqdan sonra, müxtəlif qida və qıcıqlandırıcı maddələrin ifraz olunan tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişməsinə təsirini öyrənilər.

Bu məqsədlə itə çörək, ət, çörək tozu, su, qum, çinqlı, 0,2 faizli HCl turşusu məhlulu verirlər. Bu qıcıqlandırıcı maddələr 30 saniyə müddətində heyvana verilir. Bir dəqiqə müddətində ifraz olunan tüpürcək tədqiq edilir.

Aparılan təcrübələrdən aydın olur ki, ifraz olunan tü-

pürcəyin kəmiyyət və keyfiyyəti müxtəlif qıcıqlandırıcı maddələrdən asılı olaraq dəyişir. Belə ki, quru çörəyə və çörək tozuna ifraz olunan tüpürcəyin miqdarı təzə, yumşaq çörəyə nisbətən çox olur. Turşunun təsirinə qarşı ifraz olunan tüpürcəyin miqdarı son dərəcə artır. Çünkü ifraz olunan çox və duru tüpürcək turşunu neytrallaşdırmaqla ağızın selikli qışasını zədələnməldən mühafizə edir. İtin ağızına qum tökdükdə qumun böyük qıcıqlandırıcı səthə malik olması ifraz olunan tüpürcəyin miqdarınca artmasına səbəb olur. Əksinə qıcıqlandırıcı səthi kiçik olan və ya heç olmayan çinqıl ağıza düşdükdə bu təsirə qarşı ya cüzi miqdarda, ya da heç tüpürcək ifraz olunmur.

Qeyd etdiyimiz kimi müxtəlif qıcıqlandırıcı maddələrin təsiri altında tüpürcəyin keyfiyyətcə dəyişməsini müşahidə etmişlər. Belə ki, turşunun təsirinə qarşı ifraz olunan tüpürcəyin tərkibində zülal maddələri çox olur ki, turşunu neytrallaşdırınsın. Lakin, qum və bir sıra başqa maddələrin təsirinə qarşı ifraz olunan tüpürcəyin tərkibində zülal və başqa üzvi maddələrin miqdarı az, su isə çox olur.

İŞ № 2. İnsanda tüpürcəyin ifrazının müşahidəsi

1. Lazım olan material və avadanlıqlar: Krasnoqorskini kapsulu, nazik rezin borular, şpris və s.

2. İşin qısa məzmunu

1907-1908-ci illərdə insanlarda tüpürcək vəzilərinin fəaliyyətini öyrənmək üçün Krasnoqorsk tərəfindən xüsusi kapsul təklif edilmişdir. Bu kapsul bir-birinin içərisinə daxil edilmiş 7-10 mm diametri olan gümüş kaşaciqlardan ibarətdir. Bunların dərinliyi 2-3 mm, eni 1,5-2 mm, hündürlüyü isə 2-3 mm bərabər olur. Bu kaşaciqlar daxili və xarici olmaqla iki kameraya ayrıılır. Hər ikisinə gümüş borucuq birləşdirilməlidir. Daxili kamera tüpürcək ifrazı üçün, xarici kamera oradakı havanın sorub çıxarılması üçün lazımdır (Şəkil).

3. İşin gedişi

Krasnoqorskinin kapsulunu 2-ci yuxarı ažı diş bərəbərliyində, qulaqaltı vəzi axacağının ağıza açılan yerindəki məməciyə bərkidirlər. Şpris vasitəsilə xarici kameradakı havanı sorurlar. Bu zaman kapsul ağızın selikli qışasına möhkəm yapışır, boru isə sıxıcı ilə bərkidilir. İfraz olunan tüpürçək daxili kameraya, oradan da nazik rezin boru vasitəsilə xaricə töküür. İfraz olunan tüpürçeyi toplayırlar. Bu vasitə ilə müxtəlif qıcıqlandırıcı amillərin ifraz olunan tüpürçeyin kəmiyyət və keyfiyyətinə təsirini öyrənirlər.

İŞ № 3. Tüpürcəyin tərkibi və xassəsi

1. Lazım olan material və avadanlıqlar: 10 faizli sirkə turşusu, 10 faizli sodium əsası, 0,1 faizli mis sulfat məhlulu, 2 faizli dəmir xlorid məhlulu, 1 faizli təzə hazırlanmış nişasta məhlulu, yod, stativ, sinaq şüşələri, şüşə çubuq, qif, filtr kağızı, su hamamı, termometr, buz, spirt lampası və s.

2. Tüpürcəyin tərkibindəki mutsinin təyini

Tüpürcəyin tərkibindəki mutsini təyin etmək üçün sinaq şüşəsinə insandan və ya itdən alınmış 2,0-3,0 ml tüpürcək əlavə edilir. Tüpürcəyin üzərinə bir neçə damla 10 faizli sirkə turşusu məhlulu damızdırırlar. Bu zaman tüpürcək bulanır, çünki sirkə mutsini çökdürür. Tüpürcək durulaşdıqda özlüyü itir.

3. Tüpürcəyin reaksiyasının təyini

Tüpürcəyin reaksiyasını təyin etmək istədikdə qırmızı lakkus kağızdan istifadə edirlər. Lakkus kağızını sinaq şüşəsindəki tüpürcəyə saldıqda, qırmızı rəngli lakkus göyərir.

4. Tüpürcək fermentlərinin təsirinin öyrənilməsi

İtin və bir sıra başqa heyvanların tüpürcəyində karbohidratları parçalayan fermentlər ya cüzi miqdardır olur və ya

heç təsadüf edilmir, ona görə də insan tüpürçeyindən istifadə edilir. İnsan tüpürçeyinin tərkibində sulu karbonları parçalayan ptalin və maltaza fermentləri müxtəlif amillərin təsiri altında dəyişir.

a) Tüpürçək fermentlərinin nişastaya təsiri.

Bu məqsədlə iki sinaq şüşəsi götürüb hər birinə filter kağızı olan qif keçirirlər. Filter kağızının üzərinə 10-15 ml 1 faizli bişmiş nişasta məhlulu tökülür. Bundan sonra birinci sinaq şüşəsinin üzərinə 1 ml tüpürçək, ikinci sinaq şüşəsinə eyni miqdardı su əlavə edirlər. Bir qədər keçdikdən sonra sinaq şüşələrini yoxlayırlar və müqayisə edirlər. Məlum olur ki, tüpürçək əlavə edilmiş sinaq şüşəsindəki nişasta məhlulu tüpürçək fermentlərinin təsiri altında suda əriyə bilən sadə şəkərlərə çevrildiyi üçün, filter kağızından süzülür.

İkinci sinaq şüşəsinə əlavə edilmiş nişasta məhlulu su ilə qarışır və nişasta parçalanma bilmədiyindən cüzi miqdardı bulanıq maye kütłəsi şüşənin dibinə toplanır.

İŞ №4. Tüpürçək vəzilərinin sinir tənzimi

1. Lazım olan material və avadanlıqlar: it və ya pişik, operasiya stolu, baş tutgacı, pinset, lanset, qayçılar, peano sıxıcıları, 0,5 faizli HCl məhlulu.

2. İşin qısa məzmunu

Tüpürçeyin ifrazı reflektor hadisə olub, ağız boşluğunundan başlayır. Tüpürçək mərkəzi uzunsov beyində üz və dil-udlaq sinirlərinin nüvəsində yerləşir.

B.P.Babkinə görə beyində yerləşən tüpürçək mərkəzi simpatik və parasimpatik olmaq üzrə iki hissəyə ayrılır. Bu mərkəzdən tüpürçək vəzilərinə müvafiq sinirlər gəlir ki, onlar sekretor sinirlər deyilir. Tüpürçək vəzilərinə gələn simpatik sinirlər onurğa beyninin 1-3 döş fəqərələri bərabərliyində boyun düyünlərindən keçib, tüpürçək vəzilərinə daxil olur.

Tüpürçək vəzilərinin parasimpatik sinirlərlə sinirlən-

məsi bir qədər mürəkkəbdir. Belə ki, qulaqaltı tüpürcək vəzilərinə IX cüt beyin sinirlərinin (dil-udlaq siniri) bir şaxəsi Yakobson siniri adı ilə vəzə daxil olur. Çənəaltı və dilaltı vəzilərə gələn parsimpatik sinirlər isə VI cüt beyin sinirlərindən (üz siniri) ayrılib, təbil teli adı ilə vəzilərə birləşir.

Simpatik sinirlər tüpürcək ifrazına ləngidici, parasimpatiak sinirlər isə əksinə oyandırıcı təsir edir.

3. İşin gedisi

Təcrübə it və ya pişiklər üzərində aparılır. Əməliyyata başlamazdan əvvəl, heyvanı hərəkətsizləşdirmək üçün ya narkozdan, ya da desebrasiya üsulundan istifadə olunur.

Beyin kötüyünün uzunsov beyindən yuxarı eninə kəsib orta beyindən ayrılması əməliyyatına diserbsiya, belə heyvanlara isə bulbar heyvanlar deyilir. Heyvanı arxası üstə cərrahi stola bağlayırlar. Sonra aşağı çənə bucağından orta xətt üzrə dəri və dərialtı toxuma kəsilir.

Ehtiyatla dərialtındakı əzələləri kəndələn istiqamətdə kəsib ayıırlar. Bu əzələlərin altında ağız diafraqmasını təşkil edən əzələlər yerləşir. Bu əzələləri ehtiyatla kəsirlər, bu zaman kəsiyin ortasında qalın dil siniri aydın görünür. Bu sinirlər bir qədər kənarda çəp istiqamətdə, dilaltı vəzinin axarı yerləşir. Axarı ətraf toxumalardan təmizlədikdən sonra onun altından iki sap keçirirlər. Axarın periferik hissəsini sapla bağlayırlar, axarı çox nazik qayçı ilə sapdan yuxarı diametrinin yarısı qədər kəsirlər və ötürücü vasitəsilə ora nazik şüşə konyula keçirib, sap ilə bağlayırlar. İfraz olunan tüpürcəyi toplamaq üçün konyulaya nazik şüşə boru birləşdirirlər.

Bu əməliyyatdan sonra vəzinin sekretor sinirlərini təpib altından sap keçirirlər. Təbil siniri dil siniri istiqaməti də axar ilə çənənin alt kənarı arxasında yerləşir. Siniri ətraf toxumalardan təmizləyib altından sap keçirirlər. Sonra heyvanın boyun nahiyyəsində bildiyimiz qayda ilə boyun əzələrini aralayıb, nəfəs borusunu tapırlar. Nəfəs borusunun sağ

və ya sol tərəfindən yerləşən voqosimpatik kötüyü təpib altından sap keçirirlər.

Heyvanın dilinin ön 2/3 hissəsini 0,5 faizli HCl turşusu ilə ısladırlar. Bu zaman dil sinirinin selikli qışada yerləşən ucları qıcıqlanır. Əmələ gələn oyanmalar dil siniri ilə tüpürcək mərkəzinə nəql olunur. Buna müvafiq tüpürcək mərkəzində əmələ gələn impulslar simpatik və təbil sinirləri ilə tüpürcək vəzisinə gəlir. Bu zaman vəzi fəaliyyətə başlayır. Çoxlu miqdarda tüpürcək ifrazına səbəb olur.

Əgər dil sinirini kəsib, yuxarıda göstərdiyimiz təcrübəni təkrar etsək, o zaman tüpürcək ifraz olunmur. Dil sinirinin mərkəzi ucunu zəif elektrik cərəyan ilə qıcıqlandırıldıqda tüpürcək alınır.

Təbil sinirini kəsib, dil sinirinin mərkəzi ucunu elektrik cərəyanı ilə qıcıqlandırıldıqda az miqdardan qatı tüpürcək ifraz olunur. Təbil sinirini saxlamaq şərtilə simpatik siniri kəsib, təcrübəni təkrar etdikdə çoxlu miqdarda duru tüpürcək ifraz olunur. Kəsilmiş təbil və simpatik sinirlərin mühiti uclarını elektriklə qıcıqlandırısaq yenə də eyni nəticəni alarıq. Əgər hər iki sinir ayrı-ayrılıqda qıcıqlanarkən alınan tüpürcəyi fiziki və kimyəvi yolla təhlil etsək o zaman görərik ki, tüpürcək vəzilərinə gələn simpatik sinirlərin qıcıqlanırılması üzvi maddələrlə zəngin, qatı, az miqdardan tüpürcək ifrazına səbəb olduğu halda, parasimpatik sinirlərin qıcıqlanırılması isə eksinə duzlar və su ilə zəngin, duru və çoxlu tüpürcək ifrazı ilə nəticələnir.

İŞ № 5. İtlərdə mədə fistulunun qoyulması

1. Lazım olan material və avadanlıqlar: cərrahi alətlər; 2-3 ədəd lanset, anatomik və cərrahi pinsetlər, bir neçə Peano sixicisi, kiçik və böyük qayçılar, iynətutan, ötürürcü iynə, fistul borusu, maska, narkoz, sterilizasiya edilmiş cərrahi materiallar, dezenfeksiyaedici məhlullar; yod, spirt, pensilin və s.

2. İşin gedisi

Cərrahi əməliyyat itlər üzərində aseptika, antiseptika şəraitində aparılır.

Cərrahi əməliyyatdan əvvəl bildiyimiz qayda üzrə məlum dozada itin əzələsinə morfi vurmaq lazımdır. Təxminən yarım saat sonra iti arxası üstə stola bağlayırlar və ona efir-xloroforma narkozu verirlər. Heyvanın qarın nahiyyəsinin tüklər qırxılır, yuyular, spirt və yod ilə təmizlənir. Xəncərebənzər çıxıntıdan başlayaraq, orta xətt üzrə heyvanın dərisi 6-8 sm uzunluğunda çanağa doğru kəsilir. Sonra dərialtı toxuma və apanevrozu kəsmək lazımdır. Qarın boşluğununu açdıqdan sonra, böyük piyiliyi bir qədər geri çəkib, mədəni tapırlar. Mədəni xaricə çıxarıb isti fizioloji məhlul ilə isladılmış tənzifə bürüyürlər. Mədənin böyük ayrıliyindən təxminən 3-4 sm aralı onun girəcəyinə yaxın nahiyyədə fistulun qoyulması üçün qan damarları və sinirləri çox az olan yer müəyyənləşdirilir. Sonra orta dərəcəli cərrahi iynə vasitəsilə seroz qışada fistula müvafiq oval şəkilli büzmə fasiləsiz tikiş aparılır. Bu tikişi əzələ qışasını da əhatə etməlidir. Sonra cərrahi tikişi sixmaqla orta xətt üzrə seroz və əzələ qışasını kəsir. Bu zaman Peano sixicisi vasitəsilə selikli qışanı yuxarı qaldırmaq, selikaltı və həm də selikli qışaları kəsmək lazımdır. Cərrah o biri əli ilə fistulu mədəyə daxil edir. Fistuldan kənarda artıq qalan selikli qışa kəsilib atılır. Sonra cərrah büzməli tikişin sərbəst qalan saplarını dartaraq fistulu möhkəm mədənin divarlarına bərkidir.

Yara tez sağalsın deyə, tənziflə sarıyırlar. Fistul digər ucunu, qarın boşluğundan kənara çıxarıb, qarnın dərisinə tikirlər. Dərini tikməzdən əvvəl, əvvəlcə peritonu, sonra əzələ qışasını tikmək lazımdır. Dərini tikəndən sonra, yaranı yod ilə təmizləyirlər. Təxminən 5-6 gündən sonra yaranın tikişləri sökülmür. 10-12 gündən sonra belə heyvanlar üzərində təcrübə aparmaq olar (Şəkil). Mədəyə fistul qoymaq operasiyasının qastrotomiya deyilir.

İŞ №6. Mədə şirəsi ifrazının sinir tənzimi

1. Lazım olan vəsait: Qastroezoqotomiya edilmiş it, dəzgah, rezin boru, qıf, bölgüsü olan şüşə silindr (25-50 ml), mədə şirəsini toplamaq üçün mezurka, saniyəölçən, qırmızı və göy lakmus kağızları, mədəni yumaq üçün ləyən, iqliq su, ət və s.

2. İşin qısa məzsunu

İvan Petroviç Pavlovun üsulu ilə qastroezoqotomiya edilmiş itdən təmiz mədə şirəsi əldə etməklə yanaşı, son dərəcədə əhəmiyyətli olan mədə vəzilərinin refleks yolu ilə şirə ifrazı mexanizmini də öyrənmək mümkündür. Qastroezoqotomiya edilmiş itlər üzərində aparılan təcrübələrdən məlum olmuşdur ki, qida mədəyə düşmədikdə belə mədə vəziləri yenə də şirə ifraz edir. Qidanın verilməsi ilə şirə ifrazı arasında keçən vaxta latent dövrü deyilir. Bu vaxt təxminən 5-6 dəqiqəyə bərabər olur. Latent dövrü qidanın növündən, heyvanın halından (ac və toxluğundan) və mərkəzi sinir sisteminin funksional vəziyyətindən asılı olaraq dəyişir. Həmin vaxt mədə vəzilərinin sükut halından fəaliyyət halına keçməsi üçün lazımdır.

Tüpürçək vəzilərində olduğu kimi, ağıza qidanın qoyması, mədə şirəsinin ifraz olunmasına səbəb olur. Bu yol ilə mədə vəzilərinin şirə ifrazına şərtsiz şirə ifrazı refleksi deyilir. Həmin refleks ağızdan başlayır. Burada yerləşən müxtəlisif qıcıqlara məruz qalan sinir ucları-reseptorlar qıcıqları oyanmalara çevirir, oyanmalar afferent yəni mərkəzə-qəçən sinirlər ilə uzunsov beyində yerləşən mərkəzə verilir. Burada afferent sinir yolları dil, dil-udlaq, üst-udlaq sinir şaxələrindən təşkil olunmuşdur. Mərkəzdən mədə vəzilərinə gələn parasimpatik sinir lifləri azan sinirlərdən ayrıılır, mədənin divarlarında bu liflər düyünlər əmələ gətirirlər. Bu düyünlərdən çıxan sinir lifləri vəzin hüceyrələrinə gedir. Azan sinir mədə vəzilərinin fəaliyyətinə oyandırıcı təsir göstərir. Bu təsir şirə ifrazının miqdarına deyil, həm də onun

qüvvəsinə də təsir göstərir. Simpatik sinirlər isə mədə vəzilərinin fəaliyyətini ləngidirlər.

Mədənin selikli qışasında şirə ifraz edən vəzilərlə yanaşı, hissi sinir üclarına da təsadüf edilir. Bu reseptorlar, kimyəvi və mexaniki qıcıqların təsirindən oyanırlar. S.P.Çuçulinə görə qidanının mədəyə düşməsi reflektor yolla mədə vəzilərinin şirə ifrazına səbəb olur. Bu refleks mədə reseptorlarının mexaniki qıcıqlara məruz qalması ilə başlayır.

Qastrotomirə edilmiş it üzərində Pavlovun ikinci əməliyyatı

3. İşin gedisi

Cərrahi əməliyyat yuxarıda deyilən qayda üzrə aseptika və antiseptika şəraitində ümumi narkoz altında aparılır. Bu əməliyyatdan sonra heyvanın boyun nahiyyəsini təmizləyirlər.

Orta xətt üzrə 6-10 sm uzunluğunda dərini kəsirlər. Dərialtı toxumalardan sonra, boyunun döş dilaltı əzələləri görünür. Küt alətlə bu əzələləri ayırıb nəfəs borusunu tapırlar. Onun arxasında isə yemək borusu aydın görünür. Yemək borusunu bir qədər yuxarı qaldırır və təxminən 4-5 sm uzunluğunda yemək borusunu ətraf toxumalardan ayıırlar. Həmin hissəni arxa tərəfdən döş-dilaltı əzələlərinə tikib bərkidirlər. Əzələ səthinə çıxardılmış yemək borusunu orta hissədən üfüqi vəziyyətdə kəsirlər. Kəsilmiş yemək borusunun hər iki kənarını xaricə çıxardıb boyunun dərisinə fasılısız tikiş ilə tikirlər.

Qeyd etmək lazımdır ki, xaricə çıxarılmış yemək borusunun ucları bir-birinə birləşməsin deyə, birini digərindən bir qədər aralı vəziyyətidə tikmək lazımdır. Yemək borusunun hər iki ucunu dəriyə tikdikdən sonra, boyunun yarısını tikirlər. Yaraya yod, vazelin sürtürlər. Heyvanın yarasının tez sağalması üçün, mümkün olan bütün imkanlardan istifadə etmək lazımdır. Cərrahi əməliyyatdan sonra heyvana qulluq edilməsi, eləcə də heyvanın tüpürçək və selik ifraz

edən vəzilərinin fəaliyyətini müvəqqəti gizlətmək üçün, 16-18 kq ağrılığında olan itin bədəninə 5-6 mq atronin vurmaq lazımdır. Heyvanın yarası təxminən 10-12 gündən sonra sağalır. Belə heyvan üzərində təcrübə aparmaq olar. Yemək borusu üzərində aparılan operasiyaya ezofaqotomiya hər iki operasiaya birlikdə qastroezofaqotomiya deyilir.

Təcrübə qida qəbulundan 20-24 saat sonra aparılır. Əsas təcrübəyə başlamazdan əvvəl heyvanın mədəsi bir neçə dəfə şüşə qış və qısa birləmiş rezin boru vasitəsilə 30-25 dərəcə qızdırılmış su ilə yuyulur. Mədə şirəsi toplmaq üçün mədə fistuluna kiçik şüşə qış su olan şüşə boruya bağlayırlar. Şüşə qışi heyvanın belindən asılmış rezin boru ilə bağlanmış bölgü olan şüşə boruya birləşdirirlər. Heyvanı 20-30 dəqiqə sakit buraxdıqdan sonra, bir neçə dəqiqə müddətində şirə ifrazını yoxlayırlar. Bu zaman çox cüzi halda selik ifraz olunmağa başlayır, bu şirəni ləkmə kağızı ilə yoxlayırlar. Sonra heyvana 10 dəqiqə müddətində döyülmüş və ya doğranmış ət yedizdirirlər. Yeyilən ət kəsilmiş yemək borusundan xüsusi qaba töküür. Saniyəölçən vasitəsilə mədə vəzilərinin şirə ifrazının latent dövrünü təyin edirlər. Latent dövrü qidanın ağza qoyulması ilə ilk mədə şirəsi damlaşının emələ gəlməsi arasında keçən vaxta deyilir.

Bir saat, saat yarım müddətində hər 5 dəqiqədən bir mədə şirəsini toplayırlar və miqdarını təyin edirlər.

Mədə vəzilərinin şirə ifrazının reflektor mexanizmini aydınlaşdırmaq məqsədilə qastroezofaqo-temiya olunmuş itin boyun nahiyyəsini orta xətt üzrə kəsirlər, yemək borusunun hər iki tərəfi ilə gedən azan sinirləri tapıb, birini kəsir, digərinin altından liqatura keçirirlər. Sonra heyvanı yuxarıda göstərdiyimiz qayda ilə yedizdirirlər. Bu zaman fistuladan mədə şirəsi ifraz olunur. Mədə vəziləri şirə ifraz etdiyi şəraitdə liqaturaya alınmış azan siniri kəsirlər. Bu zaman heyvanın qidalanmasına baxmayaraq şirə ifrazı dayanır. Kəsilmiş azan sinirinin periferik nahiyyəsini zəif elektirk cərəyanı ilə qıcıqlandırıldıqda yenidən şirə ifraz olunmağa başlayır.

İŞ № 7. Mədə vəzilərinin şirə ifrazının neyro-humoral tənzimi

Müxtəlif qidaların mədə vəzilərinin şirə ifrazına təsiri

1. Lazım olan material və avadanlıqlar: it, cərrahi alətlər, dəzgah, drenaj boruları, 20-50 ml bölgüsü olan şüşə borular, saniyəölçən, lakmus kağızları, ət, çörək, süd və s.

2. İşin qısa məzmunu

Mədəyə düşən qidanının, mədə vəzilərinin fəaliyyətinə təsirini öyrənməyin böyük əhəmiyyəti vardır. İ.P.Pavlova qədər alman alimi Hayden-hayn (1878-1879) bu məsələni öyrənməyə səy göstərmişdir.

O, itin qarın boşluğununu açır, mədənin dibindən bir parça kəsir, kəsilmiş mədə parçasının kənarlarını bir-birinə tikir və kiçik mədə əldə edir.

Kiçik mədənin dəliyini xaricə çıxarıb heyvanın qarnının dərisinə tikir. Böyük mədənin kəsilmiş divarlarını tikməklə onun tamlığını bərpa edir. Beləliklə, yemək borusu vasitəsilə əsas mədə ilə əlaqədar böyük mədə və içərisinə qida daxil olmayan təcrid olunmuş kiçik mədə əldə edilir (Şəkil).

Lakin Hayden-hayn üzrə əldə edilən kiçik mədə İ.P.Pavlovu maraqlandıran əsas məsələni həll edə bilmir, yəni mədə həzmini tam əks edə bilmir. Çünkü bu metodda mədəyə gələn sinirlər kəsildiyindən şirə ifrazında çox mühüm rol oynayan refleks mexanizmi sıradan çıxır. İ.P.Pavlov bu nöqsanı aradan qaldırmaq məqsədilə aşağıda göstəriyimiz kimi sinirləri saxlamaq şərtilə kiçik mədə hazırlayıır.

Məlum olduğu kimi qida ağızdan keçdiyi vaxt ərzində, yəni qida qəbulu zamanı, eləcə də mədə həzminin başlanğıc dövründə, təxminən bir-iki saat mədə refleks yolu ilə şirə ifraz edir. Halbuki adı həzm prosesində qida mədədə qaldığı 8-10 saat ərzində şirə ifraz olunur. Əgər biz Hayden-

hayn üsulu üzrə kiçik mədəsi olan itə qida versək 30-40 dəqiqədən sonra yenə də şirə ifraz olunacaqdır. Bu müşahidə və təcrübələr göstərir ki, mədə şirəsində refleks mexanizmindən başqa digər mexanizmdə vardır. Bu humoral mexanizmdir. Aparılan tədqiqatlar göstərmışdır ki, həzm zamanı mədədə bir sırə kimyəvi maddələr əmələ gəlir. Bunların bir qismi qida vasitəsilə mədəyə daxil olur. Digər qismi isə zülalların parçalanmasından əmələ gəlir. Bu maddələrin şirə ifrazına səbəb olması üçün onlar mütləq mədənin piloris hissəsinə düşməlidirlər. Bu maddələr mədənin çıxacağındakı selikli qışada əmələ gələn suda əriməyən və qeyri fəal haldə olan progastrin maddəsini fəallaşdırıb suda əriyən hala çevirir. Qastrin qana sorulub qan vasitəsilə mədə vəzilərinə gələrək onları oyadır və şirə ifrazına səbəb olur. Bu isə mədə həzminin sonrakı əsas dövründə başa gəlir.

3. İşin gedisi

Pavlov üsulu ilə kiçik mədəsi olan it əldə etmək üçün heyvan üzərində cərrahi əməliyyat aparmaq lazımdır. Bu əməliyyat aseptika, antiaseptika qaydalarına riayət etməklə ümumi narkoz altında aparılır. Həzm vəzilərinin fəaliyyətini müvəqqəti dayandırmaq, əməliyyat üçün əlverişli şərait yaratmaq məqsədilə, əvvəlcə itin hər kq çəkisində 0,3-0,4 mq hesabı ilə dərisi altına atropin vurulur. Sonra heyvanı arxa-sı üstündə cərrahi stola bağlayırlar.

Orta xətt üzrə xəncərəbənzər çıxıntıdan göbəyə doğru dərini kəsirlər. Sonra qarın boşluğununu açırlar. Mədə ilə piyiliyi qarın boşluğundan xaricə, yara ağızına çıxarıb mədəni salfet ilə örtürlər.

Mədəyə bir tərəfdən yuxarıdan tüpürçək, digər tərəfdən, aşağıdan bağırsaq möhtəviyyatı daxil olmasın deyə onun girəcək və çıxacağını rezin borudan hazırlanmış turna ilə sıxıb bağlayırlar.

Mədənin böyük əyriliyini təxminən 2-3 sm piylikdən ayıırlar. Mədənin arxa divarından onun dibinə paralel isti-

qamətdə bir-birindən bir sm aralı iki sıxıcı keçirirlər.

Bu zaman fikir vermək lazımdır ki, sıxıcılar mədənin hər iki divarını əhatə etsin, sıxıcılardan aşağı mədənin dib nahiyyəsində 3-4 sm enində kisə şəklində hissə qalır.

Kəsilən yaraya tüpürcəyin və seliyin axmaması üçün həmin iki sıxıcıdan əlavə mədənin girəcəyinə doğru əks vəziyyətdə əvvəlki sıxıcılar paralel istiqamətdə daha bir sıxıcı keçirilir. Mədəyə gələn sinirlər böyük əyrilik istiqamətdə ələzə və selikaltı qışaların arası ilə keçdiyi üçün sinirlər kəsilməsin, zədələnməsin deyə, böyük əyriliyə təxminən 1-2 sm qalana qədər qayçı vasitəsilə sıxıcı arasında qalan hissəsinin hər iki divarını kəsirlər. Kəsilməyən hissənin seroz və əzələ qışası, böyük mədə ilə kiçik mədənin birləşdirilməsi üçün yaradılacaq gələcək körpü üçün lazımdır.

Kəsik apardıqdan sonra sıxıcılar bir-birindən uzaqlaşdırılır. Düz iynə vasitəsilə körpündən başlayaraq ayrı-ayrılıqda böyük və kiçik mədənin kəsilmiş selikli qışaları bir-biri ilə fasılısız tikişlə tikilir. Qeyd etmək lazımdır ki, kiçik mədənin selikli qışasını axıra qədər tikmirlər. Çünkü tikilməyən hissə kiçik mədə ilə mühit arasında əlaqə saxlamaq üçün lazımdır.

Selikli qışanı tikdikdən sonra əlləri 0,5 faizli amonyak və ya spirit məhlulu ilə yuyurlar. Bu zaman selikli qışa ilə temasda olan alətləri, salvetləri dəyişdirmək lazımdır. Əvvəlcə kiçik mədəciyin əzələ və selik qışasını, sonra seroz qışasının kənarlarını bir-birləri ilə fasılısız tikişlə tikir, sıxıcıını açırlar.

Sonra həmin qayda ilə böyük mədənin əzələ və seroz qışasının kənarlarını bir-birləri ilə tikib sıxıcıdan ayıırlar. Kiçik və böyük mədə divarlarını tikdikdən sonra körpü hissəni tikməyə başlayırlar. Körpü olan nahiyyənin arxa tərəfdən barmaqla təzyiq edib onu qaldırırlar. Bu zaman həmin hissənin selikli qışasının büküsləri açılır, sonra iti lanset vasitəsilə selikli qışanı köndələn istiqamətdə kəsirlər. Bu qışanın kənarlarını bir-birindən ayıırlar. Ayrılmış selikli qışaları bir

tərəfdən kiçik mədənin, digər tərəfdən isə böyük mədənin selikli qışalarını bir-birinə möhkəm tikirlər.

Sonra köndələn istiqamətdə selikli qışadan liqaturalar keçirdirlər (Liqaturalar həm kiçik, həm də böyük mədəyə yaxın selikli qışadan keçirməlidir). Liqaturaların sərbəst uclarını ehtiyatla dərtib bağladıqda körpü boru şəklini alır. Böyük mədə kiçik mədədən iki qat selikli qışa ilə ayrılır. Körpünün əvvəlcə əzələ qışasını, sonra seroz qışanı üz-üzə tikirlər. Piylikdən bir qədər kiçik mədəyə səriyib bərkidirlər. Kiçik mədənin kənarında qalmış dəliyi xaricə çıxarıb qarnın yarasının yaxınlığında dəriyə tikirlər.

Lakin elə etmək lazımdır ki, kiçik mədənin çıxacağı dəri səthindən 1 sm xaricdə qalsın. Sonra qarın boşluğunun periton qışasını tikirlər. Bu qışanı tikdikdən sonra qarın əzələlərini və qarnın dərisini tikirlər.

Yaraya yod və vazilen sürtürlər. Yaranı bağlayırlar. Əməliyyatın ikinci günü kiçik mədəyə toplanmış mədə şirəsini boşaltmaq üçün ora drenaj qoyurlar. Bu əməliyyatı sonrakı günlər də təkrar etmək lazımdır. Belə heyvana cərrahi əməliyyatdan sonra diqqətlə qulluq edilməlidir. Əməliyyatdan sonra keçən 1-ci və 2-ci gün heyvanı su verilir. 3-cü, 4-cü gün su ilə qarışdırılmış süd, 5-6-ci gün xalis süd, sonrakı günlər süddə isladılmış çörək, döyülmüş ət, ət suyu vermək olar.

Əməliyyatdan 10-12 gün sonra belə heyvanlar üzərində təcrübə aparmaq mümkündür.

İŞ № 8. Mədə şirəsinin tərkibi, xassəsi və həzmində əhəmiyyəti

1. Lazım olan vəsait: mədə şirəsi 0,5 faizli HCl turşusu, N/50NaOH, 10 faiz NaOH 1 faizli CuSO₄ laksus kağızı, indikator (fenolftalen və dimetilamidoazbenzol), destilə olunmuş su, şativ, sınaq şüşəsi, su hamamı, termometr. Təbii, qaynadılmış və neytrallaşdırılmış mədə şirəsi, fibrin, spirt lampası, buret, pipet, qayçı, qurbağa və s.

2. İşin qısa məzmunu

İnsanın, itin və ya bir sıra başqa heyvanların təmiz mədə şirəsi rəngsiz, şəffaf reaksiyası turş olur. İnsanın mədə şirəsinin xüsusi çökisi 1,0083-1,0086 arasında dəyişir. HCl turşusunun miqdarı 0,4-0,5 faiz itlərdə 0,5-0,6 faiz olur. Bu turşunun bir hissəsi selik və üzvi maddələrlə birləşmiş şəkildə, digər hissəsi isə sərbəst olur.

Mədə şirəsinin tərkibini 93,2-99,5 faiz su, 0,8-0,7 fai-zini bərk maddə təşkil edir. Bərk maddə üzvi və qeyri-üzvi maddələrdən ibarətdir. Üzvi maddələrin çox hissəsini zülallı birləşmələr, süd turşusu, qlükoza, keratin fosfat, adenezinofosfat turşusu, sidik cövhəri, sidik turşusu və s. maddələr təşkil edir. Qeyri üzvi maddələrdən xloridlər (NaCl, KCl, NH₄Cl) az miqdarda fosfat və sulfatlara təsadüf edir.

Mədə şirəsinin tərkibində pepsin fermenti vardır. Bu ferment turş mühitdə müräkkəb zülalları orta zülallara, yəni albumoz və peptonlara qədər parçalayır. Aparılan təcrübələrdən aydın olmuşdur ki, HCl-nin miqdardından asılı olaraq mədə şirəsinin həzm qüvvəsi də dəyişir. Belə ki, HCl-in qatılığı 1,5-3,9 faizə çatdıqda pepsin təsirin maksimum qiymət alır.

Məlum olmuşdur ki, pepsin ifraz olunduğu zaman qeyri-fəal formada olur, lakin xlorid turuşusu ilə birləşdikdə fəallaşır. Mədə şirəsinin tərkibində olan pepsinin təsirini və ya mədə şirəsinin həzm qüvvəsinin Pavlovun laboratoriya-sında onun şagirdi Meti xüsusi üsul ilə təyin etmişdir. Bundan ötəri kapilyar şüşə boru içərisinə yumurta ağı doldurulur. Sonra belə kapilyar 8-10 dəqiqə 90-95° qızdırılmış saxlanır. Belə şəraitdə yumurta ağı tamamilə laxtalıdır. Belə kapilyarları 1,0-1,5 sm uzunluğ'a malik parçalara bölüb hər parçanı mədə şirəsinə salır. Mədə şirəsinin təsiri altında yumurta ağıının həll olma dərəcəsini mm-lə təyin edirlər. Bu təcrübələrdən aydın olmuşdur ki, müxtəlif zülallar pepsin fermentinin təsiri altında eyni dərəcədə həzm olmurlar. Qan zülali fibrin, et və yumurta zülallarına nisbətən daha tez həll

olunurlar.

Mədə şirəsinin tərkibində pepsindən başqa, südü laxtalandıran sıçuk və ya ximozin fermenti də vardır. Bu ferment zəif turşu, zəif qələvi və neytral mühitdə südün tərkibindəki prokazeini kazeinə çevirir. Kazein isə pensinin təsirindən parçalanır. Beləliklə də laxtalılmış süd həzm olunur. Mədə şirəsinin tərkibində yağları qliserin və yağ turşularına qədər parçalayan lipaza fermenti dəxi vardır. Yaşlı adamların mədə şirəsinin tərkibində olan bu ferment emulsiya halına düşmüş yaqlara əhəmiyyətli dərəcədə təsir göstərir. Südəmər uşaqların və ya cavan heyvanların mədə şirəsinin tərkibində olan lipaza fermenti süddəki yaqların təxminən 25 faizini parçalayır.

3. İşin gedisi

a) Mədə şirəsinin turşuluğunu təyin etmək üçün müxtəlif üsullar vardır. Məs: saat şüşəsinə bir neçə damla mədə şirəsi tökdükdən sonra, şirəni göy lakmus kağızı ilə yoxlayırlar. Lakmus kağızının rənginin qızırması mədə şirəsinin turşuluğunu göstərir.

Mədə şirəsinin turşuluğunu titirləmə üsulu ilə də təyin edirlər. Bu məqsədlə fenolftalein və diamidoza-benzolun 1 faizli spirtli məhlulundan indikator kimi istifadə edilir. Belə ki, filtirdən keçirilmiş 5 ml mədə şirəsi tökülmüş stekana bir-iki damla 1 faizli fenolftalein məhlulu əlavə edirlər. Sonra qarışq məhlul üzərinə bütət vasitəsilə damla-damla N/50NaOH məhlulu əlavə edilir və stekandakı məhlul çalxalanır. Məhlulun rəngi dəyişənə qədən NaOH məhlulu əlavə edilir. 5 ml mədə şirəsinin neytrallaşdırılmasına sərf olunan NaOH məhlulunun miqdarnı təyin etməklə mədə şirəsinin ümumi turluşuq dərəcəsini tədqiq etmək olur. Məlum olmuşdur ki, NaOH məhlulunun hər bir ml-i 0,00364 qram HCl turşusunun neytrallaşmasına müvafiq gəlir. Bu hesabla 5 ml mədə şirəsinin neytrallaşmasına sərf olunan NaOH miqdarnı təyin etmək olar.

b) Mədə şirəsinin həzm qüvvəsini təyin etmək üçün dörd sınaq şüşəsi götürülür. 1-ci sınaq şüşəsinə 5 ml təbii, 2-ci sınaq şüşəsinə 5 ml qaynadılmış, 3-cü sınaq şüşəsinə 5 ml neytrallaşdırılmış mədə şirəsi, 4-cü sınaq şüşəsinə 0,5 faizli HCl məhlulu tökülr.

Sonra sınaq şüşələrinə eyni miqdarda fibrin zülalı əlavə edib, $38-40^{\circ}$ hərarəti olan su hamamında 15-20 dəqiqə saxladıqdan sonra fibrin zülalının həzm olunma qabiliyyəti öyrənilir. Aydın olur ki, təbii mədə şirəsinə əlavə edilmiş fibrin zülalı tamamilə əriyir.

İkinci sınaq şüşəsinə, yəni qaynadılmış mədə şirəsinə əlavə edilmiş fibrin zülalı dəyişmir. Ona görə ki, mədə şirəsi qaynadıldıqda yüksək hərarətin təsirindən mədə şirəsi fermentləri parçalanır və təsirini itirir.

Üçüncü sınaq şüşəsinə, yəni neytrallaşdırılmamış mədə şirəsinə salınmış fibrin zülalı, ikinci sınaq şüşəsində olduğu kimi dəyişikliyə uğramır. Bu şirənin tərkibində turşu olmadığından zülal fermenti belə mühitdə fəallaşa bilmədiyi üçün təsirsiz qalır.

Dördüncü sınaq şüşəsinə əlavə edilmiş fibrin zülalı şisir və didilir. Buradan məlum olur ki, pensin fermenti turş mühitdə zülalları parçalaya bilir.

Mədə şirəsinin həzm qüvvəsini təyin etmək məqsədi ilə, diri qurbağa üzərində təcrübə aparılır. Hərəkətsizləşdirilmiş qurbağanı vertikal vəziyyətdə statifə birləşdirilmiş mantar lövhəyə bərkidirlər. Belə ki, qurbağanının aşağı ətrafı mantar lövhədən aşağı sərbəst buraxılmış olur. Sonra ətrafin birini təbii, digərini qaynadılmış mədə şirəsi olan sınaq şüşələrinə salırlar.

Sınaq şüşələrini sıxıcı vasitəsilə ştativə bərkidikdən sonra, onları 40° hərarəti olan su hamamında saxlayırlar. Təxminən bir neçə saatdan sonra sınaq şüşələrinə salınmış ətrafları yoxlayırlar. Məlum olur ki, təbii mədə şirəsinə salınmış aşağı ətraf əriyir, qaynadılmış mədə şirəsinə salınmış aşağı ətraf isə dəyişikliyə uğramır.

Mədəaltı vəzinin fəaliyyətini öyrənmə metodları

Mədəaltı və ya pankreas vəzi təxminən 70-100 qram çəkiyə malik qarışq vəzilərdən olub, həm daxilə və həm də xaricə şirə hazırlayır. Vəzinin daxili sekresiyası vəzi boyu səpilmiş iri hüceyrələrdən ibarət adaciqlarda hazırlanır ki, bunlara lankerhans adaciqları deyilir. Bu adaciqların axarı olmadığından hazırladıqları insulin və qlükakon hormonlarını bilavasitə qana verirlər. Vəzin xırda hüceyrələrdən ibarət olan digər hissəsi xüsusi şirə hazırlayır ki, buna mədəaltı və ya pankreas şirəsi deyilir. Bu şirə xüsusi axar vasitəsilə onikibarmaq bağırsağın enən hissəsinə töküllür.

Başqa heyvanlardan fərqli olaraq itlərdə pankreas vəzinin iki axarı vardır. Bu axarlardan biri əsas axar olub, sərbəst şəkildə nisbətən qısa olan ikincisi isə öd axarı ilə birlidə onikibarmaq bağırsağa açılır. Axarların bağırsağa açılan nahiyyəsində həlqəvi əzələlərin qalınlaşmasından sisinqtor əmələ gəlmişdir.

Pankreas şirəsi almaq və vəzinin fəaliyyətini öyrənmək üçün müxtəlif üsullar vardır. İ.P.Pavlova qədər bu vəzinin fəaliyyəti kəskin təcrübə şəraitində öyrənilirdi. Bu məqsədlə heyvanın qarın boşluğununu açırlar, pankreasın axarını tapırlar, ona şüşə konyula keçirib bərkidirlər.

Pankreas vəzi mexaniki qıcıqlara son dərəcə həssas olduğu üçün kəskin təcrübə şəraitində bu qıcıqların təsiri altında fəaliyyətdən qalır. Ona görə də kəskin təcrübə şəraitində vəzinin fəaliyyətini lazımı ediləcək dərəcədə öyrənmək mümkün olmur.

1879-cu ildə İ.P.Pavlov təxminən bir neçə il sonra alim Hayden-hayn vəzinin fəaliyyətini öyrənmək üçün daha səmərəli olan xroniki tədqiq üsulunu tətbiq etmişlər. Bu üsul pankreas vəzisinin şirə ifrazı mexanizmini sağlam heyvanda təbii şəraitdə öyrənməyə imkan verir.

İ.P.Pavlov lazımı cərrahi şəraitdə heyvanın qarın boşüğünü açır, əsas axarı 12 barmaq bağırsaqdan ayırir, hey-

vanının qarnının dərisinə tikir, sonra isə bağırsağın tamlığıni bərpa edirlər. Heyvanın yarası təxminən 7-10 günə saqlır.

Pankreas şirəsi rəngsiz, şəffaf, qələvi reaksiyaya malik mayedir. Şirənin PH 7,8-8,4 arasında dəyişir.

Şirənin tərkibində 98,7 faiz su vardır. İnsan gündə 500-800, itlər 200-300 ml, gövşəyən heyvanlar 6-7, donuzlarda isə 8 l mədəaltı şirə ifraz edirlər.

Şirə üzvi və qeyri-üzvi maddələrdən ibarətdir. Üzvi maddələrdən şirənin tərkibində zülallar, selik və fermentlər olur. Qeyri-üzvi maddələrdən ən çox bikarbonatlar və başqa duzlar vardır. Gündə təxminən pankreas şirəsi vasitəsilə 10 qrama qədər zülallar və biokarbonat duzları xaric olur. Ona görə də belə heyvanların qələvi-turşuluq müvazinəti pozulur. Heyvanlara biokarbonat NaHCO_3 və başqa qələvi duzlar verməklə pozulmuş müvazinəti bərpa etmək olar.

Şirənin tərkibində üzvi maddələri parçalayan müxtəlif fermentlər vardır. Zülalları parçalayan tripsin, ximotripsin, karbohidratları parçalayan amilaza, maltaza, laktaza, nuklein turşularını parçalayan nukleaza, yağları parçalayan tripsin və ximotripsin əmələ gəldiyi zamanı qeyri-fəal formada olurlar. Ona görə bu fermentlərə tripsinogen və ximotripsinogen deyilir. Bu fermentlər ilk dəfə 1899-cu ildə Pavlovun laboratoriyasında N.P.Şepovalnikov tərəfindən keşf edilmiş bağırsaq şirəsinin tərkibində olan entroginaza fermentinin təsiri ilə fəallaşırlar. Fəallaşmış bu fermentlərə tripsin və ximotripsin deyilir. İ.P.Pavlov entroginaza fermentini fermentlərin fermenti adlandırmışdır.

Bu fermentlər zəif qələvi mühitdə mürəkkəb və orta zülalları amin turşularına qədər parçalayır.

Karbohidratları parçalayan fermentləri mürəkkəb şəkərləri orta şəkərlərə, orta şəkərləri isə sadə şəkərlərə qədər parçalayır. Lipaza fermenti isə qeyri-fəal formada olur. Öd turşusu duzlarının təsiri ilə fəallaşır, mürəkkəb yağları qliserin və yağ turşularına qədər parçalayır.

Pankreas şirəsinin tərkibində güclü fermentlərin olmasına ilə, başqa həzm fermentlərindən fərqlənir. Pankreas şirəsinin miqdarı, eləcə də onun ferment tərkibi yeyilən qidaların müxtəlifliyindən və bir sıra amillərin təsirindən asılı olaraq deyişir.

İŞ № 9. İ.P.Pavlov üsulu ilə pankreas axarının xaricə çıxardılması

1. Lazım olan material və avadanlıqlar: cərrahi alətlər, dəzgah, qif, sinaq şüşələri, et və çörək, elektrostimulyator, atropin, sekretin, şüşə konyula və s.

2. İşin qısa məzmunu

Cərrahi əməliyyata başlamazdan əvvəl, üzərində təcrübə aparılacaq itin yararlı olub, olmadığını nəzərə almaq lazımdır. Belə əməliyyat geniş qəfəsi olan itlər üzərində aseptika və antiaseptika şəraitində ümumi narkoz altında aparılır. Arxası üstə heyvanı cərrahi stola bərkidirlər.

Orta xətt üzrə xəncərəbənzər çıxıntılar göbəyə tərəf 6-8 sm uzunluğunda dəri, əzələlər və periton kəsilir, qarın boşluğu açılır, 12 barmaq bağırsaq pankreas ilə birlikdə xaricə çıxarılır. 12 barmaq bağırsağın qarın boşluğunun arxa divarına baxan səthini ön tərəfə çevirib, axarın 12 barmaq bağırsağa açılan nahiyyəsini müəyyənləşdirirlər. Bu nahiyyə nisbətən uzun olub, 12 barmaq bağırsaq ilə pankreasın sərbəst kənarı arasında əmələ gələn bucaqdan təxminən 3-4 sm yüksərə yerləşir. Axarı tapdıqdan sonra onu zədələnməkdən və kəsilməkdən qorumaq üçün axarın yanlarından bağırsağın altına çarparıldırılmış vəziyyətdə iki zond keçirirlər.

Burada olan qan damarlarını zədələməkdən qorumaq üçün cərrahi əməliyyat mümkün qədər ehtiyatla aparılmalıdır.

Bağırsağın ön və arxa divarının seroz qişası üzərində üçbucaq şəklində iki kəsik aparırlar. Bu üçbucaqların zirvə-

sini müəyyən etdikdən sonra onun mərkəzini axarın məməciyini saxlamaq şərti ilə romb şəklində kəsirlər. Axarı ilə bir yerdə kəsilmiş hissəni bağırsaqdan ayıırlar.

Kəsilmiş bağırsağa tikirlər. Bağırsağı tikəndən sonra 12 barmaq bağırsağı bir-iki tikiş vasitəsilə qarın boşluğunun ön divarının əzələlərinə bərkidirlər. Axarı bağırsaq parçası ilə birlikdə xaricə çıxarıb, qarnın dərisinə tikirlər. Tikməzdən əvvəl dəridə bağırsaq parçasının, yəni rombabənzər hissənin ölçüsünə müvafiq kəsik aparılır. Həmin bağırsaq parçasını tikdikdə diqqətli olmaq lazımdır ki, axar burulmasın.

Kəsik mədə əməliyyatında olduğu kimi cərrahi əməliyyatdan sonra heyvana ciddi qulluq etmək lazımdır. Təxminən heyvanının yarası 7-8 günə sağalır. Belə heyvan üzərinə təcrübə aparmaq olar.

3. İşin gedisi

Pankreas axarına fistul qoyulmuş iti dəzgaha öyrədir-lər. Pankreas şirəsi almaq üçün heyvanı yedirtdikdən 14-20 saat sonra ona qida verilir və təxminənə 2-3 dəqiqədən sonra şirə ifraz olunur.

Belə heyvanlar üzərində müxtəlis qidaların təsiri ilə ifraz olunana şiranın kəmiyyət və keyfiyyətcə dəyişməsini eləcə də pankreas şirəsi fermentlerinin təsir qüvvəsini müşahidə etmək olar.

Pankreas şirəsinin tərkibini bildikdən sonra onun ayrı-ayrı üzvi maddələrə göstərdiyi təsiri təcrübə şəraitində öyrənmək olar.

Zülalları parçalayan tripsin fermentinin təsirini müşahidə etmək üçün dörd sınaq borusu götürülür. Birinci üç sınaq borusunun hərəsinə 1 ml adı pankreas şirəsi, dördüncü sınaq borusuna isə eyni miqdarda qaynadılmış pankreas şirəsi töküllür.

Birinci sınaq şüşəsinə 3 ml 0,2 faizli HCl məhlulu, 2-ci sınaq borusuna 3 ml 0,2 faizli Na₂CO₃ məhlulu, 3-cü sınaq borusuna 3 ml su tökürlər. Dördüncü sınaq borusuna heç nə

əlavə etmirlər. Sonra sınaq borularının dördünə də fibrin züləli əlavə edib, 38-40° qızdırılmış su hamamında 20-30 dəqiqə saxlayırlar.

Təcrübədən məlum olur ki, 1-ci sınaq şüşəsinə daxil edilmiş fibrin züləli şışir, 3-cü, 4-cü sınaq borularına daxil edilmiş fibrin züləli dəyişikliyə uğramır. Lakin 2-ci sınaq borusuna tökülmüş fibrin züləli isə parçalanır.

Amilaza fermentinin sulu karbonlara təsirini müşahidə etmək üçün üç sınaq borusu götürürler. Bir və iki nömrəli sınaq borularının hərəsinə 1 ml adı pankreas şirəsi, 3-cü sınaq borusuna həmin miqdarda qaynadılmış pankreas şirəsi tökürlər. Birinci sınaq borusuna 3 ml 0,2 faiz HCl, 2-ci sınaq borusuna 3 ml 0,2 Na₂CO₃ məhlulu tökürlər. 3-cü sınaq borusuna isə 3 ml su əlavə edirlər. Sonra sınaq borularının üçünə də 2 ml bişmiş nişasta məhlulu əlavə edib, 38-40° hərarəti olan su hamamında 20-30 dəqiqə saxlayırlar.

Sonra sınaq borularındaki nişasta məhlulundan nümunələr götürüb, şəkərin olmasını Trommer üsulu ilə nişastanın olmasını isə yod reaksiyası ilə təyin edirlər.

Aparılan təcrübələrdən aydın olur ki, birinci və üçüncü sınaq borularında olan nişasta məhlulu şəkərə çevrilmediyi halda, ikinci sınaq borusundakı nişasta məhlulu şəkərə çevrilmişdir.

Yağı parçalayan lipaza fermenti nisbətən qeyri-fəal şəkildə olur. Bağırsağa töküldükdən sonra öd turşusu duzları ilə qarışır və fəallaşır. Lipaza fermentinin yağlara təsirini öyrənmək üçün dörd sınaq borusu götürür. Bunların ikisi nə 1 ml adı, ikisinə isə qaynadılmış pankreas şirəsi tökülr. Sınaq borularının dördünədə 9 ml su və 5 ml neytral yağ əlavə edilir.

Bu məqsədlə istənilən bitki yağından istifadə etmək olar. Sonra sınaq şüşələrinə 2-3 damla fenolftalenin 1 saizli spirt məhlulu əlavə edilir.

Adı və eləcə də qaynadılmış pankres şirəsi olan sınaq borularından birinə 0,1 ml öd əlavə edilir. Sonra sınaq boru-

larının dördünü də 38-40° hərarəti olan su hamamında 30 dəqiqə saxlayırlar.

Alınan rəngləri müqayisə etməklə yağıların parçalanmasını öyrənirlər. Sınaq borularında yağ məhlullarından rənginin çəhrayı rəngə çevrilməsi yağıların qliserin və yağ turşularına parçalanmasını göstərir. Rənglərinin dəyişməsini müqayisə etdikdə bir və iki nömrəli sınaq borularındaki yağ məhlullarının rəngləri dəyişdiyi halda, 3-cü və 4-cü sınaq borularındaki məhlulların rəngi dəyişmir.

Öd əlavə edilmiş 1-ci sınaq borusundakı yağ məhlulu-nun rəngindən daha tünd olur.

Bu iki sınaq borusundakı yağıların parçalanma dərəcə-sini müəyyənləşdirmək üçün, hər iki sınaq borusundakı yağ məhlulunu qələvi məhlul ilə titirlayırlar.

Bu təcrübənin nəticələrindən məlum olur ki, yağı parca-layan lipaza fermenti öd turşusu duzlarının təsiri altında fə-allığını xeyli artırır.

İŞ № 10. Nazik bağırsaq şirəsi ifrazının müşahidəsi və şirənin həzm qüvvəsi

1. Lazım olan material və avadanlıqlar: it, cərrah alətlər, fizioloji məhlul, 0,2 faizli HCl məhlulu, müxtəlis qidalar, 1 faizli nişasta məhlulu, pepton zülalı və s.

2. İşin qısa məzmunu

Nazik bağırsaqlar həzm üzvlərinin əsas hissəsini təşkil edir. İnsanlarda nazik bağırsağın uzunluğu təxminən 5-6 m bərabərdir. Yuxarıda qeyd edildiyi kimi nazik bağırsaqlar üç yerə ayrıılır: 12 barmaq bağırsaq, acı bağırsaq və qalça bağırsaq.

Açı bağırsaq nazik bağırsağın təxminən 2/5 hissəsini təşkil edir. Açı bağırsaqla qalça bağırsaq arasında anatomi-k hüdud yoxdur. Hər iki bağırsağın selikli qişası 12 barmaq bağırsaqda olduğu kimi şirə ifraz edən Libergün vəziləri ilə

zəngindir. Selikli qışanın səthində külli miqdar kiçik çıxıntılar vardır. Bu çıxıntılarla bağırsaq xovları deyilir. Bu xovlar bir qat epitel hüceyrələri ilə örtülmüşdür. Xovlar qan kapilyarları, limfa damarları və əzələ lifləri ilə əhatə olunmuşdur. Üzvi maddələr bu xovlar vasitəsilə qana və limsfaya sorulurlar.

Bağırsaqların əzələ qışası boylama və həlqəvi əzələ liflərindən təşkil olunmuşdur. Bağırsağın divarlarında Averbax və Meysner sinir kələfləri vardır. Bağırsaq şirəsinin tərkibində bir sıra mühüm fermentlər vardır ki, bunlar həzm prosesini başa çatdırırlar.

Bağırsaq şirəsi rəngsiz maye olub, tərkibində selik, epitel hüceyrələri, xolestrin kristalları, 0,6-0,7 faizə qədər NaCl 0,2 faizə qədər Na_2CO_3 vardır.

Bağırsaq şirəsinin reaksiyası qələvidir. Bağırsaq şirəsinin tərkibində qeyri-fəal tripsin və ximotripsin fəallaşdırın enterognaza fermentindən başqa, zülallara, yaqlara, sulu karbonlara təsir göstərən fermentlər də vardır.

Erepsin fermenti orta zülalları amin turşularına qədər parçalayır. Bağırsaq şirəsinin tərkibində nuklein turşusunu parçalayan nukleaza fermentinə də təsadüf edilir. Yaqları parçalayan lipaza fermenti nisbətən zəif olub, yaqları qliserin və yağ turşularına qədər parçalayır.

Karbohidratları parçalayan fermentlərdən amiliza, mürəkkəb şəkərləri orta şəkərlərə, maltaza, invertaza, laktaza fermentləri orta şəkərləri sadə şəkərlərə, yəni qlükozaya qədər parçalayır. Lakin bu üsul əlverişli üsul hesab olunmur, çünki bir qədərdən sonra bağırsağın selikli qışası xaricə tərəf çevrilir, müxtlüf mikroorganizmlərin bağırsağa düşməsi nəticəsində anormal vəziyyət yaradır.

I.P.Pavlov bu nöqsanları aradan qaldırmaq məqsədi ilə kəsilmiş bağırsağın hər iki ucunu həlqə şəklində bir-birinə tikir və bağırsağa fistul qoyub, onu heyvanın qarın dərisinə çıxarıır. Sonra əsas bağırsağın tamlığını bərpa edir. Belə heyvanların yarası 10-12 günə saгалır və onların üzə-

rində təcrübə aparmaq mümkündür.

Tədqiqatlardan məlum olmuşdur ki, bağırsaq vəzilərinin şirə ifrazı başqa həzm vəzilərinin şirə ifrazından fərqli olaraq, qıcıqlandırıcı amillərin bilavasitə vəzilərə təsir göstərməsi ilə əlaqədardır.

Bağırsaq vəzilərinin şirə ifrazına mərkəzi sinir sisteminin təsiri bu vaxta qədər öyrənilməmişdir. Bağırsağın divarlarında yerləşən sinir düyüն və kələflərinin iştirakı ilə burada şirə ifrazı mühiti refleks mexanizmi ilə icra olunur. Belə heyvanın təcrid olunmuş bağırsaq parçasından şirə ifrazını tədqiq etmək üçün heyvana 14-16 saat müddətində qida vermirlər.

Heyvanı də zgaha çıxarıb təcrid olunmuş bağırsaq parçasından şirə ifrazını müşahidə edirlər. Bağırsaq şirəsinin ifrazını müşahidə etmək üçün müxtəlif üsullar vardır. Bundan birincisi Tri-Bella, digəri isə Pavlov üsuludur.

3. İşin gedisi

Tri-Bella üsulu ilə nazik bağırsaq parçasını təcrid etmək üçün, narkoz altında heyvanı arxası üstə cerrah stoluna bağlayırlar. Qarın boşluğunun ön divarını orta xətt üzrə 6-8 sm uzunluğunda kəsirlər.

Qarın boşüğünü açıldıqdan sonra qabırğaaltı nahiyyədə nazik bağırsağa mümkün qədər 12 barmaq bağırsağa yaxın nahiyyədə tapırlar. Sonra acı bağırsaq ilgəyini yuxarı dəri səthinə çıxardırlar. 20-30 sm uzunluğunda kəsiləcək bağırsaq parçasının yeri müəyyənləşdirilir. Həmin hissədən yuxarı və aşağı təxminən 1 sm bir-birindən aralı seroz və əzələ qışasını əhatə etmək şərti ilə fasıləsiz büzmə tikişi qoyurlar. Mümkün qədər bu tikişləri qan damarları az olan yerdə aparmaq lazımdır. Sonra iki tikiş arasında olan sahəni iti qayçı ilə kəsirlər. Bağırsaq parçasını ümumi bağırsaqdan ayırdıldıqdan sonra bir-birindən aralanmış nazik bağırsağa baş-başa söykəyib, nazik bağırsaq iynəsi ilə bağırsaq qışalarını bir-birinə möhkəm tikirlər. Bununla da bağırsağın ümumi tamlığı bərpa olunur. Təcrid edilmiş bağırsağın hər iki

ucunu bir-birindən aralı vəziyyətdə qarının dərisinə tikirlər. Bildiyimiz qayda ilə qarın boşluğu əzələlərini və dərisini tikdikdən sonra yaranı yod və başqa antiseptik maddələr ilə təmizləyirlər.

Məlum olmuşdur ki, ac heyvanın bağırsaq vəziləri şirə ifraz etmir. Bunu yəqin etdikdən sonra, heyvana adı qayda ilə qarışq qida verirlər. 15-20 dəqiqə müddətində şirə ifrazını yoxlayırlar. Təcrübə göstərir ki, heyvanın qidalanmasına baxmayaraq, başqa həzm vəziləri şirə ifraz etdiyi halda, təcrid edilmiş bağırsaq parçasından şirə ifraz olunmur.

Buradan aydın olur ki, başqa həzm vəzilərinin şirə ifrazından fərqli olaraq, bağırsaq vəziləri neyro-humoral yol ilə şirə ifraz etmir.

Belə heyvanın təcrid edilmiş bağırsaq parçasına qida yeritdikdə və ya dernaj vasitəsilə bağırsaq vəzilərini qıcıqlandırıb bir qədər gözlədikdə bağırsaq vəziləri şirə ifraz etməyə başlayır. Bağırsağı qidadan təmizlədikdə və ya drenajı bağırsaqdan çıxardıqda şirə ifrazı dayanır.

Təcrid olunmuş bağırsağa 0,25 faizli HCl məhlulu tökürlər, bir qədər sonra fizioloji məhlul ilə onu yuyurlar. Şirə ifrazını yoxlayırlar. Turşunun təsirindən bağırsaq vəziləri oyanır, külli miqdarda şirə ifraz olunur.

Deməli, bağırsaq vəziləri kimyəvi və mexaniki qıcıqların təsiri altında oyanıb şirə ifraz edirlər.

Nazik bağırsaq şirəsinin həzm qüvvəsi öyrənmək məqsədi ilə iki sinaq şüşəsi götürüb, hərəsinə 1 faizli nişasta məhlulu tökürlər. Sinaq şüşələrindən birinə 1 ml bağırsaq şirəsi, digərinə isə su əlavə edirlər. Sonra sinaq şüşələrində şekerin olduğu Trommer reaksiyası ilə təyin edirlər. Bu zaman bağırsaq şirəsi əlavə edilmiş sinaq şüşəsində nişasta şekerə çevrildiyi halda, su əlavə edilmiş sinaq şüşəsindəki nişasta məhlulu dəyişilməmiş qalır.

Zülal fermentinin təsirini öyrənmək istədikdə üç sinaq şüşəsi götürürlər. Hər sinaq şüşəsinə 2 ml pepton zülalı əlavə edirlər. Birinci və ikinci sinaq şüşəsinə 1 ml bağırsaq şirəsi,

üçüncü sınaq şüşəsinə eyni miqdarda su əlavə edirlər.

Sonra sınaq şüşələrini 38° hərarəti olan termostda 30 dəqiqə saxlayırlar. Sonra amin turşularının olduğun təyin etmək məqsədilə sınaq şüşələrinin hər birinə 10-15 damla brom suyu əlavə edirlər.

1-cə və 2-ci sınaq şüşələrində olan məhlulun rəngi dəyişib çəhrayı rəng aldığı halda, su əlavə edilmiş sınaq şüşəsinə dəki məhlulun rəngi dəyişmir. Bu təcrübələrdən məlum olur ki, bağırsaq şirəsinin tərkibində olan erepsin fermenti zülalıları amin turşularına qədər parçalayır.

İŞ № 11. Öd, ödün ifrazı, ixracı və həzm üçün əhəmiyyəti

1. Lazım olan material və avadanlıqlar: it, cərrahi alətlər, efir-xloroform narkozu, sınaq şüşələri, qif, şüşə qabaları, bitki yağı, filtir kağızı, öd və s.

2. İşin qısa məzmunu

Qaraciyər oqranizmdə ən böyük vəzn olub, həyat üçün əhəmiyyətli bir çox fizioloji funksiya daşıyır.

Qaraciyər biri böyük, digəri kiçik olmaq üzrə iki paydan, son dərəcədə kiçik mikroskopik payçıqlardan təşkil olunmuşdur.

Payçıqlar vəzi hüceyrələrdən əmələ gəlmışdır. Bunların arasında son dərəcə kiçik yarıqlar vardır ki, bunlara öd kapilyarları deyilir. Bu kapilyarlar bir-birilə birləşərək divarı olan nisbətən daha iri kanalçıqlar əmələ gətirir. Bu kapilyarlar da get-gedə iriləşərək qaraciyər axacağını əmələ gətirir, bu isə kisə axacağı ilə birləşib ümumi öd axacağı ilə onikibarmaq bağırsağa açılır.

Qaraciyər hüceyrələri daimi öd hazırlayırlar. Hazırlanan öd öd kisəsinə toplanır. Lakin, qida mədədən bağırsağa keçdiyi zaman qaraciyərin hazırladığı öd və öd kisəsinə yiğilmiş öd ümumi öd axarı vasitəsilə onikibarmaq bağırsağa tökü-

lür. Qaraciyərin öd hazırlanmasına öd ifrazı öd kisəsinə toplanmış ödün 12 barmaq bağırsağa verilməsinə öd ixracı deyilir.

Qaraciyərin hazırladığı təzə öd ilə, kisə ödü həm rənginə, həm də qatılığına görə biri digərindən ayrılır. Qaraciyər ödü açıq sarımtıl rəngli, kisə ödü isə tünd qara rəngdə olur. Kisə ödü 4-5 dəfə qaraciyər ödünə nisbətən 4-5 qatı olur. Ödün tərkibində üzvi maddələrin çoxunu öd turşuları və öd piqmentləri təşkil edir. Bundan başqa ödün tərkibində leysitin, xolisterin, mutsin, selik və mineral duzlar vardır.

Öd turşuları tauroxol və qlipoxol turşularından öd piqmentləri isə blirubin və bilverdindən ibarətdir. Bilirubin qara ciyərdə dağılmış eretrositlərin hemoglobinindən sintez olur, biliverdin isə bilirubinin oksidləşməsindən əmələ gəlir.

Aparılan təcrübələr göstərir ki, qaraciyərdən başqa bilirubin sümük iliyində, dalaqda və limfa düyünlərində də sintez olunur.

Ödün ifrazı reflektor hadisə olub, qidanın mədəyə və bağırsağa düşməsi ilə başlayır. Eləcə də qidanın qoxusu, onun görünüşü və qida haqqında sõhbət öd ifrazına səbəb olur.

Öd ifrazının reflektor mexanizmində azan və simptik sinirlər iştirak edir. Bu sinirlərin gətirdikləri impulsların təsiri altında qaraciyərin hazırladığı öd vaxtaşırı ya bağırsağa və ya da öd kisəsinə toplanır. Aydın olmuşdur ki, azan siniri ilə öd kisəsinin əzələlərinə və ümumi öd axarının bağırsağa açılan nahiyyəsində yerləşən büziütü əzələyə, yəni sfinktorə gələn impulsların təsiri altında öd kisəsi yığılır, sfinktor isə boşalır. Bu zaman qaraciyərin hazırladığı öd ilə öd kisəndəki öd 12 barmaq bağırsağa açılır. Simpatik sinirin oyanması əksinə öd kisəsi əzələlərinin boşalmasına, sfinktorun büzülməsinə səbəb olur. Bu vaxt qaraciyərin hazırladığı öd, öd kisəsinə toplanır. Reflektor mexanizmlə yanaşı öd ifrazının humoral mexanizmi də vardır. Belə ki, sekretin, qastrin, ekstraktiv maddələr humoral yol ilə qaraciyərin vəzi

hüceyrələrinə təsir edərək ödün ifrazını artırır. Bundan əlavə öd və öd məhsulları da ödün əmələ gəlməsinə təsir göstərir. Eləcə də ödün parçalanma məhsullarının bir qismi qana sorularaq qaraciyərdə ödün əmələ gəlməsini və həmçinin sümük iliyində eritrositlərin yaranmasını sürətləndirir. Gündə 500 ml-dən bir litrə qədər öd ifraz olunur.

3. İşin gedisi

a) Qaraciyərin öd ifrazı prosesini aydınlaşdırmaq üçün öd kisəsini fistul qoymaq lazımdır. Bir çox hallarda qaraciyərdə hazırlanan ödün öd kisəsinə verilməsini dəqiqləşdirmək məqsədi ilə ümumi öd axarını bağlayırlar. Belə təcrübənin döş qəfəsi enli olan itlər üzərində aparılması daha məqsədə uğyundur.

Bildiyimiz qayda ilə iti cərrahi əməliyyat üçün hazırlayırlar. Əməliyyat yüngül morfii, efir-xloroform narkozu altında aparılır. Arxası üstə cərrahi stola bağlanmış heyvanın qarın nahiyyəsində orta xətt üzrə xəncərəbənzər çıxıntıdan başlayaraq dəri və əzələləri 8-10 sm uzunluğunda kəsir və qarın boşluğununu açırlar. Sağ qabırğaaltı nahiyyəni bir qədər qaldırıldıqda qaraciyər və öd kisəsi aydın görünür.

Öd kisəsinə fistul qoymazdan əvvəl ümumi öd axarını möhkəm liqatura ilə bağlayırlar. Sonra qaraciyər ilə öd kisəsini bir yerdə yaranın səthinə çıxarırlar. Öd kisəsinə qoyulacaq fistula müvafiq, onun dibinə seroz və əzələ qışasının arası ilə büzməli tikiş aparırlar.

Tikişin arasını kəsirlər, sonra həmin kəsilmiş yerdən öd kisəsinə fistul qoyub, sapları dartırlar və beləliklə fistulu möhkəm öd kisəsinə bərkidirlər.

Fistulun digər ucunu xaricə çıxarıb dəriyə tikirlər. Fistulun dəriyə bərkitməzdən əvvəl, bildiyimiz qayda ilə əvvəlcə peritonu, sonra əzələni, Ən nəhayət dərini tikmək lazımdır. Belə heyvanın yarası bir neçə günə sağalır. Yara sağaldıqdan sonra heyvan üzərində təcrübə aparmaq mümkün olur. Öd kisəsindən öd almaq məqsədilə fistulsuz da başqa üsuldan

da istifadə etmək olur. Yuxarıda göstərdiyimiz qayda ilə iti cərrahi əməliyyata hazırlayırlar. Öd kisəsinin dibini qarnın yarısına tikib, onu bir qədər kəsirlər və həmin kəsilmiş yerdən öd kisəsində drenaj qoyaraq öd alırlar.

b) Ödün ifraz mexanizmini aydınlaşdırmaq məqsədi liə ümumi öd axarını on iki barmaq bağırsaqdan ayırib, heyvanını qarnının dərisinə tikirlər. Bu əməliyyat yuxarıda göstərdiyimiz qayda ilə aparılır.

Heyvanın qarın boşluğunu açdıqdan sonra, oniki-barmaq bağırsağı qaldırıldıqda axar aydın görünür. Bu axar kiçik pankreas axarından bir qədər aşağıda yerləşir.

Ümumi öd axarının on iki barmaq bağırsağa açıldığı nahiyyəni təyin etdikdən sonra, həmin nahiyyəyə mərkəzi vəziyyət vermək şərti ilə, on iki barmaq bağırsağı üçbucaq şəklində kəsirlər. Bu bağırsaq parçasını kəsməzdən əvvəl kiçik pankreas axarını bağlamaq lazımdır.

Onikibarmaq bağırsağın kəsilmiş nahiyyəsini 2-3 tikişlə tikib onun tamlığını bərpa edirlər. Kəsilmiş bağırsaq parçasını axarla birlikdə xaricə çıxarıb heyvanın qarnını dərisinə tikirlər.

Yara sağaldıqdan sonra heyvan üzərində təcrübə aparmaq mümkün olur.

Qaraciyərin vəzi hüceyrələrinin hazırladıqları ödü toplamaq və müşahidə etmək üçün ya öd kisəsinə fistul qoyulmuş iti, ya da öd kisəsi yaraya tikilmiş heyvanı dəzgaha bağlayırlar. Bildiyimiz qayda ilə fistula qif və dərəcələnmiş şüşə qab ilə birləşdirirlər. Heyvanın öd kisəsinə 3-4 sm uzunluğu olan drenaj keçirirlər.

Drenaj vasitəsilə bir saat müddətində hər 15 dəqiqədən bir ifraz olunan ödü toplayırlar və bu vaxt alınan ödün rənginə və qatılığına nəzər yetirirlər.

Ödün yağlara təsirini öyrənmək məqsədilə, iki sınaq şüşəsi götürüb onlara içərisi filtr kağızı ilə örtülmüş iki qif taxırlar. Filtir kağızının birini öd, digərini isə su ilə isladırlar. Sonra hərəsinin üzərinə bir qədər bitki yağı əlavə edirlər.

Bir müddətdən sonra öd ilə isladılmış filter kağızından yağı süzüldüyü halda, su ilə isladılmış filter kağızının üzərində yağı olduğu kimi qalır.

Qəbul olunan müxtəlif qidaların ödün ifrazına təsirini öyrənmək üçün ümumi öd axarı xaricə çıxardılmış iti dəzgahı bağlayırlar. 30-40 dəqiqə gözlədikdən sonra bir saat müddətində şirə ifrazını müşahidə edirlər.

Qida vermədikdə şirə ifraz olunmadığını yəqin etdikdən sonra, itə hər dəfə 250 qram çörək, 100 qram ət və ya da 600 qram süd verib bir neçə saat müddətində hər 15 dəqiqədən bir şirə ifrazını yoxlayırlar.

Aparılan təcrübələrdən məlum olur ki, qida mədədən onikibarmaq bağırsağa keçdikdə öd ifraz olunur. İfraz olunan ödün kəmiyyət və keyfiyyətcə dəyişməsi yeyilən qidanın kəmiyyət və keyfiyyətindən asılı olur.

İŞ № 12. Mədə-bağırsaq sisteminin motor funksiyası

1. Lazım olan material və avadanlıqlar: Qurbağa, pişik, elektrostimulyator, cərrahi alətlər, duz kristalları, NaCl fizioloji məhlulu, kanyula, $1 \cdot 10^8$ asetilxolin, $1 \cdot 10^9$ erezin, $1 \cdot 10^8$ adrenalin, Ringer-Lokk məhlulu, şüşə qablar, kimoqraf, şativ, şüşə çubuqlar və s.

2. İşin qısa məzmunu: Həzm kanalının motor vəzifəsi, həzm üzvləri divarlarında yerləşən əzələlərin yiğilması sayəsində icra olunur.

Bu fəaliyyət zamanı həzm üzvlərinə düşən qida bağır-saq boyu hərəkət edir və qarışır. Digər tərəfdən qidalar həzm üzvlərinin müəyyən nahiyyələrində müvəqqəti saxlanılır. Bu vəzifə həzm üzvlər sisteminin müəyyən nahiyyələrində yerləşən, büzüçü əzələlərin, yəni sifnktorların fəaliyyəti ilə əlaqədardır. Həzm üzvlərinin motor funksiyası perstaltik və rəqqasi hərəkətlər şəklində özünü göstərir.

Perisaltik hərəkətlər həzm üzvlərinin divarlarında yer-

ləşən həlqəvi əzələlərin yiğilması ilə başlayır. Bu hərəkətlər kiçik dalgalı olub, təxminən 15-20 saniyəyə qədər davam edir. Bu hərəkətlər sayəsində qidalar mədənin girəcəyindən çıxacağına doğru hərəkət edir. Boylama əzələlərin yiğilması rəqsi hərəkətlərə səbəb olur. Bu zaman qida mədənin divarlarına yaxınlaşır və ondan uzaqlaşır.

Mədənin hərəkəti zamanı, onun çıxacağından dibinə nisbətən yüksək təzyiq yaranır. Bu təzyiq mədənin dibində 35-50, çıxacağında isə 100-120 mm civə sütunu hündürlüyüne bərabər olur.

Bələ yüksək təzyiqin təsiri altında qida mədədən nazik bağırsağa keçir və bunun ilə də bağırsaqlar hərəkət etməyə başlayır. Mədədə olduğu kimi, bağırsaqların hərəkəti də peristaltik və rəqqasi şəkildə meydana çıxır. Bu hərəkətlər sayəsində qida bağırsaqlarda qarışır. Eləcə də qidalar bağırsaqların oral hissəsindən anal hissəsinə doğru hərəkət etməyə başlayır.

Həzm üzvlərinin motor vəzifəsi neyro-humoral yol ilə nizama salınır. Aparılan tədqiqatlar göstərir ki, azan sinir həzm üzvlərinin hərəkətlərini sürətləndirir, simpatik sinirlər isə əksinə bu hərəkətləri ləngidir. Bu sinirlərin həzm üzvlərinin motor vəzifəsinə göstərdiyi təsir, heyvanın halından, həzm üzvlərinin tonusundan, eləcə də mərkəzi sinir qıcıqlandırılması hərəkətlərin sürətlənməsinə deyil, əksinə ləngiməsinə səbəb olur.

Sinir sistemi ilə yanaşı həzm üzvlərinin motor vəzifəsi humoral yol ilə də nizama salınır. Həzm zamanı əmələ gələn bir sıra bioloji fəal maddələr, müxtəlif duzlar həzm üzvlərinin hərəkətlərinə təsir göstərir. Məs: asetilkolin, histamin, ekstraktiv maddələr, CO₂, kalium duzları hərəkətləri sürətləndirir.

Adrenalin, noradrenalin, kalsium duzları və s. maddələr isə hərəkətləri ləngidirlər.

Mədə-bağırsaq sisteminin motor vəzifəsini kəskin və xroniki təcrübələr ilə öyrənmək mümkündür.

3. İşin gedişi

a) Kəskin təcrübə şəraitində qurbağanın həzm üzvlərinin motor vəzifəsinin müşahidəsi.

Mərkəzi sinir sistemi pozulmuş qurbağanı arxası üstə mantar lövhəyə bərkidib, qarın boşluğunu bir qədər geniş açırlar. Bu zaman mədə və bağırsaqlar aydın görünür.

Bu əməliyyatdan bir neçə dəqiqə sonra bağırsaqların hərəkəti görünür. Nazik bağırsağı pinset ilə sıxdıqda və ya duz kristalları ilə qıcıqlandırıldıqda hərəkətlər sürətlənir.

b) Qurbağadan azan siniri mərkəzinin qıcıqlandırılmasının mədə-bağırsaq hərəkətlərinə təsiri.

Qurbağanın kəllə sümüklərini kəsib beyini açırlar. Uzunsov beyini zədələmək şərti ilə onun mərkəzi sinir sisteminin yuxarı şöbələrində ayıırlar.

Bulbar qurbağanın azan siniri mərkəzini tapırlar. Bu əməliyyatdan sonra yuxarıda qeyd etdiyimiz kimi qurbağanın qarın boşluğunu açırlar. Azan sinir mərkəzinin zəif cərəyan vasitəsilə qıcıqlandırıldıqda həzm üzvlərində hərəkətlərin sürətləndiyi aydın görünür.

v) İstiqanlı heyvanlarda həzm üzvlərinin motor vəzifəsinin tədqiqi.

Təcrübə üçün pişik və ya küçüklərdən istifadə edilir.

Heyvanı yedirdikdən 1,5-2 saat sonra ona efir-xloroform narkozu verib, cərrahi əməliyyata başlayırlar. Qeyd etmək lazımdır ki, həzm üzvləri boş olduqda, hərəkətlər müşahidə edilmir.

Heyvanın qarın nahiyyəsini orta xətt üzrə kəsib qarın boşluğununa açırlar. Sonra onu qurşağa qədər içərisi 30° qızdırılmış Ringer-Lokk məhlulu ilə dolu vannaya salırlar. Bu zaman bağırsaqlar Ringer-Lokk məhlulunda sərbəst üzür. Adı göz ilə bağırsaqların hərəktərini müşahidə etmək olur.

q) İstiqanlı heyvanlarda qan sinirinin qıcıqlandırılmasının həzm üzvlərinin motor funksiyasına təsiri.

Təcrübə yuxarıdakı qayda ilə pişik və küçüklər üzrində aparılır. Heyvanın boyun nahiyyəsində dərini kəsib azan

siniri tapir və onu liqaturaya alırlar. Eyni zamanda vidaci venaya kanyula qoyurlar. Heyvanı içərisinə Ringer-Lokk məhlulu tökülmüş vannaya salırlar. Təxminən 15-20 dəqiqə keçdikdən sonra həzm üzvlərinin hərəkətlərini müşahidə edirlər və zəif elektrik cərəyanı vasitəsilə azan siniri qıcıqlandırırlar. Bu vaxt hərəkətlər surətlənir.

Asetilxolinin həzm üzvlərinin motor funksiyasını təsirini öyrənmək istədikdə vidaci venaya qoyulmuş kanyula vasitəsilə 2-3 ml 1.10^8 dozada asetilxolin və 1.10^9 dozada ezerin qarışığı vururlar. Qeyd etmək lazımdır ki, ezerin xolin-stereza fermentini parçaladığı üçün asetilxolinin təsir müddətini artırır.

Asetilxolin – ezerin qarışığını qana vurdudqda həzm üzvlərinin hərəkətləri nəzərə çapracaq dərəcədə qüvvətlənir, bir qədər keçdikdən sonra əvvəlki vəziyyətinə qayıdır.

Adrenalinin həzm üzvlərinin motor vəzifəsinə təsirini öyrənmək istədikdə kanyula vasitəsilə heyvanın qanına 1.10^8 dozada adrenalin məhlulu yeridilir.

Adrenalinin təsiri ilə həzm üzvlərinin hərəkətləri ləngiyir.

d) İstiqanlı heyvanlarda nazik bağırsaq ilgəyi hərəkətlərinin müşahidəsi və qeydi.

Bu təcrübəni dovşanın, pişiyin və ya itin nazik bağırsağı üzərində müşahidə etmək olar. Heyvanın qarın boşluğununu açıb nazik bağırsaqdan təxminən 5-6 sm kəsirlər. Kəsilmiş bağırsaq parçasının təmizləmək üçün bir neçə dəfə Ringer-Lokk məhlulu ilə yuyurlar. Bağırsaq parçasını dayanacağa bərkidilmiş şüşə qarmaq keçirirlər. Sonra onun aşağı hissəsini liqatura vasitəsilə qarmağa, yazıçıya bərkidirlər. Yuxarı hissəsini liqatura vasiləsítə qarmağa birləşdirirlər. Şüsə qarmaq ilə bağırsaq parçasını bir yerlə Ringer-Lokk məhlulu ilə doldurulmuş şüşə qaba salırlar. Məhlulun tempreturunu sabit saxlamaq üçün şüşə qabı su hamamına salırlar. Əvvəlcə bağırsaq parçasının normal hərəkətlərini kimqrafda yazırlar. Sonra Ringer-Lokk məhluluna (1:10000)

2-3 damla asetilkolin əlavə edirlər və yazırlar. Sonra bağırsaq parçasını Ringer-Lokk məhlulunda yuyurlar. Ringer-Lokk məhluluna 3-4 damla 1:10000 adrenalin məhlulu əlavə edərək bağırsaq hərəkətlərini yazırlar (Şəkil).

e) Boş mədə hərəkətlərinin müşahidəsi.


Bu təcrübə Basov üsulu ilə mədə fistulu olan itlər üzərində aparılır. Bu üsul vasitəsilə həzm üzvlərinin motor fəaliyyətini öyrənmək olar.

Məlum olduğu kimi, heyvanın qidalanmasından asılı olmayaraq boş mədədə, təxminən hər 1,5 saatdan bir periodik hərəkətlər ilə yanaşı mədə vəziləri də şirə ifraz etməyə başlayır. Boş mədənin hərəkətləri 15-20 dəqiqə davam etdikdən sonra, sakitlik dövrü ilə əvəz olunur. Bu hərəkətləri müşahidə etmək istədikdə heyvanın mədəsinə rezin balon keçirirlər. Bu balonu rezin boru vasitəsilə Mareyin kapsulu na birləşdirirlər. Sonra kapsulanın yazılışının çox yavaş hələnən kimoqrafa söykəyirlər. Boş mədənin periodik hərəkətləri kimoqraf üzərində yazılır.

Təcrübələr 15-20 dəqiqədən bir 15-20 saat müddətində aparılır.


ə) Kirpikli epitelin sərimə hərəkətinin müşahidəsi: Bu müşahidə etmək üçün onurğa beyni pozulmuş qurbağanı arxası üstə mantar lövhəyə bərkidib, qayçının iti ucunu ağız boşluğunundan qida borusuna salıb, mədəyə qədər boylama istiqamətində kəsib və onun kənarlarını dartaraq mantar lövhəyə bərkidirlər. Ağız tərəfdən qida borusunun başlangıcına bir parça qan laxtası, mantar lövhə hissəciyi qoyub, onun mədəyə doğru hərəkətini izləyirik. Bundan sonra qida borusunun selikli qışasının üzərinə 1-2 damla Adrenalin (1:100000), Asetikoldin (1:100000), fizioloji məhlulu (0,6 faizli) əlavə edib, mantar lövhənin hissəcəyinin hərəkətinə necə təsir etdiyini müşahidə edirik. Adrenalinin təsirindən mantar lövhəsinin hissəcəyinin hərəkətini ləngitdiyini, asetikolinin isə həmin hərəkəti qüvvətləndirdiyini müşahidə edirik.

ŞƏKİLLƏR




Şəkil 1. Bəzi onurğalı heyvanlarda və insanda həzm sisteminin quruluşu.

1 - nazik bağırsaq; 2 - yoğun bağırsaq; 3 - kor bağırsaq; 4 - qida borusu; 5 - mədəaltı vəz; 6 - qaraciyər; 7 - mədə; 8 - kloaka; 9 - öd kisəsi; 10 - bağırsaq borusu; 11 - spiral qapaq. A - miskin; B - akula; V - xanıbalığı; Q - qurbağa; D - göyərçin; E - dovşan; İ - insan.




Şəkil 1a. Həzm traktının ümumi sxemi.

1. Ağız boşluğu; 2.Dil; 3.Dilaltı tüpürcək vəziləri; 4. Yemək borusu;
- 5.Mədə; 6.Mədə tağı; 7.Mədənin cismi; 8.Mədənin pilorik hissəsi;
- 9.Onikibarmaq bağırsaq; 10.Qaraciyər; 11.Öd kisəsi; 12.Ümumi öd axarı;
- 13.Mədəaltı vəzi; 14.Mədəaltı vəzin axarı; 15.Açı bağırsaq; 16.Qalça bağırsaq;
- 17.Kor bağırsaq; 18.Qurdabənzər çıxıntı (appendiks);
- 19.Qalxan çənbər bağırsaq; 20.Köndələn çənbər bağırsaq; 21.Yenən çənbər bağırsaq;
- 22.s-a bənzər bağırsaq; 23.Düz bağırsaq.




Şəkil 1b. Tüpürcəyin reflektoru olaraq ifrazının sxemi.

1. Dilin reseptorları;
2. Dilin reseptorlarından oyanmanı aparılan afferent neyron;
3. Efferent neyron;
4. Tüpürcək vəzisinə oyanmani nəql edən effektor-sekretor sinir;
5. Tüpürcək vəzi və onun axarı;
6. Uzunsov beyində tüpürcək ifrazını tənzim edən mərkəz.




Şəkil 2. Həzm kanalının köndələn kəsiyi.

- 1.Müsaqirə; 2.Serroz qat; 3.Birləşdirici serroz qatı; 4.Dairəvi əzələ qatı;
- 5.Kondələn əzələ qatı; 6.Ayerabax kələfi; 7.Meysner kələfi;
- 8.Dairəvi qat; 9.Selikaltı toxuma; 10.İri vəzin axarlarının çıxarı;
- 11.Selikli vəz; 12.Selikaltı vəz.



Şəkil 3. Həzm vəziləri.


1. Birhüceyrəli epiteldaxili;
 2. Vəzi tumurcuğu;
 3. Vəzi sahəsi;
 4. Vəzi suxuru;
 5. Vəzi çıxıntısı;
 6. Epitel mənşeli olmayan çoxhüceyrəli borulu vəzilər;
 7. Sadə borulu;
 8. Sadə alveollu;
 9. Sadə borulu şaxələnmiş;
 10. Sadə alveollu şaxələnmiş;
 11. Mürəkkəb borulu vəz;
 12. Mürəkkəb alveollu;
 13. Mürəkkəb borulu-alveollu;
 14. Mürəkkəb torşəkili vəz.
- Qara rəng – asinus, Açıq – çıxarıcı axarlar.**



Şəkil 3a. İri həzm vəzi.

- 1. Müxtəlif ölçülü çıxarıcı axarlar;
- 2. Xüsusi qışa;
- 3. Sinir lifi;
- 4. Vəzili hüceyrələr;
- 5. Sekret;
- 6. Vəzin uc şöbəsi;
- 7. Qan damarları.

Ox işarəsi – maddələrin qan damarlarından (7) vəzil Hüceyrələrinə (4) doğru hərəkət istiqamətini göstərir.



Şəkil 4. İordan və Uqolyeva görə sekresiyanın təkmülünü əks etdirən sxem.

A-mərhələsi; I-morfonekrotik, 2-morfokinetic,
3-morfostatik sekresiya;

B-mərhələsi; I-Qana və xarici mühitə sekretor maddə ifraz edən hüceyrə;
II-morfostatik sekresiya; III-morfostatik;

IV-morfokinetic; V-morfonekrotik sekresiya;


VI-VII-endokrin sekresiyasının inkişaf mərhələləri.

Bütöv xətlər - Uqolyeva görə təkamüldün mərhələləri.

Qırıq xətlər - təkamulun mümkün yolları.

Qara dairələr - həzm fermentlər və sekretor qranulalar.

A - dairəvi-sekretor qranulalar. K - kapilyarlar.



Şəkil 5. Bəzi onurğalılarda ağız boşluğunun sekretor aparatının təkamül sxemi.


Ağız boşluğunun selikli qışasının çoxqatlı sekretor epitel;

I-Onurğalıların hipotetik əcdadı; II-Dəyirmiağızlılar (minoqa);


III-Sümüklü balıqlar; I- birqatlı epitel daxili vəzələr;

IV- və V-Suda-quruda yaşayınların ağız boşluğunun vəzili elementləri
(qurbağa) və sürünenlər (tsbağa); 1-birhüceyrəli epitel xali vəzələr,
2-çoxqatlı epitel mənşəyi olmayan vəzilərin anusu, 3-çıxarıcı axar.


VI-Quşların ağız boşluğunun vəzili apparatı (toyuq); 1-Çoxqatlı buy-
nuzlaşmış yastı epitel, 2-Epitel mənşəli olmayan çoxqatlı tüpürçək vəzilərinin üç şöbəsi; 2-çıxarıcı axar; VII-Məməlilərin ağız boşluğunun sek-
retor apparatı (siçovul); 1-buynuzlaşmış çoxqatlı yastı epitel, 2-Çoxqatlı
epitel mənşəli olmayan tüpürçək vəzilərinin asinusu; 3-İri tüpürçək vəzi-
lərinin asinusu, 4-Çıxarıcı axar.



**Şəkil 6. İştahanını hipotalamik tənzimi.
TM-toxluq mərkəzi, AM-Acliq mərkəzi.**




Şəkil 7. İnsanın qidanı udma aktı.




Şəkil 8. İ.P.Pavlov üsulu ilə təcrid edilmiş kiçik mədəciyiin sxemi.

1. Selikli qışa; 2. Əzələ qışa; 3. Serroz qışa; 4-5-6. Fistula borusu;
7. Qarnın divarının darisi. Kiçik mədəciyiin boşluğunu (a), böyük
mədəcik boşluğunundan (A) ayıran ikiqat selikli qışa. B- mədəyə gi-
riş; C-Mədənin piloris şöbəsi.




Şəkil 9. Təcrid edilmiş kiçik mədəciyi olan it.





Şəkil 10. Onikibarmaq bağırsaqda gedən həzm prosesini eks etdirən sxem.

- 1-orağabənzər bağ; 2-qaraciyərin sol payı; 3-qaraciyərin sağ payı;
- 4-qaraciyərin kvadrat payı; 5-sağ boylama şırımı;
- 6-sol boylama şırımı; 7-öd kisəsi; 8-öd kisəsinin axacağı;
- 9-qaraciyərin axacağı; 10-ümumi öd axacağı;
- 11-mədəaltı vəzi; 12-mədəaltı vəzin başı; 13-mədəaltı vəzin quryruğu;
- 14-mədəaltı vəzin axacağı; 15-12 barmaq bağırsağın yuxarı üfiqi hissəsi;
- 16-12 barmaq bağırsağın enən hissəsi; 17-12 barmaq bağırsağın aşağı üfiqi hissəsi;
- 18-12 barmaq bağırsağın acı bağırsaşa keçən hissəsi;
- 19-acı bağırsaq.




Şəkil 11. Nazik bağırsağın divarının quruluşu.

Qişalar: I-Selikli, II-Selikaltı, III-Özələ, IV-Serroz.
 1-xovlar, 2-çixıntı, 3-epiteli, 4-selikli qışanın xüsusi qatı,
 5-özələ qatı, 6-damar toru, 7-limfa toru, 8-sinir lifi,
 9-10-selikaltı və özələ sinir kələfi.




Şəkil 12. Azan (A) və Simpatik (B) sinirin qıcıqlandırılmasının nazik bağırsaqların motor fəaliyyətinə təsiri.



Şəkil 13. Həzmin müxtlis tiplərində qidanın hidroliz üçün lokalıhəsiyasi.


a) Hüceyrə xarici – distant, b) Hüceyrə daxili,
v) Membran (divarönü).

1-hüceyrəxarici maye; 2-hüceyrədaxili maye;
3-hüceyrədaxili vakoul; 4-nüvə; 5-hüceyrə membrani.



Şəkil 14. Nazik bağırşaqda qida olan (II) və qida olmayan (I) şəraitdə boşluq (A) və membran həzminin (B) qarşılıqlı əlaqəsinin sxemi.

1-nazik bağırşaq boşluğununda fermentlərin xaotik yerləşməsi,
 2-mikroxovcuqlar, 3-mikroxovcuqların üst səthində fermentlər,
 4-haşiyəli büküslerin məsaməsi, 5-haşiyəli büküsün məsamələrindən
 keçə bilməyən mikroblar, 6-7-hidrolizin müxtəlif mərhələsində
 olan qida maddələri.



Şəkil 15. Bağırsaq hüceyrəsinin sxematik görünüşü.

- 1-mikrohovcuqlar, 2-terminaltor, 3-dosmosomlar,
- 4-mitochondri, 5-qranulyar retikul, 6-holci apparati,
- 7-bazal membrani, 8-hamar retikul.

ӘДӘВІЙЯТ

1. Физиология пищеварения; руководство по физиологии. Л., 1974, 135 с.
2. Уголев А.М. Пристеночное (контактное) пищеварение. М.-Л., 1963, 250 с.
3. Уголев А.М. Эволюция пищеварения и принципы эволюции функций. Элементы современного функционизма. Л., 1985, 290 с.
4. Уголев А.М. Мембранные пивеарение. Л., Наук, 1972, 258 с.
5. Палтырьев С.С. Физиология пищеварение; учеб, пособие, М., Высшая школа, Курцин и. т. 1980, 250 с.
6. Павлов И.П. Двадцатилетний опыт объективного изучения высшей нервной деятельности поведения животных. М., Наук, 1973, 659 с.
7. Богач П.Г. Механизм нервной регуляции моторной функции тонкого кишечника. Киев, 1968.
8. Физиология человека. Учебник (под. Редак. Г.И.Косицкого), М., Медицина, 1985.
9. Общий курс физиологии человека и животных. Учебник. (под редак. А.Д.Ноздрачева), М., Высшая школа, 1991, 512 с.
10. Колосов Н.Г. Нервная система пищеварительного тракта позвоночных и человека. Л., 1968.
11. Файтельтерг Р.О. Всасывание углеводов, белков и жирной в кишечнике, Л., 1967, 305 с.
12. Шубникова Е.А. Руководство по цитологии. 1966, В кн. М., Л., 91.
13. Иванова Т.С. Рецепторная иннервация тонкой кишки, 1967, 250 с.
14. Кадыров У.З. Воп питания. 22, 3: 28, 1963.
15. Qarayev A.İ. Faqositozun fiziologiyası, 1963.
16. Qarayev A.İ., Mustafayev M.K. Mərkəzi sinir sisteminin fiziologiyası, dərs vəsaiti, ADU nəşriyyatı, 1962, 290 s.
17. Məhərrəmov Ş.A., Abdullayev S.A. İnsan anatomiyasından təcrübəyə aid metodik göstəriş və tapşırıqlar, I hissə, II hissə, Bakı, 1976, 50 s.
18. Qayibov T.D., Hüceynov Q.Ə., Hacıyev K.C., Məhərrəmov Ş.A. İnsan anatomiyası və fiziologiyası, Bakı, 1973, 250 s.

19. Физиология всасывания; Руководство по физиологии, 1977, 666 с.
20. Климов П.К. Функциональные взаимосвязи в пищеварительной системе. Л., 1967, 269 с.
21. Atvaroda. Brochim. Biophys, 1965, 109: 176.
22. Daniel E.E. Caciroentrologiy, 1965, 40: 203.
23. Dewey M.M. Casrtoentrology 1965, 49: 395.
24. Бабкин Б.П. Виешная секреция пищеварительных железной систем. М., К. Л., 1967, 269 с.
25. Siverman S.I. Orolystology, Sb, londs, 1961.
26. Быков К.М. Коратоловного мозга и внутренние органы. М., Л. 1947.
27. Амирров Н.Ш. Методика исследования всасывания их тонкого кишечника и условиях острого эксперимента-физиол. Ти СССР, 1965, Ж. 51, № 10, с. 1272-1974.
28. Ömərov A.İ. Cəfərov H.İ., Xəlilov R.İ. Əliyev Ə.H. Oyanan toxumaların fiziologiyası. Bakı Universiteti nəşriyyatı, 1994, 25 s.
29. Qarayev A.İ., Mustafaev M.Q. İnsan və heyvan fizioloqiyası terminləri lüğəti, Bakı, 1964.
30. Баскова И.П. и др., Большой практикум по физиологии человека и животных. Учеб. Пособие. Выс. Шк., 1984, 407 с.
31. Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. «İnsan və heyvan fiziologiyası». 2007 H.I, 413 s., 2008, H.II. 599 s. Bakı Universitetinin Nəşriyyatı.
32. Əliyev Ə.H., Məhərrəmov Ş.A., Əliyeva F.Ə. «İnsan anatomiyası» Bakı Universitetinin Nəşriyyatı, 2007, 412 s.
33. Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. «İnsan və heyvan fiziologiyasından praktikum». 2008. 286 s. «Bakı universiteti» nəşriyyatı.
34. Əliyev Ə.H., Mədətova V.M., Məhərrəmov Ş.Ə., Əliyeva F.Ə. Bakalavr hazırlığı üçün proqramlar toplusu. Bakı, BDU, 2006, 473 s.
35. Əliyev Ə.H., Mədətova V.M. Magistr hazırlığı üçün proqramlar toplusu. Bakı, BDU, 2007, 44 s.

MÜNDƏRİCAT

Müqəddimə	3
Giriş 5	
I fəsil. Qidalanma və həzm. Qidalanma.....	9
Yeyinti məhsullarının tərkibi və əhəmiyyəti	10
Qidalı maddələr	10
Sular duzlar və mikroelementlər	16
Su və mineral maddələr mübadiləsi	31
Qida maddələrinin həzm olunması: qida rasionu	40
Balanslaşdırılmış (və ya tarazlaşdırılmış) rasion	40
Xüsusi dieatalar	42
Çəkinin və bədən səthinin sahəsinin hesablanması	44
II fəsil. Həzm üzvlərinin fəaliyyətinin öyrəinləməsi metodları.....	50
Həzm sisteminin ontonogenizi	56
Həzm sistemi üzvlərinin ümumi fiziologiyası	60
Hüceyrə keçiriciliyi	61
Sekretor hüceyrələr	62
Sekretor hüceyrələrin və sekretor proseslərin mənşəyi və təkamülü haqqında hipotezlər	63
Onurğalıları həzm sisteminin sekretor quruluşunun təkamülü haqqında bəzi məlumatlar	66
Həzm vəzilərinin genetik, morfoloji təsnifatı	68
Sekresiyanın tipləri və dövrləri	69
Öyrənmə metodları	69
Fermentlər	71
Karbohidratların, zülalların və yağların fermentativ yolla Parçalanması	73
Heyvanların qidalanması haqqında anlayış	74
Bağırısaq xarici və ya xarici qidalanma. Hüceyrə xarici həzmin bir növü kimi	75
Aclıq, toxluq və susuzluğun fizioloji əsasları	76
Həzm sistemi üzvlərinin xüsusi fiziologiyası	78
Ağız boşluğununda həzm.	
Çeynəmə	79
Tüpürçək vəziləri	80
Tüpürçək ifrazının tədqiq metodu	81

Tüpürcəyin tərkibi.....	81
Tüpürcəyin əhəmiyyəti	82
Müxtəlif qida növlərinin təsirinə qarşı tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişməsi.....	83
Tüpürcəyin ifrazının tənzim olunması	85
Tüpürcək ifrazı mexanizmi.....	89
Udma.....	90
Qidanın yemək borusu ilə hərəkəti	91
Mədədə həzm.....	94
Mədə vezilərinin sekresiyasının tədqiq olunma üsulları	95
Mədə şirəsinin tərkibi.....	100
Mədə şirəsinin ifrazı mexanizmi	104
Mədə şirəsi ifrazının neyrohumaral tənzimi	110
Mədə vezilərinin şirə ifrazı və onun tormozlanması.....	113
Mədənin hərəkətləri	116
Qidanın mədədən bağırsağa keçməsi.....	119
Qusma	121
Müxtəlif heyvanların mədə həzminin xüsusiyyəti	122
Gövşəyən heyvanlarda mədə həzminin xüsusiyyətləri.....	124
Onikibarmaq bağırsaqdə həzm	126
Mədəaltı vəzin həzmində rolu	127
Pankreas şirəsinin tərkibi	129
Mədəaltı vəzin şirə ifrazının mexanizmi	131
Qaraciyərin həzmində rolu	
Ödün əməlagelməsi və ifrazı	134
Nazik bağırsaqlarda həzm	138
Bağırsaq şirəsinin tərkibi və xassələri	139
Nazik bağırsağın hərəkətlərinin tipləri və motor funksiyası	142
Yoğun bağırsaqlarda həzm	144
Yoğun bağırsaqların sekretor fəaliyyəti	145
Yoğun bağırsaqların mikroflorasının əhəmiyyəti	146
Bağırsaq mikroflorası	147
Yoğun bağırsaqların hərəkəti.....	148
Defekasiya aktı	150
Membran həzmin fiziologiyası	151
Boşluq və membran qidalanmanın qarşılıqlı əlaqəsi	156
Membran qidalanmanının sterilliyi	157
Membran qidalanma və sorma	158
Membran qidalanmanın müqayisəli fiziologiyası	159

Membran qidalanmanın requlyasiyası	160
Həzm üzvlərinin sorma vəzifəsi	161
Həzmin yaş xüsusiyyətlərinin əsas göstəriciləri	170
Həzmin üzvləri sisteminin əsas fizioloji göstəriciləri	175
Həzmin fiziologiyasına aid laboratoriya işləri	180
İş № 1. İtlərdə tüpürcək ifrazının müşahidəsi	180
İş № 2. İnsanda tüpürcəyin ifrazının müşahidəsi	182
İş № 3. Tüpürcəyin tərkibi və xassəsi	183
İş № 4. Tüpürcək vəzilərinin sinir tənzimi	184
İş № 5. İtlərdə mədə fistulunun qoyulması	186
İş № 6. Mədə şirəsi ifrazının sinir tənzimi	188
Qastronomira edilmiş it üzərində Pavlovun 2-ci əməliyyatı	189
İş № 7. Mədə vəzilərinin şirə ifrazının neyrohumoral tənzimi	191
İş № 8. Mədə şirəsinin tərkibi, xassəsi və həzmədə əhəmiyyəti	194
Mədəaltı vəzin fəaliyyətinin öyrənmə metodları	198
İş № 9. İ.P.Pavlovun üsulu ilə pankreas axarının xaricə çıxarılması	200
İş №10. Nazik bağırsağın şirə ifrazının müşahidəsi	203
İş №11. Öd, ödün ifrazi, ixracı və həzm üçün əhəmiyyəti	207
İş №12. Mədə bağırsaq sisteminin motor funksiyası	211
Şəkillər	216
Ədəbiyyat	232

Çapa imzalanmışdır: 12.01.2009.

Formatı 60x84 1/16.

Həcmi 14.75 ç.v. Sayı 200.

«Bakı Universiteti» nəşriyyatı, Bakı ş.,
AZ 1148, Z.Xəlilov küçəsi, 23.